

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi



PABLİK RİLEYŞNZ: İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

Bakı 2001

PABLİK RİLEYŞNZ: İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR.

Bakı, 2001

4612
1P 12

Buraxılışa məsul: Əflatun Amaşov

243838

Kitabı hazırladılar: Əflatun Amaşov,
Məti Osmanoğlu
Nəsir Əhmədli

Kitabda “pablık rileyşnz”in (ictimaiyyətlə əlaqələr) yaranma tarixi və tətbiqi sahələrindən, onun prosedur texnologiyalarından, kütləvi informasiya vasitələri ilə işbirliyindən bəhs edilir. Vəsait PR xidməti əməkdaşları, jurnalistika ixtisası üzrə təhsil alan ali məktəb tələbələri, aspirantlar və mütəxəssislər üçün nəzərdə tutulub.

P 0201000000-021
091-2001

Bu kitabın satışı qadağandır.



AZƏRBAYCAN JURNALİSTLƏRİ
MÜDAFİƏ KOMİTƏSİ

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi

Ön söz

BP şirkəti Azərbaycanın yeni neft erası başlandığı gündən bu ölkədədir. Ötən on il ərzində şirkət Azərbaycandan neft və qaz ehtiyatlarının işlənməsi və kəşfiyyatında aparıcı əməliyyatçıya çevrilmişdir. Azərbaycan BP-nin əsas sərmaya yönəltdiyi ən mühüm dörd ölkədən biridir. Şirkət Azərbaycana uzunmüddətli tərəfdaşlıq üçün gəlmışdır və öz əməliyyatları və fəaliyyəti ilə ölkənin firavan gələcəyinin qurulmasına töhfəsini vermək əzmindədir.

BP-nin dünya səviyyəli neft və qaz layihələrini idarə etmək təc-rübəsi, həmçinin dünya standartlarına uyğun texnologiya və səriştəsi indi birbaşa Azərbaycanda tətbiq olunmaqdadır. Bunlar BP-nin əsas vəzifəsi olsa da, şirkətin işlərinin hamısı deyil. BP Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində əsas şərt olan güclü iqtisadiyyat və davamlı inkişafın təmin olunmasında öz töhfələrini verdiyi kimi, yaxşılığı aparan qüvvə kimi vətəndaş cəmiyyətinin qurulmasında, qərb standart və dəyərlərinin təşəkkülü və inkişafi və bu ölkənin dünya ictimaiyyətinə integrasiyasının sürətləndirilməsi proseslərində də yaxın-dan iştirak edir. Sizə təqdim olunan bu kitab da şirkətin həmin yönüm-də apardığı işləri özündə birləşdirən vətəndaş cəmiyyəti proseslərinə dəstək programının bir hissəsidir.

BP, Azərbaycan ictimaiyyətinin bütün təbəqə və kateqoriyaları - hökumət və qeyri-hökumət təşkilatları, elm və təhsil müəssisələri, mətbuat, humanitar qurumlar, ictimai təşkilatlar və qruplarla münasibətlərini dünyanın digər yerlərində olduğu kimi müasir peşəkar təcrübə əsasında qurur. Elmi dayaqlara və beynəlxalq standart və təcrübəyə əsaslanan həmin peşəkar münasibətlər “Pablik rileyşnz” adlanır. Bu

İfadə Azərbaycan dilində “ictimaiyyətlə əlaqələr” deməkdir. Pablik rileyşnz özünün beynəlxalq nizamlayıcı prinsipləri, peşəkarlıq kodeksi, etik normaları və prosedur texnologiyaları olan geniş əhatəli və dinamik bir fəaliyyət sahəsidir. BP, Azərbaycan ictimaiyyəti ilə peşəkar münasibətlər qurmaq fəaliyyəti ilə bu anlayışı elə ilk gündən tətbiq etməkdədir. Azərbaycanın bu ilk “Pablik rileyşnz” kitabının nəşrində iştirak etməklə şirkət bu sahədə peşəkar fəaliyyət təcrübəsinin yayılmasına xidmət edəcək elmi-nəzəri və təlim bazasının yaradılması təşəbbüsünü dəstəkləyir və ona bu layihədə iştirak etmək imkanı verdiyi üçün “RUH” Jurnalistləri Müdafiə Komitəsinə öz təşəkkürünü bildirir.

*İctimaiyyətlə Əlaqələr şöbəsi
BP Azərbaycan*

Pablik rileyşnz (PR) Azərbaycan ictimai-siyasi həyatında peşə fəaliyyəti kimi olduqca təzə sahədir. Əksər təşkilatlarda, müəssisə və firmalarda bu xidmətdən hələlik istifadə edilmir. Bəzi qurumlarda PR strukturları yaradılsa da, bilik və təcrübəsizlik ucbatından həmişə arzu edilən effekt alınmır.

Dünya təcrübəsində isə yüz ildən çoxdur ki, bu peşə mövcuddur. Elə o vaxtdan da ayri-ayrı şəxs və qurumların imicinin formallaşmasında, fəaliyyatlarının səmərəli qurulmasına PR xidmətləri mühüm rol oynayır. Mütəxəssislərin hazırlanması da diqqətdən yayınmur, hər il Avropa və Amerikanın müxtəlif elm ocaqlarında on minlərlə tələbə PR-in sırlarını mənimsayır (Keçmiş SSRİ-də isə pablik rileyşnz, demək olar ki, öyrənilməyib, yalnız son illərdə Rusiya və Ukraynada bu sahə üzrə mütəxəssislər yetişdirilir).

Təcrübə göstərir ki, PR-menlərin – PR üzrə mütəxəssislərin hazırlanmasında geniş və hərtərəfli bilik əsas şərtlərdən biridir. Onlar nəinki çalışdıqları sahəni, eyni zamanda siyasi elmləri, psixologiyani, sosiologiyani və konfliktologiyani da yaxşı öyrənməlidirlər. PR özünəməxsus xüsusiyyyət və predmetlərə malik olsa da, bu sahə jurnalistikaya daha yaxındır. Təsadüfi deyil ki, hazırda inkişaf etmiş ölkələrin ali məktəblərindəki jurnalistika fakültələrinin əksəriyyətində PR tədris edilir. Elə ilk PR-menlər də kütləvi informasiya vasitələri (KİV) əməkdaşları arasından seçiliblər.

Məhz ona görə də ölkəmizdə PR sahəsi üzrə ilk “qaranquş” olan bu kitab tələbələr üçün dərs vəsaiti kimi nəzərdə tutulur. Əmin olmaq istərdim ki, tezliklə ali məktəblərimizdə pablik rileyşnz ixtisası üzrə mütəxəssislərin də hazırlanmasına başlanacaq. Yəqin ki, onda, “RUH”-un BP ilə birgə hazırladığı bu vəsait də tələbələrin stolüstü kitabına çevriləcək.

*Əflatun Amaşov,
“RUH” AJMK-nin sədri*

"PABLİK RİLEYŞNZ"

HAQQINDA ANLAYIŞ

VƏ ONUN TARİXİ

GİRİŞ

“Pablik rileyşnz” (PR) (*public relations - ictimaiyyətlə əlaqələr*) müxtəlif yerlərdə müxtəlif cür adlanır, hərə ona bir cür tərif verir. Hələ 1975-ci ildə Amerika fondlarından biri (Foundation for Public Relations Research and Education) bu mövzunu dərinlənmiş şəkildə araşdırmaq fikrinə düşəndə bəlli olmuşdu ki, müxtəlif mənbələrdə PR-in 500-ə qədər tərifi var. Həmin firmanın mütəxəssisləri deyilənləri yekunlaşdırıb daha bir tərif düzəldilər:

“Pablik rileyşnz elə bir xüsusi idarəetmə formasıdır ki, təşkilatla ictimaiyyət arasında ünsiyət, qarşılıqlı anlaşma və əməkdaşlıq yaranmasına, onların sonrakı inkişafına, çeşidli problem və vəzifələrin həllinə kömək edir, ictimai rəydən xəbərdar olmaq, ona vaxtında reaksiya vermək, ictimaiyyətin maraqlarına xidmət etmək vəzifəsini yerinə yetirmək üçün rəhbərliyə imkan yaradır, istənilən dəyişikliyə hazır olmaqdır, onlardan mümkün qədər səmərəli bəhrələnməkdə rəhbərliyə yardımçı olur, təhlükə haqqında “əvvəlcədən xəbər etmə sistemi” rolunu oynayır, arzuolunmaz meyllərin öhdəsindən gəlməyə kömək edir, əsas fəaliyyət vasitəsi kimi araşdırılmalardan və açıq, etik normalara söykənən ünsiyyətdən faydalıdır”. Hətta bu cür geniş tərif də PR-in mahiyətini tam anlamağa yetərli deyil. Ona görə ki, araşdırında iştirak etmiş 65 alim nəyisə nəzərdən qaçırıb. Ona görə ki, PR daim inkişaf edən dinamik bir sistemdir. Onun rəngarəng yozumları isə müəyyən mərhələlərdə müəyyən nəzəriyyəcilər və praktiklər qrupunda hansısa meyllərin yarandığını, yaxud üstünlük təşkil etdiyini göstərir. Məhz bu baxımdan bəzi yozumların qısa təhlilini verməyə ehtiyac duyulur.

Yuxarıda verilmiş tərif nə qədər çoxplanlı olsa da, orada aparıcı bir məqam sezilir: PR “ictimaiyyətin maraqlarına xidmət etmək” nami-

nə ümumi əməkdaşlığın təşkili sahəsində həyata keçirilən fəaliyyətdir. Şərti olaraq altruist (öz mənafeyini başqalarının mənafeyinə qurbanvermə) yanaşma adlandırılara biləcək bu cür yanaşmaya həm əvvəllər, həm də sonralar meydana gəlmış onlarca başqa tərifdə də rast gəlmək olur.

Məsələn, 1948-ci ildə Böyük Britaniyada yaradılmış İctimai Münasibətlər İnstitutu (IPR) PR-ə aşağıdakı yozumu verib: "Pablik rileyşnz" təşkilatla ictimaiyyət arasında xeyirxah münasibətlər və qarşılıqlı anlaşma yaradılmasına və onların saxlanmasına yönəlmış planlı və sürəkli cəhdəldərdir".

PR üzrə tanınmış ingilis mütəxəssisi Sem Blek də PR-ə məhz bu cür altruist, mücərrəd ictimai ahəngdarlıq əldə edilməsinə istiqamətlənmiş tərif verir: "Pablik rileyşnz" həqiqətə və tam biliyə söykənən qarşılıqlı anlaşma vasitəsilə harmoniya əldə etmək sənəti və elmidir".

Uebsterin yetərinçə populyar olan lügətində (*Webster New International Dictionary*) verilmiş tərifdə də "altruist" yanaşma nəzərə çarpar: "Pablik rileyşnz" izahedici material yaymaq, informasiya mübadiləsini inkişaf etdirmək və ictimai reaksiyanı qiymətləndirmək vasitəsilə şəxsiyyət, təşkilat, insan qrupları və bütövlükdə cəmiyyət arasında qarşılıqlı anlaşma və xoş münasibətlər yaradılmasına yardım edilməsidir".

Digər amillərə söykənən başqa incəlik də var (onu "güzəştli yanaşma" adlandırmaq olar): birincisi, burada söhbət qətiyyən mücərrədçilikdən deyil, konkret maraqların ödənməsindən gedir; ikincisi, təşkilat ictimaiyyətin maraqlarını ona görə nəzərə alır ki, qarşidakı tərəf də onun maraqlarını anlasın. Belə yanaşmanı hələ XX əsrin ilk onilliklərində ictimaiyyətlə əlaqənin banilərindən biri - Edvard Berneyz təklif edərək yazdı: "Pablik rileyşnz" ictimaiyyəti öz yanaşma tərzini və hərəkətlərini dəyişməyə inandırmaq, eləcə də təşkilatın fəaliyyətini ictimaiyyətin maraqlarına uyğun şəkildə və əksinə harməniyalasdırmaq istiqamətində edilən cəhdəldərdir".

Məsələyə daha həyati yanaşma tərəfdarlarının sayı zaman-zaman sabit qalmış və hətta artdır. 1978-ci ildə Mexikoda PR assosiasiyanın Birinci Ümumdünya Assambleyasına toplaşmış 30-dan çox milli və regional PR assosiasiyları nümayəndələrinin nüfuzlu forumu belə bir yozum təklif etmişdi:” “Pablik rileyşnz”in təcrübəsi təməylləri təhlil etməyə, onların nəticələrini əvvəlcədən söyləməyə, təşkilat rəhbərlərinə məsləhətlər verməyə, əvvəlcədən planlaşdırılan, həm təşkilatların, həm də ictimaiyyətin maraqlarına xidmət edən hərəkət proqramlarını həyata keçirməyə imkan verən sənət və sosial elm sahəsidir”.

Digər tərəfdən bu məsələyə hər cür idealist çalardan azad praqmatik yanaşma var. Məsələn, vaxtilə Con Rokfeller deyərmiş ki, insanlarla ünsiyyət yaratmaq bacarığı elə bir əmtəədir ki, eynən qənd, yaxud qəhvə ala bildiyimiz kimi onu da ala bilərik. Və vurğulayarmış ki, o, bu bacarığı dünyada hər şeydən baha almağa hazırlıdır. Aydın məsələdir ki, “ünsiyyət yaratmaq” deyəndə Amerika milyonçusu ünsiyyət vasitəsilə idarəetməni nəzərdə tuturdu.

Bir neçə onillikdən sonra Rusiya prezidenti yanındakı Dövlət Xidməti Akademiyasının siyasetşunas alımları də 1997-ci ildə nəşr edilmiş “Dövlət hakimiyyəti və idarəciliyinin ictimaiyyətlə əlaqəsi - pablik rileyşnz” kitabında eyni aspektdən çıxış edərək yazırdılar ki, PR “idarəciliyin, özü də xüsusi növ idarəciliyin ixtisaslaşdırılmış, peşəkarmasına təşkil olunmuş fəaliyyətidir. Bu, müəyyən sahədə ictimai rəyin vəziyyətinin, qeyri-zorakı (inzibatçılıq-komanda üsulu ilə yox) vasitələrlə həyata keçirilən korporativ münasibətlərin ünvanlı idarə olunmasıdır”.

2000-ci ildə buraxılmış “Pablik rileyşnz - ictimaiyyətlə əlaqələr” kitabının müəllifi A.N.Çumikov da praqmatik yanaşma tərəfdarıdır. Onun yozumuna görə, “PR müəyyən layihə daxilində, eləcə də layihə iştirakçıları ilə onun xarici əhatəsi arasında həmin layihənin uğurla gerçəkləşdirilməsi məqsədilə qarşılıqlı münasibətlərin ahəng-

darlığına yönəlmış informasiya-təhlil və prosedur-texnologiya hərəkətləri sistemidir”.

PR-ə verilmiş təriflərdən çoxunda ayrı-ayrı detalların təsviri üstünlük təşkil edir. Məsələn, ABŞ-da hələ 1944-cü ildə nəşr olunmuş “Sosiologiya lüğəti”ndə (*Dictionary of Sociology*) göstərilirdi ki, PR-in nəzəriyyə və metodları “ictimaiyyətlə əlaqələr sahəsində spesifik problemlərin həlli üçün sosiologiyadan, sosial psixologiyadan, iqtisadiyyatdan, siyaset elmlərindən, habelə jurnalistin, artistin, təşkilatçının, reklam mütəxəssisinin və i.a. ixtisas vərdişlərindən istifadəni nəzərdə tutur”.

Bir sıra tədqiqatçılar PR-in sinonimi kimi “kommunikasiya menecmenti” anlayışını işlədir və belə açıqlama verirlər ki, kommunikasiya menecmenti “həm təşkilat daxilində, həm də təşkilatla onun xərici mühiti arasında səmərəli kommunikasiyaya nail olunmasına yönəlmış peşəkarlıq fəaliyyətidir”.

İnternet səhifələrində də ictimaiyyətlə əlaqələrin geniş təsvirinə rast gəlinir. Məsələn: “Pablik rileşnz” cəmiyyətin diqqətini ticarət markasına və ya firmanın adına cəlb etməyin ən səmərəli metodlarından bıridır. Peşəkarcasına gerçəkləşdirilən PR kampaniyası firmaya minimal xərclə “iştirak effekti” yaratmaq imkanı verir. Bu cür kampaniyanın keçirilməsi, bir qayda olaraq, aşağıdakı xidmətlər kompleksini əhatə edir:

- firmanın adının və ya ticarət markasının xatırladılması;
- firma və ya ticarət markası barədə informasiyanın çatdırılması;
- firmanın fəaliyyətinə həsr olunmuş məqalə yaxud reportaj;
- firma rəhbərləri ilə müsahibə;
- aparıcı qəzetlərin, jurnalların, teleşirkətlərin və radiostansiyaların jurnalınlarını cəlb etməklə firmanın mətbuat konfranslarının keçirilməsi;
- firmanın sifarişi ilə kütləvi informasiya vasitələrində getmiş bütün materialların monitoringi;

- firmanın fəaliyyəti barədə məlumat verən press-relizlərin hazırlanıb göndərilməsi.

Yaxud ictimaiyyətlə əlaqələr özündə:

- müştərinin informasiyasının KİV vasitəsi ilə yayılması;
- regional KİV-də geniş işıqlandırmaqla seminarların, mətbuat konfranslarının, təqdimatların və başqa aksiyaların təşkili və keçirilməsi;
- firmanın cəlbedici imicinin və onun təqdim etdiyi xidmətlərin informasiya təminatı;
- reklam-informasiya kampaniyalarının hazırlanıb keçirilməsini nəzərdə tutur.

PR-in təriflərini nəzərdən keçirərkən onları bir sıra başqa yaxın anlayışlarla müqayisə etmək məqsədəyənəndur. Belə anlayışlardan biri “lobbizm”dir. İlk vaxtlar (XVII əsrə) “lobby” sözü hərfi, yəni “dəhliz” mənasında işlədilirdi. İngiltərə parlamentinin və ya konqresinin üzvləri dəhlizə çıxaraq gəzmiş, yaxud səs verirdilər. Sonralar dəhlizə (kuluarlara) çıxaraq parlament və ya konqres üzvlərini dilə tutan, bu və ya başqa qanun layihəsinə səs verməyə meylləndirən şəxsləri lobbyist adlandırmağa başladılar. XIX əsrə ABŞ-da konqres dəhlizlərində səslərin pulla alınmasına “lobbiləşmə” deyildilər.

İndi pərdəarxası sövdələşmə “lobbizm” anlayışının yalnız bir hissəsini əks etdirir, onun əsas mənası isə normativ aktların bu və ya digər sosial-siyasi qüvvələrin xeyrinə hazırlanması və qəbulu sistemi əhatə edən çoxpilləli proses deməkdir. Lakin bütün hallarda burada söhbət maraqların dövlət hakimiyyəti orqanları vasitəsilə gerçəkləşdirilməsindən gedir.

Qərb ölkələrində başqa bir termin də geniş yayılıb: “advocacy” (“advocate” - baxışların və maraqların müdafiəsi, dəstəklənməsi, təbliği). Digər dillərin çoxunda bu sözün qarşılığı yoxdur. Onun da mə-

nası maraqların gerçəkləşdirilməsidir, amma *lobby*-dən fərqli olaraq bu gerçəkləşmədə təkcə dövlət hakimiyəti orqanları deyil, istənilən başqa qurumlar - ölkədaxili və beynəlxalq ictimai təşkilatlar, kommersiya firmaları, siyasi partiyalar, nüfuzlu şəxslər... də iştirak edirlər, yəni "lobby" anlayışına nisbətən "advocacy" anlayışı daha əhatəlidir.

PR-in "*lobby*"-dən və "*advocacy*"-dən fərqi bu anlayışın daha geniş mənə tutumundadır. PR subyektlərinə həm şəxsi personal, həm də müəyyən fəaliyyət növünə aid olan əhali kütləsi də aiddir. Bilavasitə fəaliyyətə gəlincə isə, o, təkcə müəyyən marağın gerçəkləşdirilməsindən deyil, həm də bu gerçəkləşdirməyə zəruri olan mühitin, əlavə şəraitin hazırlanmasından ibarətdir.

PR-ə yaxın olan "təbliğat" anlayışına da aydınlıq götirmək lazımdır. Burada iki əsas fikir var. Birinci fikir bundan ibarətdir ki, təbliğat və PR praktik olaraq bir-birindən heç nə ilə fərqlənmir: hər iki anlayış müəyyən tezislərin ictimai şüura səmərəli təlqini üçün müəyyən texnologiyalardan bəhrələnməyi nəzərdə tutur. Bununla belə, PR-menlərin çoxu bu fikirdədir ki, onların fəaliyyətini təbliğat adlandırmaq düzgün olmaz, çünkü:

- təbliğat rəqəmlərin və faktların kiminsə maraqları naminə təhrif edilməsinə yol verdiyi halda PR dürüst informasiyaya söykənir;
- təbliğat qatı mövqedə durur və adamları müəyyən nöqtəyi-nəzəri qəbul etməyə (dəyişdirməyə) məcbur etməyə çalışır və bu zaman onların bunu istəyib-istəmədiyi ilə maraqlanır. PR isə daha yumşaq mövqe tutur, adamlara yalnız müəyyən informasiyadan bəhrələnməyi və bu barədə qərarı müstəqil qəbul etməyi təklif edir;
- nəhayət, təbliğat ferdə, yaxud qrupa birtərəfli təsir göstərilməsində israrlıdır, PR isə icbari qaydada ikitərəfli əlaqə mexanizmi yaradılmasını, auditoriyadan müqabil siqnal daxil olmasını və onun nəzərə alınmasını nəzərdə tutur.

PR - REKLAM cütlüyündən də yan keçmək olmaz. Onların yaxınlığı bundadır ki, hər ikisi informasiya kampaniyası hazırlayarkən analoji mərhələlərdən və metodikadan bəhrələnir. Hər ikisinin niyyəti məqsədli auditoriya yaratmaqdan və əsas çatdırışları formalasdırmaqdan ibarətdir. Bu çatdırışların gerçəkləşdirildiyi sonrakı mərhələdə bir çox eyni vasitələrdən istifadə olunur ki, bunların da sırasında başlıca yeri KİV tutur və fərq də elə buradan başlanır.

- Reklamın əsas mexanizmi müştərinin informasiyasını yerləşdirmək üçün qəzet səhifələrindən və efir vaxtından pullu istifadə, PR mütəxəssisinin vəzifəsi isə sifarişcidən gələn informasiyanı onun jurnalistlər və eyni zamanda oxucular, tamaşaçılar və diniyicilər üçün aktuallıq kəsb etməsi hesabına KİV-də yerləşdirməkdir;
- Sonra. Reklam əmtəə, yaxud xidmət satıcısı ilə alıcı arasında həq-qı açıq ödənilən münasibətlərdir. Onun rəsmi əlamətləri var (məsələn, “reklam” rubrikası) və xüsusi qanunla tənzimlənir, ictimaiyyətlə əlaqələrin rəsmiyət dərəcəsi isə xeyli azdır. Əhatə dairəsinə və əldə olunan səmərəyə görə reklam haqq-hesaba və nəzarətə imkan verdiyi halda, ictimaiyyətlə əlaqə sahəsindəki fəaliyyət, birincisi, tanınmaq, ikincisi isə, səmərəni öyrənmək baxımından o qədər də asan iş deyil.
- Növbəti fərq ondan ibarətdir ki, reklam “yaxşı xəbərlərin” müəyyən ölçülərdə ictimai məkana daxil edilməsinin zaman və həcmə məhdud kampaniyası olduğu halda, PR mexanizmi daha incədir və müxtəlif ictimai qruplarla müxtəlif, o cümlədən neqativ xarakterli motivlərlə fasılısız qarşılıqlı münasibətlər yaradılmasına istiqamətlənir.

İndi də “ictimaiyyətlə əlaqələr” termininə daxil olan sözlərin mənası barədə. “İctimaiyyət” müəyyən təşkilatın, yaxud layihənin daxili və xarici mühitiidir. Bu mühit firma personalı, ictimai birləşmənin

üzvləri, tərəfdaşlar və opponentlər, müəyyən təşkilatın əmtəəsindən və xidmətlərindən istifadə edən real və potensial istehlakçılar kimi kateqoriyalara bölünür; həm də bu əmtəələr və xidmətlər həm mad-diləşmiş predmetlər şəklində çıxış edə, həm də liderlərin baxışlarının, programların, ideyaların və s. formasını ala bilər.

Mühitin elementləri arasındaki qarşılıqlı münasibətlərin ahəng-darlığına yönəlmış hərəkətlər “əlaqələr” anlayışının mənasını təskil edir. Qeyd etmək lazımdır ki, ilk növbədə KİV vasitəsilə gerçəkləşən bu əlaqələr müəyyən maraqlar daxilində ictimai rəyə məqsədyönlü təsir göstərmək vəzifəsini yerinə yetirir. Belə təsir bəzən camaatın dəstəyini qazanmaq, ictimai anlaşmaya və neytrallığa nail olmaq, bir sıra hallarda isə böhranlı və münaqişli situasiyaların nəticələrini yumşaltmaq məqsədi gündür.

DÜNYA MƏKANINDA “PABLİK RİLEYŞNZ”IN XRONOLOGİYASI VƏ İNKİŞAF DİNAMİKASI

İctimaiyyətlə əlaqələrə necə tərif verilir-verilsin, bütün hallarda etiraf etməməliyik ki, bu kiminsə icad etdiyi elm və texnologiya ol-maqdan daha çox, cəmiyyətdə obyektiv olaraq müntəzəm fəaliyyət göstərən, müəyyən obyekt ətrafında müəyyən vaxtda və müəyyən həcmidə əlverişli fon yaradılmasına yönəlmış funksiyadır. Bu funksiyanın gerçəkləşdirilməsi vasitələrinin və metodlarının az və ya çox dərk edilmiş dərəcədə tətbiq edilə bilməsi, kəsik-kəsik empirik məlu-matlara, yaxud yetkin elmi informasiyaya söykənməsi, müxtəlif amil-lərlə motivləşməsi və s. isə başqa məsələdir.

Belə hesab olunur ki, “public relations” termini ABŞ-da meyda-na gəlib və onun müəllifi Amerikanın üçüncü prezidenti Tomas Ceffer-sondur. O bu söz birləşməsini “Konqresə yeddinci müraciət”in qarala-

masında işlədib. “İctimaiyyətlə əlaqələrin fəallaşdırılması” dedikdə Cefferson milli miqyasda etimad mühiti yaradılması sahəsində siyasi institutların cəhdlərinin gücləndirilməsi zərurətini nəzərdə tuturdu.

PR-in inkişafının ilkin mərhələsindəki həllədici xüsusiyyətlərindən danışarkən demək lazımdır ki, bu, ən çox siyasi fəaliyyətlə bağlı olmuşdur. Belə ki, geniş ictimaiyyəti öz tərəfinə çəkmək o zaman siyasetçilərə daha çox lazım idi və PR-in əsas subyektləri hökumətlər və başqa dövlət müəssisələri idi. Belə fəaliyyətin konkret nümunələrinin təhlili göstərir ki, o, indi təbliğat və təşviqat sahəsinə aid edilən prinsiplərə və texnologiyalara tam uyğun gəlirdi.

Lakin sosial-iqtisadi durumun sürətlə dəyişməsi nəticəsində PR-də siyasi motivlərin xüsusi çəkisi tədricən azalırdı. Məsələn, ABŞ-da (bu ölkə təsadüfən misal gətirilmir: PR-in XIX əsrədəki inkişaf təcrübəsinə başqa ölkənin timsalında nəzərdən keçirmək çətindir) iri şəhərlər meydana gəlir, özəl sektorda çoxlu kapital təmərküzləşir, xırda sahibkarların, fəhlələrin, fermerlərin hüquqlarına toxunan nəhəng korporasiyalar formalaşırırdı. Buna cavab reaksiyası kimi həmin kateqoriyadan olan işçilər etiraz aksiyaları təşkil edir, həmkarlar ittifaqlarının fəallığı artırdı.

Paralel olaraq başqa təmayül də meydana gəlirdi: dövlət iqtisadiyyatın özəl sektorunu tənzimləməyə çalışdıqca və prezident hakimiyyətinin ona qarşı həmləvari xarakteri gücləndikcə iş adamları da vaxtaşırı dövlətə etimadsızlıq göstərirdilər.

Bütün bunlar sosial-iqtisadi münasibətlərin tənzimlənməsi istiqamətində PR-in məzmununun incəliklərinin dəyişməsi labüdüyüñə gətirib çıxarır, ictimaiyyətlə əlaqələrin təşkili isə rəqabət mübarizəsində, həmkarlar ittiifaqları ilə münasibətlər qurulmasında, istehsal məsələlərinin həllində, iqtisadi fəallığın müxtəlif formalarının dəstəklənməsində mühüm rol oynayırdı. Terminin özünün ümumiləşmiş

yozumuna gəlincə, artıq XIX əsrin 30-cu illərində “public relations” anlayışını “relations for the general good” (ümumi rifah naminə münəsibətlər) söz birləşməsinin sinonimi kimi işlətməyə başladılar. Bu vaxta qədər ABŞ-da PR cəhdilərinin gerçəkləşdirilməsi üçün vasitələr xeyli artmışdı. Məsələn, 1830-cu ildə bura başqa ölkələrlə müqayisədə ən çox qəzet nəşr olunan yer idi. Mətbuatın geniş yayılması yeni, qeyri-adi bir peşənin - mətbuat agentlərinin meydana gəlməsinə səbəb oldu. Onlar əslində mətbuatın işini təşkil edir, gələcək PR-mənələrin proobrazına çevrilir, ictimaiyyətlə sistemli və məqsədyönlü iş sahəsində ilk praktik addımlar atırlılar. Öz xidmətlərini mətbuatdakı kampaniyalardan narahat olan iş adamlarına satmaq üçün mətbuat agentləri yeni tələblərlə üzləşərək mətbuat agentliklərində birləşirdilər. 1900-cü ildə Bostonda mətbuatla əlaqələr yaratmaqla məşğul olan ilk Publicity Bureau meydana gəldi.

XX əsrin əvvəllərində ABŞ-in ictimai həyatında, o cümlədən PR fəaliyyətində daha bir aksent yarandı. Sonralar “qızardılmış faktlar dövrü” adlandırılan 1910-1920-ci illərdə inhisarlar və korrupsiyaya uğramış məmurlar ətrafında kütləvi qalmaqallar baş verirdi. Amerika jurnalistləri, yazıçıları, sosioloqları korrupsiya hallarını, rəqabət aparan şirkətlərin çırkin üsullarını, fehlələrin ağır həyat şəraitini, hökumətin yaramaz fəaliyyətini ifşa edirdilər. Tənqid obyektləri müdafiə strategiyaları işləyib-hazırlayırlar, kömək üçün mətbuat agentlərinə müraciət edirdilər. Nəticədə ifşaedici jurnalistikə ilk dəfə olaraq adamların və əslində PR funksiyasını yerinə yetirən qurumların müdafiə xətti ilə üzləşdi.

PR mühitinin inkişaf tarixini də mütəxəssislər təxminən XX əsrin əvvəllərindən başlamağı təklif edirlər. Həm də burada məsələ təkcə formal terminlərdə və strukturlarda deyil. Real olaraq PR sənaye inqilabı nəticəsində, inhisarçılar yalnız istehsal sahəsinin idarəolunma

metodlarının yeterli olmadığını hiss etdikləri vaxt yaranmışdır. Misal olaraq bu və ya digər xidməti almaq istəyən, yaxud istəməyən müştərinin olmasını qəbul edilmiş idarəetmə sistemini pozan fəhlə tətillərini göstərmək olar. ABŞ bu inhisarlaşma yolunu birinci keçiyindən XIX əsrin sonunda - XX əsrin əvvəllərində PR ideyalarının ilk variantları məhz orada yaranmışdır”.

PR-ixtisaslaşmış bir sahə kimi XX yüzilin ilk onilliklərində meydana gəlmişlər. Məsələn, çağdaş PR-in “ata”larından sayılan, PR praktikasına 1903-cü ildə üz tutmuş Amerika jurnalisti Hayvi Li 4 il sonra “Prinsiplər bəyannaməsi”ni, belə demək mümkündürsə, bu peşənin ilk əxlaq kodeksini dərc etdirmişdi. Orada deyilirdi: “Məqsədimiz işgüzar dairələr və ictimai təsisatlar adından ABŞ mətbutuna və ictimaiyyətinə cəmiyyət üçün dəyərli və maraqlı olan məsələlər üzrə vaxtında və dəqiq informasiya verməkdir”.

Yeni fəaliyyət növünün başlıca vəzifəsini Li (o, ilk vaxtlar “publicity” terminindən istifadə edirdi, “public relations” birləşməsi ni ilk dəfə 1919-cu ildə işlədib) mətbuatla iş aparmaqda görürdü, ey ni zamanda mətbuat agentinin işi ilə yanaşı, bəyannamədə ictimaiyyətlə əlaqələr müşavirinin fəaliyyəti də xüsusi qeyd olunurdu. Linin sözlərinə görə, sonuncunun əsas vəzifəsi “insanları onların etimadını axtaran korporasiyaların idarə heyətinin səmimi məqsədlərinə inanmağa sövq etməkdir”.

1914-cü ildə Con Rokfeller öz xoşagəlməz reputasiyasını “düzəltmək” üçün Lini işə götürür və o, Kolorado şaxtalarda fəhlələrin həlak olması ilə bağlı keçirilən tətillərin istiqamətini dəyişməyə nail olur. Linin məsləhəti ilə Rokfeller özü şaxtalara gedib şikayətləri dinləyir, hətta bayramlardan birində şaxtaçıların arvadları ilə rəqs də edir. Bundan sonra Li mətbuatda silsilə yazı dərc etdirərək Rokfelliəri öz çoxsaylı ailəsinin və qohumlarının əhatəsində ən xeyirxah baba,

qayğıkeş ata, diqqətcil ər, sadiq dost, səxavətli və qonaqpərvər ev sahibi, ailə münaqişəsini məharətlə aradan qaldıran nüfuzlu və ədalətli hakim kimi göstərir. Nəticədə Rokfeller saxtaçıların gözündə qehrəmana, həm də bütövlükdə ictimaiyyət üçün yeni adama çevrilir. Sonralar Rokfeller etiraf etmişdi ki, Koloradodakı böhranlı vəziyyətdən “pablik rileyşnz”in köməyi ilə çıxmazı ömrünün ən mühüm hadisələrindən biri olub.

Linin xidmətindən istifadə edən təkcə Rokfeller deyildi. Li camaatı təyyarədə uçmaqdan qorxmamağa inandırmaqla məşhur aviator Charlz Lindberqə kömək edib, Nyu-York meri vəzifəsinə namizədlə və prezident seçkisi zamanı Demokratlar Partiyasının mətbuat bürosu ilə də işləyib.

XX əsrin 20-40-cı illərində “public relations” bir peşə və elm kimi fəal təşəkkül tapır. 1923-cü ildə Z.Freydin bacısı oğlu Edvard L.Berneyzin başqa bir nəfərlə müştərək yazdı, PR praktikasına həsr olunmuş “İctimai rəyin kristallaşması” kitabı çapdan çıxır. Birinci Dünya Müharibəsi illərində Berneyz təbliğatla məşğul olmuş, “aqressiv kommunikasiyalar” məktəbini keçmiş, sonra isə qazandığı vərdişləri dinc həyatda tətbiq etmişdir. Bu kitabın köməyi ilə minlərlə amerikalı PR-in yeni konsepsiyası və “ictimaiyyətlə əlaqələr müşaviri”nin statusu ilə tanış olmuşlar. O vaxta qədər çoxları yeni peşəni təbliğatçının, mətbuatla əlaqələr, yaxud reklam agentlərinin işi ilə qarşıq salırdılar.

1923-cü ildə Berneyz Nyu-York Universitetində açılmış “public relations” kafedrasında PR praktikasından və etikasından ilk mühabizələr kursu aparır. Həmin kurs bu gün dünya universitetlərinin təqdim etdiyi bir çox PR proqramlarının sələfi kimi qiymətləndirilir.

Sonralar “İdeyanın bioqrafiyası” kitabında Berneyz yeni peşənin adlandırılma prosesini belə təsvir etmişdir: “1919-cu ildə ilk ofisimi açanda mən əsərimin “public information”, “press agent”, yaxud “pub-

licity maneger” sözləri ilə səciyyələndirilməsindən imtina edərək daha geniş anlayış axtarmağa başladım. Bir ildən sonra biz “public relations” müşaviri (“counsel on public relations”) deyimini yaratdıq və fikirləşdik ki, bu bizim fəaliyyətimizi - müştərilərə onların ictimaiyyətlə münasibətlərinə dair peşəkar məsləhətləri - daha yaxşı səciyyələndirir...”

Daha bir vacib məsələ. “Rress agent”, “publiscity” və “counsel on public relations” anlayışlarını fərqləndirərkən Berneyz hesab edirdi ki, buradakı fərq təkcə terminoloji aspektde deyil. Bu həm yanaşma, həm də icra baxımından ayrı bir fəaliyyət növüdür. Əvvəllər proses adamları bilgiləndirmə və inandırma istiqamətində, yəni birtərəfli gedirdisə, indi subyektlər arasındaki münasibətləri tənzimləməklə ikitərəfli istiqamətdə inkişaf edir. “Public relations” müşaviri müştəri ilə ictimaiyyət arasında qarşılıqlı işgörümü yaradır”.

Artıq 30-cu illərin əvvəllərində ABŞ-da PR menecment aləmində müstəqil vəzifəyə malik idi. AT&T, “General Motors” kimi şirkətlərdə kommunikasiya, yaxud “pablik rileyşnz” üzrə vitse-prezident vəzifəsi təsis olunmuşdu, ictimai rəyin idarə edilməsinin korporativ funksiyası kimi PR-in statusu getdikcə möhkəmlənirdi.

PR-in inkişafını stimullaşdırın şərtləri təhlil edərkən müharibələri, xüsusən bəzi tədqiqatçıların ABŞ-da, Böyük Britaniyada və başqa ölkələrdə PR-in sürətli inkişafının başlıca stimulu saydıqları İkinci Dünya müharibəsini ayrıca qeyd etmək lazımdır.

Sem Blekin fikrincə, məhz ordu xidmətlərindəki və Hərbi İnformasiya Nazirliyindəki iş Böyük Britaniya üçün xeyli PR mütəxəssisi yetişdirmişdi və onlar müharibədən sonra həmin sahədə karyera qazanmaq qərarına gəlmişdilər. NALGO (Britaniyanın Bələdiyyə və Hökumət Məmurları Milli Assosiasiyası), bələdiyyə orqanları keçmiş təbliğatçılarla, onların texnologiyası ilə yaxından maraqlanaraq “pablik rileyşnz” şöbələri yaratmaqla onları yeni sahəyə cəlb edirdilər.

“Pablik rileyşnz” termini hələ geniş yayılmamışdısa da, ilk “xarici münasibət” xidmətləri müharibədən sonra Fransanın dövlət qurumlarında və özəl şirkətlərində meydana gəlməyə başladı.

Avropada inkişaf edən PR fəaliyyəti amerikasayağı yanaşmaların təsiri altında olsa da, müharibədən sonra burada tədricən özəl elmi “pablik rileyşnz” məktəbləri formalaşmağa başladı. Məsələn, 50-ci illərin “alman iqtisadi möcüzəsi” dövründə alman mütəxəssislərinin PR-inə diqqəti artmışdı. Almaniyada ictimaiyyətlə əlaqələri sərh etmə və birləşmə aləti kimi qiymətləndirən xüsusi “pablik rileyşnz” konsepsiyası bərqərar olurdu. Bu alətin köməyi ilə siyasi, iqtisadi və sosial sahələrdə daimi qarşılıqlı işgüzarlığı təmin etmək və insanların yadlaşma effektinin qarşısını almaq mümkün idi.

Almaniyada “pablik rileyşnz”的 ilk nümayəndələrindən olan A.Oeklin fikrincə, PR-in əsas vəzifəsi “cəmiyyətdə özünə yol tapmaqda, düzgün informasiya almaqdə və şəxsi rəy formalaşdırmaqdə ayrı-ayrı subyektlərə kömək etməkdən” ibarətdir.

Müharibədən sonra Fransa PR məktəbinin nümayəndələri də bu sahədə öz prinsiplərini və texnologiyalarını hazırlamağa cəhd göstərir və korporativ marağı irəlilətmək prinsipinin üstünlük təşkil etdiyi Amerika ictimaiyyətlə əlaqə konsepsiyasına ehtiyatla yanaşırıldılar. Məsələn, M.Krozye yazırkı ki, Amerikanın PR ekspertləri “vətəndaşlara nəticə etibarilə inhisarların sıfariş etdikləri ictimai rəyi sırimaqla məşğuldurlar”.

40-60-cı illərdə yeni məktəblərin formalaşması ilə yanaşı, PR birliliklərinin yaranması baş verir, ictimaiyyətlə əlaqələr sahəsində çalıshan mütəxəssislərin beynəlxalq birlilikləri yaradılır (1948-ci il - Böyük Britaniyada PR İnstitutu, ABŞ-da PR Assosiasiyası; 1955-ci il - Beynəlxalq PR Assosiasiyası), peşə davranışları kodeksi hazırlanırı.

60-cı illərin ortalarından bəri olan zaman kəsiyini tədqiqatçılar

qlobal informasiya cəmiyyətinin təşəkkül dövrü kimi səciyyələndirirlər və göstərirlər ki, bu dövrün xarakterik əlamətləri yüksək texnologiyaların sürətli inkişafı, kommunikasiya kanallarının sayının artması, milli iqtisadiyyatların tədricən vahid dünya iqtisadi sisteminə çevrilməsidir və bu proses üçün tipik hal həmin sistemə daxil olan iqtisadiyyatların qlobal asılılığı və qlobal rəqabətidir. İri sosial-iqtisadi, siyasi, ekoloji dəyişikliklər ciddi münaqişələr doğurur və daim bu və ya digər razılıq səviyyəsinin əldə olunmasını tələb edir. Buna görə də biznesdə, siyasetdə, sosial sahədə PR texnologiyasına tələb fasiləsiz xarakter daşıyır.

Bununla əlaqədar, PR fəaliyyətində yeni çalarlar meydana gəlir. Məsələn, PR cəhdlərinin məzmunu getdikcə daha çox mühitə təsirdən onun öyrənilməsinə və alınmış informasiyanın idarəçilik işinə cəlb edilməsinə yönəldilir. Rusiyalı tədqiqatçı İ.Yakovlev qeyd edir ki, “PR mütəxəssislərinin diqqəti sosial sistemin “çixış”ından “giriş”inə keçir... PR təşkilatın “özəyinə”, yəni menecmentinə daxil olmağa başlayır, onun strategiyasının və siyasetinin işlənib-hazırlanmasına təsir göstərir, qərarların hazırlanmasında və qəbulundə daha tez-tez iştirak edir”.

Daha bir çalar inkişaf etmiş ölkələrdə “istehlak dövrü”nün fəal təsirindən irəli gəlir, nəticədə əvvəllər diqqət mərkəzində duran istehsalın təşkili vəzifəsi başqa bir prioritetlə - satışın təşkili ilə əvəz edilir. Paralel olaraq PR-i marketinqə tabe edən konsepsiya meydana gəlmişdir. Məsələn, 80-90-cə illərin qovuşağında məşhur marketoloq Philipp Kotler bəyan etmişdi ki, marketinq kompleksinin ənənəvi dörd “p”-sinə (“product”, “prise”, “place”, “promotion” - “məhsul”, “qiymət”, “yer”, “irəliləmə”) indi beşinci “p”-ni də (“public relations”) əlavə etmək lazımdır. Başqa mütəxəssislər isə, əksinə, marketinqə PR-in tərkib hissəsi, üçüncülər isə MRR-ə (marketing rublis relations) PR fəaliyyətinin ayrıca istiqaməti kimi baxırlar.

XX əsr sona yetişdikcə bəziləri PR fəaliyyətini ümumi və hamiya aydın olan anlayış qismində daha az dərəcədə qəbul edirdilər; burada daim öz xüsusi marker işarələri olan yeni-yeni istiqamətlər yanarırdı. Məsələn:

- dövlət müəssisələri və ictimai təşkilatlarla əlaqə sahəsindəki iş - “public affairs”,
- korporativ imicin yaradılmasına nail olmaq - “corporate affairs”,
- şəxsiyyətin əlverişli obrazının yaradılması - “image making”,
- KİV-lə münasibətlər qurulması - “media relations”,
- kadrların möhkəmləndirilməsi, işçi heyətlə yaxşı münasibətlərin yaradılması -“employee communications”,
- ictimai ekspertiza - “public involvement”,
- investorlarla qarşılıqlı münasibətlərin yaradılması - “investor relations”,
- səfərbərlik (müsabiqələr, çempionatlar, lotereyalar) və təqdimat tədbirlərin keçirilməsi - “special events”,
- böhranlı vəziyyətlərin idarə olunması - “crisis management”,
- auditoriyanın çatdırışları adekvat qavraması prosesinin idarə olunması - “massage management” və s. adlanmağa başladı.

Çağdaş dünya bazar mühitinin seqmenti kimi PR-in inkişaf dərəcəsindən bəhs edərkən qeyd edilməlidir ki, ictimaiyyətlə əlaqələr yalnız eninə və dərininə yayılmaqla məhdudlaşmamış, həm də beynəlxalq biznesin tamhüquqlu, zəruri, rəqabətə davamlı istiqamətinə çevrilmişdir. Burada dünyanın onlarca ölkəsində təmsilçiləri olan fövqədmilli PR agentlikləri formasında xüsusi inhisarlar mövcuddur; dünya PR bazarının illik dövriyyəsi on milyardlarla dollarla ölçülür, ictimaiyyətlə əlaqələr mütəxəssisinin peşəsi nüfuzlu və yüksəkmaaşlı hesab olunur, belə mütəxəssislərin hazırlanması ilə Yer kürəsinin bir çox dövlətlərinin ali məktəbləri məşğul olur.

PR FƏALİYYƏTİNİN İLKİN QURULUŞU, ONUN QURULMASININ VƏ QİYMƏTLƏNDİRİLMƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ

Qlobal anlayışları nəzərdən keçirdikdən, praktikanın ötəri icmalını verdikdən sonra onların gerçəkləşdirilməsinin məntiqinə və quruluş sxemlərinə keçmək olar. Əvvəlcə belə bir suala cavab vermək gərəkdir ki, PR fəaliyyətinin həyata keçirilməsi nəyə lazımdır? “Pablik rileyşnz”in pragmatik təriflərindən çıxış edilsə, onda ümumiləşdirici cavab təxminən belə olar: PR fəaliyyəti məqsədli qrupları müəyyən hərəkətə sövq etmək üçün həyata keçirilir. Lakin belə sövqetmənin real səmərə almaq üçün aşağıdakı mövqe komplekslərinə təsir göstərmək vacibdir:

TƏLƏBATI idarə edən, MARAQLARA təsir göstərən, MÜNASİBƏTLƏRİ formalasdıran, RƏYLƏRDƏ təzahür edən, HƏRƏKƏTLƏRİ motivləşdirən DƏYƏRLƏR.

DƏYƏRLƏR uzun müddət formalasınan bazisli, buna görə də davamlı və çətin dəyişilən, insanların davranışını müəyyənləşdirən komponentlərdir. Hətta ən miqyaslı PR kampaniyası da dəyərlərin istiqamətini tam dəyişdirməyə qadir deyil. Lakin onlara təsir göstərməyə, heç olmazsa, onları nəzərə almağa cəhd etmək olar və lazımdır, çünki tələbatı, yəni iyerarxik maddi və mənəvi arzular kompleksini məhz dəyərlər oriyentasiyası idarə edir; belə arzular olmasa, insan həyatı mənasını itirər. Eyni zamanda tələbatlar toplusu, onların qarşılıqlı asılılığı çevik, mütəhərrik xarakter daşıyır və PR metodları onların formalasmasına təsir göstərməyə tam qadirdir.

Nəinki təkcə zəruri bir şey kimi qavranan, həm də özəl, özü-nünkü kimi qəbul edilən **MARAQLAR** da tələbata yaxındır; maraqlar naminə konkret addımlar atmağa dəyər. Maraqları daha yaxşı anlamaq qabiliyyəti PR mütəxəssisləri üçün aparıcı istiqamətdir.

Lakin maraqlar hələ hərəkət demək deyil. Onların arasında **MÜNASİBƏTLƏR** qatı var, yəni insan onu əhatə edən çoxsaylı obyektlər içərisində özünə aid olanını seçməyə başlayır. Maraqlarla hərəkət arasında bir də **RƏYLƏR** qatı mövcuddur, yəni fərd qavranmış obyektlərdən bəzilərini bu və ya digər rəğbət dərəcəsi ilə, başqaları isə müxtəlif dərəcələr üzrə mənfi qiymətləndirməyə başlayırlar. Rəylərin formallaşmasında özünəməxsus “marker” olmaq, nəyin yaxşı, nəyin pis olduğunu mülayimliklə, zorakılıq tətbiq etmədən izah etmək PR-in nəinki əsas, hətta birinci dərəcəli vəzifəsidir. Bundan sonra hərəkətə - xoşagələn şeyi qəbul etməyə (almağa, səs verməyə və s.), “minus” kimi qəbul ediləni isə rədd etməyə lap az qalır.

Ümumi yekun belədir: PR təsiri silsilənin final halqasından (“hərəkətlərdən”) nə qədər uzaqdan başlanarsa, bir o qədər önəmli nəticə əldə etmək olar və əksinə: dərhal hərəkətə başlamağa birbaşa çağırışın səmərəsi çox azdır.

İkinci mülahizə başqa bir sualdan qaynaqlanır: PR mexanizmi necə fəaliyyət göstərir? Burada da aşağıdakı halqlardan ibarət silsilə var:

OBYEKT yuxarıda təsvir edilən səmərəyə nail olmaq üçün öz məqsədli auditoriyalarına müəyyən informasiya çatdırılmalıdır olan hər hansı şəxs və ya təşkilatdır. O ya müstəqil fəaliyyət göstərir, ya da göstərilən funksiyanın yerinə yetirilməsində ona yardımçı olan və məqsədli auditoriyalara şəfahi nitq mətnləri, çap KİV-ində istifadə üçün materiallar, audio-, videoroliklər və s. şəklində müraciətlər hazırlayan **VASITƏÇİNİN** (PR MÜTƏXƏSSİSİNİN, YAXUD PR ŞİRKƏTİ-NİN) köməyindən bəhrələnir. Müraciətlər məqsədli auditoriyalara müxtəlif **INFORMASIYAÖTÜRMƏ KANALLARI** vasitəsilə göndərilir. Bu kanalların siyahısı yetərincə rəngarəng olsa da, onların sırasında əsas yeri KİV tutur. Məqsədli qrupların dərk olunması yolunda həm həmin qrupların özlərinin mental səviyyələrindən, situativ du-

rumlarından, psixofizioloji xüsusiyyətlərindən, həm də informasiya axınlarının məqsədli qrupları əhatə edən mühitdən keçməsi texnologiyalarından asılı olan, informasiyanın qavranmasına əngəl törədən MANEƏLƏR durur. Bu maneələri aşandan sonra “quru informasiya qalığı” MƏQSƏDLİ AUDİTORİYALARIN şüurunda möhkəmlənir.

Bu silsilədə hansı xüsusiyyətləri nəzərə almaq lazımdır? OB-YEKİT informasiyani spontan təkrarlaya (“Aşıq gördüğünü çağırar”), yaxud müfəssəl hazırlaya bilər. Nəhayət, onun VASİTƏÇİLƏR - informasiyaya optimal xarakter verməyə və MÜRACİƏTİ maksimum uyğunlaşdırmağa çalışan peşəkar PR mütəxəssislərinə üz tutmaq imkanı da var.

Lakin bu, prosesin yalnız başlangıcıdır. Ardınca ən səmərəli informasiya ötürmə kanallarının seçilməsi və müraciətlərlə yüklenməsi proseduru gelir; bu informasiya məqsədli auditoriyalara gedən yolda istər-istəməz qavrama maneələri ilə üzləşir və buna görə də az, ya çox dərəcədə təhrif olunur. Həm də bu təhrifolunma informasiya istehsalının elə ilk səviyyəsində baş verir və sonrakı səviyyələrin hamisində davam edir.

Nəticə: obyekt öz fəaliyyətini ona lazım olan informasiyani məqsədli auditoriyalara çatdırmaqla kifayətlənirsə, təhrif yetərincə çox olur; üstəlik, göndərilən müraciətlərin məqsədli auditoriyaların, informasiyaotürmə kanallarının və ətraf fonun xüsusiyyətlərinə uyğunlaşdırılması vəzifəsi qarşıya qoyularsa, təhrifolunmanı xeyli azaltmaq mümkündür.

Başqa sözlə, söhbət informasiya məkanının seqmentləşdirilməsi prinsiplərindən - hər seqmentə öz informasiya əmtəəsini yaratmayı təklif edən differensialaşdırılmış, yaxud hər bir məqsədli qrupun ayrıca tələbatlarını və ümidiərini nəzərə almadan eyni informasiya əmtəəsini hamiya təklif edən differensialaşdırılmamış marketinqdən gedir.

Beləliklə, müraciət:

- adekvat tərtib olunmalı (konkret auditoriya üçün hazırlanmalı);
- adekvat mövqeləşdirilməli (konkret auditoriya üçün hazırlanmış sifariş məhz ona çatmalı);
- adekvat informasiya kanalları vasitəsilə həyata keçirilməlidir (informasiya kanalları məhz həmin auditoriyaya işləməli və onun etimadını qazanmalıdır).

Üçüncü maraqlı sual: müracitələrin adekvatlığının maksimum olması üçün PR-in fəaliyyəti necə təşkil edilməlidir? Qeyd etmək lazımdır ki, göstərilən sxemlərin ümumi nişan xarakteri daşıdığı ilk iki mərhələdən fərqli olaraq aşağıda verilən sxem dünya praktikasında rəsmiləşdirilib və PR layihələrinin həm planlaşdırılmasında, həm də qiymətləndirilməsində geniş istifadə olunur.

Qısa düstur şəklində o, RACE (R - Research: araşdırma - vəzifənin təhlili və qoyuluşu; A - Action: hərəkət - programın və smetanın işlənib-hazırlanması; C - Communication: ünsiyyət, kommunikasiya - programın informasiya-kommunikasiya vasitələri ilə gerçəkləşdirilməsi; E - Evaluation: qiymətləndirmə - nəticələrin müəyyənləşdirilməsi və proqrama düzəlişlər edilməsi) kimi məlumdur.

PR kampaniyasının araştırma mərhələsində əsas niyyət məqsədli auditoriyaların mövcud şəxsiyyətə, təşkilata, əmtəəyə və ya xidmətə mövcud münasibətinin, eləcə də onların aktual (arzuolunan) durumunun müəyyənləşdirilməsidir.

“Hərəkət” mərhələsində (hərəkətin planlaşdırılmasında) PR kampaniyasının konsepsiyası hazırlanır, həllədici aksiyaların texnologiyası və siyahısı, media-siyasətin gerçəkləşdirilməsi prinsipləri müəyyənləşdirilir, layihənin həyata keçirilməsinin mərhələli işçi planı işlənib hazırlanır.

Kommunikasiya mərhələsində planlaşdırılmış hərəkətlər ger-

çəkləşdirilir. Bu iş, situasiyanın müntəzəm monitorinqi, onun dəyişməsinə dinamik reaksiya verilməsi ilə müşayiət olunur. Hər bir mərhələnin yekunlarına görə PR strategiyasında düzəliş aparılır, kampaniya tam başa çatandan sonra isə onun səmərəliliyi haqqında analitik arayış hazırlanır və gələcək üçün tövsiyələr verilir.

I

FƏSİL

İNFORMASIYANIN

İDARƏ OLUNMASI

VƏ YENİLİKLƏRİN

HAZIRLANMASI

İNFORMASIYANIN İDARƏ OLUNMASI

Çağdaş cəmiyyətin çoxdan bəri informasiyalı cəmiyyət kimi dəyərləndirildiyini yada salsaq, həyatın müxtəlif sahələrində baş və rən müasir kəşflerin əksəriyyətinin mövcud informasiyanın sintezindən ibarət olduğunu əməlli-başlı dərk etsək, praktik olaraq hər bir səzial subyektin nə üçün informasiyanın istehsalı, axtarılması və istehlakı problemləri ilə qayğılandığı aydınlaşar. İnformasiya müəyyən yardımçı vasitə olmaqdan çıxaraq tədricən “Həyat” adlı laynerin başlıca mühərriklərdən birinə çevrilir, həm lokal uğurları və fərdi rahatlığı, həm də bütövlükdə toplumun mütərəqqi dinamikasını bilavasitə təmin etməyə qadir olur.

Təbii ki, belə bir şəraitdə istisnasız olaraq həm siyaset, həm iqtisadiyyat, həm də mədəniyyət “bazar”larında kimin informasiyasının “pula getməsi”, qavranılması, alınması, tətbiqi uğrunda ciddi rəqabət başlanır və get-gedə genişlənir. Lakin bütün hallarda informasiyadan bəhrələnmə prosesi onunla tanışlıqdan başlanır və bu prosesin uğuru birmənalı şəkildə həmin məlumatın KİV-ə hansı həcmidə ötürülməsindən asılıdır. Bu “çatma”nı idarə etmək mümkündürmü? Çoxları bu suala müsbət cavab versə də, bu cür idarəetmənin həm nəzəriyyədə, həm də təcrübədə müxtəlif formalarını təklif edirlər. Və bu formalar dan ən çox yayılanı KİV-in özünün idarə olunmasıdır. Bəs necə? Bəlkə onları qeydəalma mexanizmini ciddiləşdirməklə, yaxud əksinə, yumşaltmaqla? Bəlkə qaydanı pozmuş informasiya vasitəsini məsuliyyətə cəlb etməklə və ya KİV-ə hökumət nəzarətini artırmaqla? Bəlkə onlara maliyyə ayırmaları verib-verməməklə? Bəlkə zəruri in-

formasiyanı almaq imkanlarını azaldıb-çoxaltmaqla və s. Hər bir halda belə idarəetmə inzibati-hüquqi tənzimləyicilərdən istifadə ilə bağlıdır. Həm bilavasitə, həm də bilvasitə. Bu metodların (bilvasitə və bilavasitə idarəetmənin) hər ikisi mümkündür və bəzən hətta zəruri olur. Lakin bu məsələyə ən yaxşı yanaşma informasiyanın olduğu kimi idarə edilməsinə əsaslanan yanaşmadır. Belə idarəetmənin mərhələlərinə, məntiqinə, mexanizmlərinə nəzər yetirməyə çalışaq.

ÖZƏL İNFORMASIYA AXINININ FORMALAŞDIRILMASI

Cəmiyyətdə nüfuzlu mövqe tutmaq və ya onu saxlamaq istəyən ictimai, siyasi, iqtisadi, yaxud başqa subyekt öz informasiya axınını yaratmalıdır. Bunun üçün ilk mərhələdə istehlakçıya mümkün qədər çox informasiya verilir. İstər hökumət, istər qeyri-hökumət, istərsə də hər hansı qurumun nümayəndəsi olun, bütün hallarda özünüz haqqında informasiya inhisarını ələ keçirməyə çalışmalısınız. Buna nail olmaq üçün hətta ilk baxışda önəmsiz görünən azmaraqlı hadisələr haqqında da KİV-ə müntəzəm olaraq geniş miqyaslı, operativ məlumatlar verməlisiniz ki, ilk addım kimi sizi tanışınlar, sizə alışsınlar. Ola bilsin, verdiyiniz xəbəri kimsə zibil qabına atsın, amma əvəzində heç kim sizi məlumatı gizlətməkdə qınaya bilməz.

Başqaları fikirləşə bilərlər ki, görəsən, bunun istədiyi nədir? Siz hələlik heç nə istəmədiyinizdən həmin sözlər sizə mane ola bilməz.

Ola bilsin, sizi tənqid edənlər də tapılsın. Qorxmayın: o tənqid sizin öz verdiyiniz mənbəyə əsaslandığından verdiyiniz informasiyanı təshih etməklə istənilən vaxt müdafiə oluna bilərsiniz.

Özgə bir qrup sizin materiallarınızı vermək üçün reklam qiymətlərinin variantlarını teklif edə bilər. İmtina edin və başa salmağa

çalışın ki, siz informasiya ilə sivil qaydada işləyirsiniz və onu dərc edib-etməmək KİV-in öz işidir.

Əlavə informasiya almaq istəyənlər olsa, onların arzusunu dərhal, heç bir şərt qoymadan yerinə yetirin. Birincisi, bu, perspektiv informasiya tərəfdəşliğinə doğru bir çıçırdır. İkinci isə, əlavə informasiyanı siz verməsəniz KİV onu başqa mənbədən almaq məcburiyyətində qalacaq.

İNFORMASIYA AXINININ SEQMENTLƏŞDİRİLMƏSİ, İNFORMASIYA İLƏ MANİPULASIYALASDIRMA

Yuxarıda göstərilən vəzifə əsasən yerinə yetiriləndən, yəni siz özünüzü müəyyən qədər tanıdanan sonra tam konkret məqsədə xidmət edən məhdud-məqsədli informasiya axınlarının yaradılmasına başlaya bilərsiniz. Bu proses həmişə çoxmənalı şəkildə yozulan manipulyasiyalasdırmanın tərifini verməkdə faydalı ola bilər. Əvvəl lügətə üz tutuq. Orada deyilir: “Manipulyasiyalasdırma ictimai rəyi və davranışını müəyyən siyasi, yaxud ictimai qurumların istədiyi istiqamətə yönəltmək üçün onlara (ictimai rəyə və davranışşa) təsiretmə prosesidir”. Bu prosesin xarakteri mənfidir, yoxsa müsbət? İformasiya ilə manipulyasiyalasdırma etikaya uyğundurmu?

Manipulyasiyalasdırma prosesi o zaman yolverilməz və qeyri-etiğ sayılır ki, informasiya istehlakçılarının birbaşa aldadılmasına (bilə-bilə saxta rəqəmlərdən və faktlardan istifadə edilməsinə), şüuraltı instinktlərə təsir göstərilməsinə, şəxslərin və təşkilatların təhqir olunmasına, əmtəə və xidmətlər arasında ayrı-seçkiliyə yol verilməsinə yönəlmüş olsun.

“Saxta qiymətləndirmə” anlayışı daha mürəkkəbdir. Belə ki, birinə saxta görünən məlumat başqa subyektin nəzərində “həqiqət”

ola bilər. Buna görə də həmin söz birləşməsi son dərəcə nisbi fəlsəfi kontekstdə qavranmalıdır. “Biz yalnız həqiqəti deyirik və manipulyasiya ilə işimiz yoxdur” tipli tezislərin işlənməsi isə ümumiyyətlə idealist xarakter daşıyır - əvvəla, hər bir subyekt informasiya yayarkən müəyyən məqsəd güdür, ikincisi isə, informasiya ünvana çatanadək xeyli emosional və başqa süzgəclərdən keçir ki, bu da onun az və ya çox dərəcədə təhrifinə səbəb olur. Və nəticədə məlum olur ki, istehlakçı bir qayda olaraq informasiyanın özü ilə deyil, yozumu ilə “görüşür”. Lakin qeyri-ixtiyari yozum qəçilməzdirdə, onu şüurlu şəkildə gerçəkləşdirmək daha yaxşı deyilmi?

Bu cür “şüurlu manipulyasiyalasdırma” cəmiyyətdəki qaydalar üzrə aparılan sivil oyundan, yəni rəqabətdən ibarətdir. Belə “oyun” zamanı informasiyanın istehlakçıya optimal təsir göstərməsi üçün bir sıra “fənd”lərdən istifadə olunur. Bunlardan bir neçəsini göstərək: susma (“faydalı” informasiya materialda qalır, “zərərli olan” isə atılır), yerdəyişmə (əslində az əhəmiyyətli, lakin informasiya subyekti-nə zəruri olan mövqelər materialın əvvəlinə gətirilir, həqiqətən önəmli faktlar isə sona saxlanılır), nüfuzlu vasitəçi cəlb olunması (müəyyən informasiyanın verilməsində marağlı olan subyektin həmin məqsədli qrup yanında nüfuzu yoxdursa, yaxud ona mənfi münasibət bəslənilirsə, həmin informasiya başqa, nüfuzlu bir mənbənin adından verilir), sorğuların və reytinqlərin “uyğunlaşdırılması” (sorğu üçün elə respondentlər seçilir ki, onların fikirləri məsələnin lazımı yönə həllinə xidmət edir), sitatlar seçimi (tələb olunan nəticəyə işləyən şərhsiz sitatlar verilir), emosiya ilə “döydürmə” (konkret faktlar və rəqəmlər əvəzinə emosional materiallardan və ifadələrdən gen-bol istifadə olunur), montaj (çoxlu sayda foto, video, audio materiallardan elələri seçilir ki, onlar lazımı obyektin xeyrinə, əks tərəfin isə zərərinə olur) və s.

Adətən, primitiv üsullarla aldadən, hətta güclü oyunçuların deyil, ağıllı, yəni oyun qaydalarını daha yaxşı bilən “oyunçu”ların qalib gəldiyi belə oyun əslində onunla nəticələnir ki, siz informasiya əvəzinə yalnız PR şirkətinin başlıca niyyətlərinin yerinə yetirilməsinə xidmət edən, - layihələrin, şəxsiyyətlərin və görülən işlərin siyasi, iqtisadi və başqa cəhətlərdən cəzibəsini artırın “fragmənt”lər verirsiniz.

“Normal” manipulyasiyalasdırmanın kompleks nümunəsi kimi seçki kampaniyası zamanı informasiya aksentlərinin “yerbəyer edilməsi” texnologiyasını göstərmək olar. Məsələn, kampaniyanın identifikasiya mərhələsində namizəd seçicilər üçün xoşagəlimli obrazda “insanlışdırılır”. Başqa sözlə, informasiya vurğusu o cəhətə yönəldilir ki, səs verəcəyiniz namizəd də elə sizin kimi (yaxud sizin arzuladığınız kimi) bir adamdır. Bu mərhələdə əsas məqsəd seçicilərdə belə fikir yaratmaqdır ki, “bu elə bizim adamdır”, “ondan yaxşı kim var ki?” və s. Növbəti mərhələdə isə informasiya vurğuları dəyişdirilir: müsbət insani obraz namizədi bacarıqlı bir şəxs kimi səciyyələndirən mövqelərlə tamamlanır (arqumentləşdirmə mərhələsi) və proqramlar, təkliflər, aksiyalar və s. işə salınır. Bu mərhələ də uğurla başa çatan-dan sonra növbəti informasiya vurğusu - rəqiblərlə tutuşdurma məqamı başlanır. Bu mərhələdə “fragmənt” təşəbbüsçüləri başqa namizədlər haqqında neytral, yaxud əlverişsiz informasiya təqdim etməklə seçicilərə “bizimki”ni “bizimki olmayan”la müqayisə etmək və müvafiq nəticəyə gəlmək istiqamətinə yönəldirlər. Nəhayət, bilavasitə seçki ərəfəsində tam başqa keyfiyyətli informasiya vurğusu meydana gəlir: ilk mərhələlər uğurla keçilibsə, seçicilər bir nəfər kimi “taleyüklü” səsvermədə iştirak etməyə çağırılır, ilk mərhələlər uduzulduqda isə onlara təklif olunur ki, seçkini boykot etsinlər.

İNFORMASIYA İLƏ ÜSTÜN TƏMİNAT, İNFORMASIYA TƏRƏFDАŞLIĞI

Görsəniz ki, informasiyanıza KİV inamlı yanaşır, bu yolla irə-liləməkdə davam edin. İnam qazanmaq azdır, həm də o inamın qədri-ni bilməlisiniz. Bu məqsədlə ən nüfuzlu informasiya vasitələrini seçib onlarla “kişi kimi” müqavilə bağlayırsınız: biz sizə eksklüziv (“yalnız sizə”, yaxud “birinci sizə”) informasiya veririk, siz isə bizə pulsuz informasiya dəstəyi göstərirsiniz. Belə müqaviləyə azı prinsipcə nail ol-dunuzmu, informasiya mübadiləsi başlayın ki, o tədricən əvvəlcə in-formasiya tərəfdəşliğinə, sonra isə qarşılıqlı fəaliyyətin daha geniş formalarına keçsin.

MATERIALLARIN VERİLMƏ FORMASININ VƏ ÜSLUBUNUN OPTİMALLAŞDIRILMASI

Beləliklə, ilk üç mərhələni uğurla keçmisiniz və KİV sizin materialları qəbul edib yaymağa hazırlırdır. Lakin informasiyanın idarə edilməsi prosesi bununla bitmir: yaxşı məzmun yaxşı formaya salın-malıdır. Axı mətbuatın birinə “ciddi”, o birinə “sarı” adı qoymaqla nə birincini oxuyanların sayı artır, nə də ikincinin pərəstişkarlarının sırası seyrəlir. Buna görə də işin xeyirinə olmaq üçün ya özünüz “sarı” mətbuat təsis etməli, ya da informasiyanızı primitiv-populist bükümdə mövcud “sarı mətbuat”a “sırımalısınız”.

YENİLİYİ NECƏ YARATMAQ VƏ GÜCLƏNDİRMƏK OLAR

İnformasiyanın KİV-ə düşməsinin mühüm meyarlarından biri onun yenilik xarakteri daşımasıdır. Lakin unutmaq olmaz ki, yeniliklər iki cür olur: “birinci sıra” və “sonuncu sıra” yenilikləri. Sonuncular heç vaxt ciddi KİV-ə yol tapa bilməz. Sizin şirkətdə, yaxud layihədə heç vaxt “reytinqli” yenilik olmursa, bəs onda necə hərəkət etməli? Diqqəti özünüzə cəlb etmək vacibdir, amma əlinizdə indi heç bir yenilik yoxdur. Bu şəraitdə nə etmək olar? Ruhdan düşməyə dəyməz, eyni boyaya ilə bir rəssam cızmaqara, başqası isə şedevr yaradır. İlk baxışda maraqsız görünən “xam” material hər bir müəssisədə həmişə olur və onun vasitəsilə dahi rəssamın qazandığı effekti qazanmaq mümkündür.

Yenilik müəyyən quruma, şəxsiyyətə, ideyaya diqqəti cəlb etmək üsludur. Təbii ki, burada söhbət mücərrəd diqqətdən yox, müsbət qarşılıqlı münasibətlər yaranan, malların və xidmətlərin satışını artırıran, cəmiyyətdə nüfuzu yüksəldən diqqətdən gedir. Diqqət cəlb olunubsa, onu minimum həmin həddə saxlamaq, maksimum - gücləndirmək, yəni yenilik yaratmaq lazımdır. Bunu ölçüsü məhdudlaşdırılan uzaq məsafəyə qaçışa bənzətmək olar. Bu qaçış qırılmasın deyə hansı metodlardan daha yaxşı bəhrələnmək olar?

Ən geniş yayılmış və heç vaxt köhnəlməyən üsullardan biri yeniliyin yuvarlaq tarixə uyğunlaşdırılmasıdır. Həm də bu zaman həmin tarixə təkcə təqvimdəki bir gün kimi yox, həyatı bir hadisə kimi yanaşmaq lazımdır. Digər tərəfdən isə, həmin tarixin təqvimdə qeyd edilib-edilməməsinin elə bir əhəmiyyəti yoxdur. Siz özünüz də belə “bayram”ları yarada bilərsiniz. “Bayram yaratmaq“ Qərbədə geniş yayılmış üsullardandır. 1984-cü ildə ABŞ-da “Makdonalds” şirkəti 50 milyardinci hamburgeri satmalı idi. Bu hadisəyə iki həftə qalmış - 49

milyard 990 milyonuncu hamburqer buraxılan gün həmin münasibətlə geniş informasiya kampaniyasına başlanıldı. Yubiley günü “Makdonalds” reklam roliklərinin musiqi sədaları altında Nyu-Yordakı “Grand Hyatt” hotelinin səhnəsinə yeni bir qril gətirildi və şirkətin əsasını qoymuş qardaşlardan biri - Dik Makdonald üçün 50 milyardincı hamburqeri Amerika şöbəsinin prezidenti Edd Renzin şəxsən özü hazırladı. Bu yubiley haqqında 120-yə yaxın KİV müxtəlif janrlı materiallar verdi və şirkətin nüfuzu daha da yüksəldi.

Bayram uydurma metodу keçmiş SSRİ məkanında xüsusilə aktu-al olub, çünki vaxtilə burada yubileylərə maraq çox böyük olub və əhalili, o cümlədən bəzi jurnalistlər hələ də o yubileylərin nisgilini çəkir.

Başqa bir maraqlı üsul da var: KİV-in sizin hadisəni məmənuniy-yətlə “udacağına” əmin deyilsinizsə, əlavə olaraq başqa profilli ikinci bir hadisə təklif edib onlara seçim imkanı yaradın. Misal: 1994-cü ildə Rusiya əhalisi hələ siyasetdən doymamışdı və yeni partiya yaradılması diqqətçəkən məsələlərdən idi. Əksəriyyət Partiyası da yarananda ilk mərhələlər savadlı və səmərəli keçilmişdi. Partiya öz təsis qurultayı ərefəsində KİV-ə eyni vaxtda iki hadisənin press-relizini göndərmişdi: fevralın 12-də partiya müqavilə karatesi üzrə şou-turnir, 15-də isə təsis qurultayı keçirir. Nəticə gözlənildiyindən də yaxşı olmuşdu.

Eyni bir problemə müxtəlif baxışların, yanaşmaların nümayiş etdirilməsi də yeniliyi yarada, yaxud “çoxalda” bilər. Yeniliyin ictimai cəhətdən mühüm problemlə çulğasdırılması da sınanmış üsullardandır.

Yeniliyin ən mühüm hərəkətvericisi intriqa, ən yaxşı intriqa isə qalmaqaldır. Burada bir qədər ehtiyatlı olmaq gərəkdir: bir tərəfdən, əsl qalmaqal yaradılmasını PR mütəxəssisi qeyri-etik addım kimi qiymətləndirə bilər, ikinci tərəfdən isə, hər hansı bir hadisəni qalmaqal kimi yozmağa, yaxud da xətirə dəyməyən kiçik bir qalmaqal yaratmağa heç kim mane olmur.

İntriqa, qalmaqla nə qədər bol və cəlbedici olsa da, içində informasiya olmayan yenilik yenilik deyil.

Bəs yenilik nədir? D.Dotinin kitabında yeniliyin çoxlu nümunəsi verilir: yeni şirkətlər, yeni, yaxud “yeniləşdirilmiş” mallar və xidmətlər, yeni təyinatlar və vəzifə irəliləmələri, yeni imic, yeni bazar, yeni maliyyə göstəriciləri və sərmayələr, yeni araşdırımlar və ixtıralar, yeni görüşlər, mükafatlar, rekordlar və s. və i.a.

Qeyd edək ki, bu siyahını xeyli uzatmaq da olar və bu mövqelərdən hər birinin yaradıcılıq baxımından geniş imkanları var. Məsələn, yeniliyin məzmunu vəzifə təyinatından ibarətdirsə, keçmiş işçinin çıxarılma səbəblərini açmağın, perspektivlər barədə proqnoz verməyin nəyi pisdir ki?

Hər hansı bir qurum yeni deyilsə, onun fəaliyyətində “ilk dəfə” deyimi ilə uyuşan yönüm axtarmaq olmaz mı? Məsələn, tutaq ki, sizin təşkilat çoxdan fəaliyyət göstərir və orada diqqəti çəkən başqa yenilik yoxdur, onda yaza bilərsiniz ki, çoxdan fəaliyyət göstərən bu təşkilatda bu günlərdə ilk dəfə filan önəmli hadisə baş verəcək (filan tədbir keçiriləcək).

YENİLİYİN ƏSAS VƏ ƏLAVƏ SANBALI

Yaradıcı fikir nə qədər güclü olsa da, yeniliyin əsas çəkisi onun məzmunundadır. Lakin bir sıra üsullardan bəhrələnməklə yeniliyin köhnə sanbalına yeni çalar vermək olar.

Bu üsullardan birincisi yeniliyi hamidan tez çatdırmaqdır. Mətbuat mərkəzləri, informasiya agentlikləri, çap və elektron KİV arasında “isti” yenilik mənbəyini birinci əldə etmək uğrunda rəqabət məhz ona görə belə yüksəkdir ki, ilk informasiya, şərti desək, 100 faiz “həzm olunduğu” halda, sonrakılar daha az həzm olunur və nəhayət, heç həzm olunmur.

Bu üsulun məntiqi davamı yeniliyi eksklüziv kimi verməkdir,

yəni siz onu ilk elan etməklə kifayətlənməyib bu aksiyanın müstəsna xarakterini vurğulayırsınız: yenilik “yalnız burada”, “yalnız filan auditoriya üçün”, “yalnız bircə dəfə” formalarında təqdim olunur. Siz həqiqətən eksklüziv informasiya hüququ almışınızsa, sizə lazımlı redaksiyaların da orada təmsil olunacağı ümidi ilə bütün informasiya vəsittələrini toplamaq gözlənilən nəticəni verə bilməz. Ən yaxşısı, birbaşa sizi maraqlandıran nəşrlərə xəbər verin və əmin ola bilərsiniz ki, onlar dəvətinizi məmənuniyyətlə qəbul edəcək.

Yeniliyə monitoring xarakteri verə bilsəniz, o, daha sanballı olar. Məsələn, tutaq ki, hər hansı bir qurum ölkədəki vəziyyətlə bağlı əhalinin fikrini öyrənmək üçün sosioloji araşdırma apararaq onun nəticələrini yayıb. Təbii ki, hamını əhatə etmək çətindir. Amma siz elan etsəniz ki, bu cür sorğu hər üç aydan bir, özü də əvvəlkilərlə müqayisəli şəkildə keçiriləcək, vəziyyət sizin xeyirinizə yaxşılığı doğru xeyli dəyişə bilər - növbəti təqdimata daha çox jurnalist toplaşar və onların bir qismi sizin daimi “müstəri”niz olar.

Bu nümunə təkcə sosioloji araşdırında özünü doğrultmur - istənilən ötürmənin sanbalı o zaman güclənir ki, o, vahid niyyətin birləşdirdiyi bir neçə hadisə silsiləsinin halqalarından biri olsun.

Yeniliyi hissələrə bölməklə də ona əlavə sanbal qazandırmaq olar. Eyni yenilik ətrafindakı informasiya aksiyalarının sayını aşağıdakı qayda-da artırmaq mümkündür: yeniliyin anonsu - yeniliyin qısa məzmunu - yeniliyin şərhi - əlavə təfsilat - aralıq yekunlar - son yekunlar və s.

Bir az dərinə gedilsə, məlum olar ki, informasiya əməliyyatının yuxarıda göstərilən məntiqi ardıcılılığında bu və ya başqa məqamın seçiləsi yaradıcı təxəyyül “uçuş”unun predmeti olmaqdan daha çox, bir sıra hallarda həm PR-in subyekti, həm də KIV-in özü üçün yeganə mümkün reaksiya variantıdır. Məsələn, ölkə başçısı hökuməti istefaya göndərəndə bu yeniliyin anonsunu və qısa məzmununu vermək, təbii ki, Prezident Aparatı və Nazirlər Kabinetini mətbuat xidmətlərinin inhisa-

rında olur. Bəs belə halda müstəqil mətbuat xidmətləri necə hərəkət etməlidir? Praktikada onlar, adətən, yeniliyin şərh edilməsi yolunu seçir və bu məqsədlə aparıcı araştırma mərkəzlərinin rəhbərlərinə müraciət edirlər. Həftədə, yaxud ayda bir dəfə çıxan nəşrlər necə? Onlar bir qaya olaraq əlavə təfsilat, misal üçün, yeni dövlət liderlərinin bioqrafiyalarındaki maraqlı mərhələləri və ya prezident komandasında kiminsə istefasının yetişməsi barədə “mətbəx səhbətləri” axtarış tapırlar.

Digər bərabər şəraitdə KİV-ə ən çox o yenilik yol tapır ki, o, jurnalistlərə paylanan materiallarda daha artıq “çeynənmiş” olsun.

Yeniliyin KİV-ə düşməsində fotosəkillərin mühüm rolunu ayrıca qeyd etmək gərəkdir. Birincisi, sizin təşkilata fotomüxbir göndərməyə bəzi qəzetlərin imkanı yoxdur, ikincisi, qəzet və jurnalların çoxunu “danışan başlar” tipli süjetlər maraqlandırmır. Haqqında səhbət gedən hadisələrə dair fotosəkillər daha həvəslə dərc olunur.

Onu da xatırlatmaq yerinə düşər ki, jurnalistlər də adi adamlardır və onlar da yeri gələndə ağızlarına bir şey qoymağə, kiçik bir hədiyyə almağa meyllidirlər. Bax buna görə də sizin mətbuat konfransının, yaxud təqdimatın maddi hissəsi də xeyli əhəmiyyət kəsb edir. Əlbəttə, təkcə bunun hesabına siz yeniliyinizi KİV-ə “sırıya” bilməzsiniz, amma bu yolla həmin işi görmək üçün əlverişli şərait yaratmaq mümkündür. Səhbət konkret olaraq nədən gedir? Maddi vəziyyətinizdə çətinlik varsa və mətbuat konfransı səhər tezdən keçirilirsə, bir fincan çay, yaxud kofe ilə də keçinmək olar.

Jurnalistlərə hədiyyə vermək məsələsi daha yaradıcı xarakter daşıyır. Məsələ təkcə hədiyyə verməkdən deyil, həm də onun yerinə düşməsinə, məntiqi görünməsinə, sədəqəçilikdən uzaq olmasına nail olmaqdan ibarətdir. Məsələn, tədbir hər hansı qurumun təqdimatına həsr olunubsa, jurnalistlərə həmin təşkilatın hazırladığı məhsullardan pay vermək yerinə düşər. Bu, həm də sizin məhsulların reklamına xidmət etmiş olar.

II

FƏSİL

KÜTLƏVi

İNFORMASIYA

VASİTƏLƏRİLƏ

MÜNASİBƏTLƏRİN

ƏSASI

KİV-lə münasibətləri həmişə qarşılıqlı etimad əsasında qurmaq məsləhətdir. Mətbuata mümkün qədər çox, hətta məxfi saydığınız məlumatları da verin, sonra deyin ki, filan şeyi filan səbəbdən dərc etmək olmaz. Mətbuatdakı şərhlərə ölçülü-biçili münasibət bəsləyin. Unutmayın ki, populyar nəşrlər çox vaxt ölkənin, yaxud onun ayrı-ayrı bölgələrinin inkişafında əhəmiyyəti olan planlaşdırılmış hadisələr barədə məlumatlarla müqayisədə sensasiyalı xəbərlərə daha çox üstünlük verirlər. Qəzetlərin və başqa dövri nəşrlərin diqqət mərkəzində olmaq istəyirsinizsə, onların ehtiyaclarını duymağa çalışın.

Redaksiyanın apardığı konkret siyasətdən və oxucu marağından asılı olaraq xalis informasiyaya ayrı-ayrı qəzetlər fərqli yanaşırlar, lakin onların hamısı belə materialları verməyə meyllidir. Tərkibində yenilik elementi olan məqaləni və ya xəbəri mətbuat həmişə alqışlayır. Bu şərtlə ki, həmin materiallar mötəbər olsun və gecikməsin.

Bu günü mətbuat baş vermiş hadisələr barədə daha çox fon xarakterli, necə deyərlər, birrəng, “saya” informasiya, günün aktual mövzularında məqalələr, yaxud ümumi səciyyə daşıyan yazılar verməyə çalışır. Bax elə bundan bəhrələnib siz konkret marağınızı ön plana çəkmək xatırınə jurnalistlərlə əməkdaşlıq edə bilərsiniz. Onlar daim öz yazılarında istifadə etmək üçün yeni ideya və mövzular axtarır, konstruktiv təklif alanda sevinirlər. İlk baxışda belə təsəvvür oyna bilər ki, bu situasiya mətbuata təzyiq göstərilməsinə, hətta onun rüşvətlə ələ alınmasına imkan yaradır. Əslində isə burada korrupsiya ehtimalı azdır, çünki düşünülməmiş addım atmaqla heç kəs öz işini korlamaq istəməz.

Mətbuat nümayəndələri ilə PR mütəxəssisləri arasında tədri-

cən peşə etikasına əsaslanan münasibətlər formallaşmadadır. Ayrı-ayrı qurumlarla işbirliyinin önəmini mətbuat get-gedə daha çox anlayır və bilir ki, mötəbər informasiyanı bu yolla daha tez əldə etmək mümkündür. Səriştəli PR mütəxəssisləri də öz növbələrində ictimaiyyətə ölçülü-biçili informasiya verilməsində mətbuat nümayəndələrinin rolunu yüksək qiymətləndirir, bu və ya başqa yazının dərc edilməsinin məqsədəyən olub-olmamasından, mətbuat səhifələrində yerin məhdudluğundan doğan problemləri yaxşı anlayırlar. Mühüm məqamlardan biri budur ki, halallığın və aşkarlığın çox vacib olduğunu şir-kət və müəssisə rəhbərlərinə izah edilməsində PR mütəxəssislərinin faydalı rol oynadığını da mətbuat gözəl dərk edir və dəyərləndirir.

MƏTBUATLA ƏLAQƏ YARADILMASINA MƏSUL OLAN ŞƏXSLƏR

Belə hesab olunur ki, mətbuatla əlaqə yaradılmasına görə məsuliyyət daşıyan şəxslər çox vaxt məqalə və xəbərlərin yazılmasını çətinləşdirir, onların mətbuat üçün verdikləri bəyanatlar jurnalist sənətkarlığına mənfi təsir göstərir. Mətbuatla əlaqə yaradılmasına məsul olan şəxsin vəzifəsi mətbuata yardımçı olmaqdır. O, mətbuati müəyyən əngəllərlə üzləşdirirsə, deməli, işinin öhdəsindən gələ bilmir. Mətbuatın işinə mane olan belə məsul şəxslərin sayı azdır. Əksinə, yüzlərlə məsul şəxs gecə-gündüz çalışır ki, mətbuata misilsiz xidmətləri ilə tanınsın. Mətbuat üçün bəyanat informasiya qaynağı kimi çox faydalı olsa da, jurnalistlər onun mətnini sözbəsöz dərc etməyə borclu deyillər. Belə edən jurnalist özü öz işini korlayır.

Mətbuat Mərkəzi rəhbər orqan deyil, onun vəzifəsi mətbuatın işinə yardımçı olmaqdır. Bu qurumun ölçüsü və tərkibi onun göstərdiyi xidmətə tələbatın həcmindən asılıdır. Mətbuat Mərkəzi elə həcm-

də olmalıdır ki, cari informasiyanın və zaman-zaman yaranan böhran vəziyyətlərin öhdəsindən gələ bilsin. Mərkəzi qəzetlərdən adətən gecələr gələn sorğuların vaxtında cavablandırılmasına xüsusi diqqət yetirmək lazımdır. Mətbuatla əlaqə iki vacib şərtə - yeyinliyə və dəqiqliyə sözsüz əməl olunmasını tələb edir. Reportyorum sualı telefonla verməsi onun həmin suala mümkün qədər tez cavab almaq arzusu ilə bağlıdır. Sualı ani tezliklə cavablandırmaq mümkün olmayanda bunu reportyora dərhal bildirmək və vaxt itirmədən onu informasiyanın başqa - daha operativ qaynağına yönəltmək lazımdır. Redaksiya fotosəkil istəyirsə, ya onun hazırlını dərhal vermək, ya da ən qısa müddət-də nə vaxt hazır olacağını bildirmək gərəkdir. İformasiyanın, yaxud fotosəkilin təqdimolunma qaydalarından asılı olmayaraq sorğu dəqiqliklə yerinə yetirilməlidir. Mətbuat nümayəndələri eyni bir məssələ ilə bağlı dəfələrlə zəng edirlərsə və istədikləri materialı lazımı anda ala bilmirlərsə, bu onları hədsiz dərəcədə əsəbiləşdirir.

Aydın məsələdir ki, informasiya dəqiqlik olmalıdır. Buna görə də mümkün səhvlərdən qaçmaq üçün dəqiqsizliyi törədə bilən səbəbləri əvvəlcədən nəzərə almaq vacibdir. Telefonla verilən adlar və rəqəmlər təhrif olunmuş şəkildə eşidilə bilər - buna yol verməmək üçün verilmiş informasiyanın necə qəbul olunduğunu dönə-dönə yoxlamaq tələb olunur. Səhvlərdən tam qaçmaq çətin olsa da, onları minimuma endirmək mümkündür.

Mətbuatla münasibətdə iki çox mühüm amil var: müvafiq məqamın və auditoriyanın seçilməsi. Məlumatı dərc edərkən uğurlu psixoloji vaxt seçmək gərəkdir və çalışmaq lazımdır ki, həmin məlumat ünvana - lazımı oxucuya çatsın.

Mətbuatla əlaqə məsul işdir. Böyük təşkilatlarda mətbuatla əlaqəyə məsul olan şəxsin əvəzçilik yolu ilə başqa bir işi də aparması arzuolunmazdır.

Mətbuatla əlaqəyə məsul olan şəxslərin jurnalistlər sırasından seçilməsi təcrübəsi ilə çox KİV rəhbəri razılaşdırır. Onlar bildirirlər ki, həmin vəzifədə öz keçmiş həmkarlarından kimisə görmək istəmirlər. Onların qənaətinə görə, mətbuatla əlaqəyə məsul olan şəxsin vəzifəsi məlumat vermək, jurnalistin vəzifəsi isə yazı yazmaqdır. Dərcə hazır materialların redaksiyaya təqdim olunması təcrübəsini onlar qəti qəbul etmək istəmirlər və bunu topladığı faktlara şərh verməli olan mütəxəssisin - jurnalistin işinə qarışmaq kimi qiymətləndirlər.

Mətbuatla əlaqəyə məsul olan şəxs, hər şeydən əvvəl, mətbuatın ehtiyaclarına qayğı göstərmək üçün gərəkdir. İstənilən anda ona zəng etmək mümkün deyilsə, bu adam nəyə lazımdır? Çox vaxt təşkilatın rəhbəri ilə əlaqə saxlamaq mətbuatla əlaqəyə məsul olan şəxsə zəng etməkdən asan başa gəlir! Bu, ən çox o vaxt baş verir ki, mətbuatla əlaqə vəzifəsini PR şöbəsi rəisinin özü yerinə yetirir.

Mətbuatla əlaqəyə məsul olan şəxslərin bəziləri mətbuatla məselsiz xidmət göstərdiklərinə tam əmin olduqlarına görə özlərini çox yaxşı hiss edirlər. Ola bilsin, onlar haqlıdırlar, amma çox vaxt belə olmur. Ən yaxşısı bu məsələ ilə bağlı mətbuat nümayəndələrinin rəylərini soruşmaq və təkliflərini öyrənməkdir. Onların cavabları çox şeyi aydınlaşdırıb bilər.

Jurnalistlərlə qənaətbəxş əməkdaşlıq qurmaqdandan ötrü onların necə işlədiklərini və təfəkkür tərzlərini anlamaq vacibdir. Mətbuatla əlaqəyə məsul olan şəxsin jurnalistik təcrübəsinin olması əsas deyil, lakin o, azı bir-iki redaksiyaya baş çəkib onların iş şəraiti ilə tanış olmağa borcludur. Həmin şəxs hər gün mümkün qədər çoxlu müxtəlif qəzet oxumalı, müəyyən təcrübə toplamaq üçün publisistik yazılar yazmağa çalışmalıdır.

Müntəzəm olaraq jurnalistlərlə təmasda olmaq, hər hansı bir sensasiya yaranarkən onlara ərklə müraciət etmək üçün əvvəlcədən

işbirliyi zəmini hazırlamaq lazımdır. Xatırlatmağa ehtiyac var ki, KİV-lə daimi dostluq münasibətlərində olmaq yaxşı dividend verir.

Mətbuatla əlaqəyə məsul şəxs təmsil etdiyi təşkilatın məqsəd və vəzifələrini də yaxşı bilməlidir ki, mətbuat üçün bəyanatlar və başqa lazımi yazılar vaxtında hazırlanınsın. Bunlar həmin müəssisənin bütöv PR programını uğurla yerinə yetirməsinə kömək göstərən başlıca amildir.

Təşkilatın öz xüsusiyyəti ilə bağlı hər hansı bir məqamda qəza, yaxud fövqəladə vəziyyət durumu ilə üzləşmə ehtimalını nəzərə alaraq belə şəraitdə iş görmək üçün əvvəlcədən xüsusi fəaliyyət programı hazırlamaq lazımdır. Belə məqamda təşkilatı rəsmi olaraq kimin təmsil edəcəyi və onunla əlaqə kanalları mətbuata bəlli olmalıdır. Jurnalistlər müxtəlif qurumlarla ictimaiyyət arasında birbaşa əlaqə yaranan halqa olduğundan təşkilatda fövqəladə hadisə baş verən kimi onlara bu barədə qısa müddətdə tam dolğun informasiya verilməlidir.

İNFORMASIYA XİDMƏTLƏRİNİN TƏŞKİLİ

PR şöbəsindən gələn materialları dərc edərkən KİV nəzərdə tutur ki, bunun əvəzində təşkilatın özü və onun fəaliyyət sahəsi haqqında geniş məlumat ala biləcək. Bir para hallarda bu, sadəcə, faydalı reklam rolu oynayan bəkqraundlar – yardımçı materiallar ola bilər. Təəssüf ki, işıqlandırılması arzu olunmayan məsələlərə də mətbuat bəzən maraq göstərir. Belə vəziyyətdə maraqlı tərəfə maksimum yardımçı olmağa çalışmaq lazımdır. Həmin marağın predmeti incə xarakter daşıyırsa, jurnalistlərə həmin məsələnin işıqlandırılmasının niyə arzu olunmadığını təmkinlə izah etmək çox vaxt uğurla nəticələnir. Məsələnin mahiyyətinin gizli saxlanılmasına cəhd göstərilməsi isə, əksinə, jurnalistlərdə belə bir fikir yarada bilər ki, buradan sensasiya iyi gəlir və onlar öz axtarışlarını daha israrla davam etdirə bilərlər.

Jurnalistlərə informasiya verəkən əvvəlcədən bildirmək lazımdır ki, onlar bu məlumatlardan konkret şəxsin rəsmi bəyanatı kimi bəhrələnməlidirlər, yoxsa təşkilatın hansısa başqa bir mücərrəd “nūmayəndə”sinə istinad edilməlidir. Başqa tərəfdən, jurnalistə onu da demək olar ki, o, həmin informasiyadan heç bir mənbəyə istinad etmədən faydalana malıdır, əks halda istiqamət tam məxfi olduğundan onu dərc etmək olmaz.

Jurnalistlər onlara göstərilən etimaddan çox nadir hallarda suisifadə edirlər və bu, çox vaxt o zaman baş verir ki, informasiyanı gizli saxlamaq lazımlı olduğu barədə onlara xəbərdarlıq edilmir. Başqa halda da problem yaranı bilər ki, təşkilat məxfi informasiyanı qəzetə verəndən sonra başqa bir mənbə də həmin məlumatı redaksiyaya ötürülmüş olsun. Bu, redaktoru çıxılmaz vəziyyətə salır - bir tərəfdən onun həmin qurum qarşısında məxfi informasiyanı verməmək barədə öhdəliyi var, başqa tərəfdən isə o biri mənbə verilmiş informasiyanın dərc olunmasını tələb edir. Mətbuatla əlaqəyə məsul olan şəxslə redaksiya arasında qarşılıqlı etimad varsa, çox nadir hallarda belə problemlər yaranır. Yarananda isə onları yoluna qoymağın hər iki tərəfə sərfəli olan yolları tapılır.

Mütəşəkkil “informasiya sızması” xüsusən hökumət idarələri üçün çox populyar üsula çevrilib. “Sızma” nəticəsində aşkarlanan informasiya qəzətdə dərc olunanda ictimiyət buna çox güclü reaksiya verir və bu reaksiya həm mənfi, həm də müsbət ola bilər. Son dərəcə neqativ əks-səda yarananda hökumət informasiyanı təkzib edir. İctimaiyyətlə əlaqə üzrə peşəkar mütəxəssislər belə təcrübəni tövsiyə və təqdir etməməlidirlər, çünkü bu, oxucuların inamını azaldır, ciddi etik problemlər yaradır və nəticədə mətbuatla hörmət azalır. Üstəlik də təşkilat belə praktikaya meyl edəndə onu informasiya təqdimatında havadarlıqla ittiham edə bilərlər.

Dövrüliyindən asılı olmayaraq bütün qəzetlər və başqa dövri nəşrlər onlarla rəqabət aparan digər nəşrlərin işıqlandırmadığı mövzularda yazılar dərc etməyə çalışırlar. Müasir jurnalistikən problemlərindən biri də məhz belə rəqib nəşrləri müəyyən etməyin çətinliyidir. Redaksiyalar bu sahədəki uğursuzluqlarını çox zaman ictimaiyyətlə əlaqəyə məsul olan orqanların ayağına yazırlar. Lakin səbəb, görünür, daha çox həyatın durmadan mürəkkəbləşməsində və iş gününün qısalığındadır - sadəcə, jurnalistlər mətbuata material verə biləcək adamlarla görüşməyə macal tapırlar.

Başqa bir problem o zaman yaranır ki, təşkilat yaxın gələcəkdə baş verəcək hadisə ilə bağlı faktlardan və rəqəmlərdən ibarət material hazırlayır və arzu edir ki, yazı məhz o ərəfədə dərc olunsun, jurnalist isə ya bilə-bilə, ya da təsadüfən vaxtından əvvəl təşkilata zəng edib həmin faktları istəyir. Təbii ki, burada iki yol var: ya yalan danışmaq, ya da düzünü demək. Əlbəttə, yalan burada daha cəlbedici görünə bilər, amma unutmaq olmaz ki, bu addımı atmaqla təşkilat gələcəkdə həmin qəzet və ya jurnalla əməkdaşlığına son qoya bilər. Həm mənəvi baxımdan, həm də işin xeyirinə redaksiyanın istədiyi materialı ona vermək və izah etmək lazımdır ki, nəyə görə həmin materialı məhz həmin gün dərc etdirmək arzusunda idilər. Sonra isə belə bir problem yaranır: material artıq aşkarlanıbsa, onu başqa redaksiyalara da vermək lazımdır, yoxsa təkcə onu aşkarlamış jurnalistə imkan yaradılmalıdır ki, öz zəhmətinin bəhrəsini görsün? Həmin material təşkilatda kiminsə müəlliflik hüququ ilə birbaşa bağlı deyilsə, yaxud təşkilatın siyasətinə xələl gətirmirsə, jurnalistə imkan vermək lazımdır, heç olmazsa, ilk yazının müəllifi olsun.

Konkret materialı konkret hansı redaksiyaya, hansı jurnalistə göndərmək qərarı qəbul edilərkən də oxşar problemlə üzləşmək mümkündür. Material almayan jurnalistlər bunu ayrı-seçkililik kimi

qiymətləndirib küsə bilərlər. Əksər hallarda ümumi əhəmiyyət kəsb edən eyni informasiyanı qəzət və jurnalların hamısına, müəyyən profillə bağlı materialı isə həmin sahə ilə məşğul olan redaksiyaya göndərmək məqsədə uyğun olur.

Mətbuatın sorğusuna cavab olaraq göndərilən materialın üstündə təşkilatın “Şərh vermək olmaz” yazması yolverilməzdır. Bu həm kobudluq, həm də “korafəhmilik”dir. Ən yaxşı yol söhbətin müzakirəyə ehtiyacı olan mövzulara keçirilməsinə çalışmaqdır.

Redaksiyaya zəng etmək lazımlı olanda bunu özünüz edin - journalistlərin işi hədsiz çoxdur, buna görə də katibəniz sizi axtarıb tapıncaya qədər onlar telefonda gözləməyi xoşlamırlar.

MƏTBUAT MƏRKƏZİNİN TƏŞKİLİ

Mətbuat Mərkəzinin ştatında bir-iki nəfərdən tutmuş iyirmiyə qədər və daha çox adam ola bilər. Bu, həmin Mərkəzin xidmət etdiyi təşkilatın tipindən asılı olduğuna görə, təbii ki, bütün variantları nəzərdən keçirə bilmərik. Lakin müəyyən ümumi məqamlar var ki, diqqət onlara cəlb edilsə, kimse həmin ümumi prinsipləri öz təşkilatına tətbiq etməkdə çətinlik çəkməz. Büttövlükdə götürdükdə, mətbuatla əlaqələri məşvərətçi agentlik həyata keçirirsə, aşağıdakı qaydaları onların hər birinə tətbiq etmək olar.

İri təşkilatlarda Mətbuat Mərkəzi həmişə PR şöbəsinin bir bölmü kimi çıxış edir və mətbuatla əlaqələrə məsul şəxs həmin şöbənin rəhbərinə tabe olur. Nisbətən kiçik təşkilatlarda eyni adam həm PR şöbəsi müdirlinin, həm də mətbuatla əlaqəyə məsul şəxsin vəzifələrini yerinə yetirə bilər. Mətbuatla əlaqəyə məsul şəxs, adətən, təşkilati təmsil edir, lakin hansı siyaseti yeritmək tapşırığını o, şöbənin rəhbərindən alır, sonuncu isə öz rəisi qarşısında cavabdehlik daşıyır.

Yaxşı olar ki, mətbuatın bütün sorğuları mətbuatla əlaqəyə məsul şəxs vasitəsilə göndərilsin və burada istənilən məsələni həll etməyə qadir olan səriştəli bir nəfər olmalıdır. Qeyd etmək lazımdır ki, mətbuatla vahid əlaqə kanalı bir metod kimi PR mütəxəssislərinin kəşfi deyil, onu jurnalistlər özləri təklif ediblər.

Adı hallarda mətbuatla əlaqəyə məsul olan şəxs təşkilatın təmsilçisi kimi çıxış etsə də, ölkə və ya təşkilat üçün həyatı əhəmiyyət daşıyan məsələlərdə təşkilati onun rəhbərli təmsil etsə, daha yaxşıdır. Fərəhlidir ki, bir çox iri qurumların rəhbərləri radio və televiziya ilə çıxış etməyə, ictimai həyatda iştiraka vaxt tapırlar. Bu, ictimaiyyətlə əlaqəni gerçəkləşdirməyin ən yaxşı üsuludur və mətbuatla əlaqəyə məsul şəxslər maksimum cəhd göstərməlidirlər ki, lazıim gələndə onların funksiyalarını rəhbərliyin nümayəndələri öz üzərlərinə götürsünlər.

Mətbuatla əlaqəyə məsul şəxsin qarşısında üç əsas vəzifə durur:

1. Gələcəkdə məqalə və digər materiallar yazılmak üçün mətbuatı materialla təmin etmək;
2. Mətbuatın sorğularını cavablandırmaq və kompleks informasiya xidmətləri göstərmək;
3. Mətbuat, televiziya və radionun çıxışlarını izləmək, nəticələri dəyərləndirmək, lazıim gələndə bəyanatlardakı səhv'ləri təshih etmək üçün tədbirlər görmək, yaxud müvafiq təkziblərlə çıxış etmək.

İNFORMASIYANIN TƏQDİM EDİLMƏSİ

İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları təşkilatdan fasiləsiz yenilik axınıını təmin etmək üçün əllərindən gələni əsirgəməməlidirlər.

Mətbuati daim dolğun informasiya ilə təmin etməyin vacibliyini rəhbərliyə təlqin etmək üçün müntəzəm olaraq izahat işləri aparılmalıdır.

Adətən, mətbuatla əlaqəyə məsul şəxslər öz işlərində bu günün prizmasından çıxış edirlər, lakin unutmaq olmaz ki, bəzi əməliyyatlar uzunmüddətli planlaşdırma tələb edir və buna görə də gələcək işləri də planlaşdırmaq lazımdır. Hər hansı əlamətdar hadisənin vaxtı əvvəlcədən bəlli olduğundan müvafiq addımları öncədən atmaq məsləhətdir. Əlamətdar hadisəni həmin məqamda layiqincə işıqlandırmaq üçün lazıim gələrsə, xarici qaynaqların da köməyinə üz tutmaq olar. Bəzi firmalar qısa müddət ərzində məhz belə xidmətlər göstərmək üzrə ixtisaslaşmışdır.

Mətbuatda məqalə dərc etdirmək ictimaiyyətin geniş təbəqələrinin diqqətini təşkilata və onun fəaliyyətinə cəlb etməyin çox səmərəli üsullarından biridir. Bütün redaktorlar hər hansı məsələyə dair məqalə dərc etmək barədə təklif almaqdə maraqlıdır. Məqalədəki ideya onların xoşuna gələndə ya məqaləni göndərməyi, ya da həmin məqaləni yazmaq üçün lazım olan materialın əldə edilməsində jurnalistə yardım göstərilməsini xahiş edirlər. Bu praktika sənayedə get-gedə da-ha geniş tətbiq olunur və orada belə hesab edirlər ki, təşkilatın texniki işçilərinin texniki jurnallara məqalə təqdim etmələri daha yaxşıdır. Bəzi şirkətlər bu məsələyə o qədər əhəmiyyət verirlər ki, öz ştatlarına texnika üzrə ixtisaslaşan jurnalistlər qəbul edirlər. Bu jurnalistlərin vəzifəsi yalnız rəhbər işçiləri dilə tutub məqalə yazdırmaqdan və həmin məqaləni münasib bir jurnalda “yerləşdirmək”dən ibarət olur.

Bir çox təşkilatlarda qayda qəbul olunub ki, qurum üzvlərinin məqalə yazmaları üçün sorğuların hamısına mətbuatla əlaqəyə məsul şəxs baxmalıdır. Bu, xeyli ağıllı sistem olsa da, bəzən mətbuatla münaqışlərin yaranması ilə nəticələnir. Bir var, redaktor təşkilat prezidentinin adına məktub yazdıqdan sonra mətbuatla əlaqəyə məsul şəxsdən səmimi məktub ala ki, bu məsələ ilə məşğul olmayı prezident ona həvalə edib, bir də var, mətbuatla əlaqəyə məsul şəxs redaktordan

tələb edə ki, gələcəkdə belə məktublar yalnız onun adına yazılmalıdır - nə prezidentə, nə də başqa rəhbər işçilərə birbaşa müraciət etmək olmaz. Əlbəttə, birinci halda redaktor razı qalır, ikinci halda isə haqlı olaraq incik düşür.

III

FƏSİL

İNFORMASIYANIN

VERİLMƏ

FORMALARI

MƏTBUAT KONFRANSLARI

Təcrübə göstərir ki, mətbuat konfransı jurnalistlər üçün informasiya ünsiyyətinin ən vərdiş edilmiş və cazibəli formasıdır. Ona görə də bu barədə bir qədər geniş danışmağa dəyər.

Mətbuat konfransı təqdim olunan layihə barədə KİV-ə faktlarla bağlı, problemlı, şərhədici informasiya vermək məqsədilə dövlət müəssisələri, ictimai-siyasi təşkilatlar və digər qeyri-hökumət qurumları nümayəndələrinin jurnalistlərlə görüşüdür. Bu forma yenilik qaynağının (nyusmeykerin) nüfuzlu olmasını, informasiyanın ilk mənbədən alınmasını, suallar vasitəsilə məlumatların yoxlanması və versiyaların dəqiqləşdirilməsi imkanını nəzərdə tutur. Mətbuat konfransının hazırlanmasının və keçirilməsinin bir neçə mərhələsi və onlardan hər birinin öz xarakterik xüsusiyyətləri var.

Yalnız hansısa sənədi, yaxud informasiyanı yaymaq üçün qətiyyən mətbuat konfransı çağırmaq olmaz. Bu işləri press-relizlər vasitəsilə də uğurla gerçəkləşdirmək mümkündür. Mətbuat konfransı yalnız o zaman keçirilir ki, hansısa vacib informasiyanı ictimaiyyətin nəzərinə çatdırmaq lazımdır, ya da elə bir mühüm mövzu ortaya çıxır ki, onunla bağlı jurnalistlərin suallarını cavablandırmaq lazım gəlir. Mətbuat konfransı eyni zamanda qeyri-rəsmi informasiya yaymanın ən yaxşı yoludur. Həmin informasiyanın rəsmi olmadığı barədə jurnalistləri hökmən xəbərdar etmək gərəkdir.

Yeni informasiya almaq, yaxud təşkilat rəhbərləri ilə qeyri-rəs-

mi şəraitdə görüşüb söhbətləşmək üçün jurnalistlər çay süfrəsinə dəvəti məmnuniyyətlə qəbul edirlər. Bəziləri belə hesab edirlər ki, qonaqlıq adı olsa, jurnalistləri istənilən vaxt istənilən yerə yığmaq olar. Bu təsəvvür köhnəlib, jurnalist üçün yaxşı informasiya yaxşı qonaqlıqdan üstündür.

PLANLAŞDIRMA VƏ XƏBƏRDARLIQ

D.Doti mətbuat konfransı haqqında söhbətə “ümumiyyətlə onu keçirmək lazımdırı” sualı ilə başlayır və əlavə edir ki, görkəmli PR mütəxəssislərindən biri demişdir: “On haldan doqquzunda press-reliz göndərilməsi ilə yetərlənmək daha yaxşıdır”.

Bu müddəə ilə qeyd-şərtsiz razılışmaq çətindir. Təcrübə göstərir ki, orta səviyyəli mətbuat konfransı ən parlaq press-relizə nisbətən xeyli çox materialın KİV-ə çıxmasını təmin edir. Press-reliz hadisənin, o cümlədən mətbuat konfransının hazırlanması (“qızışdırıcı” informasiya kimi), gedisi zamanı və o, başa çatandan sonra (əlavə material kimi) əhəmiyyətlidir. Yaxşı press-relizin ciddi müstəqil rol oynayağına bel bağlamaq uzaqgörənliyin olmaması deməkdir.

MƏTBUAT KONFRANSINI NƏ VAXT KEÇİRMƏLİ?

Mütəxəssislərin fikrincə, həftənin II-V günləri saat 14.30-dan 16.30-dək. S.Blək hesab edir ki, V gün mərkəzi qəzetlər üçün uğursuzdur, ən yaxşı saatlar 11-dən 12-nin yarısına və ya gündüz 3-ün yarısından 3-ə qədər olan müddətdir. Yeni müstəqil dövlətlər üçün ən yaxşı günlər çərşənbə axşamı, çərşənbə və cümə axşamıdır. Cümə

günü ona görə əlverişsizdir ki, materialınız şənbə buraxılışına çatmasa, növbəti nömrələr üçün köhnələ bilər (bazar və bazar ertəsi qəzetlərin çoxu çıxmır). Bazar ertəsinin çatışmazlıqları ilə yanaşı, üstünlükleri də var: əvvəlki iki gün istirahət günləri olduğundan KİV informasiya “aclığı”nı aradan qaldırmaq üçün kontakta həvəslə gedir.

Vaxt məsələsi: mətbuat konfransı haqqında materialı səhər qəzətlərində görmək istəyirsinzsə, onu 11.00, 12.00, uzağı 13.00-da başlayın. Televiziya və radio ilə, həftəlik və aylıq nəşrlərlə işləmək istəyirsinzsə, saatın elə bir əhəmiyyəti yoxdur; əlinizdə həqiqətən “yanan” yenilik varsa, mətbuat konfransını dərhal (səhər, axşam, gecə, şənbə günü, bazar günü və s. Jurnalistlər həmişə hazırlırlar) keçirin, ləngimə yeniliyin düşmənidir.

KİV-i NƏ VAXT VƏ NECƏ XƏBƏRDAR ETMƏLİ?

İmkan olan kimi ilk bildirişi bir həftə əvvəl, təkrarını mətbuat konfransına iki gün qalmış göndərin. Dəvətnamədə mətbuat konfransının vaxtı, yeri, mövzunun və əsas məruzəçilərin adları göstərilməlidir. Redaktoru hadisənin işıqlandırılmasının məqsədə uyğun olduğuna inandırmaq üçün başqa məlumatlar da vermək olar, amma belə məlumatlar çox verilsə, mətbuat konfransı keçirməyə ehtiyac qalmaz. Aydındır ki, mətbuat konfransının keçirildiyi yeri, tarixi və saati dəqiq göstərmək lazımdır.

Yenilik “isti” deyilsə, mətbuat konfransına bir sutkadan az qalandı bildiriş göndərilməsi KİV nümayəndələrinin gəlişi ilə bağlı çətinliklər törədə bilər. Dəvətnamə-anonsları rabitə kanalları nisbətən boş olduğu üçün axşam, yaxud gecə avtomat faks rejimi ilə, təkrarını isə elektron poçtla göndərmək yaxşıdır.

Mətbuat konfransına azı bir sutka qalmış aparıcı KİV-ə zəng vurub dəqiqləşdirin: dəvətnamə çatıbmı? Redaksiya əməkdaş göndərməyi planlaşdırıbmı? Əlavə informasiyaya ehtiyac varmı?

Bir sıra mütəxəssislər hesab edirlər ki, mətbuat konfransı yalnız jurnalistlər üçündür. Məsələn, S.Blək yazır ki, mətbuat konfransına “kənar adamlar”的 dəvət edilməsi arzu olunmur, çünkü bu, adətən “jurnalistlərin xoşuna gəlmir”.

Başqaları isə haqlı olaraq güman edir ki, müzakirə edilən məsələ ilə bağlı istənilən qədər qeyri-jurnalist də dəvət etmək olar, bu, mətbuat konfransının statusunu artırır, materialların KİV-ə çıxmasını intensivləşdirir.

MƏTBUAT KONFRANSINA BİR SAAT QALMIŞ

KİV nümayəndəsi üçün mətbuat konfransı o, sizin dəvətnamədə göstərdiyiniz ünvana yollananda başlanır. Əlbəttə, jurnalist həmin ünvanı tapacaq, amma görüş yerini çox axtarması onun ovqatında və deməli, həm də materialın xarakterində əks olunacaq. Buna görə də binanın girişində mətbuat konfransının keçirildiyi yeri - mərtəbəni və otağın nömrəsini yazmaq, içəridə həmin yerin istiqamətini oxla göstərmək, stolun üstünə “Qeydiyyat yeri” sözləri yazılmış lövhə qoymaq lazımdır.

Asılqan göz qabağında deyilsə, onun da yerini nişan verən göstərici olmalıdır. Əks halda jurnalistlər zala üst paltarında girib onu stillardan asacaqlar. Təşkilatçıların yaxalarında mətbuat konfransını keçirən qurumun adı, həmin əməkdaşın adı və soyadı yazılımalıdır ki, jurnalistlər müxtəlif məsələlərlə bağlı kimə müraciət etməli olduğunu bilsinlər.

Mətbuat konfransı iştirakçılarının qarşılardakı masalarda onlar haqqında məlumat yazılmış lövhələr qoyulmalıdır. Onları nə çox yükləmək, nə yarımcıq saxlamaq olmaz. Nyusmeykerin (yeniliyi “düzəldən” və daşıyan maraqlı şəxsiyyətin) adı, atasının adı, soyadı tam və iri hərflərlə lövhənin hər iki üzündə yazılmalıdır. Arxa tərəfdəki yazı həmin adamın özü üçün lazımdır ki, harada oturacağını çətinlik çəkmədən müəyyənləşdirə bilsin.

İştirakçıların stollarının arxasındaki divarda mətbuat konfransı təşkilatçısının loqotipi yerləşdirilir ki, o, televiziya kameralarının diqqət mərkəzində olsun. Hətta kamera olmasa belə, loqotip hökmən olmalıdır ki, sizin mətbuat konfransına müəlliflik hüququnuz möhkəmlənsin.

İmkan daxilində hər bir iştirakçı mikrofon, mineral su, stəkan, kağız və qələmlə təchiz edilməlidir.

Hər şey hazırdır, jurnalistlər yavaş-yavaş toplaşırlar, indi əsas iştirakçılar - nyusmeykerlər gələcəklər. Məhz bu məqamda bir sıra ince məsələlər meydana çıxa bilər. Qonaqlar binaya daxil olan kimi onları qarşlayın. Konfrans başlanana qədər onların oturub bir stəkan çay yaxud qəhvə içməsi, təşkilatçılarla söhbət etməsi üçün yer göstərin. Çalışın ki, mətbuat konfransı başlanmamış jurnalistlər nyusmeykerlər-lə ünsiyətdə olmasınlar.

Bir məsələ də maraqlıdır: rəyasət heyətində neçə nəfər oturtmalı? Nə qədər az olsa, o qədər yaxşıdır, əks halda mətbuat konfransı təntənəli iclası xatırlada bilər. Və əgər jurnalistlərin sayı rəyasət heyətindəkilərin sayından az olsa, mənzərə lap gülməli görünər.

Nəhayət, mətbuat konfransında rolların bölüşdürülməsi məsəlesi gəlir. Təşkilati baxımdan onlar üç yerə bölünür: nyusmeyker, aparıcı və ekspert. Birinci bütövlükdə informasiyaya görə, ikinci mətbuat konfransının aparılması qaydasına, üçüncü isə informasiya dolğunluğu

və zənginliyi üçün məsuliyyət daşıyır. Birinci və üçüncü rolları birləşdirmək də, ayırmaq da olar, birinci və ikinci rolların isə ayrı olması daha məqsədə uyğundur.

MƏTBUAT KONFRANSI BAŞLANDI

Gəlin bu tədbirə aparıcının, yaxud son vaxtlar dəbdə olan başqa terminlə desək, moderatorun gözü ilə baxaq. Mətbuat konfransının açılışını ləngitmək olarmı? Bəli, onu elan olunmuş vaxtdan 5-10 dəqiqə sonra başlamaq mümkün və lazımdır ki, gecikənlər gəlib çatsınlar. Lakin bu ləngimə 15 dəqiqəni keçəndə auditoriyada narahatlıq başlanır.

Mətbuat konfransı nə qədər çəkməlidir? Ümumi cavab belədir: bu, jurnalistlərin maraqlarından asılıdır. Dəqiqləşdirək. Mətbuat konfransı, adətən, 30-60 dəqiqlik planlaşdırılır. 30 dəqiqədən az olanda ona “ayaqüstü” operativ brifinq, yaxud qısa mətbuat konfransı deyirlər. Bir saatdan çox çəkəndə jurnalistlərin diqqəti zəifləyir, televiziya kameraları yığışdırılır, tədbirə maraq ölüziyir.

Giriş sözünüə neçə dəqiqə ayırmalı? Bəzi nyusmeykerlər mətbuat konfransı başlanan kimi dərhal deyirlər: ”Salam, suallarınıza cavab verməyə hazırlam”. Bu, düzgün deyil: qısa giriş sözü ilə jurnalistləri “isitmək” zəruri və faydalıdır. Giriş sözü söyləməklə siz öz oyun qaydalarınızı təklif edirsınız. Əks halda siz başqalarının çaldığına oynamalı olacaqsınız. Jurnalistləri yormaq da olmaz. Normal giriş sözü 10-15 dəqiqə çəkir.

Hərə 2-3-4 sual verəndə necə hərəkət etməli? Mətbuat konfransının təşkilatçıları istədikləri reqlamenti elan edə bilərlər. Sualların çox olacağını hiss edirsinizsə, lap əvvəldə deyin: ”Bilirik ki, sual vermək istəyən jurnalist çox olacaq. Vaxtimız isə məhduddur. Xahiş

edirik, hərə bircə sual versin”. Sonra görsəniz ki, reqlamenti pozmağa cəhd göstərirlər, onlara xatırladın: “Danışdıq ki, hərə bir sual versin”.

Sual vermək əvəzinə jurnalist, yaxud mətbuat konfransının başqa iştirakçısı “özünü göstərməyə” çalışırsa, çıxışına “fürsetdən istifadə edib nəzərinizə çatdırmaq istəyirəm ki...” sözləri ilə başlayırsa, onu dayandırıb nəzakətlə demək lazımdır: mətbuat konfransı diskussiya, yaxud rəy mübadiləsi yeri deyil. Xahiş olunur, konkret “suala keçəsiniz.”

Bəlkə birdən heç sual verən olmadı? Narahatlığa əsas yoxdur. Tanış jurnalistlərdən əvvəlcədən xahiş etmək olar ki, başlanğıc üçün bir-iki sual versinlər. Yaxud özünüz deyirsiniz ki, konfransdan əvvəl bizə filan yerdən zəng vurmuşdular (yaxud yazılı sual göndəriblər) ki, filan məsələyə aydınlıq gətirək.

Doğrudur, S.Blek yazır ki, “Əvvəlcədən sual hazırlamağa ehtiyac yoxdur. Tribunadan edilən çıxışlar ətraflı olanda az sual verilirsə, bunu uğur əlaməti kimi dəyərləndirmək lazımdır”. Mətbuat konfransı baş tutmayanda bu fikirdən də təskinlik tapmaq olar.

İndi isə mətbuat konfransını nyusmeykerin mövqeyindən təhlil edək.

Mətbuat konfransında uğurlu çıxışın başlıca meyarı informativlikdir. Mikrofon önünə çıxmışınızsa, informasiya verməyə borclusunuz. Nə “mövzu ətrafında gəzişmələr”, nə də hətta ən yüksək səriştəlilik informasiyanı əvəz edə bilməz. Digər tərəfdən, informasiya ilə çox yüklenmək də zərərlidir. Rəqəmləri, familiyaları, təşkilat adlarını gen-bol səpələməyə ehtiyac yoxdur. Ya müvafiq məlumatı jurnalistlərə yazılı şəkildə verin, ya da iki-üç misal çəkməklə yetərlənin. Əks halda KİV-də təhriflərdən yaxa qurtara bilməyəcəksiniz.

Səriştəniz olmayan məsələlərdən danışmayın. Hətta “Mən bu sahənin mütəxəssisi deyiləm, ona görə də xahiş edirəm, sözlərimi şex-

si mövqe kimi qəbul edin” tipli deyimlər də köməyinizə çatmayacaq. Sizin bir məmur, kommersant, yaxud xırda hissərlə yaşayış adam kimi mülahizələrinizi jurnalistlər şərhəsiz verəcəklər və səriştəli oxucunun (tamaşaçının) “tamamladığı” mənzərə sizin xeyirinizə olmayıacaq.

Arzuolunmayan sualın müqabilində susmağınız o qədər də pis variant deyil; sükütu şərh etmək mümkün deyil. “Cavab vermək istəmirəm” deməkdənsə, “Məndə bu barədə məlumat yoxdur”, yaxud “Bilmirəm” demək daha yaxşıdır. Səhv etmisinizsə, dərhal etiraf edib üzr isteyin.

Davranış necə olmalıdır: ciddi, qapalı, yoxsa açıq? Ən yaxşısı təbiilik, müləyim emosiyalılıq və səmimiyyətdir. Naqolay və ya təxribat xarakterli suallar veriləndə özünüüz itirməyin. Cavabı aşağıdakı variantlardan biri ilə başlayın: “Belə kəskin suala görə təşəkkür edirəm”, “Toxunduğunuz problem doğrudan da aktualdır” və s. Sonra mövzudan danışın və lazımlı hesab etdiyiniz informasiyanı verin. Məsələn, “Sizin sualınıza cavab vermək üçün deməliyəm ki...”

Kağızdan oxumaq olarmı? Sizə necə rahatdır, o cür də edin. Büttün hallarda əlinizdə çap olunmuş mətn olsa yaxşıdır. Mətni üzündən oxumağın yeganə nöqsanı mətbuat konfransı üçün vacib olan təbiiliyinitməsidir.

MƏTBUAT KONFRANSINDAN SONRA

Aparıcının “Sağ olun, gələn görüşlərədək” deməsi ilə mətbuat konfransı bitmir. Bundan sonra, adətən, jurnalistlər nyusmeykerə yaxınlaşış əlavə məlumat almağa çalışırlar. Onlara cavab vermək, yoxsa tezliklə “aradan çıxməq“ lazımdır?

D.Doti yazır: "Mətbuat konfransı bitəndən sonra ora-bura gəzışməyin. Nə qədər ki siz oradasınız tədbir davam edir... Görüş qurta-randan sonra reportyorlardan hansısa sizinlə görüşmək istəsə, razılıq verməyin... Jurnalistlərdən birinin çıxışçı ilə təkbətək mətbuat konfransı keçirməsi etikadan kənardır".

Bu tövsiyelərlə razılaşmaq çətindir. Mətbuat konfransının əsas məqsədi nədir? Materialların KİV-ə maksimal çıxışı! Görüşlər və suallar nə qədər çox olsa, material da o qədər çox olar. Onların keyfiyyəti isə görüşlərin sayından yox, varılmış və işlənmiş informasiyadan aslıdır.

Yardımcı məqsədlər də var. Onlardan biri jurnalistlərin rəğbətini qazanmaqdır. Aradan tez çıxmaqla buna nail ola bilməzsiniz. Ona görə də hətta macalınız olmasa belə, inadkar reportyora bir-iki söz deməyə imkan tapın, heç olmasa, gələcək görüş üçün əlaqə telefonunu-zu verin.

Mətbuat konfransının iştirakçıları jurnalistlərin tələbatını ödəməklə eyni vaxtda onlarla görüşdən bəhrələnərək bəzi əlavə problemləri də həll edə bilərlər.

Mətbuat konfransı ilə bağlı tədbirlər silsiləsi press-klippinqlə - KİV-ə çıxan materialların təhlili ilə tamamlanır ki, bu da həm tədbirin səmərəlilik dərəcəsini müəyyənləşdirmək, həm də gələcək planları formalasdırmaq üçün zəruridir.

BRİFİNQLƏR

Brifinqlər jurnalistlərə informasiya verməyin formalarından biridir. Hər hansı vacib məlumatı ictimaiyyətin nəzərinə çatdırmaq üçün ən çox istifadə edilən metoddur. Mətbuat konfransına nisbətən brifinqin

keçirilmə vaxtı bir neçə gün qabaqcadan məlum olmur. İnformasiyanın verilmə vacibliyindən asılı olaraq o, yarım saatdan sonra da təşkil edilə bilər. Burada jurnalislərin sayının çox olması deyil, məlumatın tez ötü-rülməsi vacibdir. Ona görə də brifinq nəinki zalda, hətta dəhlizdə də keçirilə bilər. Brifinq az müdətdə keçirilir, 5 dəqiqədən yarım saatda qədər davam edə bilər, çıxışçıya adətən suallar verilmir.

QƏBULLAR

Qəbullar mətbuata informasiya verməyin o qədər də geniş yarlılıq forması deyil, amma bu metoddan ağılla istifadə olunanda daha çox səmərə əldə etmək mümkündür. Qəbul mətbuat konfransına nis-bətən daha az rəsmi xarakter daşıyır və əsasən axşamlar keçirilir. Bu-na baxmayaraq mətbuat konfransında sadalanan tövsiyələrin çoxu journalistlər üçün keçirilən qəbullara da aiddir.

TƏQDİMAT (PREZENTASIYA)

İnformasiya verməyin bu forması “mətbuat konfransı üstəgəl” də adlandırılara bilər, çünkü müəyyən hissə (jurnalistlərin topluşması və onların bəzi məlumatlarla tanış edilməsi) istənilən təqdimatda iştirak edir. Çox vaxt mətbuat konfransı kimi başlanan tədbir asanlıqla təqdimata çevrilir. Bununla belə təqdimatın özünə məxsus xüsusiyyətləri də yox deyil.

Birincisi, təqdimatda informasiya məhsul, xidmət, nailiyət, kəşf, kitab, qanun, mükafat, festival və s. şəklində “maddiləşir”, yəni təqdim olunan şeyi görmək, oxumaq, ona əl vurmaq, onun dadına baxmaq mümkündür.

İkincisi, təqdimat təkcə jurnalistlər üçün deyil, həm də potensi-al istehlakçılar, alıcılar, investorlar, tərəfdaşlar, nüfuzlu dövlət qulluq-cuları üçün keçirilir. Sonuncular təqdim olunan şeylə təkcə KİV vasi-təsilə deyil, həm də birbaşa tanış olmalıdırlar.

Üçüncüsü, tammiqyashlı təqdimat mətbuat konfransından mü-rekkəbdir və çoxlu intellektual, təşkilati və maddi xərc tələb edir.

Təqdimat bir-biri ilə üst-üstə düşən hadisələr zənciridir. Həmin hadisələr təxminən bunlardır:

- 1) dəvət və görüş;
- 2) mətbuat konfransı hissəsi;
- 3) qeyri-rəsmi ünsiyyət;
- 4) ünsiyyətin müşayiəti (tamamlanması);
- 5) vida mərasimi.

Mətbuat konfransı hissəsinə hamını çağırmaq olar, lakin onu da yadda saxlamaq lazımdır ki, jurnalist olmayanların 80-90 faizi bu his-sədə iştirakdan imtina edə bilər. Mətbuat konfransı ilə təqdimat blo-kunu ayrı-ayrı otaqlarda keçirmək daha məqsədə uyğundur, çünki əks halda bir hissədən o birinə keçmək çətin olur, bölgü isə süni görünür.

Qeyri-rəsmi ünsiyyət kokteyldən (içki və minimum qəlyanaltı-dan), furşetdən (“gücləndirilmiş kokteyl”dən: isti xörəklərdən, çərez-dən, qəhvə və s.), yaxud nahardan ibarət olur.

“Vida mərasimi”nin müstəqil mərhələ kimi ayrılması iştirakçı-lara hədiyyələr verilməsi ilə bağlıdır. Hədiyyələr tədbirin əvvəlində veriləndə onları gəzdirmək problemə çevrilir.

OBYEKTLƏRƏ GEDIŞ

“Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşıdır”, - deyirlər. Buna görə də PR-in işində obyektlərə gediş önəmli rol oynayır. Bu gedişləri üç kateqoriyaya bölmək olar: müəssisələrin alıcılarla göstərilməsi yaxud mühüm işgüzar səfərlər, ictimaiyyət nümayəndələri üçün açıq qapı günləri, jurnalistlər üçün ekskursiyalar.

Burada birinci və ikinci kateqoriyaların müzakirəsinə ehtiyac yoxdur. Üçüncü kateqoriyaya gəlincə, bu, çox maraqlı və mürəkkəb məsələdir.

Adətən, redaktorlara və başqa jurnalistlərə şəxsi dəvətnamələr göndərilir, yaxud mətbut nümayəndələrindən ibarət kiçik qruplar çağırılır. Lakin söhbət böyük hadisə, deyək ki, yeni fabrikin açılışından və ya yeni elektrik stansiyasının işə salınmasından gedirən, dəvətnamələr, bir qayda olaraq, mərkəzi, yerli, sahə və texniki nəşrlərə, tele-radioşirkətlərə göndərilir. Kimlərin dəvət olunması tədbirin məqsədindən asılıdır.

Obyektlərə gedisi yaxşı təşkil etməklə mətbuatın marağını və dəstəyini qazanmaq mümkündür, amma pis təşkil olunmuş səfər əks təsir də verə bilər və jurnalistlərdə belə təsəvvür yaranar ki, onların həmin obyektdə olması o qədər də vacib deyilmiş.

Obyektə gediş, adətən, üstündə səfərin xarakteri və əsas məlumatlar yazılmış dəvətnamələrin paylanması ilə başlanır. Dəvətnamədə mümkün qədər çox məlumat vermək lazımdır: məsələn, qatarların və təyyarələrin hərəkət cədvəli, görüş yeri, mehmanxananın adı, təxmini qayıtma vaxtı və s. Dəvətnamədə və ya da ayrıca məktubda təşkilatçıların yol pulunu, mehmanxana və yemək haqqını ödəyib-ödəmədikləri göstərilməlidir.

Yol pulu adətən iri sənaye obyektlərinə gedərkən ödənilir. Dövlət idarələrinin və rəsmi orqanların çox vaxt bunu etməyə imkanı olmur. Əsas məsələ bu barədə əvvəlcədən məlumat verməkdir ki, redaktor həmin tədbirə əməkdaş göndərib- göndərməyəcəyini vaxtında müəyyənləşdirə bilsin. Hadisə əlamətdar olanda yol pulunu kimin ödəyəcəyindən asılı olmayaraq tədbirə çox jurnalist gəlir.

Bir dəfə sahə assosiasiyyalarından biri Avropada təşkil olunmuş sərgiyə dəvət edilən 20 nəfərlik redaktorlar qrupunun təyyarə biletlərini, mehmanxanada qalmasını təşkil etsə də, həmin xərcləri jurnalistlərin öz hesabına yazmışdı. Buna baxmayaraq redaktorların çoxu dəvəti qəbul etmişdi.

Dəvətnamədə cavabın alınmalı olduğu son müddət göstərilməlidir. Yaxşı olar ki, bu zaman dəvətnaməyə əks ünvan yazılmış zərf və ya açıqca əlavə olunsun. Dəvət qəbul olunandan sonra onu təsdiqləmək, eləcə də dəvət olunanlara əlavə məlumatların nə vaxt veriləcəyini bildirmək lazımdır. Bəzən nəqliyyat növünü seçmək imkanı olur. Vaxt varsa, dəvət olunanlardan hansı nəqliyyat növünə üstünlük verdiklərini soruşmaq, nəticədə çoxluğun rəyindən çıxış edərək qərar qəbul eləmək lazımdır.

Jurnalistlər qrupu üçün xüsusi reys təşkil edilirsə, o da adı reys kimi rahat olmalıdır.

Hər hansı tədbiri planlaşdırarkən hökmən nəzərdə tutmaq lazımdır ki, bütün iştirakçıların maksimum rahatlığı təmin edilməlidir. Jurnalistin adı bir narazılığı onun reportajında əks oluna bilər və bu, müəssisənin nüfuzuna xələl getirər.

Müəssisəyə gəliş zamanı şirkət rəhbərləri ilə görüşmək jurnalistləri maraqlandırır. Hətta bəzən rəhbərlər jurnalistlərlə birlikdə səfərdə iştirak edirlər ki, bu da sonuncuları çox məmənun edir. Bundan

Əlavə, qonaqpərvərlik qanunları tələb edir ki, təşkilatçılardan kimse (bir və ya bir neçə adam) toplantı yerində qonaqları qarşılıyib müşayiət etsin, yolda yarana bilən suallara cavab versin.

Qonaqların sayı məhdud olanda səfər daha maraqlı olur və tədbir günlər üzrə bölünür. Məsələn, fotoqraflara bir gün, mərkəzi nəşrlərə, radio və televiziyyaya bir gün və s. ayrılır. Belə bölgü təşkilatçılarının vaxtını çox alsa da, hadisənin işıqlandırılması baxımından əlverişlidir.

Bələdçilərin seçilməsi və təlimatlandırılması da tədbirin ən mühüm amillərdəndir. Bu məsələyə kifayət qədər diqqət yetirməyəndə tədbirin səmərəsi xeyli azalır.

Ehtiyatda nə qədər çox bələdçi olsa da, onların altısı-yeddisi bəs edir.

Bələdçilər üçün sakit yer ayrılmalıdır ki, maşınların səsi onların izahatına mane olmasın. Ekskursiyaçılardan sayı çox olanda bunu etmək çətindir. Bu zaman yeganə çıxış yolu bir və ya bir neçə müvafiq yerdə mikrofon qoymağdır.

Bu məqsədlə meqafonlardan da istifadə etmək olar.

Bələdçilərin döşlərində onların adları yazılmış nişan olmalıdır ki, asan tanınışınlar. Çox vaxt sərf edilməsin deyə əvvəlcədən jurnalistlərin qruplar üzrə bölünməsinin sadə, lakin səmərəli üsulunu axtarış tapmaq lazımdır. Bir yerdə durub nəyisə gözləmək qədər üzücü heç nə ola bilməz.

Jurnalistlərin səfəri ümumi xarakter daşıyanda həm mərkəzi mətbuatın, həm də başqa nəşrlərin nümayəndələri gəlir və adam nəzərdə tutulduğundan çox toplaşır. Bu halda jurnalistləri adətən onların maraqları üzrə qruplaşdırırlar və tutaq ki, neft sahəsində ixtisaslaşan müxbirlər bir yerdə olurlar. Belə olan təqdirdə bələdçini də həmin ixtisasdan seçmək olar ki, yarana biləcək suallara cavab verə bilsin. Bu

üsulun da bir çatışmayan cəhəti var ki, təcrübəli jurnalistlər verdikləri sualın cavabını başqa həmkarlarının eşitməsini istəmirlər.

Jurnalistlər üçün təşkil olunan tədbirlərlə bağlı çoxlu tənqidi qeydlər meydana gəlir. Vaxt məhduddursa, müəssisə rəhbərinin giriş sözü qısa olmalıdır. Suallara ekskursiyadan sonra, çay süfrəsi arxasında da cavab vermək olar. Bəzi ekskursiyalar hədsiz yorucu olur. Marşrut mümkün qədər qısa seçilməli, lazımı ədəbiyyat əvvəlcədən paylanmamalıdır (Səfər boyu o qədər yükü daşımaq çətindir). Qatarda və təyyarədə gedərkən zəruri sənədlər qoyulmuş qovluqları paylaşmaq olar ki, jurnalistlər onlarla vaxtında tanış olub üst paltarları ilə birlikdə asılıqanda qoya bilsinlər. Həmin qovluqları ekskursiyadan sonra da paylaşmaq mümkündür.

Paylanacaq fotoları materiallarla birlikdə qovluqlara qoyur, sonralar sifarişlə alınması mümkün olanları isə stenddə nümayiş etdirir-lər. Kütləvi gelişlər zamanı bir neçə fotosəkili eksklüziv şəkildə yaymaq da pis olmaz. Hətta eyni obyektdən də müxtəlif nöqtələrdən çoxlu sayda şəkil çəkib hər kadrdan nümunə kimi bir şəkil çıxarılsa, bu çətinlik törətməz.

JURNALİSTLƏRİN TƏDBİRLƏRDƏ İŞTİRAKİ

Hər il xeyli miqdarda günorta və axşam yeməkləri, görüşlər və konfranslar təşkil olunur. Bunlar xüsusi olaraq mətbuat üçün nəzərdə tutulmasa da, jurnalistləri dəvət edib onlara iş şəraiti yaratmaqla əlavə reklam olunmaq imkanı qazanmaq mümkündür. Bu tədbirlər siyasi mitinqlərdən tutmuş elmi şuraların və cəmiyyətlərin illik konfranslarına qədər müxtəlif münasibətlərlə keçirilə bilər. Tədbirin xarakterindən

asılı olmayaraq bir nəfər məsul şəxs ayırmaq lazımdır ki, jurnalistlərlə məşğul olub imkan daxilində əvvəlcədən onlara programın nüsxələrini versin, gündəlikdə duran məsələlərlə və başqa materiallarla onları tanış etsin. Bir qayda olaraq, həmin məsul şəxsin adı öncədən mətbuat nümayəndələrinə elan edilir ki, onlar kimə müraciət etməli olduğunu bilsinlər. İmkan daxilində həmin şəxs başqa işlərdən azad edilməlidir ki, mətbuat nümayəndələrinə kömək edə bilsin (məsələn, tədbirin keçirilmə qaydasını açıqlasın, çıxışçıları təqdim etsin və s.).

Görüşlər zamanı stullar və stollar elə qoyulmalıdır ki, jurnalistlər hər şeyi yaxşı görüb eşidə bilsinlər. Onların stollarını, adətən, rəyasət heyətinin ya qarşısında, ya da yan tərəfində qoyurlar. Bu zaman nəzərə almaq lazımdır ki, redaksiyaya telefonla məlumat vermək üçün jurnalistlər tez-tez girib-çıxmalı olurlar. Yaxınlıqda telefon yoxdursa, onların istifadəsi üçün müvəqqəti telefonlar qoymaq məsləhətdir. Konfrans bir gündən artıq çəkərsə, jurnalistlərə ayrıca otaq verilməlidir ki, onlar oradan mətbuat bürosu kimi bəhrələnə bilsinlər.

Konfrans məhdud texniki problemlərə həsr olunubsa, jurnalistlər üçün gündəlik brifinqlər keçirilməli və orada sədrlik edən, yaxud başqa bir rəhbər konfransda bu gün nələr baş verdiyini bildirib suallara cavab versin. Belə brifinqlər texnikada səriştəsi olmayan jurnalistlərə reportaj hazırlayarkən səhvlərdən qaçmağa kömək edir.

REDAKSİYAYA MƏKTUBLAR

Qəzet və jurnalların “Redaksiya poctu” sütunlarında yazılar vermək öz mövqeyini ictimaiyyətə çatdırmağın zamanın sınağından çıxmış səmərəli üsuludur. Redaktorların çoxu məktubları həvəslə dərc edir, hətta müəlliflərin qərəzli fikirlərinə də etiraz etmir.

Redaksiyaya gələn məktubları üç qrupa bölmək olar. Məktubda ictimai və ya sərf şəxsi maraqlardan doğan mövzularda şərhər ola bilər; məktub əvvəlki yazışmanın davamı ola bilər; əvvəller dərc edilmiş hansısa materialla bağlı şərhdən, yaxud narazılıqdən ibarət ola bilər. Məktub dəqiq və nəzərdə tutulan nəşrin üslubuna uyğun yazılmalıdır. Ciddi nəşrlərə göndərilən məktublar bulvar qəzetiñə və ya həftəlik nəşrə göndərilən məktublardan xeyli fərqli olur.

Məktub əvvəller yol verilmiş səhvi düzəltmək, yaxud ikimənalılığı aradan qaldırmaq üçün yazılırsa, ilkin səhv mətn təkrar edilməməlidir. Əks halda o, bir daha səhvi yada salar, onu oxumayanların da diqqətini cəlb edər. Hətta təcrübəli mütəxəssislər də bu cəhəti çox vaxt unudurlar.

Şirkətin və ya təşkilatın adından yazılmış məktubun imzalanmasına da ciddi yanaşmaq lazımdır. Bir qayda olaraq, məktubu onun predmeti ilə birbaşa bağlı olan rəhbər işçilərdən biri imzalayıır. Bu o zaman xüsusilə vacib olur ki, buraxılmış səhvə görə ictimaiyyətdən üzr istənilir. Yaxşı olar ki, bunu ictimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı yox, müəssisənin rəhbəri etsin.

Mərkəzi qəzetlər ümumi, yaxud yerli xarakter daşıyan redaksiya poçtunun az bir hissəsini, yerli nəşrlər isə, demək olar, hamısını dərc edir.

Hər hansı nəşrdə təşkilatın maraqlarına toxunan bəyanat dərc edilibsə, dərhal baş redaktora və ya onun müavininə zəng edib həmin yazı ilə bağlı qəti etiraz bildirmək lazımdır. Əksər hallarda belə olanda redaktor təklif edir ki, əks mövqeni bildirən cavab yazılsın və onun dərc ediləcəyinə zəmanət verir. Qəzetlər çox az halda düzəliş verir. Redaktorların əksəriyyəti məsələyə aydınlıq gətirən məktub dərc edilməsinə üstünlük verir.

Redaksiyaya göndərilən məktubların qısa və konkret olmasını deməyə ehtiyac yoxdur. Uzun məktub, adətən, redaktə olunur ki, bu da onun əsas müddəalarına xələl getirə bilər. Məktub hər hansı mü hüüm məsələyə həsr olunubsa, xahiş etmək lazımdır ki, dəyişikliklər və ixtisarlar yalnız müəllifin razılığı ilə aparılsın.

Elə etmək olar ki, geniş ictimaiyyətin marağına səbəb olan məsələlər mətbuatda geniş işıqlandırılsın, lakin bunun üçün müxtəlif qəzetlərin redaksiyalarına göndərilən məktublar hər bir konkret nəşrin spesifikasiyasına cavab verməlidir.

Mərkəzi qəzətdə dərc olunmuş məktub geniş əks-səda yaradır. Buna görə də geniş ictimaiyyətin diqqətini cəlb edəcək məktubun tam mötəbərliyi təmin edilməlidir. Məktublardakı imzaların həqiqi olması da vacib şərtdir. Dərc üçün nəzərdə tutulan məktuba saxta imza qoymaq etikadan kənar addımdır.

MƏTBUATIN FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Təşkilatın maraqları ilə birbaşa, yaxud dolayılışlı bağlı olan materialları mətbuat mərkəzi diqqətlə izləməlidir. Bu, mətbuatın hər bir müsbət fəaliyyətinin qiymətləndirilməsi, eləcə də təşkilatın maraqlarını təmsil edən, yaxud onu tənqid edən materialların tapılması üçün vacibdir.

Ölkədə çıxan bütün mətbuat orqanlarını izləmək çətindir. Buna görə də mətbuat mərkəzi, adətən, lazımı mövzular üzrə pullu toplu hazırlayan xüsusi büroların xidmətindən istifadə edir. Lakin bu büro nəyisə unuda bilər - yaxşısı budur, daha çox informasiya almaq üçün iki və daha çox büroya müraciət edilsin. Bu bürolara press-relizin nüs-

xələrini göndərməklə və xüsusi əhəmiyyəti olan hadisələr barədə əvvəlcədən məlumat verməklə onların işini xeyli asanlaşdırmaq olar. İctimai rəylə hər gün üzləşən iri sənaye şirkətlərində və başqa təşkilatlarda hər gün mətbuatda çıxan məlumatları öz imkanları hesabına izləmək praktikası qəbul olunub.

İri təşkilatlarda qəzet kəsiklərinin fotosurətlərini çıxartmaq da-ha faydalıdır ki, hər bir rəhbər aktual materiallar toplusunu diqqətlə oxuya, yaxud nəzərdən keçirə bilsin. Mətbuat mərkəzində alınan bütün mətbu materialları yığıb saxlamaq lazımdır. Həmin materiaları nömrələmək üçün onluq say sistemindən istifadə etmək məsləhətdir. Söhbət hər hansı əlamətdar hadisədən, deyək ki, yeni bir binanın istifadəyə verilməsindən gedirsə, bu mövzuda olan bütün qəzet kəsiklərini ayrıca yapışdırmaq daha yaxşıdır, ayrıca, dəbdəbəli, dəri cildli, qızılı haşiyəli albom saxlamağa ehtiyac yoxdur. Hər kəsiyin üstündə qəzetiñ adı, çıxdığı tarix, səhifəsi və materialın dərc edildiyi guşə göstərilməlidir.

IV

FƏSİL

INFORMASIYANIN
HAZIRLANMASI
VƏ ÇATDIRILMASI
FORMALARI



MOLDOVA O STATOL



TOCHKA



DELTA DESS ALLIANCE



BAKİ - TBİLİSİ - CEYHAN LAYİHƏSİ BARƏDƏ TARİXİ ARAYIŞ

Danışçılar prosesi

5 sentyabr 1997-ci il: Prezident Heydar Əliyevin 658 sayılı Fərمانı ilə Əsas ixrac boru kəməri (ƏIBK) üzrə Azərbaycan İşçi gruppuna mandat verilir.

1 noyabr 1997-ci il: Prezident Eduard Əvərzadənin 543 sayılı Fərmanına əsasən Gürcüstəndə anoloji komitə yaradılır.

Yanvar, 1998-ci il: Birleşmiş Azərbaycan Respublikası - Xarici neft şirkətlərinin ƏIBK-in quruluşu və inkişaf məsələlərində mövqelon barədə sonad ƏIBK üzrə danışçılar prosesində yol açan növbəti sonad olur. Bu sonad Azərbaycan hökuməti nümayəndələri və ABŞ-in sahmdan olan hər bir şirkət arasında ARDNS-in 17 oktyabr 1997-ci il tarixli "Azərbaycan Respublikasından neft ixracı məsələləri üzrə ARDNS-in mövcudlığının əsas əməniyi prinsiplər" adlı sonadı əsasında imzalanır.

27 aprel 1998-ci il: Türkiye Nazirlər Kabinetinin 98/10963 sayılı Qoran ilə Tündiyə komissiyası yaradılır.

May, 1998-ci il: Potensial tranzisi ölkələrdən hər birinin - Rusiya Federasiyasının, Gürcüstanın və Tündiyənin hökumətlərinə müvafiq ölkə hökuməti adından ƏIBK üzrə danışçılarında istirahət etməsi üçün müsalib nümayəndə təyin etmələri xahişi ilə məktub göndərilir. Hər üç ölkənin hökumətlərinə haməçün ƏIBK məsrütu barədə son qərar etdirməzdən əvvəl təmamlanması tələb olunan sonadların əsas şərtlərini eks nəfəlinin sonraq næqli ölkələri içmi nezərdə tutulan ölkələrin da hökumətlərinə göndərilir.

15 may 1998-ci il: İstanbulda cənab Şərifov, Çanturiya və Ersumerin imzaladıqları gərgiliqliq anıma barədə Memorandum Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəməri layihəsinin sonadları üzrə danışçıları başlangıcını qoyur.

iyun/yul 1998-ci il: ƏIBK üzrə İşçi gruppdan danışçılarla başlamaq məqsədilə Rusiya Federasiyasının, Gürcüstanın və Tündiyənin hökumətləri ilə oladə yaradır.

11 sentyabr 1998-ci il: Azərbaycan İşçi gruppı ilə Tündiyə İşçi gruppı arasında imzalanmış danışçılar haqqında protokol C. Ersumer və A. Şərifov tərəfindən təsdiq olunur.

22 sentyabr 1998-ci il: Azərbaycan İşçi gruppı ilə Gürcüstan İşçi gruppı arasında imzalanmış danışçılar haqqında protokol Q. Çanturiya və A. Şərifov tərəfindən təsdiq olunur.

29 oktyabr 1998-ci il: Azərbaycan Prezidenti Heydar Əliyev, Gürcüstan Prezidenti Prezidenti Süleyman Dəməralı və Özbəkistan Prezidenti İslam Karimov ABS-in energetika naziri Riçardsonun şahidiyyili ilə başqa məsələlərlə yanaşı, Bakı - Ceyhan

MƏTBUAT ÜÇÜN AÇIQLAMA

Mətbuata informasiya ötürülməsinin ən geniş yayılmış üsulu in-formasiyanın çatdırılmasıdır, yaxud press-relizdir. Belə çatdırış hazır olanda onu ya adı poçtla, ya da kompüter kanalları ilə müxtəlif dövri nəşrlərə, radio və televiziyyaya, informasiya agentliklərinə göndərirlər...

İnformasiya agentlikləri bir qayda olaraq press-relizin tam mətnini deyil, redaktə olunmuş variantını yayır. Buna görə də tam mətni mümkün qədər çox ünvana göndərmək lazımdır.

Press-relizlərin ləngimədən yayılması üçün daim material alanların siyahısını aparmaq və tez-tez təzələmək tələb olunur. Təşkilatların çoxu hər reliz növünə aid ayrıca siyahı tutur. Siyahıların təzələnməsi bezikdirici olduğundan çox vaxt onu gənclərə həvalə edirlər. Bu, düzgün deyil.

Siyahının dəqiqliyi çox vacib şərtidir. Üsullardan biri üstünə əvvəlcədən üvanlar yazılmış zərflər saxlamaqdır ki, press-relizləri istenilən vaxt dərhal göndərmək mümkün olsun. Press-relizlər adətən mərkəzi qəzetlərin xəbər redaksiyalarının müdirlərinə, o biri nəşrlərin isə baş redaktorlarına göndərilir.

Mətbuat Mərkəzi müxtəlif maraqları olan şirkətlər qrupunu təmsil edəndə siyahıların tutulması çətinləşə bilər. Belə olan halda çeşid-çeşid siyahılar tərtib etmək lazım gəlir. Problemin həlli yollarından biri elektron axtarış sistemindən bəhrələnməkdir.

Qərb ölkələrində press-relizlərin tərtibi, poçtla, çaparlarla və kompüter kanalları ilə göndərilməsi sahəsində ixtisaslaşmış xüsusi şirkətlər də var...

PRESS-RELİZLƏRİN HAZIRLANMASI

Press-relizləri tərtib edərkən yadda saxlamaq lazımdır ki, onlar redaksiyaların hər gün aldığıları çoxsaylı belə materiallarla rəqabətə tab gətirməlidir. Buna görə də press-relizin qaynağını müəyyən etmək üçün xüsusi başlıq çap etmək məqsədə uyğundur. Belə başlıqlar, adətən, rəngli olur və təşkilatın səciyyəvi üslubunda hazırlanır. Təşkilatın belə üslubu yoxdursa, onda onun məzmunu diqqəti cəlb etməlidir.

Bu zaman yadda saxlamaq lazımdır ki, çatdırışlar daim anlaşılmazdıldə yazılanda və tərkibində heç bir informasiya olmayanda hətta diqqətçəkən başlıq və təşkilatın rekvizitləri də onu zibil qabına atılmaqdan xilas edə bilməz.

Çatdırışı göndərənin adı, ünvanı, əlavə informasiya verə biləcək adamın adı, əsas və əlavə telefon nömrələri dəqiq göstərilməlidir. Mərkəzi qəzetlərin redaksiyaları gecə yarıyadək işlədiyindən gecə vaxtı hansı telefona zəng etməyin mümkünüyünü də bilməlidirlər.

Press-relizin üstündə tarix qoyulmalı, “dərc olunsun” sözləri yazılmalı və ya nə vaxt dərc etmək lazımlığı olduğu göstərilməlidir. Müəyyən vaxtda səslənəcək nitqin qısa məzmunu verilirsə, “embarqo” qeydi qoyulmalıdır, lakin çox vaxt xüsusi zərurət olmadan, məsələn, söhbət parlament imtiyazından, yaxud qısa məzmunu verilməli olan uzun və mürəkkəb çıxışdan gedəndə belə “embarqo”ya əl atmağa ehtiyac qalmır. Mətbuat belə “embarqo”larla o vaxt hesablaşır ki, şəxsi maraqlarına uyğun gəlsin. Nisbətən az əhəmiyyətli çatdırışlara “embarqo” sözü yazılanda bəzi qəzetlər ümumiyyətlə belə çatdırışları, ən pisi isə “embarqo”nun özünü rədd edir. Buna görə də press-relizi lazımlı olan anda “Dərc olunsun” qeydi ilə göndərmək daha məqsədə uyğundur.

Press-relizi müştərinin adından məsləhətçi hazırlayanda müştərinin adı və ünvani, eləcə də əlavə məlumatı haradan almağın mümkün olması dəqiq göstərilməlidir.

Press-reliz vərəqlərin yalnız bir üzündə, iki intervalla yazılmalı, kənarlarda yetərincə ağ yerlər qoyulmalıdır.

Press-relizin sərlövhəsi çatdırışın mövzusunu açmalıdır. Çox mürəkkəb sərlövhə fikirləşməyə ehtiyac yoxdur. Yaxşısı budur, bu işi redaktorun köməkçisinə həvalə edin. Adətən, çatdırışın məğzi birinci abzasda olur, sonrakı abzaslarda isə təfsilat verilir. Bu, yaxşı ideya olsa da, ifrata varmağa dəyməz: lazımsız epitetlərdən və mürəkkəbləşmələrdən uzaq olub mövzunun məntiqi açılışına fikir vermək daha vacibdir.

Sadə, anlaşılıqlı dildə yazmağı bacaran hər bir kəs normal press-reliz hazırlaya bilər. Lakin təcrübə göstərir ki, sağlam düşüncə kimi, yaxşı dildə yazmaq da hər adama nəsib olmur. Əsas məsələ sifətin siddətləndirmə dərəcəsinə uymamadır.

Press-relizin yazılışında qeyri-adi heç nə yoxdur. Bu iki nəfər arasındaki ünsiyyət üssüllərindən biridir. Əsas məsələ istənilən nəticəni əldə etməkdir. Pis yazılmış press-relizin bircə yeri var: zibil qabı. Tərkibində faydalı informasiya və yenilik olmayan press-relizin də yeri oradır. Press-relizə nə qədər bər-bəzək vurmağa çalışsanız da, onu alan adam dərhal biləcək ki, orada heç bir yenilik yoxdur və təkcə onu cırıb atmaqla kifayətlənməyərək gələcəkdə həmin mənbədən daxil olacaq başqa materiallara da şübhə ilə yanaşacaq.

Press-relizə verilən başlıca tələb onun aydın və birmənalı şəkil-də yazılmasıdır. Texniki mövzularda yazılın press-relizlərin çoxu bu tələbə cavab vermədiyindən onun gəldiyi ünvana zəng edib detalları dəqiqləşdirməli olursan. Belə hallarda Mətbuat Mərkəzi, adətən, iki-mənalılığın günahını texnika mütəxəssislərində görür ki, onlar bu və

ya digər ifadənin saxlanılmasında israr edirlər. Bu, bəlkə də belədir, amma mətbuatla əlaqəyə məsul şəxs özünün anlamadığı press-relizi heç vaxt heç bir üvnana göndərməməlidir. Bəzən mövzunu tam açmaq üçün press-reliz bir neçə səhifə həcmində hazırlanır.

Çalışmaq lazımdır, o, bir, uzaqbaşı iki səhifədən, yəni 500 söz-dən artıq olmasın. Əlavə məlumatı ayrıca səhifələrdə vermək daha məqsədə uyğundur.

Mərkəzi mətbuat üçün yararlı olan press-reliz texniki nəşrləri qane etməyə bilər. Buna görə də çox vaxt onu iki və daha artıq varianta yazmaq lazımlı gəlir. Texniki mövzularda press-reliz yazdıqdan sonra başqa bir kağızda onunla bağlı əlavə fakt materialları da hazırlanmalıdır ki, redaksiyadan zəng olunanda sorğunu dərhal cavablaşdırmaq mümkün olsun. Bu həm də müxtəlif nəşrlərdə dərc olunmuş çatdırışın məzmunca rəngarəngliyi üçündür. Materialarda kiminsə haqqında söhbət gedirsə, onun adını və vəzifəsini tam yazmaq lazımdır. İctimaiyyətin az tanıdığı təşkilatın məqsədlərini də göstərmək məsləhətdir. Rəqəmlər mümkün qədər dəqiqliq olmalıdır.

Bəzən press-relizlə birlikdə fotosəkil də göndərilir.

PRESS-RELİZ HAZIRLANMASININ BƏZİ QAYDALARI

1. Vərəqin yalnız bir üzündən istifadə edin.
2. Solda və sağda yetərincə ağı sahə saxlayın.
3. Nə sərlövhədə, nə də mətndə HEÇ BİR sözün altında xətt çək məyin. Nəyi fərqləndirməyi redaktorlar daha yaxşı bilirlər.
4. İlk abzasdan başqa qalanlarını yeni sətirdən başlayın.
5. Tərkibində yenilik olan press-relizin məğzi əks etdirən sərlövhəsi də olmalıdır.
6. Press-reliz blankında press-relizi yayan təşkilatın adı və üvnani,

gündüz və gecə hansı telefonlarla əlaqə saxlamağın mümkünluğu göstərilməlidir. Bu məlumatlar press-relizin sonunda təkrarlanmalı və əlavə informasiya üçün kimə müraciət etmək lazımlı olduğu bildirilməlidir.

7. PR üzrə məsləhətçi firma press-relizi müştərinin adından yayırsa, bunu müvafiq qaydada əks etdirmək lazımdır.
8. Press-reliz qısa olmalıdır ki, onu bir səhifəyə yerləşdirmək mümkün olsun. Buna imkan yoxdursa, səhifənin aşağı sağ küncündə “O biri səhifəyə bax” sözləri yazılımalıdır.
9. Press-relizdə ayın tarixini göstərmək, həcmi böyükdürsə, son səhifənin aşağı sol küncündə ayın tarixini təkrar etmək lazımdır. Adətən, press-relizin alınacağı tarix göstərilir.
10. “Embarqo”dan qaçmaq lazımdır. Müəyyən vaxtda söyləniləcək hər hansı nitqin qısa məzmununu vermək gərək olanda “embarqo”ya ehtiyac yarana bilər. Lakin ən zəruri hallar istisna olmaqla çalışın embarqoya müraciət etməyin.
11. Böyük hərfərdən mümkün qədər qaçmağa səy göstərin. Heç vaxt heç bir sözün bütün hərfərini böyük yazmayın. Böyük hərfərdən yalnız adları, soyadları, coğrafi adları və başqa xüsusi isimləri, məsələn, şirkətlərin və ya məhsulların adlarını yazarkən istifadə edin.
12. Qısalılmış sözlərdə hərfərin arasında nöqtə qoymayın (B.M.T. yox, BMT yazın). Nöqtə yalnız nəqli cümlənin sonunda qoyulur.
13. “Bir”dən “doqquz”a qədər sayıları hərflə, qalanları isə rəqəmlə yazın. Çox böyük saylarda “min”, “milyon”, “milyard” sözlərin-dən istifadə edin. Ölçüləri, tarixləri, ev nömrələrini rəqəmlə yazın. Cümələ sayla başlananada həmin sayı hərflə yazın.
14. “Faiz” sözü “%” işarəsindən yaxşıdır. Temperaturu açıq yazsanız yaxşıdır. Məsələn: “Selsi ilə 30 dərəcə”.

15. Dırnaq işarəsindən yalnız vasitəsiz nitqdə istifadə edin. Növlərin və markaların adlarında dırnaq işarəsi qoymayın.

Press-relizin aşağıdakı formaları daha geniş yayılıb:

PRESS-RELİZ - ANONS. Jurnalistlərin də dəvət olunduğu tədbir barədə qısa (bir səhifədən çox olmayan) məlumatdır. Başlıca vəzifəsi maraqlı informasiya və yeniliklər vəd etməklə KİV-i həmin tədbirə çəkməkdir.

YENİLİKLƏR PRESS-RELİZİ tərkibində geniş auditoriya üçün mühüm yenilik və ya faydalı informasiya olan çatdırışdır.

Mətbuat konfransı gedə-gedə (bu halda həcmə məhdudiyyət qoyulmur), ondan sonra, yaxud onun əvəzinə (1-2 səhifə) yayılır.

BƏKRAUNDƏ – YARDIMÇI MATERİALLAR

Tərkibində yenilik, yaxud sensasiya olmayan, təşkilatın fəaliyət profilini, planlarını, tarixini əks etdirən baza xarakterli informasiyadır, sənədlərin məzmununun şərhindən, əmtəə və xidmətlərin təsvirindən, statistik məlumatlardan, qısa yeniliklər press-relizini tamamlayan, KİV-ə lazımlı materialın müfəssəl və təhrifsiz hazırlanmasında jurnalistə kömək edən informasiyadan ibarət olur və bilavasitə yeniliklər tədbirində mətbuat nümayəndələrinə paylanır.

BİOQRAFIYA

Konkret şəxs haqqında özül xarakterli faktik informasiyadır. Yaxşı olar ki, təşkilatın bütün rəhbərlərinin bioqrafiyaları toplusu həmişə əl altında olsun və vaxtaşırı yayılsın. Bu cür bioqrafiyalar ona görə lazımdır ki, müəyyən münasibətlərlə, deyək ki, həmin adamlardan hər hansı biri faydalı təşəbbüs irəli sürəndə, gözlənilmədən müəyyən vəzifəyə təyin olunanda, istəfa verəndə, vəfat edəndə və s. onlardan operativ şəkildə istifadə olunsun. Bəyanat müəyyən məsələ üzrə bir, yaxud bir neçə təşkilatın mövqeyini açıqlamaq və ya izah etmək üçün hazırlanan qısa və təkanlımlı sənəddir. Hücum, yaxud müdafiə xarakteri daşıya, arzuolunmaz hadisələrin qarşısının alınmasına xidmət edə bilər.

BƏYANAT

Bəyanat müəyyən məsələ üzrə bir, yaxud bir neçə təşkilatın mövqeyini açıqlamaq və ya izah etmək üçün hazırlanan qısa və təkanlımlı sənəddir, hücum, yaxud müdafiə xarakteri daşıya, arzuolunmaz hadisələrin qarşısının alınmasına xidmət edə bilər.

MEDİA-KİT YAXUD PRESS-KİT

Bu, kütləvi informasiya vasitələri üçün yiğim, dəst, paketdir. Onun içində mətbuata faydalı ola biləcək materiallar - bəkqraunder, bioqrafiya, foto və s. ola bilər. Media-kit bir para hadisələrlə bağlı material hazırlayarkən meydana çıxa biləcək vacib suallara cavab vermək üçün nəzərdə tutulur.

KİV-DƏ BİLAVASITƏ DƏRC OLUNMAQ ÜÇÜN HAZIRLANAN MATERİALLAR

Yeniliklər KİV-ə tam hazır şəkildə təqdim oluna bilər. Bunları ya PR mütəxəssisləri, ya da onların tapşırığı ilə jurnalistlər hazırlayır. Bu halda planlaşdırılmalı və nail olunmalı əsas məsələ konkret informasiya vasitəsinin xüsusiyətlərini nəzərə almaqla materialların həcmi, janrını və üslubunu fərqləndirməkdir.

ƏYLƏNCƏLİ MƏQALƏ

Əyləncəli məqalədə əsas məqsəd informasiya verməkdən çox, əyləndirməkdir. Üslubca qeyri-rəsmi, yüngül, bəzən hətta yumoristik olur. Zarafatla, lətifə ilə başlayıb məğzi axırda vermək olar. Aşağıdakı sxem üzrə qurulur: təsvir - izah - qiymətləndirmə. İformasiyanın oxucuya əyləndirə-əyləndirə verilməsinə xidmət edir. Məsələn, 1996-cı ilin yayında - prezident seçkisi kampaniyası zamanı Boris Yeltsin Rostov-Don şəhərindəki "Rostselmaş" zavodunun stadionunda tvist oynamışdı. Bir çox informasiya vasitəsi bu epizodu ətraflı təsvir edəndən sonra ciddi təhlilə keçmişdi. Əks halda həmin hadisəni kütləvi oxucu çətin qavraya bilərdi.

KEYS-ƏHVALAT VƏ YA HADİSƏ-ƏHVALAT

Adətən, hər hansı şirkətin məhsullarından, yaxud xidmətlərin-dən istehlakçının məmənuniyyətlə istifadə etməsindən və ya problem situasiyanın həllindən söhbət açılır. KİV hər hansı istehlakçının (rəh-

bər işçinin) təcrübəsinin başqaları üçün də faydalı ola biləcəyini nəzərə alaraq bir sıra hallarda belə materialı həvəslə dərc edir. Keysəhvalat, adətən, belə quruluşda olur:

- a) hər hansı bir şirkətin (bölgənin və s.) başqaları üçün də aktual olan probleminin təqdimi;
- b) şirkətin (bölgə rəhbərliyinin) həmin problemə münasibəti;
- v) problemin həllində istifadə edilən üsulun təsviri və üstünlükləri;
- q) istifadə olunmuş həll üsulu əsasında təcrübənin genişləndirilməsi və ondan çıxarılan nəticələr.

İMZALI, YAXUD MÜƏLLİFLİ MƏQALƏ

PR mütəxəssisinin hazırladığı və yüksək vəzifəli şəxsin imzaladığı məqalədir. Onlardan istifadə yazıya nüfuz qazandırır, korporativ baxışların daha nüfuzlu formada təqdiminə imkan verir. Belə materialların bir üstünlüyü də ondadır ki, bu cür məqalələr və ya kitablar əvvəlcədən məqsədli auditorianın istəyinə uyğun yazılırlar, onun “zövqünü oxşayır”.

İCMAL MƏQALƏ

Hər hansı bir şirkətin və ya hakimiyyət orqanının populyarlığına bir çox nəşrlər müsbət münasibət bəsləməsələr də, eyni sahədə fəaliyyət göstərən bir neçə şirkətin, müxtəlif bölgələrdə yerləşən ayrı-ayrı hakimiyyət qollarının və hətta eyni şirkət və orqanların təcrübəsini təbliğ edən məqalələri rəğbətlə qarşılıyırlar. Belə icmal məqalə-

lərin təşəbbüskarı nəşrlərin özü və ya PR mütəxəssisləri ola bilər. İqtisadi və yaxud siyasi fəaliyyətlə məşğul olan kiçik və daha zəif obyektlərin populyarlığını icmal məqaləyə iri və güclü rəqiblərlə yanaşı, onların da haqqında materiallar daxil etməklə artırmaq olar.

MÜSAHİBƏ

Mətbuatda dərc olunmaq, radio və televiziya ilə yayılmış maqazin üçün nəzərdə tutulmuş söhbətdir. Yuxarıdakılara nisbətən daha geniş yayıldıqından onu bir qədər müfəssəl araşdırıq. Müsahibənin səciyyəvi cəhəti bundan ibarətdir ki, faktlar, yaxud hadisələr barədə fikirlər jurnalistin deyil, müsahibə verən şəxsin adından şərh olunur.

Müsahibənin dəyəri dərin bələdçiliyə əsaslanan fikirlərdə və qoyulan suallara ən yaxın münasibətdə olan şəxs(lər)in oxucular üçün fərdi cazibədarlığındadır. PR mütəxəssisləri unutmamalıdır ki, müsahibəni gənc jurnalist hazırlayanda çox vaxt o, söhbətin qısalılmış stenoqramından ibarət olur. Lakin sıfarişli müsahibənin vəzifəsi müəyyən şəxsi müəyyən baxışda göstərmək, dəqiq siyasi və ya iqtisadi prinsipləri nümayiş etdirmək, intriga yaratmaq və s.-dir.

Müsahibə birbaşa efirə verilirsə, tələb olunan nəticə aparıcının atmacalarının və suallarının məharətlə ifadə edilməsi, mətbuatda gedirdsə, mətnin daxili bütövlüyü hesabına əldə edilir.

Müsahibənin bir neçə forması var. **Monoloq-müsahibə**də söhbətdəş ona verilmiş mühüm bir sualı ətraflı cavablandırır. **Dialoq-müsahibə**də söhbət sual-cavab şəklində aparılır. **Kollektiv-müsahibə** müəyyən nüfuzlu qrupdan olan bir neçə şəxsin (siyasi liderlərin, müstəqil təhlilçilərin, dövlət qurumları əməkdaşlarının və b.) fikri barədə

tesəvvür yaradır, müəyyən problemi aydınlaşdırmaq üçün auditoriya-ya fikirlər məcmusu təqdim edilir.

Zarisovkasayağı-müsahibə daha mürəkkəb və yaradıcı xarak-ter daşıyır. Müsahibənin bu formasında jurnalistin rolü xeyli genişlə-nir, yəni o, təkcə suallar verməklə kifayətlənməyib müzakirə olunan mövzu ilə bağlı şəxsi fikrini də bildirir, söhbətin getdiyi şərait barədə, söhbətdaşı haqqında məlumatlar verir, tarixi haşiyələr çıxır.

Anketləşdirmə müsahibənin xüsusi növüdür. Çoxlu insan qruplarının fikrini öyrənmək məqsədilə bəzi hallarda ayrıca anket tər-tib edilib, ya bütün oxucular üçün dərc olunur, ya da ayrı-ayrı məqsəd-li auditoriyalara göndərilir; bəzən isə suallar radio və televiziya ilə ya-yımlanır, dİNləyicilərdən və tamaşaçılardan xahiş olunur ki, fikirlərini telefonla bildirsinlər. Nəticələr araşdırıldıqdan sonra onların əsasında təhlili materiallar tərtiblənir. Bir çox hallarda anket müsahibələri rep-rezentativ sorğu kimi qiymətləndirilməsə də, o, PR təminatında mü-hüm rol oynayır.

MƏTBUAT XƏRİTƏSİ

KİV-lə səmərəli işləmək üçün hər bir informasiya vasitəsi haq-qında sistemli və daim təzələnən məlumatlar toplamaq və onları xüs-si mətbuat xəritəsində qeyd etmək lazımdır. Aşağıdakı məlumatlar daim əl altda olmalıdır:

- Prinsipcə işləmək istədiyiniz KİV-in baza siyahısı.
- KİV-in sahələr (siyaset, iqtisadiyyat, hüquq, mədəniyyət, səhiy-yə, təhsil və s.), sahiblər və ya nüfuz qrupları (hökumət KİV-i, bu və ya başqa media-holdinqə məxsus KİV və s.), iqtidara münasibət (konformist, müxalif, müstəqil və s.) üzrə ixtisaslaşma siyahıları.

- KİV-in real tirajı və auditoriyanın tərkibi (radio və televiziya üçün dinləyicilərin və tamaşaçıların kəmiyyət və keyfiyyətcə əhatə olunması).
- Nəşrlərin və programların dövrilik cədvəli.
- Aparıcı KİV-in səhifələr (həftənin günləri) və rubrikalar üzrə struktur.
- Redaksiyanın daxili strukturu: baş redaktor, məsul katib (program buraxıcısı), şöbə redaktorları, əsas müxbirlər. Hər bir halda ünvan, adı və elektron poçt, telefon və faks nömrələri göstərilir.

V

FƏSİL

PABLİK

RİLEYŞNZDƏ

FOTOQRAFİYA

Mətbuatla münasibətlərə həsr olunmuş fəsildə biz artıq mətbuat konfransları və müəssisələrə baxış zamanı fotoşəkillərin yayılması barədə bəhs etmişik. PR-də fotoqrafiyadan istifadə olunması xüsusi əhəmiyyət kəsb etməkdədir, çünki çoxları fotomaterialların bütün imkanlarını dərk etmirlər.

Hər şeydən əvvəl, fotoqrafiya mötəbərlik təəssüratı yaradır. Hamiya bəllidir ki, statistika kimi o da çəşqinliq yarada bilər, lakin hər halda, bunların hər ikisi də hadisələr və ya faktlar barədə mötəbər informasiya kimi qavranılır.

Altında yazılı olmayan yaxşı foto nə qədər pis tərtib olunsa belə, cazibədar görünür. Bizim zəmanəmizdə fotolardan və illüstrasiyalardan istifadə olunmayan materiallara çox nadir hallarda rast gəlmək mümkündür. Bu onunla izah olunur ki, son vaxtlar maraq oyatmaqdə və diqqəti cəlb etməkdə fotonun böyük rolunu hamı dərk edib. Hətta bəzi şirkətlərin əvvəllər ciddiyətli fərqlənən illik hesabatları da,indi illüstrasiyalarla müşayiət olunur.

FOTOQRAFIYANIN KEYFİYYƏTİ

“Yaxşı foto” ifadəsindəki “yaxşı” sözü çox böyük məna daşımaqdadır. Nəşr materiallarının istənilən növünün yaxşılaşdırılması üçün indi fotodan daha geniş istifadə olunması ilə bağlı olaraq, oxucular get-gedə onun keyfiyyətinə və təqdim olunmasına daha ciddi yanışlar. Xoşbəxtlikdən, peşəkar fotoqraflar keçmişə baxanda indi foto ləntlərinin daha da təkmilləşdirilməsi, texnika və çap metodikasına daha yaxşı yiyələnmələri sayəsində daha yaxşı nəticələr əldə edirlər.

Çəkiliş texnikası və işıqlandırma sahəsində biliklərin dərinləşdirilməsinin zəruriliyi və sənayedə fotoqrafiyanın geniş yayılması fotoqrafların özlərinə qarşı da tələbkarlığın artırılmasına gətirib çıxarmışdır.

PR sahəsinin mütəxəssisləri fotoqrafdan ancaq yüksək keyfiyyətli iş tələb etməli və ortabab işlərlə qane olmamalıdır. Yaxşı fotoqraf məqaləni gücləndirə bildiyi kimi, pis fotoqraf da zəhməti yerə vura bilər.

Fotodan istifadə

1. Qəzet məqalələrinin və ya texniki nəşrlərin illüstrasiyası.
2. Hesabatların, broşüraların, çoxtirajlı nəşrlərin illüstrasiyası.
3. Arxiv.
4. Reklam və ya plakatlar.
5. Təlim və elmi iş.

Reklam fotoları bu kitabın mövzusundan kənara çıxır. Həmin sahədə elə işlər var ki, onlar əsl sənət əsəri təsiri bağışlayır, bununla bərabər, indinin özündə də reklamda son dərəcə zəif fotolardan istifadə olunması hallarına rast gəlirik. Arxiv üçün fotosəkillər vacib əhəmiyyət daşıyır, lakin əsas məqsədi təsviri dəqiq - necə var elə vermək olduğu üçün həmin şəkillərin çəkilməsi texniki baxımdan o qədər də mürəkkəb deyildir. Mətbuat və ya reklam üçün çəkilmiş fotolarda isə məsələ başqa cürdür. Burada təkmilləşmənin və fantaziyanın hüdudu yoxdur.

TƏDBİRLƏR ZAMANI FOTO ÇƏKİLİŞLƏRİ

İstər sərgi olsun, istər yeni qurğunun istifadəyə verilməsi, istərsə də konfrans - sizin vacib sayığınız hadisənin keyfiyyətlə işıqlanırmasına nail olmağın ən yaxşı üsulu oraya fotoagentliklərin və qəzet

fotoreportyorlarının dəvət olunmasıdır. Yaxşı olar ki, onlar çekilişə hazırlıq apara bilmək üçün tədbir başlanmadan əvvəl gəlsinlər. Aydın məsələdir ki, fotoqraflar tədbirin özündə də iştirak etməyi arzu edirlər.

Böyük Britaniyada saray tədbirlərində və digər mühüm hadisələrdə “növbəli sistemdən” istifadə olunur. Mərkəzi qəzetlərin nümayəndələrinə - Qəzet Sahibləri Assosiasiyası, əyalət mətbuatının nümayəndələrinə - Qəzətçilər Birliyi, informasiya agentliklərinin nümayəndələrinə - Fotoinformasiya Agentlikləri Şurası vasitəsilə məhdud sayda buraxılış vərəqələri verilir. Bu “növbəli sistemin” fotoqrafları tərəfindən çəkilən şəkillər bütün qəzetlərdə və agentliklərdə yayımlanır.

Belə sistemin mövcud olmadığı ölkələrdə hadisənin işıqlandırılması xaosa çevrilir.

Tədbir təşkil edərkən həmin tədbirə gəlmış fotoqrafların sizə təklif edəcəkləri şəkillərlə kifayətlənməkdənsə, ayrıca fotoqraf tutmaq daha sərfəlidir. Fotoqraf tutmaqla siz həm də müəllif hüququ məsələsini həll etmiş olursunuz, belə ki, onun çəkdiyi şəkillərin sahibi siz olursunuz və sonradan sizə lazımlı olanda həmin şəkillərdən istədiyiniz kimi istifadə edə biləcəksiniz.

FOTOREPORTAJ

Mətbuat müxtəlif münasibətlərlə fotoreportajlardan tez-tez istifadə edir. Məsələn, ölkə başçısının səfərləri, böyük miqdarda malların xaricə göndərilməsi, şirkətdə 50 il işləmiş veteranın fəaliyyətinin işıqlandırılması, müəssisəyə xarici mütəxəssislərin gəlməsi və s. Belə şəkillər bir neçə tələbə cavab verməlidir:

1. Diqqəti cəlb etməli, maraqlı olmalıdır.
2. Hadisəni tam təsvir etməlidir.
3. Müvafiq mətnə malik olmalıdır.

4. İnfomasiya daşımaldır (əgər estetik baxımdan da hər şey qayda-sında olsa, onun dəyəri daha da artır).

Bu tipli fotosəkillər redaktorun reklamını yaradır və eyni bir şəkil çox vaxt çoxlu başqa nəşrlərdə, eləcə də xaricdə çap olunur. Qeyd etmək yerinə düşərdi ki, bu işdə təşkilatlardan biri o birinə nisbətən daha çox uğur qazanır. Bu, mətbuata verilmiş orijinalın keyfiyyəti ilə izah olunur. Əfsuslar olsun, elə hallar da olur ki, maraqlı fotosəkillər yaxşı saxlanılmaması ucbatından redaksiyaya biabırçı vəziyyətdə gəlib çıxır. Sancaqla tikilməsi, arxa tərəfində diyircəkli qələmlə və ya sərt karandaşla qeydlərin yazılması səbəbindən onlar xarab olur.

NƏŞRLƏRİN İLLÜSTRASIYASI ÜÇÜN FOTOŞƏKİLLƏR

Kitabların və prospektlərin hazırlanması zamanı foto çəkilişlərini əvvəlcədən planlaşdırmaq və hər hansı hadisənin işıqlandırılmasına nisbətən daha yüksək keyfiyyətli fotolar çəkilməsinə nail olmaq lazımdır, çünki hadisələrin işıqlandırılmasında birinci yeri operativlik tutur. Sənaye çəkilişləri üzrə ixtisaslaşmış fotoqraf öz sənəti vasitəsi ilə yalnız sənayenin müəyyən bir sahəsində baş verənləri nəql etməklə kifayətlənmir, o həm də olayların ruhunu canlandırmağa qadirdir. Sənaye fotoqrafiyası bir incəsənətdir, burada elə əsl ustalar işləyirlər ki, onların əsərlərindən geniş ictimaiyyətlə əlaqələrdə səmərəli istifadə etmək olar. Bu cür əsərlərin bəzilərindən çap olmuş halda və ya iri formatlı slaydlar halında sərgilərdə, yarmarkalarda və vitrinlərdə istifadə etmək olar. Bəzən rəngli şəkillərdənsə ağ-qara şəkillərdən istifadə etmək daha məqsədəuyğundur.

Ən yaxşı fotoqraflar öz işlərinə olduqca ciddi yanaşır və şəkil çəkmək üçün xeyli vaxt sərf edirlər. Fotoqrafdan müəssisəyə gəlib ç-

tan kimi şəkil çəkməyə başlayacağını gözləmək düzgün olmazdı. Ona obyektin və rakursların seçimi üçün vaxt lazımdır ki, çəkdiyi şəkillər həqiqətən də müəssisənin ruhunu ifadə eləyə bilsin. Əlbəttə, yaxşı fotoqraf “atüstü”, ekspromtla da yaxşı şəkillər çəkə bilər, ancaq o ən yaxşı nəticəyə özünün gələcək fotoreportajının planını bütöv şəkildə əvvəlcədən düşündükdən sonra nail olur. Burada yalnız müəssisənin müxtəlif hissələrinin zahiri görünüşü deyil, həm də işçilərlə səhbətlər, ənənələri başa düşmək cəhdi, kollektivin həyatına nüfuz etmək nəzərdə tutulur.

Fotoşəkillərin çoxunda miqyasın göstərilməsi üçün insanın iştirakı zəruridir. Bu işdə fotoqraflar tez-tez çətinliklərlə üzləşirlər. Şəkli çəkilən insanlar, tamamilə təbii olaraq, daha yaxşı görünməyə çalışırlar və onlara icazə verən olsa, ətraf şəraitlə uyğunlaşmayan paltar geyinər, baş örtüyü qoyarlar. Məsələn, şəkillərdə tez-tez dəzgah önündə qalstuklu xarrat görmək olur, ona görə ki, xarratın özü, yaxud fotoqraf onun şəkildə yaxşı düşməsini istəyiblər, ancaq pis alınıb, digər tərəfdənsə, təhlükəsizlik texnikası qaydaları xarrat dəzgahı arxasında qalstukda işləməyi qadağan edir. Eləcə də, hansısa nəhəng dəzgah qarşısında üzərində bir dənə belə ləkə olmayan dümağ kombinezondakı operator da çox mənasız görünür. Ağ və ya açıq rəngli xüsusi geyimi nəzarətçilər və ya “təmiz” istehsal sahəsində çalışan işçilər geyərlər.

Fotoqrafiyada işığın və kölgənin düzgün seçiləməsindən çox şey asılıdır. Məhz işığın seçimi fotoqrafiyanın gizli qüvvəsini üzə çıxarıır.

Ciddi fotoqrafların çoxu keyfiyyətə nəzarət edə bilməkdən ötrü çəkdikləri şəkilləri özləri çap etdirməyə üstünlük verirlər. Bu cür tələblərlə sıfarişçi dərhal razılaşmalıdır. Yüksək ixtisaslı məşhur fotoqrafların işə cəlb olunması olduqca baha başa gəlir, lakin nəşr olunmağa yaramayan şəkilləri çəkən fotoqraf ondan da baha başa gəlir.

Bir çox şirkətlər xüsusi fotoqraflar saxlayırlar və yaxşı nəticələr əldə edirlər. Təəssüflər olsun ki, əksər hallarda ştatda olan fotoqrafa az əmək haqqı ödəyirlər, o isə olduqca çox işləyir. Ondan, özünün bir-başa vəzifəsindən əlavə, hər cür katiblik və inzibati işlər tələb edirlər. Əgər xüsusi fotoqraf saxlamağa əsaslı zərurət varsa, onda onun ixtisaslı köməkçiləri barədə də düşünməyə dəyər.

Ştatdakı fotoqrafları yaxşı işlərinə və ixtisaslarını artırmalarına görə dəyərincə mükafatlandırmaq lazımdır. Heç bir PR şöbəsi pis fotoqraf işə götürməyi özünə rəva bilməz, lakin ustalıq istedadı nümayiş etdirən insanların inkişafı üçün onlara hər cür şərait yaratmaq lazımdır.

MÜƏLLİF HÜQUQU PROBLEMİ

PR-nin müxtəlif məqsədlərlə istifadə etdiyi fotosəkillərin müəllif hüquqlarını nəzərdən keçirmək məsələsi ortaya çıxır:

1. Fotoqrafdan xüsusi alınmış fotosəklin müəlliflik hüququ alıcının ixtiyarına keçir.
2. Müştəriyə təklif olunan və müştərinin satın aldığı fotosəklin müəlliflik hüququ fotoqrafda qalır.
3. Əgər başqa bir razılaşma şərti yoxdursa, neqativlər fotoqrafda qalır.

Kütləvi informasiya vasitələrinə verilmiş fotosəkillər pulsuz nəşr oluna bilər. Adətən, bu, səklin arxa tərəfində qeyd olunur.

Fotomodellərlə işləyən zaman onlara Birləşmiş Fotoqraflar İnstитutu və Reklam Təcrübəcileri İşçiləri İнститutu tərəfindən işlənilib hazırlanmış və praktikada tətbiq olunan “fotomodel iltizamnaməsini” doldurtdurun.

ŞƏKİLLƏRİN VƏ NEQATİVLƏRİN SAXLANMASI

Şəkillər və neqativlər sərvət hesab olunur və onlar etibarlı saxlama və axtarılıb-tapılma sisteminin təbliğini tələb edir.

Hansı sistemdən istifadə olunur-olunsun, həmin sistem şəkilləri və neqativləri tez tapmağa imkan verməlidir. Sizin neqativin, yaxud şəklin hansı növə mənsub olması və onlardan istifadə olunmasında hansı məhdudiyyətlərin mövcud olması barədə məlumatınız olmalıdır.

FOTOTEKALAR

Bəzən yeni şəkil üçün vəsait xərcləməkdən və əziyyət çəkməkdənsə, fototekadakı hazır materiallardan istifadə etmək daha sərfəlidir. Təbii məsələdir ki, bu, keçmişdə olmuş hadisələrə aiddir. Xoşbəxtlikdən, fototekalar çoxdur, orada demək olar ki, istənilən mövzuya aid fotosəkil tapmaq olar.

Böyük şirkətlərin əksəriyyətinin öz fototekaları olur və onlar razılıq hissi ilə xərc tələb etməyən həmin şəkilləri verirlər. Bir sıra hallarda onlar hətta sizin sıfarişiniz əsasında xüsusi fotosəkillər də həzırlaya bilərlər.

Və nəhayət, qəzetlərin və bir çox dövri nəşrlərin fototekalarını da xatırlamaq zəruridir. Eksklüzivliyin mütləq tələb kimi qoyulmadığı hallarda onlardan istifadə etmək çox münasibdir.

FOTOQRAFİYADA ƏN YÜKSƏK SƏMƏRƏLİLİYƏ NECƏ NAIL OLMALI?

Sadalanan altı məqama xüsusi diqqət yetirmək lazımdır:

1. Konkret tapşırığın yerinə yetirilməsi üçün ən yaxşı fotoqrafi ta-

pın. Əsl ustanın əlindən çıxmış bir neçə şəkil aşağı keyfiyyətli çoxlu şəkildən üstündür.

2. Sizin ondan nə gözlədiyinizi, onun hansı mövzuları açıb həll etməli olduğunu fotoqrafa izah edin, lakin ən yaxşı nəticəni yalnız o vaxt qazanmaq olar ki, siz fotoqrafa tam fəaliyyət azadlığı vermiş olasınız. Usta fotoqraf hətta çox da əlverişli olmayan materialda belə, ən gözlənilməz və yadda qalan işlər ortaya qoya bilər.
3. İşin uğurlu alınması üçün hər cür şərait yaradın. Müəssisələrin rəhbərlərinə fotoqrafin gəlməsi barədə məlumat verin, onlara şəklin nədən ötrü lazım olduğunu izah eləyin ki, fotoqraf sadəcə boynuna düşən işi yerinə yetirməklə kifayətlənməsin, yardımçı olmaq istəsin. Həmişə fotoqrafi müşayiət edin və ya bunu etibarlı köməkçilərin birindən xahiş edin ki, fotoqraf özünü vaxt baxımdan təklənmiş hiss etməsin.
4. Arxayı olun ki, bütün şəkillər və neqativlər münasib qaydada fototekada yerləşdirilib və onların tapılması asandır. Şəkilləri yarkən hər bir şəklin kod nömrəsinin və müşayiətedici mətninin olmasına diqqət yetirin. Mətndə bütün zəruri informasiya əksini tapmalıdır: kim, hara, nə vaxt, nə üçün - və mümkün qədər əlavə məlumatlar. Mətnlərin qısa olması heç də məcburi şərt deyil. Redaktor sizin müfəssəl informasiyanız əsasında özü vacib bildiyi şeyi yaza bilər. Mətni şəklin arxa tərəfinə yapışdırın.
5. Nəşr üçün fotosəkil seçərkən onu kadrlara ayırin, çalışın ən yaxşı effekti əldə edəsiniz. Bu, şəkildəki nisbəti dəyişməkdən ötrü, nəzərdə tutulan fotonun qüsürunu düzəltmək, məsələn, üz qabığı üçün, və ya kadra təsadüfən düşən obyekti götürməkdən ötrü, ya-xud şəklin hər hansı müəyyən bir hissəsinə oxucunun diqqətini cəlb etmək üçün zəruridir. Ağlılı kadrlaşdırma aparmaq möcüzə yaratmağa imkan verir. Bəzən fotoqrafla məsləhətləşmək faydalı

lidir, o sizə başqa neqativləri, yaxud elə həmin neqativdəki başqa detalları verə bilər, bundan da əlavə, kompozisiya qanunlarını bildiyi üçün o sizə ən yaxşı reproduksiya variantını təklif edə bilər.

6. Nəşrə verməzdən əvvəl fotosəkilə diqqətlə baxın. Görün kadra köhnə, yararsız əşyalar, havadan sallanan məftillər və digər arzuolunmaz obyektlər düşməyib ki. Bu cür qüsurları kadrlaşdırma vasitəsi ilə aradan qaldırın.

VI

FƏSİL

SƏRGİLƏR

VƏ

YARMARKALAR

Sərgilər və ticarət yarmarkaları indi PR fəaliyyətinin ən geniş yayılmış vasitəsinə çevrilmişdir. Artıq “sərgilər” və “yarmarkalar” arasında dəqiqlik fərqli səddi yoxdur. Bununla bərabər, ticarət yarmarkaları, adından da göründüyü kimi, malların satışı və ya yeni ideyaların və texnologiyaların nümayiş etdirilməsi məqsədi ilə keçirilir. Digər tərəfdənsə, sərgi, Brisben-1988 Ümumdünya yarmarkası kimi nüfuzlu beynəlxalq tədbir şəklində, (hər il Bakıda keçirilən nüfuzlu beynəlxalq neft-qaz sərgisi) yaxud kitabxanada və ya müəssisənin foyesində aksaylı eksponatların maarifləndirici məqsədlərlə təqdim olunması şəklində keçirilə bilər.

Sərgilər üzrə iş üç kifayət qədər dəqiqlik hissəyə bölünür:

1. Hansı sərgidə və hansı şəkildə iştirak etmək barədə qərarın çıxarılması.
2. Materialların toplanması və stendin hazırlanması.
3. Sərginin açılmasına dək olan müddətdən ştatların müəyyənləşdirilməsi və onun işinə rəhbərlik.

SƏRGİNİN SEÇİMİ

Hər il dünyanın müxtəlif yerlərində çoxlu sərgilər keçirilir və onların hansında iştirak etməyi qərarlaşdırmaq olduqca çətindir. Sənayenin bir sıra sahələri üçün bəzi sərgilərdə iştirak etmək zəruridir, lakin elə sərgilər də var ki, onlarda iştirak etmək o qədər də gözə görünmür.

Əksər hallarda sərgidə iştirak etmək haqqında qərarı yuxarı rəhbərlik və ya idarə verir, lakin onlar PR üzrə məsləhətçinin rəyini dinləməlidirlər, o isə tutarlı maddi xərclər barədə mütəxəssis kimi qə-

rar verməyə hazır olmalıdır. Hər hansı bir sərgiyə ayaq basmadan onun haqqında aydın təsəvvürə gəlmək olduqca çətindir, elə ona görə də həm Azərbaycanda, həm də xaricdə keçirilən sərgilərdə iştirak etmək üçün hər bir imkandan istifadə etmək zəruridir. Başqasından alınan informasiya doğru olmaya da bilər.

Sizə bir neçə məsələ üzrə informasiya gərək olacaq. Yaxşı oları, sərginin həqiqi miqyaslarını, onun iştirakçılarının sayını, ora gələnlərin kimliyini biləsiniz. Bu sərgini sizin ölkənizdə, yaxud xaricdə keçirilən, mövzusuna və istiqamətinə görə ona oxşar olan digər sərgilərlə müqayisə etmək zəruridir.

Sərgidə iştirak etmək haqqında məsələni həll edərkən satış şöbəsi ilə məsləhətləşin, çünkü onun da öz mülahizələri ola bilər. Bununla siz qərar qəbul etmək üçün zəruri olan məlumatları toplamış olursunuz. Şirkətin nüfuzunun nə səviyyəyə yüksələcəyini və ya onun haqqında ictimai fikrin yaxşılaşacağıni qiymətləndirmək olduqca çətindir, ona görə də çıxarılaçaq qərar yalnız konkret rəqəmlərə deyil, həm də sizin duyumunuza əsaslanmalıdır. Bu zaman yadda saxlamaq lazımdır ki, öz ekspozisiyanı sərgiləməyi PR sahəsindəki digər tədbirlərlə qüvvətləndirmək lazımdır. Qərarın qəbul edilməsinə başqa şirkətlərin çox fəal iştirak etdikləri bir sərgini şirkətinizin buraxa bilməməsi ilə bağlı digər mülahizələr də təsir göstərir.

Düşünmək lazımdır ki, sərginin keçirildiyi vaxt sizə əl verirmi, bu sizin istehsalat planlarınızı və digər bu kimi tədbirlərdə iştirak etmək niyyətlərinizə uyğun gəlirmi?

Başqa bir məsələ - nümayiş etdirmək istədiyiniz bütün malları və xidmətləri təqdim etməkdən ötrü zəruri olan sahə ilə bağlıdır. Və burada qiymət məssələsi ortaya çıxır, çox da böyük olmayan vitrinlər istisna olunmaqla, sərgidə iştirak etmək xərcləri bu və ya digər dərə-

cədə ekspozisiyanın sahəsindən asılı olur. İkinci problem ondan ibarətdir ki, bir sıra sərgilərdə “ada”, yaxud birinci mərtəbədə yer almaq üçün böyük sahəni icarəyə götürmək lazım gəlir. Lakin püşkatma zamanı yaxşı yer tutu bilməkdən ötrü sərgilərin hazırlıq mərhələsində həmişə iştirak etmək zəruridir.

EKSPOZİSİYANIN SMETASI

Ekspozisiyanın qiyməti, adətən, hər kvadrat metr sahə üzrə qiymətləndirilir. Buraya rəssamlara verilən qonorar da daxil olmaqla vitrin təchizatının qiyməti də addır, lakin icarə, siğorta, daşima qiymətləri və stendquraşdırın işçilərin əmək haqqı bura daxil deyil. Əgər sərgi Moskvada, Nyu-Yorkda, Pekində, başqa sözlə uzaq yerlərdə keçirilirsə, siğorta və daşima xərcləri də xüsusilə böyük olacaqdır.

Vitrin quraşdırılmasının qiyməti nəzərəçarpan hədlər arasında tərəddüd edə bilər, nüfuzlu ekspozisiyalar, bir qayda olaraq, daha yaxşı tərtibat tələb etdiyi halda, təmiz ticarət yönümlü ekspozisiyalar sadə və ya sərgini quranların təklif etdikləri vitrinlərdə və ya stendlərdə yerləşdirilə bilər. Mövzusu texniki məmulatlara həsr olunmuş bir sıra sərgilərdə gözə daha bəzəkli görünmək cəhdləri yersiz olaraq xərclərin artmasına gətirib çıxartmışdır, halbuki artıq bər-bəzəyin heç yeri deyildi.

Əsas xərclərlə yanaşı, çoxlu çətinliklər də ortaya çıxır ki, onların da aradan qaldırılması ekspozisiyanın xərclərini üstələyir. Sözün qisası, əgər həqiqətən də maraqlı ekspozisiya qurmaq üçün kifayət qədər vəsait yoxdursa, Azərbaycanda, yaxud xaricdə təşkil olunmuş nüfuzlu sərgidə iştirak etmək barədə qərar çıxarmağın mənası yoxdur. Təbii məsələdir ki, ikiyaruslu stand baha başa gələcəkdir, xüsusi kon-

struksiyalı qurğu, yaxud pavilyon ondan da baha başa gələcəkdir. Xərici ölkələrdə keçirilən sərgilərdə iştirak edən zaman xərclərin əhəmiyyətli bir hissəsi işçi qüvvəsinin haqqının ödənilməsinə sərf olunur, ona görə də hazır şəbəkələrdən və konstruksiyalardan istifadə olunması qənaət baxımından daha sərfəlidir.

Smetanı dəqiqliklə hesablamaq və smetanın ayrılmış vəsaitlər-dən kənara çıxmaması üçün mümkün olan hər şeyi etmək olduqca zəruridir. Adətən, smetaya müəyyən bir məbləğ, tutalım, əvvəlcədən nəzərdə tutulmamış xərclər üçün 10% ehtiyat vəsait salınır.

SƏYYAR SƏRGİLƏR

Adətən, podratçı stendi o hesabla qurur ki, stend sərginin sonuna-dək davam gətirsin və sonra stendi söküür və işə yaraya biləcək nə varsa, hamısını özündə saxlayır. Bu, modellərə, fotosəkillərə, slaydlara, gələcəkdə istifadəyə yarayacaq digər bu kimi şeylərə aid deyildir. Heç şübhəsiz ki, bu, stend qurmağın ən yaxşı üsuludur, lakin peşəkarlar çox vaxt ona qarşı çıxırlar. Ən geniş yayılmış ideya bir neçə dəfə istifadə olunması mümkün olan stendin qurulmasından ibarətdir. Əgər bütün stendlərin hamısı eyni formada və ölçülərdə olsayıdı, bunun mənası olardı. Bundan əlavə, stendlər bir qayda olaraq, nisbətən yüngül, deməli, ömrü uzun olmayan materiallardan hazırlanır ki, onlar da sadəcə olaraq, təmir edilmədən və ya üzərində əl gəzdirilmədən bir yerdən başqa yerə daşınmağa tab gətirmirlər, üstəlik də, təşkilatların hamısının anbarı yoxdur, bu cür anbarları kirayə götürməkdən ötrü isə pul ödəmək lazımdır.

İdeal stend elə layihələşdirilməlidir ki, məkandan maksimum səmərəli istifadə etməklə ona ayrılan yerdə yaxşı görünüşün. O, lazım olduğundan artıq qədər elastik olmamalıdır, hər şeydən də çox, daha

uzunömürlü materiallardan hazırlanmalıdır. Qısaca desək, burada çatışmazlıqlar üstünlükldən çoxdur. Əlbəttə, stendi müxtəlif sərgilərdə istifadə olunması mümkün olan ayrı-ayrı şəbəkələrdən quraşdırmaq daha məqsədə uyğundur, lakin bütöv stendi və ya onun böyük hissəsini bir yerdən başqa yerə daşımağa cəhd göstərməyin heç bir mənası yoxdur. Yeganə istisna böyük olmayan səyyar sərgidir. Belə ekspozisiya, adətən, ayrıca yerdə qurulur və onu müxtəlif ölçülü və formalı bir neçə vitrin və ya stendə ayırmaq mümkün olur.

Əgər onu yiğmaq çətindirsə, səyyar sərgi faydasız olur, ona xidmət göstərməyə isə onlarla insan, ayrıca quraşdırıcılar briqadası tələb olunur. Sərgi kifayət qədər möhkəm materiallardan qurulmalıdır ki, saysız-hesabsız daşimalara tab gətirə bilsin, həm də yüngül olmalıdır ki, daşınmasına və yüklənib-boşaldılmasına çox xərc tələb olunmasın.

EKSPOZİSİYANIN TƏŞKİLİ

Biz artıq sərgidə iştirak etmək barədə qərarın çıxarılması ilə bağlı problemləri nəzərdən keçirmişik. Sizin hər bir konkret halda nə-yə nail olmaq və həmin məqsədə məqbul vəsaitlə çata bilmək imkanlarını qiymətləndirmək barədə konkret təsəvvürünüzün olması zəruriidir. Bu, ideal variantdır, lakin çox hallarda qərar təşkilatçıların tələsdirici xahişlərinə cavab olaraq, yaxud bütün rəqiblərin sərgidə iştirak edəcəyini nəzərə alaraq qəbul edilir.

Qərar qəbul edərkən ekspozisiyanın forması barədə düşünmək lazımdır. Bir qayda olaraq, hər tərəfdən görünə bilən eksponatlar yerləşdirilmiş olan ekspozisiyalar uğurlu alınır. Fotoşəkillərdən, diaqramlardan, illüstrasiyalardan və yazılı mətn materiallarından irihəcmli əsas eksponata yardımçı olmaları məqsədi ilə səmərəli şəkildə istifa-

də etmək olar, lakin özü- özlüyündə onlar zəruri olan cəzbedici gücə malik deyillər. Hazırda yaxşı təsir bağışlayan modellərdən geniş istifadə olunur, belə ki, onların əksəriyyəti çox yüksək səviyyədə hazırlanır və orijinalı olduğu kimi ifadə edir. Bununla belə, təkcə model-lərdən ibarət olan ekspozisiyalar miniatürləşdirilmənin nümayiş etdirilməsi kimi də qavranıla bilər, ona görə də real miqyasların hiss olunması üçün bir neçə həqiqi məmulatı da əlavə etmək lazım gəlir. Digər bir səhv - eksponata irimiqyaslı modellərin qoyulmasıdır. Bir stenddə eyni miqyasda, məsələn 1:4 nisbətində düzəldilmiş modellər yaxşı görünürənlər.

Müasir tərtibatçı rəssamlar müxtəlif yeniliklərdən - multfilm-lərdən, səs yazılarından, bir neçə dildə məlumat almağı mümkünlaşdırıb telefonlardan, divara həkk olunmuş yazıldardan, heykəllərdən istifadə edirlər ki, ekspozisiyaya qeyri-adi görkəm versinlər, onu “baş-qalarında olmayan kimi” düzəltsinlər. Bu da, öz növbəsində, əgər ekspozisiya irihəcmli obyektin qavranılması üçün nəzərdə tutulmayıbsa, ekspozisiyanın uğurlu alınmasına xidmət etmir.

EKSPOZİSİYANIN LAYİHƏSİ

Hər şeydən önce, öz təşkilatınızın bütün şöbələri ilə məsləhət-ləşməniz zəruridir ki, layihənin hazırlanması zamanı onların tələblə-rini nəzərə alاسınız. Əgər layihə böyük deyildirsə, bir ekspozisiyada tamaşaçılara çatdırmaq istədiyiniz şeylərin hamısı barədə məlumat vermək mümkün deyil, elə buna görə də layihə tutularkən bir sıra tək-lif və arzulardan yan keçmək olmaz.

STENDİN LAYİHƏLƏŞDİRİLMƏSİ

Özünün xüsusi olaraq sərgi şöbəsi olmayan təşkilat onu tərtibatçı rəssamla təmin edə biləcək icraçı tutmaq məcburiyyətində qalacaq, yaxud ştatdankənar dizayner-memarın xidmətindən istifadə etməli olacaq. İcraçının cəlb edilməsi vəziyyətdən çıxmağın ən yaxşı yolu deyildir, ona görə ki, o özünün tərtibat məsələlərində səriştəsi ilə məşhur olmalıdır; bundan əlavə, təsdiq olunmuş ekspozisiya layihələrinin müsabiqəyə təqdim olunması praktikası ilə bağlı çətinliklər ortaya çıxır. Sifarişçinin tapşırığı bilavasitə onun özünə və ya üçüncü şəxsin vasitəciliyi ilə verəcəyindən asılı olmayıaraq rəssam öz işinin qonorarını almalıdır.

Qonorar, adətən, tərtibatçı rəssamın əsaslanmış olduğu işin müttənasib həcmində görə sürüşkən şkalı üzrə müəyyənləşdirilir. Əgər ekspozisiyanın həcmi böyük deyilsə, qonorar 20 %-dən çox, iş böyük olduqda isə 10%-dək təşkil edə bilər. Bu, orta qiymətlərdir. Yüksək qiymətlərə gəldikdə isə, onları o halda qəbul edirlər ki, rəssam çox çətin layihə üzrə işləməli olsun, yaxud layihə çoxsaylı səfərlərlə bağlı olsun.

Planla tanış olandan sonra rəssam təşkilata baş çəkmək, onun ayrı-ayrı şöbələrində olmaq istəyər ki, əməkdaşlarla söhbətlərdən həmin təşkilatın məqsədləri və siyaseti barədə daha dərin təəssürat qazana bilsin. O, əvvəlcə özünün ekspozisiyasının planına daxil olacaq mülahizələrini irəli sürəcək. Əgər rəssama problemə onun öz fərdi yanaşmasını nəzərə alaraq müraciət olunubsa, rəssamla razılaşma prosesi çox asan olacaq. Rəssamların əksəriyyəti istənilən ekspozisiya tipi ilə işləyə bilirlər, lakin bəzilərində bu iş daha yaxşı alınır və PR şöbəsinin əməkdaşı ayrı-ayrı rəssamların yaradıcılıq texnikasından və peşəkar üstünlüklərindən xəbərdar olmalıdır. Ona görə də sərgilərdə olmaq, tərtibatçı rəssamların adlarını bilmək faydalıdır.

Əgər rəssama təqdim olunmuş layihə çox müfəssəl olarsa, rəssam onun əsasında yerləşmə ərazisini və sərgi salonunun xarakterik xüsusiyyətlərini - işığın düşməsini, balkonların sayını və s. hesaba alaraq stendin məqbul sxemini hazırlanmalıdır. Əgər rəssam sərgi salonu ilə tanış deyilsə, ekspozisiyanın planını hazırlamazdan əvvəl orada olmalıdır. Rəssamın salonla tanış olmadığı halların birində şəffaf tavan-dan düşən təbii işıqdan istifadə etmək üçün ekspozisiyanı başdan-ayağa təzədən yığmaq lazımlı idi. Sərgi salonlarının çertyoj planlarının öyrənilməsi onların özünü göznlə görməyin əvəzini vermir.

Əgər ekspozisiya böyükdürsə, rəssamdan onun modelini düzəltməsini xahiş etmək lazımdır. Bu onun barəsində daha dəqiq, təfərrüatlı təsəvvürün yaranmasına imkan verəcək və təşkilatın çertyojlar və sxemlər əsasında gerçek həcmələri qavramaq vərdişləri olmayan əməkdaşları ilə ekspozisiyanın müzakirə olunmasına kömək edəcək. Əgər tamaşaçı ona baxarkən həqiqətdə eksponatların normal hündürlükdə - tamaşaçının gözünün tutduğu hündürlükdə yerləşdiriləcəyini unudarsa, bu cür model çəşqinqılıq da yarada bilər. Əgər bu çatışmazlığı nəzərə almasaq, modellər şəkillərdən daha dəqiq təsəvvür qazanmağa imkan verir, şəkillər isə düzgün anlaşılmaya bilər.

EKSPOZİSİYANIN QURULMASI

Ekspozisiyanın planını və təsvirini müsabiqə üçün iki-üç icraçı firmaya təqdim etmək lazımdır. Rəssam özü də firma təklif edə bilər, ancaq seçim böyük olmalıdır və həqiqətdir ki, çox vaxt işin və xidmətin keyfiyyəti hesabına olsa da, bir çox iri firmalarla işləmək daha ucuz başa gəlir.

Xarici sərgilərdə iştirak edəcəyiniz təqdirdə əvvəlcədən qərara

gəlmək lazımdır ki, stend orada, yerindəcə qurulacaq, yoxsa onun əsas hissəsi öz ölkənizdə hazırlanacaq. Burada sərginin hansı ölkədə keçirildiyini, yerli işçi qüvvəsinin olub-olmamasını, stendin tipini, daşımaların nisbi qiymətlərini nəzərə almaq lazımdır.

İcraçılardan müsabiqə materiallarını alan kimi operativ qərar çıxartmaq lazımdır ki, sizin seçdiyiniz icraçı vaxt itirmədən stendin ayrı ayrı hissələrinin hazırlanmasına başlaya bilsin. Bu, daşınmaya çoxlu vaxt lazım gəldiyi üçün xarici sərgilərdə iştirak edərkən xüsusiələ vacibdir. Bundan əlavə, bir də görürsən ki, fəhlələrin, liman işçilərinin və s. tətil etməsi ucbatından sərginin işçiləri açılış ərəfəsində öz stendlərinin yalnız yarısının qurulduğunun şahidi olurlar, ona görə də bu cür gözlənilməz hallarla qarşılaşmamaqdan ötrü daşima qrafikini bir qədər irəli çəkmək lazımdır.

Rəssamın işi müqaviləni icraçıya ötürməklə bitmir. O, daim tikintinin gedışını, fotosəkillərin, yazıların yerləşdirilməsini izləməyə, adətən, kirayəyə götürülən mebellərin sifarişini verməyə, istənilən ekspozisiyanın min bir incəliyini yanında saxlamağa borcludur. Eləcə də rəssam yol verilən hündürlük və çəki, lövhə və elanların rəng çalarları, hərəkət edən və təbii eksponatlara və s. aid olan amillərə xüsusi diqqət yetirməklə konkret şərtləri öyrənməlidir. Əgər ekspozisiyanın uğurlu alınması üçün ehtiyac varsa, o, bu qaydalardan istisna haqqında razılaşma əldə etməlidir.

Sərgilərdə tez-tez iştirak edən təşkilatların, adətən, PR şöbəsinin bir bölməsi hüququnda ayrıca sərgi şöbəsi olur. Əgər təşkilatda belə bir şöbə yoxdursa, təşkilat və sərginin keçirilməsi üzrə məsul şəxs təyin etmək lazımdır. Onun ən mühüm vəzifələrindən biri rəssamla və icraçı ilə daimi əlaqə saxlamaq olacaq. Rəssam nə dərəcədə peşəkar olursa-olsun, sifarişçinin nümayəndəsi hazırlığın bütün təfər-

rüatlarına arasıkəsilmədən maraq göstərməli və çəkinmədən öz fikirlərini bildirməlidir.

Rəssam və onun köməkçisi sərginin keçirildiyi yerdə olmalıdır-lar və stendin təsvirdəkinə və müəyyən olunmuş vaxta müvafiq olaraq qurulmasını təmin etməlidirlər.

QRAFIKİN TUTULMASI

Sərginin təşkil olunması və keçirilməsi o qədər çoxsaylı təfərrüatlara diqqət yetirilməsini tələb edir ki, dəqiq icra müddətlərini göstərməklə qrafik tutulması arzu olunur. Qrafikə: sıgorta, nəqliyyat, əməkdaşlarla iş, telefonlar, stendlərin yır-yığışı, stendin fotolarının çəkilməsi, ədəbiyyatın hazırlanması, sərginin kataloqu üçün materiallar, reklamlar, mətbuat konfranslarının keçirilməsi, yanğına qarşı tədbirlər, mühafizə, lazımlı gəldikdə isə həmçinin əməkdaşların səfərləri və yerləşdirilmələri daxil olmalıdır.

Hazırkı dövrünün müddəti kifayət qədər uzun ola bilər, lakin orta ölçülü ekspozisiyanın hazırlanmasına orta hesabla üç-dörd ay vaxt tələb olunur. Əgər sərgi xaricdə keçirilərsə, yaxud digər çətinliklər olarsa, hazırlığa hətta bir il vaxt da sərf oluna bilər.

SIĞORTA

Stendin sıgorta olunması şübhəsizdir, lakin yaxşı olar ki, “üçüncü şəxslərin sırasında məsuliyyət” sıgortası bağlanılsın, bu, tamaşaçıların ekspozisiyaya baxış zamanı yetirdikləri ziyanlarla bağlı bütün mümkün narazılıqların qarşısını ala bilər. Eynilə bu qayda üzrə işçi

heyətin və şəxsi əşyaların da əsas sığortasını tərtib etmək məqsədə uyğundur.

NƏQLİYYAT

Əgər sərgi sizin öz ölkənizdə keçirilirsə, nəqliyyat problemi çox asan həll olunur, lakin sərgi xaricdə keçiriləndə, bu, yetərinçə ciddi bir problemdir. Hətta təşkilatın özünün xüsusi nəqliyyat şöbəsi olsa belə, sərgilərin daşınması üzrə ixtisaslaşmış firmanın bu işə cəlb etmək məqsədə uyğundur. Əks halda, coxsayılı sənədlərin hazırlanması və tərtib olunması ilə məşğul olmalı və mümkünkündür ki, həm öz ölkənizdə, həm də sərginin keçirildiyi ölkədə gömrüklə bağlı çətinlikləri aradan qaldırmalı olacaqsınız. İxtisaslaşdırılmış firma müxtəlif problemlərin həlli sahəsində zəruri təcrübəyə malikdir, bürokratik əngəlləri aşmaq və mürəkkəb prosedurları sadələşdirmək imkanındadır.

ƏMƏKDAŞLARIN EZAMİYYƏT SƏFƏRİ VƏ YERLƏŞDİRİLMƏSİ

Belə məsələlərin həllində, adətən, müvafiq ölkədə təcrübəsi olan turist firmasına müraciət edirlər. Əməkdaşların sayının əhəmiyyətli dərəcədə çox olduğu hallarda mənzil və ya ev kirayələmək və xüsusi xidmətçi heyəti cəlb etmək daha məqsədə uyğundur. Xarici sərgilərdə iştirak edən zaman ekspozisiyanın işçi heyətinin şəhərin daxilində yerləşdirilməsi böyük çətinlik doğurur, buna görə də iştirakçılar qonşu şəhərlərdə kirayə mənzil tutmalı olurlar. Adətən bu, qiyməti da-ha baha, uyğunluğu aşağı səviyyədə olan şəxsi evlərdə yaşamaqdan üs-

tün olur. İstənilən halda, siz yerləşmə məsələsi ilə nə qədər tez məşğul olmağa başlasanız, öz istəyinizə çatmaq imkanınız da o qədər çox olacaqdır. Çox vaxt yerin özündə aparılan “kəşfiyyat” əməkdaşların yerləşməsinin rahatlığını təmin etmək üçün yeganə üsul olur.

ƏDƏBİYYAT

Xüsusi ədəbiyyatın hazırlanması və onun sərgiyə gələnlərin hamısına pulsuz paylanması, yaxud seçmə qaydada paylanması məsələsinin həlli sərginin tipindən asılıdır. Çox vaxt hamiya sərbəst paylamaqdan ötrü kiçik prospekt, xüsusi şəxslər üçünsə daha təfərrüatlı broşüralar hazırlanır. Əgər sərgi xaricdə keçirilirsə, onda çap məhsulunun üzərində nəşr olunduğu ölkənin adını göstərmək vacibdir, çünki bir sıra ölkələrdə, hətta siz onun pulsuz yayılacağını sübut eləyə biləniz belə, ədəbiyyatın gətirilməsi üçün vergi ödəmək lazımdır. Dil məsələsi ilə də bağlı problemlər meydana çıxa bilər. Xarici dillərə edilmiş tərcümələrin dəqiqliynə xüsusi diqqət yetirmək lazımdır.

SƏRGİNİN KATALOQU

Adətən, sərgi iştirakçıları sərginin kataloqunda dərc ediləcək materiallarını pulsuz təqdim edirlər, lakin materialın bir neçə ay əvvəlcədən göndərilməsi tələb olunur. Bir qayda olaraq, əlavə informasiyanın və ya illüstrasiyalı materialın yerləşdirilməsinə icazə verilir, lakin bu hal ödənişli olur. Bu məsələ çox diqqətlə öyrənilməlidir, çünki kataloqdakı nəşr materialı böyük əhəmiyyət daşıyır.

REKLAM VƏ İNFORMASIYA

Sizin təşkilatın sərgidə iştirak etməsinin reklam kampaniyasını aparmaq üçün plakatları yerli mətbuatda və ya birbaşa nümayiş etdirmək faydalı ola bilər. Müvafiq nəşrlərə ekspozisiya haqqında müfəssəl informasiya göndərmək zəruridir.

MƏTBUAT KONFRANSI

Sərginin təşkilatçıları, bir qayda olaraq, sərginin açılışı günü, yaxud açılışı ərəfəsində mətbuat nümayəndələrini dəvət edirlər. Müxbirləri öz stendinizin yanında qəbul etmək üçün siz son dərəcə hazırlıqlı olmalısınız. Yaxşı olar ki, sərginin açılışına bir neçə gün qalmış sizin özünüz ayrıca bir mətbuat konfransı keçirəsiniz. Orada öz ekspozisiyanız haqqında məlumat verə bilərsiniz. Bəzən nüfuzlu xariçi sərgilərdən ötrü hazırlanmış ekspozisiyanı yola düşməzdən əvvəl yerli mətbuatata təqdim edirlər.

Sərgilərin əksəriyyətində mətbuat mərkəzləri fəaliyyət göstərir, orada iştirakçılar öz mətbuat üçün açıqlamalarını və digər reklam materiallarını yaya bilirlər. Bu halda əlinizin altında daim materialların olmasına, lazıim gəldikdə onlara ehtiyat materialların əlavə edilməsinə diqqət yetirmək lazımdır. Bunu mətbuat mərkəzinin işçilərinin edəcəyinə arxayıñ olmağa dəyməz.

YIR-YİĞİŞ, TELEFONLAR, MÜHAFİZƏ

Stendin müntəzəm yığışdırılmasını təmin etmək (hətta ola bilsin ki, gecə vaxtları üçün örtükler tələb olunsun), mebel kirayə götür-

mək və bu zaman külqabıları və kağızların atılması üçün zənbilləri unutmamaq, yanğına qarşı tədbirləri yerinə yetirmək, mühafizəni və təhlükəsizliyi təmin etmək zəruridir. Hətta telefon əlaqəsini təmin etmək və ekspozisiyanın bəzədilməsi üçün canlı çicəklərin və bitkilərin gətirilməsindən ötrü gül dükanına sifariş vermək də zəruridir.

ŞATLARIN VƏ EKSPOZİSİYA RƏHBƏRLİYİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Əgər siz stendçilər və bütün ekspozisiyaya rəhbərlik barədə əvvəlcədən düşünməsəniz, sərginin keçirilməsinə çəkilən xərclər özünü doğrultmaz.

Burada əməkdaşların say tərkibi haqqında zəmanət verməyin mənası yoxdur, çünkü bu, çoxlu amillərdən asılıdır. Əksər hallarda mürəkkəb məsələlərin çözümü üçün, yaxşı olar ki, bir neçə nəfər stendçiniz və ixtisaslı texniki əməkdaşınız olsun. Xarici sərgilərdə iştirak edən zaman bir neçə dili bilən mütəxəssisinizin olması zəruridir. Bu elə öz ölkənizdə keçirilən sərgidə də faydalı olar (oraya da xarici-lər gələ bilərlər). Əməkdaşların sayını müəyyənləşdirərkən nahar fasilələrini də nəzərə almaq lazımdır. Əgər sərgi uzun müddət, gün ərzində açıq olursa, onda ikinövbəli iş imkanını da nəzərdən keçirmək lazımdır. Xüsusi agentliklərin xidmətlərindən istifadə etmək imkanı da var. Daha yaxşı olar ki, siz özünüzün fəallarınızı hazırlayasınız. Siz onların öz təşkilatınızın problemlərindən yaxşı baş çıxarmalarına və sərginin uğurlu keçməsinə maraqlı olmalarına bel bağlaya bilərsiniz. İşə məsuliyyətsiz yanaşmaları onların təşkilatdakı nüfuzuna öz təsirini göstərə bilər, buna görə də onlar müvəqqəti işçilərdən daha etibarlı olacaqlar.

Ekspozisiyaya rəhbərliyi etibarlı müavini olan bir nəfər həyata keçirməlidir. Bu, sərginin təşkilatçısı da ola bilər, çünkü o, işin bütün təfərrüatları ilə tanışdır. Əgər təşkilat bir neçə sərgidə iştirak edirsə, bu vəzifədən ötrü başqa daha bir etibarlı daimi əməkdaşı müəyyənləşdirmək olar. Həmin adamı ekspozisiya ilə xirdalıqlarına qədər tanış etmək, bütün təfərrüatlara vardırmaq çox vacibdir. Onun öz tabeliyində olan işçiləri idarə etmək qabiliyyəti olmalıdır. Onun vəzifələrinindən biri işin qrafikinin tutulması və ona dəqiq riayət olunmasına nəzarət etməkdir. Əlbəttə ki, o, stendin təmizliyinə, onun nizamına nəzarət etməli və hər hansı pozuntu olarsa, onun aradan qaldırılması üçün təcili tədbirlər görməlidir.

Biz artıq bildirmişik ki, əməkdaşlar öz vəzifələrinə uyğun olmaçırlar, lakin onların davranışı da az əhəmiyyət daşımir. Stendə baxmağa gələn adam başı söhbətə qarışmış iki əməkdaşın diqqətini özünə çəkməkdən ötrü ciddi-cəhd göstərdiyi hallar çox tez-tez baş verir. Çox vaxt vacib qonaqlarla görüş keçirmək üçün ayrıca yerin olması lazımdır, lakin oradan əməkdaşlar xoşları gəlməyən qonaqlardan gizlənmək üçün istifadə etməməlidirlər. Hər addımda fincanlar, damaqlarında siqaret bütün sərgi boyu səpələnmiş və ya öz aralarında laqqırtı vuran əməkdaşlar - ekspozisiyanın heç bir ciddi rəhbəri bu cür mənzərəyə yol verə bilməz. Əgər stenddə işləməkdən ötrü qadın tələb olunursa, onları ilk növbədə xarici görünüşlərinə və insani keyfiyyətlərinə görə, intellektual və dil bilmə qabiliyyətlərini nəzərə almaqla seçirlər. Xarici sərgilərdə tərcüməçini sərgi keçirilən yerdə tutmaq olar, əgər eksponatların çoxu texniki eksponatlardırsa, yerli tələbələri də işə cəlb etmək olar. Əlbəttə, bu halda onların işinə müvafiq nəzarət olmalıdır.

SUALLARA NECƏ CAVAB VERMƏLİ?

Mümkün olan hər şeyi etmək lazımdır ki, sərgiyə baxmağa gələnləri maraqlandırasan, onları suallar verməyə məcbur edəsən. Bir sıra ekspozisiyalar o şəkildə qurulur ki, onlara baş çəkən adam xeyli əziyyət çəkməli, oraya daxil olmaq üçün pilləkanları qalxmalı və ya giriş yerini axtarmalı olur. İstənilən bu cür əngəl sərgiyə baxmağa gələn adamda sual vermək istəyini azaldır. Hər bir suala bütün tamlığı ilə cavab vermək, sualların özünü isə rəhbərliyə çatdırmaqdan ötrü yazmaq lazımdır. Yaxşı olar ki, fəxri qonaqlar üçün kitab da olsun. Bu cür kitablarda qeydlərini yazmağı xahiş edəndə, adətən, insanlar özlərini itirirlər və daha səmimi sözlər yazırlar, bu isə növbəti tədbirlərin hazırlanması zamanı maraqlı material verir.

NƏLƏRƏ DİQQƏT YETİRİMƏLİ

1. Bir çox sərgi salonlarında işıqlanma istənilən səviyyədə olmur, ona görə də ekspozisiyanı əlavə işıqla təchiz etmək zəruridir. Çoxlu maraqlı stendlər olub ki, işıqlandırmadakı çatışmazlığın ucbatından tamaşaçının nəzərindən qıraqda qalıb.
2. Hamı tərəfindən qəbul olunmuşdur ki, ekspozisiyanın həcmi böyük, mətn materialı isə kəmiyyətcə az olmalıdır. Təssüflər olsun ki, bir sıra rəssamlar uzağa gedərək ekspozisiyaya ən xırda şriftlərlə hər cür yazıları həkk edirlər. Bunu kənara qoyub, həm sərgiyə gələnlərin əksəriyyətinin xırda şriftləri höccələməklə özlərini əziyyətə salmaq istəmədiklərini, həm də görmə qabiliyyəti zəif olan insanları nəzərə almaq lazımdır.
3. Bir sıra ekspozisiyaların layihələşdirilməsi zamanı əməkdaşların

üst geyimlərini saxlamaları üçün yer nəzərə alınmır. Layihələş-dirmə mərhələsində bunu yoluna qoymaq olur, lakin hazır eks-pozisiyada dəyişiklik aparmaq son dərəcə çətindir.

4. Hətta tag şəkilli stendlər də tamamilə cəzbədici görünə bilər. İşıqlandırmadan və rənglərdən ağıllı istifadə etməklə stendin qu-tu kimi görünməməsinə nail olmaq mümkündür.
5. Yaxşı stend oraya baxmağa gələnlər olmayanda boşuna itib batır. Ona görə də potensial tamaşaçıların cəlb olunması üsulları üzərin-də dərindən düşünmək zəruridir. Sərginin təşkilatçıları onu ən ümumi ifadələrlə reklam eləyirlər, həmin reklamlara potensial ta-masaçılar üçün dəvətnamələri də əlavə etmək olar. Bu zaman ic-timai və qeyri-hökumət təşkilatlarını və s. yaddan çıxarmaq olmaz.
6. Əgər stend birinci mərtəbədə yerləşirse və balkondan, yaxud ikinci mərtəbədən görünürse, onun yuxarıdan görünüşünün qey-dinə qalmaq lazımdır, çox vaxt yuxarıdan görünüş xoşagelməz təəssürat yaradır.
7. Bir qayda olaraq, işıqları sıyrışan reklamlardan, səsli maşınlardan, dəzgahlardan və iştirakçılara mane ola biləcək digər başqa ekspo-natlardan istifadə etmək üçün sərginin təşkilatçılarından icazə alınması zəruridir. Həmçinin qonşu ekspozisiyaya baş çəkmək də faydalıdır. Bununla sizin ekspozisiyadakı və qonşu ekspozisiyalar-dakı üslub və rəng çözümləri arasında qabarlıq nəzərə çarpan zid-diyyətlərin olub-olmamasını aydınlaşdırıa bilərsiniz.
8. Ekspozisiyanın fotosəkilləri reklam və arxiv üçün çox vacibdir. Adətən, ekspozisiyanın yaxşı şəkillərini çəkmək olduqca çətin olur, elə buna görə də qəzet fotoreportyorlarının və agentlik fo-toqraflarının çəkdikləri şəkillərdən istifadə etməkdənsə, xüsusi fotoqrafın dəvət olunması daha məsləhətdir. Ekspozisiyanın fo-

tolarını gecə vaxtı çəkirlər, çünki adətən, tamamlanmış stendin şəklinin sərgi açılmazdan əvvəl çəkilməsi əməli baxımdan düz deyil, gündüz isə fotoqraf sərgidə adamlar olduğuna görə normal işləyə bilmir. Ekspozisiyanın şəkillərinin çəkdirilməsindən əlavə, çox mühüm qonaqların stendə baş çəkmələrinin də fotoçəkilishini təşkil etmək zəruridir.

9. Xırda oğurluqlar bütün sərgilərin problemidir, lakin ən dəhşətli vaxt ekspozisiyanın bağlanmasından sonra, stendin sökülməsinə başlananadək olan dövrdə yetişir. Bütün ekspozisiyanın üzərində yerləşdirildiyi, böyük, gözəl və bahalı xalının yoxa çıxdığı hallar da olub.
- 10.Əgər siz qonaqpərvərlik nümayiş etdirməyə üstünlük verirsiniz-sə, bundan ötrü uyğun gələn şərtlərin təmin olunması lazımdır. Yaxşı olar ki, bar, yaxud qonaq otağı sərgiyə gələnlərin gözündən kənarda olsun. Bir sıra sərgilərdə ekspozisiya ərazisində spirtli içkilərin içilməsi qadağan olunur.
11. Stendin elektrik naqillərinin sxemini hazırlayarkən bütün xırda-hılıqlar barədə düşünmək lazımdır, əgər döşəmə xalı ilə örtülüdür-sə, tozsoran qoşmaq üçün yer nəzərdə tutulmalıdır. Çox vaxt ventilyatora və ya qızdırıcıya ehtiyac olur.

BİRGƏ EKSPOZİSİYALAR

Bir neçə təşkilatın birgə ekspozisiyaları çoxlu üstünlüklərə malikdir. Bu, təsirin gücləndirilməsinə imkan yaradır və beləliklə, yüksək nəticə əldə edilir, eyni zamanda, xərclər aşağı salınır. Bu cür birgə sərgilər İngiltərədə Sənaye və Ticarət Nazirliyi tərəfindən Ticarət Pa-

latası və ya Ticarət Assosiasiyyası ilə əməkdaşlıqda keçirilir. Bir çox başqa ölkələrdə də birgə sərgilər keçirilməkdədir.

1957-ci ildən bəri İngiltərə hökuməti ingilis firmalarının xarici sərgi və yarmarkalarda birgə iştirakının mükafatlandırılmasına yönəlmiş əhəmiyyətli həcmidə vəsaitlər ayırrı. Bu maddi dəstək 1965-ci il-də xeyli artırılmışdır və hazırda İngiltərə hökumətinin ixracatın inkişafına istiqamətlənmiş ən səmərəli aksiyası hesab olunur.

Çox vaxt sərgidə və ya yarmarkada iştirak etməkdən gələn faydanı qiymətləndirmək olduqca çətin olur, lakin uzunmüddətli faydalar barədə söhbəti kənara qoysaq, iştirakçıların çoxu eksponatları satır və yalnız bununla özlərinin çəkmiş olduqları xərcləri çıxarırlar. Bir sıra ölkələrdə yarmarka eksponatlarının alınmasından ötrü xüsusi vəsaitlər ayrılır ki, bu da sərgidə iştirak etməyi faydalı edir.

Yarmarkada iştirak etməyin əhəmiyyətini müəyyənləşdirməyin maraqlı üsulu ekspozisiyaya baş çəkən ciddi qonaqların kəmiyyəti ilə onların təşkilata gəlmələrinin ticarət agenti vasitəsi ilə təşkilinə çəkilən xərclərin müqayisə olunmasıdır.

ÖZ XÜSUSİ SƏRGİNİZİN TƏŞKİL OLUNMASI

Biz bu fəsildə əsasən öz ölkənizdə və ya xaricdəki sərgilərdə iştirak etməyin təşkil olunması barədə bəhs etdik. Bəzən PR şöbəsinə müstəqil sərgi təşkil etməyi tapşırı bilərlər ki, bu da onun üzərinə əlavə məsuliyyət qoyulması deməkdir. Söhbət hər seydən əvvəl, sərginin planı barədə memar-rəssama əlaqələndirici rəssam vəzifəsini yerinə yetirmək xahişi ilə müraciət etməyə imkanı olan təşkilatdan gedir. Sərgiyə axının idarə olunması, vacib qonaqların qəbul olunması, polislə əlaqə, mətbuat mərkəzinin işinin təmin olunması, reklamın

təşkil olunması, bütün iştirakçıların və sizin təşkilatın bütün şöbələrinin məlumatlandırılmasına - bunlar başqa problemdir.

Təntənəli açılış mərasimi barədə dərindən düşünmək və ümumiyyətlə onun lazım olub-olmaması məsələsini həll etmək lazımdır. Tədbirdə məşhur simanın iştirak edəcəyinə təminat yoxdursa, təntənəli açılış mərasimi mümkünür ki, lazım olmasın. Əgər açılış mərasimi keçirilməli olacaqsa, onda salonda səsin necə eşidilməsini və salonun kənar səslərdən təcrid olunmasını diqqətlə yoxlayın.

Əgər təşkilat kənd təsərrüfatı sərgisində və ya açıq səma altında keçirilən digər sərgidə ekspozisiyasını qurursa, digər spesifik sərgi problemi ortaya çıxır. Belə hallarda, əgər bünövrə kimi avtomobilərdən istifadə olunmayıbsa, pavilyon tikilməsi, bəlkə də tentdən istifadə olunması zəruridir.

Başqa ehtimal sərginin digər yerlərdə, məsələn, kütləvi kitabxanada keçirilməsidir. Burada sizə üzərində fotosəkillərin, yazılı mətn materiallarının və digər eksponatların yerləşdirilməsi üçün yalnız bir neçə pərdə və ya ekran lazım gələcəkdir. Bu məqsəd üçün hazırlanmış pərdələr, ekranlar və stendlər olur ki, onların da qiyməti nisbətlə götürəndə baha deyil. Sahə nə qədər böyük olarsa, ekspozisiyanın məkandan maksimum səmərəli istifadə olunmasını nümayiş etdirən planı da bir o qədər dəqiq olmalıdır. Lakin bu zaman sərgiyə gələn adamın üstünə informasiya yağıdırılmamalıdır.

Əyalət şəhərlərinin eksəriyyətində sərgi salonları az olur. Lakin buradakı iri universal mağazanın satış salonlarında sərginin yerləşdirilməsi tamamilə mümkünür. Mehmanxanadakı müvafiq yer barədə də razılaşmaya gəlmək mümkünür. Müasir mehmanxanaların çoxunda xüsusi sərgi və konfrans salonları olur.

ALINMIŞ İNFORMASIYADAN İSTİFADƏ

Bir çox şirkətlər sərgilərdə çəkilmiş fotosəkillərdən, videoyalardan və mətbuat materiallarından əldə oluna biləcək xeyirə məhəl qoymurlar, bunlardan çoxtراجlı qəzetlərdə və ya reklam üçün istifadə etmək olar. Sərgilərə müstəsna bir hadisə kimi deyil, şirkətin gündəlik həyatının bir hissəsi kimi baxmaq lazımdır.

KONFRANSLARDA BİRLƏŞDİRİLMİŞ SƏRGİLƏR

İndi konfranslara birləşdirilmiş sərgilər, yaxud əksinə, sərgilərə birləşdirilmiş konfranslar tez-tez keçirilir. Bu, iki mülahizə ilə izah olunur. Birincisi, işin maliyyə tərəfidir, digəri isə bu iki növ tədbirin bir-birini yaxşı tamamlamasıdır.

VII

FƏSİL

FASİLTASIYA

Strateji planlaşdırmanı, imicin müəyyənləşdirilməsi, seçki konsepsiyasının müzakirəsi və ya sadəcə, səhmdarların yiğincığı qəbilindən işlərə başlamaq istəyərkən qarşımıza bir sıra prosedur məsələləri çıxır:

- Necə etməli ki, prosesin bütün iştirakçılarının fikirləri nəzərə alın-sın?
- Həmin fikirləri prosesin bütün iştirakçıları üçün məqbul variantda necə gətirməli?
- Fəaliyyət planını necə tərtib etməli ki, onun yerinə yetirilməsini təmin edəcək subyektlərə münasib imkan yaradılsın?
- Bu zaman sualların və diskussiyaların içində itib-batmamaq üçün nə etməli?
- İformasiya mübadiləsinin gedişində kəskin konfliktlərdən necə qaçmalı?
- Bütün bu razılaşmların optimal rejimini necə tapmalı və s.

Bax elə burada Qərb ölkələrində çox geniş yayılmış fasilitasiya proseduru köməyə gəlir. Fasilitasiya deyiləndə neytral və qərar qəbul etmək hüququ olmayan mütəxəssisin (fasilitatorun) köməyi nəzərdə tutulur. Bununla problemlərin qrupun bütün üzvlərindən ötrü məqbul olan şəkildə asanlaşdırılması üsullarının və birgə əməli fəaliyyətin təşkili sayesində qərar qəbul edilməsi təkmilləşdirilir. Fasilitasiya mübahisə, diskussiya, adı fikir mübadiləsi, inzibati qərar, ixtiyari əmr kimi problemlərin heç də məhsuldar olmayan həlli üsullarını tədricən əvəz etməkdədir.

Sadə sözlə deyilsə, fasilitasiya birgə iş problemləri həllinin effektiv texnologiyasıdır.

QRUP FASİLİTATORU NƏ ETMƏLİDİR VƏ NƏYİ EDƏ BİLMƏZ?

Fasilitatorun rolu “o nələri edə bilməz?” sualının cavablarında daha aydın ifadə olunur:

- Fasilitator qrupun üzvü olmur və qrup birgə qərar qəbul edərkən onun səs vermək hüququ yoxdur;
- Eyni zamanda, onun fəaliyyəti qrup nəzdində buyuruqçu vəzifəsinin yerinə yetirilməsini nəzərdə tutmur.
- O, bu qrupla digər qrupun və ya bu təşkilatla digər təşkilatın arasındakı münasibətlərdə vasitəçi ola bilməz. Onun müstərisi yalnız qruplardan biridir;
- Nəhayət, fasilitator nə münsifdir, nə hakim. Cəlb olunduqları konfliktlərin həlli zamanı öz fərdi qərarlarını qəbul etməyə yalnız qrupun üzvləri məsuliyyət daşıyırlar.

Öz işinin öhdəsindən yetərincə gəlməsi üçün fasilitatorun bir sıra səriştə və qabiliyyəti olmalıdır:

- Fasilitasiya prosesi iştirakçılarının həm işlədikləri ifadələri, həm də davranış tərzlərini diqqətlə müşahidə etmək, dinləmək və yadda saxlamaq;
- Qrupun üzvləri arasında sadə və aydın əlaqə yaratmaq;
- Onların dediklərindəki oxşarlıqları və fərqləri müəyyənləşdirmək;
- Bu və ya digər problem haqqında deyilənlərin təhlilini və sintezini vermək;
- Təklifləri məqbul şəklə gətirmək;
- Effektiv (yaxud qeyri-effektiv) davranışları diaqnozlaşdırmaq və mükafatlandırmaq (və ya korrektə etmək);
- Effektiv davranış modeli yaratmaq;
- Ünsiyyətin “hücum” və “müdafie” formalarına yol vermədən proses iştirakçıları arasında əks-əlaqə yaratmaq;

- Müştərilərin etimadını qazanmaq;
- Dözümlü və səbirli olmaq.

Ortaya çıxan problemi qrup daxilində həll edə bilmədikdə fasilitatoru dəvət edirlər. Peşəkar fasilitator konkret halda qrupa, sadəcə, razılıq əldə etməyə kömək etməklə kifayətlənmir, o həm də müzakirə prosesinin gedişində və qərar qəbul edilərkən qrup üzvlərində fasilitasiya səriştəsi aşılıyır. Bu zaman fasilitator insanların davranışını dəyişməyi qarşısına məqsəd qoymur. O, yalnız qrup üzvlərinin özlərini öz vərdişlərini dəyişmək zərurəti haqqında düşünməyə vadar edən informasiyaları ortaya qoyur.

FASILİTASIYANIN ÜÇ ƏSAS TƏRKİB HİSSƏSİ

Fasilitator hər şeydən öncə birgə iş prosesinin yaxşılaşdırılması hesabına qrup effektivliyini yüksəldir. Proses deyiləndə qrup daxilindəki qarşılıqlı fəaliyyətin bu forma və üsulları başa düşülür:

- Qrupun üzvləri bir-biri ilə necə danışır?
- Onlar problemin hamı tərəfindən anlaşılmasına necə nail olurlar?
- Necə qərar çıxarırlar?
- Problemi necə həll edirlər?

Fasilitasiya prosesi üç başlıca tərkib hissəsinə əsaslanır:

- 1) məqbul, adekvat informasiya,
- 2) sərbəst və səriştəli seçim,
- 3) bu seçimə görə daxili məsuliyyət

Qrupa aid effektivlik modelin kompleksini təşkil edən amillər üç bloka bölünür.

Bu modelin 1-ci bloku **grupa aid proses** problemin həllini, qərar qəbul edilməsini, rabitəni, qrupun mövcudluğunun sərhədlərinin müəyyənləşdirilməsini əhatə edir.

Qrupa aid effektivlik modelinin 2-ci bloku **qrup strukturudur**. O, aydın məqsədləri, əsaslandırılmış vəzifələri, qrup üzvlərinin optimal sayını, vəzifələrin dəqiq bölüşdürülməsini, fəaliyyət üçün vaxt yetərliliyini, qrup mədəniyyətini, qrup normalarını əhatə edir.

Qrupa aid effektivlik modelinin 3-cü bloku **təşkilati kontekstdir**. O, missiya və görünümü, təşkilat mədəniyyətini, mükafatlandırma, trening və məsləhəti, texnoloji və maddi ehtiyatları, yerləşdirməni əhatə edir.

FASİLİTASIYA MƏRHƏLƏLƏRİ. “ZEHNİ HÜCUM”

Fasilitatorun işi aşağıdakı mərhələlərdən ibarətdir:

1. Problemin müəyyənləşdirilməsi.
2. Onu yaradan səbəblərin ortaya çıxarılması.
3. Həmin problemin həllinin qiymətləndirilməsi üçün meyarların müəyyənləşdirilməsi.
4. Alternativ çözümlərin ortaya qoyulması.
5. Onların qiymətləndirilməsi.
6. Ən yaxşı çözümün müəyyənləşdirilməsi.
7. Həmin çözümün həyata keçirilməsinin verilmiş sxem üzrə fəaliyyət planının işlənilib hazırlanması: Plan, onun məqsədi, icra işinin başlanğıcı və sonu, ehtiyatlar, familiyaları və vəzifələri göstərilməklə icra üçün məsul şəxslər.
8. Bu fəaliyyətlərin həyata keçirilməsi.
9. İşin nəticələrinin və orada fasilitasiyanın rolunun qiymətləndirilməsi.

Hər bir mərhələdə görülacek işi **“zehni hücum” metodu** ilə həyata keçirmək məqsədəyənəqəd. “Zehni hücum” ideyaların ortaya qoyulması üsulu kimi müəyyənləşdirilə bilər ki, onların köməyi ilə gələcəkdə bu və ya digər problemi həll etmək mümkün olsun. Burada əsas qayda irəli sürürlən ideyalara qarşı hər hansı tənqidi fikirdən im-

tina olunmasıdır. Qrupun üzvləri ilk öncə ideyaları təhlil etmədən, real olub-olmamasını qiymətləndirmədən, sadəlövh görünməkdən, yaxud düzgün başa düşülməkdən qorxmadan, sadəcə olaraq, sadalayırlar. Qadağa olmadığı üçün fikrin biri o birisini tamamlayır və nəticədə bütöv ideyalar portfeli ortaya gəlmış olur.

Fasilitator üçün “zehni hücum” zamanı aşağıda göstərilən oriyentirlərdən istifadə etmək faydalıdır.

“ZEHNİ HÜCUM”ADƏK

1. Qrupun məqsədini müəyyənləşdirmək. Qrupda “zehni hücumdan” faydalanaq barədə düşüncə yaratmaq.
2. Müzakirə edilən problem barədə qrup üzvlərinin yetərincə səriştəsi olmadığı hallarda həmin problem üzrə daha yaxşı məlumatı olan ekspertləri müzakirəyə dəvət etmək.
3. Müzakirə iştirakçılarının sayının məhdudlaşdırmaq. Nəzərə almaq lazımdır ki, “zehni hücum” qrup üzvlərinin sayı 10-12 adamdan artdıq olmadığı halda daha səmərəli olur. Hətta fasilitasiya iştirakçlarının sayı 8, 10, yaxud 12 adama çatırsa, vaxtaşırı olaraq ayrı-ayrı problemlərin müzakirəsi üçün onları daha kiçik qruplara bölmək olar. Kiçik qruplarda toplanılmış ideyalar sonradan “zehni hücum” bütün iştirakçılarına çatdırılır.
4. Qrup üzvlərinin adət etdikləri şəraiti dəyişdirmək. Elə vaxt və yer (məsələn, şəhərkənarı pansionat) seçmək lazımdır ki, mümkün olduğu qədər adı diskussiya şəraitindən fərqlənsin. “Zehni hücum” adı görüşlərdən nə qədər çox fərqlənərsə, onun iştirakçıları üçün də ənənəvi düşüncə tərzindən qaçmaq bir o qədər asan olar.
5. Qeyri-formal şərait yaratmaq. Qalstuk və pencəyi çıxarmaq, bir-birinə sadəcə adları ilə müraciət etmək, danışqları çay, qəhvə, pivə və ya kokteyl süfrəsi arxasında aparmaq mümkündür.

“ZEHNİ HÜCUM” ZAMANI

- Yaxşı olar ki, iştirakçıları dövrələmə, yaxud yarımdövrə halında yan-yana oturdasan. Onların hərəsinə problemlə bağlı köməkçi materiallar paylanmalıdır. Komanda üzvlərinin yan-yana oturuları faktı özlüyündə problemlə əlbir məşğul olmaq isteyinə həvəs verir. Yadda saxlamaq lazımdır ki, üz-üzə oturan insanlar bir-birinə fərdi əsasda reaksiya verməyə və dialoqa, mübahisəyə daha çox meylli olurlar; məsələn, üzü yazı lövhəsinə yarımdövrələmə qaydada oturan insanlarsa, ilk növbədə, lövhədə təsvir olunan problemə reaksiya verirlər. İştirakçılar seyrək olarkən qrupun üzvlərini digərlərindən fərqləndirmək məqsədə uyğundur.
- İdeyaların yaranmasına həvəs yaratmaq. “Zehni hücum” iştirakçılarına öz təxəyyüllərini işlətməyə və məsələyə bütün mümkün cəhətlərdən baxarkən daha çox ideyalar irəli sürməyə imkan yaradılmalıdır.
- Irəli sürülmüş bütün ideyalar lövhədə və ya kağız üzərində elə qeyd edilməlidir (bunu xüsusi təyin edilmiş katib yerinə yetirə bilər) ki, hamı görə bilsin. İdeyaların gözəögümlü qeyd olunması qrupda kollektiv nailiyyət təəssüratı yaradır, təkrarçılıq ehtimalını azaldır və yeni ideyalar üçün təkan verir.

İDEYALARIN İRƏLİ SÜRÜLMƏSİ PROSESİ BAŞA ÇATDIQDAN SONRA

- İdeyaların siyahısını qısaltmaq (uyğun gələn ideyaları birləşdirməklə)
- Tam yekdil razılaşma yolu ilə hamı tərəfindən qəbul olunan (ən məqbul) ideyaları seçmək. Burada ən sadə üsul veto prinsipindən istifadə olunmasıdır. İştirakçılara sual verilir: “Bu ideyanın

mühüm olmasına etiraz edən varmı?” Bir nəfər də olsa, etirazını bildirsə, ideya siyahıdan çıxarıılır.

- Qalan ideyaların reytinqini (ierarxiyasını) müəyyənləşdirmək. Bunu səsvermə yolu ilə etmək mümkündür. Bu zaman qrupun hər bir üzvü məhdudiyyət olmadan səs verir, bundan sonra hər bir ideyanın qarşısında onun lehinə olan səslərin sayı qeyd edilir.
- Ən yaxşı ideyaların təfərrüatını vermək, onların yaxşılaşdırılması yollarını müzakirə etmək. Qrup üzvlərinə həmin müzakirəni bu sözlərlə təqdim etmək olar: “Bu ideya daha da yaxşı ola bilər, əgər...”

QRUP DAVRANIŞI DİAQNOZU

Qrupa aid proses, qrup strukturu və təşkilat işi kontekst blokları ilə işə başlamazdan əvvəl (bəzən də həmin işin gedişində) fasilitator başa düşməlidir ki, qrup üzvlərinin məhz hansı davranışlarının yaxşılaşdırılmasına ehtiyac var, başqa sözlə desək, bu, qrup davranışının diaqnozudur. Bu cür diaqnozu fasilitatorun qrupun davranışını müşahidə etməsi, onun təbiətini aydınlaşdırması və qrupdakı mövcud davranış tiplərini qrup təsirliliyini yüksəltməyə qadir olan tiplərlə müqayisə etməsi proseduru kimi müəyyənləşdirmək olar.

Bu cür diaqnoz altı pilləyə bölünür:

- 1) qrupun davranışının müşahidə olunması;
- 2) mövcud davranış tipləri haqqında çıxarılan nəticələr;
- 3) işə qarışma üsulları barədə çözüm;
- 4) öz müşahidələri barədə qrup üzvlərinə məlumat verilməsi;
- 5) əvvəller çıxarılmış nəticələrin qrup üzvlərinin yardımı ilə dəqiqləşdirilməsi;
- 6) qrupa: “Mövcud davranış tiplərini dəyişdirməyə dəyərmi və əgər dəyərsə, hansı yolla?” sualını cavablandırmaqdə yardımçı olmaq.

Qeyd etməliyik ki, birinci üç bənd diaqnozun özünə aiddir, 4 - 6-cı bəndlər isə fasilitatorun qrupun fəaliyyətinə ilkin müdaxiləsi formasını nəzərdə tutur. Eyni zamanda, həmin bəndlər-addımlar faktiki olaraq paralel atılmaqdadır. Məsələn, 1-ci addım 4-cü ilə, 2-ci addım 5-ci ilə, 3-cü addım isə 6-ci ilə.

Davranışın təməl tipləri bunlardan ibarət ola bilər:

- **FUNKSİONAL**, yaxud qrup təsirliliyini dəstəkləyən, yaxud yüksəldən davranış;
- **DİSFUNKSİONAL**, yaxud təsdiqləyici fəaliyyət (çözülməli olan məsələyə zidd) və inkaredici fəaliyyət (mühüm informasiyaya məhəl qoymayan) hesabına qrup təsirliliyini zəiflədən davranış.
- **NEYTRALLAŞDIRICI**, yəni disfunktional davranışla razılışma-maq sayəsində qrup effektivliyini yüksəldən davranış.

FASİLİTATORA MƏSLƏHƏT

Diaqnoz, fasilitasiya prosesinin mərhələləri və qrup effektivliyi modeli ilə yanaşı, fasilitatora məsləhətlərin təyin olunması da əhəmiyyət daşıyır, fasilitator həmin məsləhətlərə qrupla işləyərkən əməl etməlidir. Onlardan bir neçəsini qeyd edək:

- 1) qrup üzvlərinin təkliflərini dəqiqləşdirin, sürüşkən və çoxmənalı ifadələrdən qaçın;
- 2) bacardıqca problemə aidiyyatı olan çoxlu informasiya toplayın;
- 3) diqqətinizi mövqelər üzərində deyil, maraqlar üzərində cəmləşdirin;
- 4) nümunələrdən istifadə edin;
- 5) vacib termin və xarakteristikaların mənasının qrup üzvləri tərəfin-dən eyni şəkildə anlaşılmasına nail olun;
- 6) qəbul olunmuş qaydalardan yayınma və qeyri-effektiv (destruksion)

davranış hallarında qrup üzvlərinin hərəkətlərini düzəltməyə çalışın;

- 7) təkliflər irəli sürülekən suallar və şərhlər verilməsinə həvəs yaradın;
- 8) çalışın ki, qrup üzvləri müzakirə obyektindən yayınmasınlar;
- 9) “ucuz” çözüm arxasında getməyin;
- 10) prosesi elə təşkil edin ki, qrupun hər bir üzvü prosesin bütün mərhələlərində iştirak etsin;
- 11) hamı tərəfindən qəbul edilən (konsensus) çözümlərin əldə olunmasına çalışın;
- 12) vaxtaşırı qrup üzvlərinə nəyin baş tutduğu, nəyin alınmadığı barədə fikirlərini söyləmələrini təklif edərək qrupda özünütənqidə yer verin.

Fasilitasiya prosesinin nədən başlanıb necə qurtarması vacib əhəmiyyət daşıyır.

PROSESİN BAŞLANMASI

1. İştirakçıların təqdim olunması. Əgər onlar bir-birlərini tanıırlarsa, təqdimetməni elə bir formada təşkil etmək olar ki, qrup üzvlərinin “eynini aćmağa”, bir-biri ilə danışın nikbinlik ovqatı yaranmasına imkan verilsin. Məsələn, söhbətə bu ifadə ilə başlamaq məsləhət görülür: “Mənə elə gəlir ki, biz bu problemi hökmən həll edəcəyik, ona görə ki...”
2. İştirakçıların fasilitasiya prosesindən nə gözlədiklərinin qeyd olunması. Fasilitator qrup üzvlərinin hansı nəticələri əldə etmək barədə fikirlərini diqqətlə dincədir və həmin fikirləri onların gözü qarşısında qeyd edir.
3. Müvəqqəti reqlament də daxil olmaqla, görüşün gündəliyinin razılışdırılması.

4. Əsas qaydaların konkret müəyyənləşdirilməsi (görüşə gecikmək olmaz, müzakirələrdə “müşahidəçi” qismində deyil, fəal iştirak etmək, dəqiqlik, növbə ilə danışmağın vacibliyi, tənqidin yolverilməzliyi, reqlamentə əməl olunması, ideyaların yazılışı zamanı orfoqrafik və sintaktik səhvvlərə loyal yanaşma və s)
5. Vəzifələrin səciyyəsi və bələdçiyyət (fasilitator, yarımqrupların rəhbərləri, ekspertlər, müşahidəçilər və s.). Burada bir qrupda iki fasilitatorun işləyə bilməsinə diqqət yetirmək lazımdır. Vəzifələr onların arasında belə bələdçiyyətə bilər:

Fasilitator-spiker prosesi şəhərə səviyyədə aparır - protokolçu-fasilitator isə prosesi yazı lövhəsində və ya kağızda qeyd edir;

Əsas fasilitator - asisstant fasilitator;

Qrup vəzifələrinin yerinə yetirilməsinə cavabdeh olan fasilitator (texnoloq) - qrupdakı münasibətlərə cavabdeh olan fasilitator (psixoloq);

İki fasilitator-improvizatorun vəzifəsi isə “işin gedişində” bölgündürülür.

PROSESİN TAMAMLANMASI

1. Qəbul olunmuş qərarların və fəaliyyət planının icmali.
2. İştirakçıların fikirlərinin dinlənilməsi, prosesin başlangıcında söyləmiş olduqları ümidişlərin nə dərəcədə doğrulduğunun izah olunması.
3. Növbəti görüşün (əgər ona ehtiyac varsa) vaxtının və gündəliyinin müəyyənləşdirilməsi.

NİZAMLANMIŞ FASİLİTASIYA

Təsvir olunanlarla yanaşı, fasilitasiya prosesi ilə bağlı bunları da əlavə etmək olar: fasilitasiya o zaman uğurlu keçir ki, verilmiş məsləhətlərə son dərəcə ciddi əməl olunsun. Elə buna görə də xarici təcrübədə müxtəlif qayda və təlimatlara əsaslanan nizamlanmış fasilitasiyadan istifadə olunur. Fasilitatorlar üçün SDR Assosiates, USA (“Əlaqə - çözüm - nəticələr” Peşəkar Fasilitatorlar Assosiasiyyası, ABŞ) tərəfindən hazırlanmış təlimat variantını nəzərdən keçirmək maraqlı olar:

GİRİŞ

Fasilitatorlar komandası səmərəli qrup diskussiyalarının planlaşdırılmasına və aparılmasına, eləcə də problemin çözümü prosesinin təşkilinə cavabdehdir. Fasilitatorun vəzifələrindən biri qrupa səmərəli işləməkdə və qeyri-məhsuldar qarşılıqlı münasibətlərdən qaçmaqdə yardımçı olmaqdır.

Aşağıda göstərilən təlimatların yerinə yetirilməsi konstruktivliyin daha da artmasına imkan yaradır. Təlimat ideyalar mübadiləsində və hamı üçün məqbul nəticələrin və ya məsləhətlərin əldə olunmasında proses iştirakçılarının imkanlarını maksimuma çatdırmaq üçündür.

QRUP ÜZVLƏRİ

- Qrupun hər bir üzvünün dəyərli tutalğaları və baxışları eyni dərəcədə əhəmiyyətlidir və müzakirədə iştirak edən hər kəs, hətta razlaşma olmasa belə, onlara hörmətlə yanaşmalıdır.
- Diqqət şəxsiyyətlər üzərində deyil, problemlər üzərində cəmləş-

dirilməlidir. Şərhlər və etirazlar fərdilikdən çıxarılmalıdır. Əgər siz kiminsə irəli sürdüyü fikirlə razı deyilsinizsə, həmin adamın üstünə düşmək olmaz, yaxşı olar ki, öz narazılığınızın səbəbini izah edəsiniz.

- Hər bir iştirakçıya sözünü deməyə imkan verilməlidir. Başqalarının çıxışlarına hörmətlə yanaşın, onların sözünü kəsməyin və parallel olaraq gedən başqa söhbətlərə qoşulmayın.
- Diqqətinizi öz şəxsi baxışlarınızın müdafiəsinə deyil, qrupun digər üzvlərinin təklif etdikləri ideyaların təhlilinə yönəldin. “Bu, yaxşıdır”, “bu, pisdir” qəbilindən olan qiymətlər verməkdən çəkinin, söylənilən fikirlərdəki məqsədlərin və maraqların əsasında nəyin dayanması barədə düşünün.
- Aşkarlıq atmosferi yaradın. Açıq dialoqu və konstruktiv diskussiyani, müxtəlif nəzər nöqtələrinə dözümlülüyü, müzakirələrdə həmini maksimal iştiraka təşviq edin.
- Öz şərhlərinizi qısa və mahiyyəti üzrə verin. Yadda saxlayın: vaxt dardır və heç kəsin fikri diqqətdən kənardə qalmamalıdır.
- “Dəhsətli” nəticələr barədə əvvəlcədən fikir söyləməkdən, “həkim” ədasından və ya hədə-qorxu gəlməkdən çəkinin. Danışmadan əvvəl düşünün. Hədə-qorxular və mənfi şərhlər çox vaxt konstruktiv danışçıların qarşısına sədd çəkir.
- Öz təkliflerinizi gündəliyə salın, sonda, axırıncı təklif gündəliyə salınanda isə birdə fikir verin ki, sizin təklif gündəlikdən kənardə qalmasın. Əgər qrup üzrə prosesi yaxşılaşdırmağa qadir olan əlavə təklifiniz olsa, onu iştirakçıların müzakirəsinə verin.

FASİLİTATOR

- Fasilitator qrup prosesinin ekspertiidir. O, qrupun üzvlərinə müzakirənin predmetini müəyyənləşdirməyə və qısaca ifadə etməyə,

informasiya mübadiləsini və problemin birgə çözümünü təşkil etməyə kömək edir.

- Fasilitator müzakirə iştirakçılarının məqsədlərinin aydınlaşdırılmasına şərait yaradır; gündəlik məsələləri müəyyənləşdirməyə kömək edir və sonra da müzakirənin gündəlikdən kənara çıxmamasına nəzarət edir; problemin çözümü strategiyasını təklif edir; ixtisas sahəsinə aid informasiyaları ortaya qoyur, konsensus əsasında qərarların çıxarılmasına çalışır, qrup prosesinin gedisi zamanı alınan məlumat və təkliflərin strukturunu yaradır; qrupla birlikdə işlənib hazırlanan çözümlərin, həmçinin gələcək görüşlərin həyata keçirilməsi planını tutur.
- Fasilitatorun qərar qəbul edərkən səs vermək, eyni zamanada, bu və ya digər müddəanı müdafiə etmək ixtiyarı yoxdur, o öz imkanlarını istisnasız olaraq çözümlərin tapılması prosesinə yönəldir.
- Fasilitator bütün təklifləri müzakirə iştirakçılarının hamısının görə biləcəyi böyük kağızlarda qeyd edən protokolçu ilə birgə işləyə bilər. Bu, ona diqqətini problem üzərində toplamağa, yayınmamağa, baş verənləri daha yaxşı qavramağa, prosesin gedisini izləməyə və inkişafı barədə düşünməyə kömək edir.
- Fasilitatorun və protokolçunun olması qrup üzvlərinə öz diqqətlərini diskussiya predmetinə cəmləşdirməyə kömək edir.

REPORTYOR

Reportyor (məruzəçi) qrupun işlərinin gedisini və qəbul edilmiş qərarları cəmləşdirən, açıq şəkildə elan və şərh edən şəxsdir. Reportyoru qrup üzvləri öz aralarından seçirlər, adətən, o, bütün iştirakçıların daha çox etimadını qazanmış şəxs olur. Yaxşı reportyor:

- Qrupun işinin yekunlarının ümumiləşdirilmiş, qısa və aydın xülasəsindən başlayır.
- Qrupun apardığı müzakirəni təsvir edir, onun məntiqini və qrupa razılığa gəlməyə imkan verə biləcək ağıllı əsasları izah edir,
- Qəbul edilmiş qərar və məsləhətləri məruzə edir,
- Özünün şəxsi fikrini söyləməkdən çəkinir və diqqətini qrupun işinin nəticələrinə cəmləşdirir,
- Başqa qruplar tərəfindən sualların olduğu vaxt qrupun mövqeyini təqdim edə bilir.

“İŞÇİ QALEREYA”

“İşçi qalereya” qrupun işinin nəticələrinin vizual nümayiş etdirilməsinin səmərəli üsuludur. Yetərincə böyük otağın divarlarında iri kağız vərəqləri asılır. Vərəqlərdə bütün müzakirə prosesi ərzində or-taya çıxan ideyalar, üstünlük verilən məsələlər, mövqelər, məsləhətlər qeyd olunur. Digər işçi qrupun üzvləri - “qalereyaya tamaşa edənlər” “şəkillərə” baxır və yeri gəldikcə şərh üçün onların müəlliflərinə müraciət edirlər. “İşçi qalereya” plenar sessiyalarda kiçik qruplarda işin nəticələrinin prezentasiyaları ilə paralel aparıla bilər.

SƏNAYE MÜƏSSİSƏLƏRİNDE SƏMƏRƏLİLİYİN YÜKSƏLDİLMƏSİ MƏQSƏDİLƏ FASILİTASIYA TEXNOLOGİYASINDAN İSTİFADƏ

Fasilitasiya texnologiyasından kompleks istifadəni XX əsrin 80-90-cı illərində Almaniya iqtisadiyyatının bir sıra sahələrində müşahidə etmək olur.

Ənənəvi “teylorist-fordist” kütləvi istehsal prinsiplərinin dağlı-ması prosesində Almanyanın üzləşdiyi iqtisadi, texniki və sosial ç-

tinliklər “yuxarı” və “aşağı” istehsal səviyyələrinin qarşılıqlı münasibətlər sxeminin keyfiyyətcə dəyişməsi problemini aktuallaşdırıldı. Çəvik iş qrafiki, işin qiymətləndirilməsi, ixtisas artımı, texniki və əmək təşkilatçılığı kimi məsələləri birlikdə müzakirə etməyə və qərar çıxarmağa imkan verən səmərəli mexanizmə ehtiyac var idi.

Gündəliyə daha bir mühüm problem - idarəetmə məsələlərinin çözülmənində orta və aşağı səviyyələrin menecerlərinin, həmçinin sıravi fəhlələrin iştirakı hesabına insan ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması problemi çıxdı. Fəhlə və mütəxəssislərin bu iştirakı keyfiyyət dərnəkləri və işçi qrupları formasında təmin olunurdu (Amerika mənbələrində işçi qrupu “T-groups” - treninq qrupları adlandırılır). Bunun hər ikisi bu və ya digər istehsalat probleminin çözümü məqsədilə fasilitasiya metodikasından istifadə etməkdən başqa bir şey deyil.

Məlumdur ki, qrup effektivliyinin yüksəldilməsinə və idarəetmədə işçilərin birbaşa iştirakının gücləndirilməsinə yönəldilən keyfiyyət dərnəkləri ilk dəfə 70-ci illərdə Yaponiyada meydana gəlmişdir. Mütəxəssislər keyfiyyət dərnəklərinin uğurlarını işçilərin biliklərindən daha yaxşı istifadə etməyə imkan verməsi ilə izah edirdilər. Yaponiyadakı keyfiyyət dərnəyi eyni və ya oxşar vəzifələr daşıyan 6 - 12 işcidən ibarət kiçik qrup halında olurdu. Bu qrup müntəzəm olaraq istehsalat sahəsində mövcud olan problemlərin ortaya çıxarılması və rəhbərlik qarşısında təkliflərin hazırlanması üçün toplanırı. Müzakirəni qrup başçısı aparırı.

Almaniyada keyfiyyət dərnəkləri 80-ci illərin ikinci yarısında, sənaye sektoruna və xidmət sahəsinə məxsus şirkətlərdə meydana gəldi. Onilliyin sonunda keyfiyyət dərnəyi olan şirkətlərin sayı minə, dərnəklərin ümumi sayı isə 2 - 3 minə çatırdı.

Keyfiyyət dərnəklərinin tətbiq olunması əvvəllər işçilərin faktiki olaraq idarəetmə işlərinə yaxın buraxılmadıqları kütləvi istehsal müəssisələrində hökm sürən avtoritar idarəetmə sistemində köklü də-

yışıklıklar yaratdı. Keyfiyyət dərnəklərində işçilərin səsvermə hüququ onların qarşısında əlavə ünsiyət, əməkdaşlıq, əmək şəraitinin təşkilinə daha çox təsir göstərə bilmək imkanlarını açdı.

Qeyd etmək yerinə düşər ki, əvvəl-əvvəl müəssisələrdəki fəhlə şuraları və sahə həmkarlar ittifaqları keyfiyyət dərnəklərinə qarşı inamsızlıq üçün səbəblər tapır və işçilərin fəaliyyətinin gələcəkdə da-ha məqsədyönlü inkişafını və yaxşılaşdırılmasını şübhə altına alırlılar. Bununla belə, keyfiyyət dərnəkləri təcrübəsi və ən əsası da, onların işçilər tərəfindən qəbul edilməsi, əvvələn, birbaşa iştiraka qarşı inamsız münasibəti dəyişirdi, ikincisi də, zavodlar səviyyəsində xüsusi müqavilələrin bağlanmasına yol açdı ki, bu da məhz keyfiyyət dərnəklərinin fəaliyyəti nəticəsində mümkün olmuşdu.

Avtomobil və kimya sənayesi müəssisələrində bağlanmış müqavilələrin təhlili göstərdi ki, keyfiyyət dərnəklərinin mövcud olduğu müəssisələrdə işçi şuralarının əvvəllər yalnız kağız üzərində olan informasiya almaq və iştirak etmək hüquqları indi həqiqətən gerçəkləşdirilməyə başlanmışdır. Üstəlik də keyfiyyət dərnəkləri prosedurlarının həyata keçirilməsinin özü işçilərin müxtəlif kateqoriyalarının iştirakı, yığıncağın keçiriləcəyi yer, aparıcı-liderlərin xüsusi hazırlığı kimi məsələlər müzakirə olunmaqla faydalı və çox yönümlü bir fəaliyyətə çevrilmişdir ki, bunun da əsasını müəssisənin rəhbərliyi ilə işçi şurasının daimi dialoqu təşkil etməkdədir.

Sonradan, 1990-cı illərdə keyfiyyət dərnəkləri vasitəsilə iştirak prosedurları “keyfiyyətə ümumi rəhbərlik” konsepsiyasının həyata keçirilməsi ilə genişləndirildi. Həmin konsepsiya onun arasıkəsilmə-dən yaxşılaşdırılması üsullarını əhatə edirdi. Bu arasıkəsilməzlik keyfiyyət dərnəklərindəki ayrıca və müvəqqəti qurumlardan fasilitasiya formalarının daha geniş tətbiq olunduğu yarıavtonom işçi qruplarına - komandalarla sistematik işə doğru addım atılmasını nəzərdə tuturdu. Başqa sözlə, əməyin təşkilinin yeni formalarına doğru bir addım atıl-

mışdı. Komanda ilə işləmək konsepsiyası bir çox müəssisələrdə, xüsusilə də avtomobil sənayesində əsas kateqoriya, hətta “füsunkar formula” kimi qəbul edilməyə başlandı. Onun həyata keçirilməsinin dərəcələri və konkret formaları isə şübhəsiz ki, bir-birindən fərqli idi.

Məsələn, 1990-cı ildə “Opel” şirkətinin zavodlarında komanda ilə iş metodlarından istifadə edən 800 iştirakçı ilə birlikdə 71 qrup yaradılmışdı. 1993-cü ildə artıq işçilərin yarıdan çoxu bu cür qruplarda cəmləşmişdilər, komanda ilə fəaliyyət göstərmək təcrübəsi isə “Opel” şirkətinin bütün müəssisələrində yayılmışdı.

Elə həmin vaxt “Mersedes-Benz” şirkətinin zavodlarında komanda ilə iş layihələrində işçilərin təxminən 10%-i (cəmi 10 minə yaxın adam) iştirak edirdi. Lakin 90-cı illərin ikinci yarısında bu işə əsas istehsal sahələri işçilərinin 50%-ə qədəri qoşulmuşdu.

Qeyd etmək lazımdır ki, 90-ci illərin əvvəllərindən nəhəng avtomobil müəssisələrində hətta rəhbərliklə işçi şuraları arasında zavod-daxili müqavilələrin bağlanması üzrə məsələlər barədə danışqlar da komanda ilə fəaliyyət formasında aparılırdı ki, burada fasilitasiya metodlarının köməyi ilə siqnal layihələri işlənilib hazırlanırdı.

Komanda ilə iş avtomobil sənayesi müəssisələri ilə yanaşı, başqa sahələrə aid şirkətlərdə, o cümlədən, metallurgiya sənayesi sahəsində geniş yayılmağa başladı. Məsələn, 80-ci illərin sonunda İşvericilər Assosiasiyası və Metallurgiya Sənayesi işçilərinin həmkarlar ittifaqı qrupla işin dəsteklənməsi məsələsində razılığa gəldilər. İşvericilər Assosiasiyasının məsləhətlərində yeni işçi sxemin həyata keçirilməsi ilə bağlı belə deyilirdi:

“Dəqiq qruplar əsasında komandalar yaratmağa çalışın. İnformasiya mübadiləsini və keyfiyyətli tədbirləri təmin edən kiçik qruplar təşkil edin. Öz aralarında dil tapan və səmərəli işi təşkil edən ixtisaslaşdırılmış kiçik işçi qruplara yüksək texnologiyalı sistemlər üçün da-ha çox üstünlük verə bilərlər...”

Beləliklə, eksər hallarda komanda ilə işə əməyin təşkilinin yeni forması kimi yanaşılırdı və bir sıra vəzifələrin 5 nəfərdən 15 nəfərədək qruplarla çözümü prosesini nəzərdə tuturdu. Tapşırıqlar qlobal planda əmək fəaliyyəti parametrlərinin genişləndirilməsinə, əsas və ikinci dərəcəli işlərin vahid kompleksdə birləşdirilməsinə, nizamlama və əlaqələndirmə vəzifələrinə yönəldilirdi. Konkret fəaliyyətlərə gəldikdə isə buraya daxili iş bölgüsünün optimallaşdırılması, fasilələrin müəyyənləşdirilməsi, təhlükəsizlik texnikasının yaxşılaşdırılması, sərt əmək bölgüsü sədlərinin aşılması, məzuniyyətlərin və istirahət günlərinin razılaşdırılması, verilmiş program çərçivəsində texnikadan istifadənin planlaşdırılması və s. aiddir.

Komandaların hüquq və vəzifələri müəssisə səviyyəsində xüsusi sövdələşmələrlə müəyyənləşdirilirdi. Məsələn, “Opel”in müəssisələrində qrupun mühakiməsinə həm müzakirə mövzularının seçimi, həm də qrup halında görüşə dəvət olunmuş şəxslərin heyətinin müəyyənləşdirilməsi kimi məsələlər verilirdi. “Mercedes-Benz” şirkətində isə, eksinə, bu məsələlər rəhbərliklə ilkin razılaşmada həll olunurdu. “Ford”, “BMW”, “Folksfaqen” şirkətlərinin zavodlarında razılaşmalar bu cür məhdudiyyətlərə məruz qalmırıldı, orada qrup müzakirələrinin “yaranmış vəziyyətdən” asılı olması göstərilirdi.

Zavod razılaşmalarında qrup liderinin vəzifələri belə müəyyənləşdirilirdi (Almaniya təcrübəsində “fasilitator” termini işlənmir, lakin əslində “qrup lideri” məhz fasilitator vəzifələrini yerinə yetirir):

“Qruplar qrup liderləri ilə təmsil olunmuşlar. Onlar qrup üzvləri ilə birlikdə müzakirələr aparır, qrup daxilindəki vəzifələrin bölüşdürülməsini təşkil edir və qrup üçün lazımlı olan, lakin qrupa daxil olmayan insanlarla əlaqələr yaradırlar. Onların inzibati hüquqları və qrupdaxili direktivlər vermək hüquqları yoxdur. Onlar qrup lideri vəzifələrinə uyğun olaraq işçi proseslərdə iştirak etməkdəirlər”. (“Mercedes-Benz”)

“Qrup lideri xarici və daxili münasibətlərdə qrupu təmsil edir. O,

qrup adından fəaliyyət göstərir və direktivlər və ya inzibati cəzalar vermək hüququ yoxdur. Bundan əlavə, qrupun işində iştirak etdiyinə görə, liderin aşağıdakı vəzifələri var: qrupun işlərinin əsaslandırılması, ziddiyətlərin çözümü, informasiya mübadiləsinin mükafatlandırılması, ustanın dəstəklənməsi, qrup müzakirələrinin aparılması. Öz vəzifələni yerinə yetirmək üçün qrup liderinə lazımi vaxt verilir". ("Opel")

Qrup liderləri qrup üzvlərinin və ya müəssisə rəhbərliyinin təklifi ilə qrup üzvləri arasından açıq və ya gizli səsvermə yolu ilə seçilirlər.

Avtomobil müəssisələrində qrupla iş formalarının həyata keçirilməsi prosesində rəhbərlik işçi şuraları ilə six əlaqədə fəaliyyət göstərmış və bu zaman onların maraqlarını nəzərə almışdır. Bir sıra ekspertlərin fikrinə görə, bu, əməyin daha ağıllı və səmərəli şəkildə təşkilində, iqtisadi səmərəliliyə nail olmaqdə və istehsalın artımını təmin etməkdə köklü dəyişikliklər aparmağa imkan vermişdir. Bundan əlavə, xəstəliyə görə iş buraxan işçilərin sayı azalmış, səmərəli təkliflərin sayı çoxalmışdır.

Eyni zamanda, mənfi rəylər də ortaya çıxmışdır: qrupla işin tətbiqinin nəticəsi kimi göstərilən əlavə vaxt itkisi və yersiz vurnuxmlar qeyd olunmuşdur. Bu tənbehləri neytrallaşdırmaq məqsədilə müəssisə rəhbərliyi və işçi şuraları işçilərin problemlərin həlli texnologiyası və onlarda ünsiyyət vərdişlərinin inkişaf etdirilməsi təlimi üzrə xüsusi seminarlar keçirmişlər.

VIII

Fəsil

SƏRMAYƏNİN

CƏLB

OLUNMASI

“Sərmayənin cəlb olunması” mövzusu əməli cəhətdən bütün sahələri əhatə edir. Həqiqətən də, vəsait hamiya lazımdır: birinə “di-lənçi” vəziyyətdən qurtulmaq üçün, başqasına “yaxşı bir işi başa çatdırmaq“ üçün, üçüncüsünə “artıq mövcud olan pulun üstünə pul qoymaqdan ötrü”. Lakin bütün variantlarda vəsaitə ehtiyacı olanların təklifləri ümumən bir-birinə bənzəyir:

- a) “Mənim pula başqalarından çox ehtiyacım var”;
- b) “Mənim işimə vəsait qoymaqla sizin özünüzün də birbaşa, yaxud dolayısı ilə qazancınız olacaq”.

İşin “xırda” tərəfləri, irəli sürürlən mülahizələrin həqiqət olduğunu sübut eləmək qalır. Məhz “pablik rileyşnz” metodları bu cur sübut üçün tamamilə yararlıdır.

SƏRMAYƏÇİLƏR ÜÇÜN TƏMƏL İNFORMASIYA

Sərgilərdə, təqdimetmə mərasimlərində, konkret obyektlərdə tez-tez belə bir mənzərənin şahidi ola bilərsiniz: bəzi məhsulları, xidmətləri və ya müəssisələri təqdim edən N adlı rəhbər onların keyfiyyətini tərifləyir və hazır məmulatları, yaxud prosesləri onların qiymətlərini də göstərməklə nümayiş etdirir. Əgər bunun ardınca işə mərağı olan tərəfdəş bir şey almaq istəyirsə, məsələ çox tez həll olunur; ancaq əgər söhbət gələcək sərmayə qoyuluşunun üstünə gəlirsə, onda danışçılar əksər hallarda “yerində saymağa” başlayır və çox vaxt yarımcıq kəsilir.

Nəyə görə? Ona görə ki, qarşıya daha mürəkkəb və çoxpilləli perspektiv investisiyanın cəlb olunması məsələsi qoyulmuşdursa və bu gün sərmayə qoymaq sabah istehsal etmək, birisığın satmaq sxemi qəbul edilmişdirlər, hətta yerli şəraitdə belə hazır, yaxud yarımhəzir

malların satışı ilə bağlı müddətlər üzrə, həcmələr üzrə, mövqelər üzrə informasiya təminatı tamamilə başqa səpkidə olmalıdır.

Beləliklə, ortaya sual çıxır: hazırlıqlı (“mədəni”, “savadlı”) investoru hansı informasiya maraqlandırı bilər və onunla işi hansı şərti hissələr üzrə aparmaq olar? Birinci mərhələ emitent şirkət (investisiyani xahiş edən şirkət) barədə ümumi səciyyəli (tanişlıq) informasiyadan ibarətdir ki, potensial sərmayəçi onu adətən aşağıdakı mənbələrdən almağa ümidi bəsləyir:

1. İxtisaslaşdırılmış nəşrlərdəki yazılar:

- İllik hesabatlar,
- Kvartal üzrə maliyyə hesabatları,
- Rəhbərliyin mətbuat üçün açıqlamaları,
- Digər rəsmi informasiyalar

2. Vasitəçi şirkətlərin və ya digər analitik mərkəzlərin mütəxəssislərinin hazırladıqları, şirkətin hazırkı vəziyyətini və perspektiv gəlirliliyini əhatə edən şərhlər.

3. Səhmdarların illik yığıncaqlarında iştirak etmək.

Əksər şirkətlərdə səhmdarların yığıncağı prinsipial olaraq qapalı keçirilir. Bununla belə, bir sıra şirkətlər (o cümlədən, reklam üçün, tərəfdəşlərin və sərmayəçilərin cəlb olunması məqsədilə) səhm sahibləri olmayan maraqlı şəxslərin əvvəlcədən ərizələri olduqda yığıncaqdə iştirak etməsinə icazə verirlər. Məsələn, “Polaroid”, “General Motors” kimi şirkətlərdə səhmdarların illik yığıncaqlarının qapısı arzu edənlərin hamısının üzünə açıq olur.

Əgər birinci, tanışlıq mərhələsi yaxşı başa çatarsa, ikinci mərhələdə sərmayəçi şirkət emitent şirkətə sərmayə qoymağın məqsədə uyğunluğu barədə düşünməyə başlayır və öz qarşısına bir sıra xüsusi suallar qoyur, məsələn:

- Həmin şirkət öz sahəsində öndə gedirmi?
- Qarşidakı bir neçə ildə də həmin şirkətin mallarına və xidmətlərinə tələbat qalacaqmı?

- Şirkətin əsas rəqibləri kimlərdir və o onlarla rəqabət aparmağa nə dərəcədə qadirdir?
- Qiymətlərin artımındaki ümumi təmayül şirkətin öz fəaliyyətini dayandırmamasına təsir edə bilərmi?
- Şirkətin rəhbərliyinin hansı güclü və gücsüz cəhətləri var? Rəhbərliyin real nailiyyətləri nədən ibarətdir?
- Şirkət rəhbərliyi qarşıya hansı uzunmüddətli və qısamüddətli vəzifələr qoyub?
- Rəhbərlik özünün səhmdarlar qarışısındaki məsuliyyətini dərk edir mi? Və s.

Əgər sərmayəçi emitent şirkət ilə əməkdaşlıq etmək barədə prinsipial qərar qəbul edirsə, üçüncü mərhələdə sərmayəçi şirkətlə emitent şirkət bir-birini yaxından öyrənməyə başlayır, konkret sənədlər tərtib olunur və şirkətlərin rəhbərlərinin görüşləri təşkil edilir. Burada işə, adətən, ixtisaslaşdırılmış konsalting qurumları da cəlb olunurlar ki, onlar da göstərilən məsələləri həll edirlər:

1. Emitent şirkətin biznes planının tutulması (optimizasiya)

Qeyd etmək yerinə düşərdi ki, yatırım cəlb etmək arzusunun olub-olmamasından asılı olmayaraq biznes planının tutulması istənilən şirkətin qarışısında duran önemli vəzifədir. Yerli şirkətlərin ək-səriyyətində bu cür planların özü barədə anlayışın yerli-dibli olmaması başqa məsələdir.

Emitent şirkət əməkdaşlığın təşkili mərhələsində biznes planı üzərində işləyərkən onu sərmayəçi üçün daha cazibədar hazırlamağa çalışır.

2. Potensial sərmayəcidən ötrü sərmayə memorandumunun işlənilib hazırlanması.

Memorandum bunları əhatə edir:

- Sahənin bütövlükdə təsviri,
- Şirkətin strategiyası,
- Şirkətin idarə olunması barədə məlumat,

- Qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılan taktiki addımlar,
- Rəqabət mühitinin təhlil olunması,
- Siyasi proseslər və iqtisadi vəziyyət də daxil olmaqla, ölkənin özəlliklərinin icmali.

Bu mərhələ sərmayələrin cəlb olunması üzrə fəaliyyətin birinci mərhələsində də keçilə bilər, bu zaman investisiya memorandumu bir sıra uyğun profilli şirkətlərə göndərilir.

1. Əməkdaşlığın maliyyə nəticələrinin proqnozunun müzakirə olunması ilə investorla emitentin görüşünün hazırlanması.
2. Sərmayəçinin istəyinə uyğun olaraq əməkdaşlığın şərtlərində dəqiqləşdirmələr aparmaqla silsilə razlaşma (danışıqlar) prosedurlarının yaradılması.
3. Niyyət protokolunun hazırlanması və imzalanması.
4. Razılışmanın texniki, hüquqi və təşkilati təfərruatlarının müzakirə edilməsi və işlənilməsi.

Yuxarıda deyilənlər investisiyaların cəlb olunması üzrə işlərin - “informasiya-əməliyyat”ın müsayiətini nəzərdə tutur və əsas etibarilə PR mütəxəssislərinin səlahiyyətinə aiddir. İformasiya və təşkilati işlər bloklarının məzmununa gəldikdə isə, o, əlbəttə, maliyyə, texniki və digər sahələr üzrə menecerlərin köməyi ilə formalaşır.

SƏRMAYƏLƏR “ƏN YAXŞI” SAHƏYƏ QOYULUR

Mütəxəssislərin uğurlu misal kimi göstərdikləri bir nümunəni nəzərdən keçirək.

1990-cı ildə Böyük Britaniya ağır iqtisadi böhran keçirirdi. Bəzən iflasa uğrayan şirkətlərlə yanaşı, bu çətinliyi aviaşirkətlər və turist agentlikləri də yaşamalı olurdu. Sərnişin daşınmasının əhəmiyyətli dərəcədə aşağı düşməsi nəticəsində səyahətlər bürosunun müştərilərə göstərdiyi xidmətin keyfiyyəti də pişləşmişdi. Belə təəssürat yaranırdı ki, turizm biznesində yalnız diletantlar çalışırlar və onların da

yeganə məqsədi xidmətin keyfiyyətinə fikir vermədən təyyarələri sərnişinlərlə doldurmaqdır. İşgüzar dairələr iqtisadiyyatın bu sektoruna vicdanlı sahibkarların olmadığı, “əjdahaların” at oynadıqları son dərəcə qeyri-sabit bir sahə kimi baxmağa başlamışdır.

Bütün bu problemlər yeni yaradılmış “Airtours” səyahətlər bürosunun qarşısında da dururdu. Fəaliyyət sahəsini genişləndirmək və bazarda möhkəmlənmək üçün ona tutarlı vəsaitlər cəlb etmək lazımdı, eks halda, şirkət Britaniya Mülki Aviasiya Komitəsinin tələblərini ödəyə bilməzdi. Buna görə də “Airtours”ə özünü işgüzar və maliyyə dairələrində ciddi tərəfdəş kimi təqdim etmək lazımdı və o, elə bir üsul tapmalı idi ki, onu bu cür çoxlu səyahət bürolarından fərqləndirməyə imkan verə bilsin.

PR məsləhətçiləri “Airtours”i başqalarından yüksək səviyyəyə malik bir şirkət kimi təqdim etməyi qərara aldılar; həmin məqsədlə üç tezis fəal şəkildə təbliğ olunurdu:

- “Airtours”də ölkənin ən güclü menecerlər komandası “məqsəd-yönlü, yeni qərarları cəsarətlə qəbul edə bilən, gələcək haqqında düşünən, ehtiyatlı” bir sözlə, həqiqi komanda çalışmaqdadır: onlar gəldi-gedər “aviasiya kovboyları” deyillər.
- “Airtours” texnologiya sahəsində ən yaxşı informasiya-axtarış sisteminə malik aparıcı firmadır; onun agentləri bir andaca sizə əldə olan biletlər haqqında informasiyanı təqdim edə bilirlər;
- “Airtours” heç də xidmətin keyfiyyətinin pisləşməsi hesabına, yaxud əməkdaşların və müştərilərin hüquqlarının pozulması hesabına deyil, əla xidmət sayəsində böyük gəlir götürür.

“Airtours” bürosunun inkişaf programı ətrafında PR kampaniyası aparıldı ki, buraya da biletlərin güzəştə satılması, yeni uçuş xətlərinin açılması, yeni xidmət növləri (xızək yarışları keçirilən həftə sonu reysləri, Avropaya qısamüddətli səfərlər, yeni təyinat məntəqələri, biletlərin sərnişinlərə çatdırılması) aid idi. Məsləhətçilər belə hesab edirdilər ki, yeniliklərin hamısı mətbuatın diqqətini cəlb edir və

onlar hər bir təşəbbüsü irəliyə doğru gedən yolda bir addım kimi təqdim edən informasiya kampaniyası işləyib hazırladılar. Həmin işin ən vacib hissəsi turist bürosunun son nailiyyətlərinə həsr olunmuş təqdimatlar və görüşlər silsiləsi idi ki, "Airtours" menecerləri burada özlərini səyahətlər sənayesinin tamhüquqlu nümayəndələri kimi təqdim etmək üçün bütün imkanlardan istifadə edirdilər.

Bundan əlavə, "Airtours" silsilə səyahətlər təşkil edir və həmin səyahətlərdə öz müştərilərini büronun göstərdiyi xidmətlərlə daha yaxından tanış edirdi. Milli qəzətlərin müxbirləri və müxtəlif korporasiyaların nümayəndələri də daxil olmaqla, 200 nəfərə qədər adam şirkətin yeni təyyarəsinin sərnişini olmuşdular.

Bir neçə ayın içində şirkət özünün başlıca ideyalarını ictimaiyyətə çatdırmağı bacardı. Müntəzəm keçirlən brifinqlər analitiklər və jurnalistlərlə münasibətləri yoluna qoydu. Çox tezliklə investorların və təsir dairəsinə malik biznesmenlərin "Airtours"ə marağı artdı. İşgüzar dairələrin "Airtours" in etibarlılığına inamı o səviyyədə böyüdü ki, daha çox sayılı ekspertlər onun inkişaf programı ilə tanış oldular və şirkətin işinin prinsiplərini öyrəndilər.

PR-fəaliyyətinin uğurları konkret rəqəmlərlə və faktlarla da müəyyənləşir:

- PR-kampaniyasının əvvəlində "Airtours" in səhmlərinin qiyməti 140 pens idi, kampaniyanın sonunda isə 337 pens oldu;
- "Airtours" in səhmləri qiymətli kağız kimi tanıdı və 1991-ci ildə London fond bazارında özünə hamidan yaxşı yer tutdu;
- PR kampaniyasına qədər turizm biznesinin inkişafını vur-tut yeddi analitik izləyirdi, kampaniyanın sonunda isə onların sayı 35-ə çatmışdı;
- "Airtours" mənsub olduğu sahə üzrə ən yüksək reyting qazandı və turizm və səyahətlər sahəsi üzrə aparıcı şirkət kimi tanıdı;
- İngiltərənin "Deyli telegraf" qəzeti "Airtours" in prezidenti D. Kross slendi "ilin iş adımı" adlandırdı.

Buradan hansı nəticələri çıxarmaq mümkündür? Birincisi, əgər sizin yaxşı məhsulunuz varsa, onun barəsində hazırlı və gələcək müştərilərə aydın və ardıcıl məlumat verilməlidir. Analitiklərin və maliyyə məsələlərindən yaran mətbuatın özünün də məqsədyönlü və məhsuldar işləyən şirkətlər barədə informasiyaya ehtiyacı olur. Sizə “yalnız” o qalır ki, verdiyiniz informasiyaya mötəbərlik gətirə biləcək fakt və rəqəmlərlə birlidə bütün məlumatları münasib formaya salasınız.

Digər tərəfdən, yuxarıda göstərilən misalda nailiyyətlərin PR sahəsində çalışanların fəaliyyətinin müsbət nəticəsi olduğunu, yaxud onların digər daxili və xarici şərtlərin təsiri ilə əldə olunduğunu ayırd etmək olduqca çətindir. Əgər sizin firma, mal, xidmət, bölgə “ən yaxşı” olmayıb, “ortababdırsa” və ya başqalarından əhəmiyyətli dərəcədə dala qalırsa, onda PR kampaniyasının necə aparılması da tam aydın deyil. Belə çıxır ki, vacib olan yalnız “uğurlu təsadüflər” deyil, həm də bir çox vəziyyətlərdə istifadə etməyə yararlı olan hansıa ümumi-ləşdirilmiş metodoloji yönümlərdir.

HƏR KƏS “ƏN YAXŞI” OLA BİLƏR

Yəqin izah etməyə ehtiyac yoxdur ki, sərmayələrin cəlb olunmasının başlıca alətləri normativ, maliyyə və siyasi tutalğaclardır. Bunuñla belə, o da aydır ki, savadlı informasiya dəstəyi olmadan bütün bu ölçülər gözlənilən nəticəni verməyəcəkdir, daha dəqiqi, sadəcə olaraq potensial sərmayəçilərin yatırıım qoymaqdan ötrü yaradılmış şəraitdən xəbəri olmayacağıq. Belə informasiya dəstəyi ilkin vasitə kimi sərmayə cəlbediciliyi reytinqi rolu oynaya bilər. Reytinqlər bir sıra hallarda bu və ya digər ölkənin, regionun, müəssisənin sərmayə imkanları haqqında əsas mənbə kimi çıxış edirlər.

Reytinqlər bütün dünyada geniş yayılmışdır və ardıcıl olaraq həm maliyyə qurumları və həm də dövlət orqanları tərəfindən izlənilir. Ən böyük miqyasla malik sərmayə reytinqləri ixtisaslaşdırılmış

konsalting agentlikləri ("Standart & Poor", "Business Risk International", "Ernst & Winny") tərəfindən təyin edilir və onun nəticələri aparıcı iqtisadi dərgilərdə ("Euromoney", "Fortune", "The Economist") nəşr olunur. Bu cür tədqiqatlarda aparıcı anlayış kimi sərmayə mühiti (SM) anlayışı çıxış edir.

Bəzi hallarda SM-ə müəyyən bir bölgənin sərmayəçilər üçün cəlbedici ola bilməsini təmin edəcək iqtisadi, sosial, siyasi, hüquqi-dövlət və sosial-mədəni şərtlərin ümumiləşdirilmiş xarakteristikası kimi yanaşılır. Bu zaman nəzərdən keçirilən amillər yeddi qrupa bölünür (iqtisadi potensial, təsərrüfatçılığın ümumi şərtləri, bazar mühitinin təşəkkülü, siyasi, sosial və sosial-mədəni, təşkilati-hüquqi, maliyyə amilləri) və hər bir amillər qrupu da, öz növbəsində, SM-nin müvafiq tərkib hissəsini daha müfəssəl xarakterizə etməyə imkan verən göstəricilərə malikdir. Həmin göstəricilərin də ümumi sayı 69-dur.

"Ekspert" jurnalının və "İlk Pioner" şirkətinin sərmayə cəlbediciliyi reytingində "SM" anlayışı həm bölgədəki obyektiv vəziyyəti (sərmayə potensialı - SP: ehtiyat-xammal, istehsalat, istehlak, infrastruktur, intellektual, təsisat, texniki yeniliklər), həm də sərmayəçinin fəaliyyətinin bağlı olduğu subyektiv şərtləri (sərmayə riski - SR: iqtisadi, siyasi, sosial, ekoloji və kriminal) əhatə edir. Bunlarla yanaşı, "tam investisiyalasdırılmamış" və "artıqlaması ilə investisiyalasdırılmış" regionlar, yerli və xarici sərmayəçilər üçün daha yaxşı qanunuqluq şəraiti olan bölgələr də fərqləndirilir.

Belə hesab etmək olar ki, sərmayə qoyulması barədə qərar qəbul etməkdən ötrü yalnız potensiala və ya yalnız riskə əsaslanmaq kifayət deyil. Hər hansı region potensial baxımından yüksək səviyyədə ola bilər (məsələn, orada güclü xammal ehtiyatları var), lakin siyasi vəziyyət sabit deyilsə, kriminal durum nəzarətdən çıxıbsa, ətraf mühit çirkənləndirilibsə, orada sərmayə cəlbediciliyi kəskin şəkildə aşağı düşəcəkdir.

Məsələyə bu yanaşmalardan hansının daha mütərəqqi olmasını

söyləmək çətindir, lakin bir şeyi demək mümkündür: birincisi, bütün mümkün göstəriciləri nəzərə alan universal sxem praktiki olaraq mövcud deyil, çünkü SM-ni təşkil edən göstəricilərin sayı sonsuzdur; ikincisi, bir-birinin eyni olmayan tədqiqat yanaşmaları bəzən bu cür müxtəlif nəticələrə getirib çıxarır; üçüncüsü, güddükləri məqsəddən asılı olaraq sərmayəçinin biri üçün cəlbediciliyin əsas göstəricisi başqa sərmayəçidən ötrü minimal əhəmiyyət daşıya bilər.

PR baxımından, məhz bu məqamlar nikbinlik yaradır, çünkü konkret suala tək bir düzgün cavabın olmaması işdə marağlı olan subyektlərə alınan məlumatları manipulyasiya etmək və informasiyaları özünün təsəvvürlərinə və tələbatına uyğun şəkildə şərh etmək hüququ verir. Beləliklə, ilk baxışda obyektiv görünən sərmayə cəlbediciliyi anlayışı subyektiv və idarə olunan olur.

İndi isə sərmayələrin cəlb olunmasına yönələn PR şirkətlərinin bir sıra universal alqoritmlərini nəzərdən keçirməyə çalışaq.

ÖLKƏNİN REAL VƏZİYYƏTİNİN FƏRDİ TƏHLİLİ

Yəqin məsələdir ki, hər bir ölkənin rəhbəri “öz evinin içindəki” vəziyyəti hamdan yaxşı bilir, lakin söhbət daha böyük anlayışdan müsbət dinamikanın aydınlaşdırılmasından, hətta bu dinamika son dərəcə zəifdirse, hansı sahədə vəziyyətin başqa yerlərə nisbətən yaxşı olduğunu, hansı sahədə pis olduğunu; bir sıra qonşularla münasibətdə harada rəqabət qabiliyyətli olduğunu, harada onlardan geri qaldığını ayırd etməyə imkan verən faktorların (rayonların, sahələrin, müəssisələrin və s.) ierarxiyasının yaradılmasından gedir.

Sizin regionu başqlarından fərqləndirən cəhətlərin tapılıb müəyyənləşdirilməsi çox vacib əhəmiyyət daşıyır. Bu, başqlarından fərqli istehsal da ola bilər, görkəmli şəxsiyyətlər də, tarixi və mədəni abidələr də, təbii qoruqlar da və s.

MÖVCUD REYTİNQLƏR SİSTEMİNƏ DAXİL OLMAQ VƏ YA YENİ ANALOQ YARATMAQ

Bir çox hallarda bölgənin reytinqdəki yeri onun öz iştirakı olmadan - rəsmi statistika məlumatları və ekspert qiymətləndirmələri əsasında müəyyənləşdirilir. Lakin bu heç də o demək deyildir ki, əlini yanına salıb sizə nə vaxt “qiymət verəcəklərini” gözləyəsən. Sizə reytinq tutanların təşəbbüsçülərinə müraciət etməyi, bu və ya digər amilləri hesaba almaqla dəqiqləşdirici məlumatlar hazırlamağı, həmin məlumatlar vasitəsilə mənsub olduğunuz bölgəyə əlavə çəki gətirə biləcək təkliflər verməyi heç kim qadağan etmir. Nəhayət, sərmayəçilərin cəlb olunması üçün hər hansı alternativ variantların da “işə salınması” istisna deyil, özü də bu cür proseslər hər şeyə rəğmən həmişə getməkdədir.

Beləliklə, hər hansı müsabiqədə iştirak edərkən özünüüzü təqdim etmək lazımlı gəlir, həm də orada işə marağı olan subyektlər tək halda deyil, qrupla iştirak edirlərsə, bu, daha yerinə düşmüş olar.

İlkin oriyentirlər müəyyən olunarkən və onlara əsasən məlumat bazası təşəkkül taparkən müntəzəm şəkildə həmin məlumatları məqsədli şəkildə seçilmiş auditoriyaya çatdırmaq zəruridir.

Yayımlanan məlumatların sərmayə problemlərinin bütöv şəkilində həllinə şərait yaratmasından ötrü həmin nəşr yayımları PR təminatının digər formaları ilə: sərgilərlə, “dəyirmi masalarla”, işgüzar görüşlərlə və s. tamamlanmalıdır. Lakin öz növbəsində, bu formalar o zaman yaxşı işləyir ki, onlar da vahid intellektual düşüncə və təşkilati cəhətdən birləşmiş olsunlar.

NÜFUZ QAZANMAQ NAMİNƏ YATIRIM

Bölgələrin, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, müəssisələrin birbaşa qazanclar əldə etmək məqsədilə özlərinə sərmayələr cəlb et-

məsi ilə yanaşı, birbaşa gəlir gətirməyən sahələrə də sərmayə qoyulur. Məsələn, mədəniyyətə, elmə, təhsilə yönəldilmiş sərmayələr sərmayəçiyə birbaşa gəlir gətirmir. Lakin buna baxmayaraq, sərmayəçi özünün yatırımdan bacardıqca çox mənfəət götürməyə çalışır. Lakin həmin mənfəət ilk vaxtlarda pulla ölçülmür, investorun nüfuzunun yüksəldilməsinə, müsbət imicinin formalasdırılmasına, ona diqqətin artırılmasına xidmət edir. Əslində, bütün bunlar özü də son nəticədə kommersiya göstəricilərinə təsir göstərmiş olur.

Bələ hallarda müvafiq sahədə işləyən və ya peşəkar PR agentliyində çalışan mütəxəssislərin vəzifəsi daha böyük nüfuza malik və imic baxımından maksimum mənfəət götürməyə imkan verən sahəni müəyyənləşdirməkdən ibarət olur.

SPONSORİNQ VƏ FAND-REYZİNQ

“Dolayı mənfəət” və “imic (reklam) effekti” anlayışlarını bir daha nəzərdən keçirək. Bu cür effektə nail olmaqdan ötrü xüsusi PR fəaliyyəti istiqamətləri müəyyənləşdirilmişdir ki, onlar da sponsorinq (ingiliscə sponsor və sponsorship - zəminlik, qəyyumluq, dəstək) və fand-reyzinq (ingiliscə fund-raising - vəsaitlərin toplanması) adlanır.

Sponsorinq deyiləndə, sözün geniş mənasında, hadisənin seçimi və təşkil olunması (və ya başqa obyektə sponsorluq), hadisənin keçirilməsi və ona nəzarət, həmçinin PR və reklam kampaniyasının aparılması və ya onlara nəzarət, sponsorun maraqlarının nəzərə alınması şərtilə layihənin həyata keçirilməsinə təminat nəzərdə tutulur.

Fand-reyzinq anlayışının sponsorinq ilə sıx bağlılığı bu və ya digər layihələrin (programların, aksiyaların) həyata keçirilməsi, yaxud bu və ya digər qurumların dəstəklənməsi üçün məqsədyönlü sistematiq sponsor (və ya digər) vəsaitlərinin axtarılığını bildirir. O, biznes şəklində, xeyriyyə və sponsor fəaliyyəti kimi həyata keçirilə bilər.

Həm sponsorinqin, həm də fand-reyzinqin sonunda bəsit, lakin sərmayəçilərin hamısının bu və ya digər şəkildə soruşduqları bir suala cavab vermək lazım gəlir: "bundan mənim xeyrim nə olacaq?" Həmin suala cavabı daha çox sponsorluq paketinin keyfiyyəti müəyyənləşdirir və həmin cavab fand-reyzinq mütəxəsisisi ilə potensial sponsorun dialoqunun uğurundan asılıdır.

Sponsorluq paketi hüquqi, yaradıcı, program, maliyyə və tərtibat sənədlərinin tam toplusunu əhatə etməklə, sponsor üçün sponsorluğunu etdiyi aksiyanın zəruri effektini təmin edir və aşağıdakı komponentlərdən ibarət olur:

1. Layihənin (aksiyanın) təsviri

Sponsordan ötrü daha artıq əhəmiyyəti olan təfərrüatları seçmək şərti ilə məqalə formasında tərtib olunur. Layihə və sponsor üçün reklamın və PR-nin istiqamətini nəzərdə tutur.

2. Layihənin program şəklində təsviri

Layihənin keçiriləcəyi yeri, ssenarisini, təxmini programını əhatə edir; burada müəlliflərin, təşkilatçıların və aksiya iştirakçılarının adları göstərilir.

3. Layihənin dəstəklənməsi

Layihəni dəstəkləyən subyektlər - dövlət strukturları, nüfuzlu elm, mədəniyyət müəssisələri və hörmətli şəxslərin adları və s., həmçinin onların layihəni dəstəklədiklərinə aid sübutlar – qərarlar, zəmanət məktubları və s. göstərilir.

4. Layihənin büdcəsi

Layihənin həm maksimum, həm də minimum qiymətlərlə götürülmüş ümumi dəyəri. Təşkilatçıların xərcləri (maddələr üzrə). Sponsor haqları hesabına ödəniləcək xərclər.

5. Sponsorluq dərəcələri

Əsas sponsorluq dərəcələri bunlardır: titullu sponsor (layihənin 100% dəyəri), baş sponsor (50%), rəsmi sponsor (25%), iştirakçı sponsor. Bunlardan başqa, iki dərəcə də vardır ki, onlara informasiya sponsorları (adətən, KİV) və müxtəlif mallarla və ya xidmətlərlə kömək göstərən barter sponsorları aid edilir. Başqa dərəcələrin, o cümlədən, eksklüziv sponsorluğun (patronaj) olması da mümkündür.

6. Sponsorun reklamı və PR

Bu, sponsorluq paketinin ən müfəssəl hissəsidir. Əməliyyat hissəsini bunlar səciyyələndirir: aksiyalarda və təqdimetmə mərasimlərində (prezentasiyalarda) şirkətin adının elan olunması, birinci şəxslərin çıxışları, poliqrafiya, süvenir və digər bu kimi məhsulların üzərində sponsor şirkətin loqotipinin həkk olunması.

Sponsorinqin başlıca vasitəsi olan KİV-ə xüsusi yarımbölmə ayrılır: sponsorun layihədəki rolunu və prezentasiya üçün onun digər xüsusiyyətlərini aydın və qabarılq əks etdirmək məqsədi ilə media planlarının, televiziya və radio verilişlərinin, qəzet və jurnallar üçün məqalələrin, reklam bukletlərinin və broşüraların hazırlanması.

Reklamların həcmi müqavilələrdə qeyd olunur və sponsorluq dərəcələrinə müvafiq olur.

7. Sponsorluq effektinin proqnozu

Reklamin birbaşa təsirinin (iştirakçılara, tamaşaçılara - məqsədli qruplara) hesablanması, KİV (televiziya, radio, qəzet) auditoriyasının özəlliklərini, zahiri reklamı görəcək insanların (məqsədli auditoriya) sayını və sairəni əhatə edir.

Sponsorluq paketinin müxtəsər variantı əməli olaraq aşağıdakı kimi görünə bilər.

AÇIQ HAVADA BİRİNCİ MOSKVA CAZ FESTİVALİ

(Maliyyə sponsoru üçün təklif)

Beynəlxalq Mətbuat Klubu (BMK), Moskvanın “Birdland” caz klubu və “Adamlar” Agentliyi gələcəkdə hər il keçirilməsi nəzərdə tutulan açıq havada birinci Moskva caz festivalının hazırlığına başlayırlar.

Festivalin prezентasiyası A. Şilkloperin (valtorna, flügelhorn, dörd metrlik alp zurnası), A. Rostotskinin (bas gitara), V. Danilinin (akkordeon), A. Nikolayevin (tenor-saksofon) və digər tanınmış caz ulduzlarının iştirakı ilə iyunun 11-də Beynəlxalq Ticarət Mərkəzində təşkil olunacaq.

Festivalin avqustun 21-dən 23-dək üç gün ərzində “Ermitaj” bağının yeniləşdirilmiş və modernləşdirilmiş açıq meydançasında keçirilməsi nəzərdə tutulur. Festivalda Moskvanın müxtəlif təmayülləri təmsil edən caz qrupları: müasir main stream (İ. Butmanın kvarteti), “Rus şərqi” etnoqrafik cazi (A. Rostotski, Y. Parfyonov və başqları), folkcaz, rus klassikası (Şilkloper və başqları), Pişşikovun kvarteti (D. Koltreynin xatırəsinə həsr olunmuş program), O. Lundstremin ansamblı; həmçinin Rusyanın digər şəhərlərinin - Sankt-Peterburqun, Ufanın, Yaroslavlın və MDB ölkələrinin - Ukraynanın və Moldovanın ən yaxşı caz klubları iştirak edəcəklər.

Festivalin informasiya sponsorları bunlardır:

- TV-sentr və “Kultura” televiziya kanalları;
- “Exo Moskvi”, NSN, Radio ROKS, Radio Rossiı radiostansiyaları;
- “Veçernaya Moskva”, “Veçerniy klub”, “Novaya qazeta”, “Sobesednik”, “Ekonomika i jizn”, “Maliyyə xəbərləri” qəzetləri;
- “Kult liçnostey” və “Veçernaya Moskva” jurnalları
- “Turne” informasiya agentliyi
- “Luçseye v Moskve” informasiya sorğu bələdçisi

Sizin firmanız Moskva musiqiçilərinin yaradıcılıq başlangıcını dəstəkləməyə və festivalın sponsoru olmağa dəvət edirik. Festivalda

sponsor sıfəti ilə iştirak etməyin şərtləri və ona qarşılıq olaraq göstəriləcək xidmətlər əlavə olunur.

(Qeyd: xahiş olunan vəsaitlər və telefon nömrələri buraxılıb.)

| Sponsorluq dərəcəsi | Qarşılıq olaraq xidmətlər |
|---------------------|--|
| İŞTİRAKÇI SPONSOR | Festivalın konsertlərini VIP-tribunalardan izləmək ixtiyarı, jurnalistlər və prezəntasiyanın – təqdimatın və festivalın konsertlərinin qonaqları arasında firmanın reklam materiallarının yayılması hüququ, firmanın adının festivalın biletlərində və afişalarında yerləşdirilməsi, firmanın reklam lövhəsinin festivalın konsertlərində (səhnədən qıraqdakı meydancada) yerləşdirilməsi, “Luçseye v Moskve” sorğu bələdçisində pulsuz reklam modulunun (5,2x4 sm ölçüdə) yerləşdirilməsi |
| RƏSMİ SPONSOR | Əvvəlki bənddə göstərilənlərə əlavə olaraq: firmanın reklam lövhəsinin festivalın səhnəsində yerləşdirilməsi, firmanın adının festivalın şəhərin mərkəzindəki böyük reklam lövhələrində yerləşdirilməsi, firmanın adının festivalın informasiya sponsorları olan KİV-də seçmə qaydada xatırlanması; Eksklüziv kateqoriyası üzrə Beynəlxalq Mətbuat Klubuna illik akkreditasiya |
| BAŞ SPONSOR | Bundan əvvəlki bəndlərə əlavə olaraq: festivalın programında firmanın ayrıca reklam səhifəsinin verilməsi, festivalın informasiya sponsorları olan KİV-in hamısında firmanın adının çəkilməsi, festivalın suvenir məhsullarının üzərində firmanın loqotipinin yerləşdirilməsi, festivalın açılışında və konsertlərində firmanın nümayəndələrinin çıxış etmək hüququ |

Sponsorların cəlb edilməsi ilə yanaşı, sponsorinq praktikasında, xüsusilə də təklif olunan tədbirə iş bacarığı olan maliyyə qurumlarının marağının böyük olduğu şəraitdə sponsorların “ayrışękiliyi” məsələsi də maraq doğuran problemlərdəndir. Bunun mahiyəti ondan ibarətdir ki, bu və ya digər sponsor şirkət çox vaxt öz adının “uzun siyahıdakılardan biri” olmasını arzulamır və daha gözəgəlimli yerdə olmağı istəyir. Aksiyanın təşkilatçısının isə məqsədi xeyli fərqlidir: o, daha çox vəsait cəlb etmək üçün sponsorların da sayının maksimummasına can atır. Bəs bu cür problemləri necə həll edirlər?

Dünyada ən böyük avtomobil yarışlarının təşkilatçısı, geniş ictimaiyyətə Uinston Kuboku uğrunda avtomobil yarışlarının təşkili ilə yaxşı tanış olan “NASCAR” Assosiasiyanın təcrübəsinə müraciət etmək yerinə düşərdi. Həmin kubok bu adı 1977-ci ildən bəri “NASCAR” Assosiasiyanına sponsorluq yardımı göstərən və ən populyar ticarət markası olan “R. J. Reynolds Tobakko” tütün firmasından götürmüştür. Hazırkı dövrdə ABŞ-in 16 müxtəlif şəhərində keçirilən 29 yarışda ən yaxşı pilotlar, komandalar və maşınlar güclərini sınavırlar. Qalibə Uinston Kuboku verilir.

Yarışın sponsorları öz məhsullarının təsvirlərini 2,5 milyonluq auditoriyanın qarşısında nəhəng reklam lövhələrinə vururlar, radio və televiziya yayımlarının sayəsində isə əhatə dairəsi müvafiq olaraq 80 milyonla 175 milyona çatır. Bundan əlavə, hər bir tur aparıcı informasiya agentliklərinin və ABŞ-in bütün əsas qəzetlərinin məlumatlarında öz əksini tapır. Lakin məsələ bundadır ki, avtomobil yarışlarına “R. J. Reynolds Tobakko” ilə yanaşı, “Ceneral Fudz”, “Miller Bruinq”, “Procter ənd Qembl”, “İstman Kodak”, “PepsiKo”, “Koka-Kola” kimi nəhəng, müxtəlif yönümlü və bir sıra hallarda öz aralarında rəqabət aparan şirkətlər; eləcə də avtomobilə bağlı məhsullar istehsal edən şirkətlər bloku “ “Ceneral Motors”, “Ford”, “Toyota”, “Mobil” və s. sponsorluq edirlər.

Onlardan hər birinin xüsusi maraqları bu qaydada nəzərə alınır:

“NASCAR” Assosiasiyyası sponsorlara müraciətində 17 növ müxtəlif sponsorluq dəstəyi təklif edir. Onların sırasında bu sahələrə sponsorluq qeyd olunur:

- maşınlar,
- ekipajlar,
- maşınlara və ekipajlara qarşıq sponsorluq,
- traslar,
- döngələr/keçidlər,
- ekstra dərəcəli pilotaj,
- prizlər fondu,
- prizlər və mükafatlar,
- xidmətin korporativ sahələri,
- xüsusi şəxslər üçün zallar – VIP apartmentları,
- qəribə vəziyyətlər/kazuslar və s.

Beləliklə də, lazımı effektə nail olunur - həm vəsaitlər toplanılırlar, həm də sponsorlar razi qalırlar.

IX

FƏSİL

SİFAHİ

NİTQDƏN

İSTİFADƏ

Şifahi nitq insanlarla ünsiyyətin ən qədim vasitəsidir və yazılı nitqlə rəqabətə girmiş olsa da, müasir dövrdə ictimaiyyətlə əlaqələrin saxlanılmasından ötrü yetərincə güclü bir vasitə olaraq qalır. Çörçillin, Hitlerin, Kennedinin, nitqlərini xatırlamaq kifayətdir ki, usta natiqin öz nitqi ilə necə xeyir və şər yaratmaq imkanında olduğunu başa düşəsən.

AÇIQ ÇIXIŞLAR

İctimai həyatdakı peşəkar tələblərdən biri də iclaslarda, konfranslarda, rəsmi ziyafətlərdə çıxış etmək bacarığıdır. Çıxış üçün hazırlığı əksər vaxtlarda PR şöbəsinə həvalə edirlər. Bizim günlərdə hökumətlər, təşkilatlar və firmalar üçün bu, adı bir haldır. Əvvəlcədən hazırlanmış və “kağızın üzündən” hərfbəhərf oxunan uzun-uzadı nitqdənsə, qısa və nüfuzedici çıxış həmişə daha böyük effekt yaradır. Çıxışların əksəriyyəti elə hazırlanır ki, onları dinləməkdənsə, sonradan oxumaq daha yaxşıdır.

Nitqində inamsızlıq hiss edən və ya rabitəli danışmağa çətinlik çəkən rəhbər işçilərin xüsusi təlim kursları keçmələri lazım gəlir. Əlbəttə, yüksək vəzifəli şəxsə auditoriya qarşısında çıxış etmək vərdişləri qazanmaqdan ötrü kursa getməsini təklif etmək o qədər də asan deyil, lakin buna dolayı metodlarla nail olmağa çalışmaq lazımdır. Məsələn, ona televiziya ilə çıxış etmək üçün xüsusi kurs keçməsini təklif etmək olar, televiziyada çıxış isə adamdan ruh yüksəkliyi və özünə inam tələb edir. Yaxud siyasi xadimlər televiziya ilə çıxış etməkdən ötrü vərdişlərin aşılanmasını xatırlatmaq olar. Başqa bir metod isə məşq zamanı çıxışın videotə yazılmasıdır. Lent yazısına baxan rəhbər şəxs xüsusi hazırlıq keçmək qərarına gələ bilər. İnsanın auditoriya qarşısında nitq söyləmək vərdişlərini öyrənmək ehtiyacı

onun tennis, yaxud qolf oynaması öyrənmək ehtiyacından heç nə ilə fərqlənmir.

Qəbul edilmiş bir fikrin ziddinə olaraq, çıxışı mətləbə birbaşa dəxli olmayan lətifə ilə başlamağa və lətifə ilə qurtarmağa lüzum yoxdur. Hərdənbir maraqlı əhvalat söyləmək olar, ancaq bu, ustalıqla söylənməli və insanları doğrudan da güldürməlidir.

Köhən bir deyim qüvvəsində qalmaqdadır: yaxşı nitq don kimi kifayət qədər uzun olmalıdır ki, mətləbi açsın, ancaq kifayət qədər də qısa olmalıdır ki, maraqlı olsun. Auditoriya qarşısında ilk dəfə çıxış edən gənc natiqə məsləhət: dur, sözünü de, otur və sus. Öz fikirlərini təkrar etməyə başladıqda natiqlər auditoriyanın diqqətini yayındırmış olurlar. Əksər hallarda gözəl bir nitqin yersiz uzadılması onu korlayır. Bir sıra adamlar yaxşı natiqdirlər, lakin onların ayrı-ayrı vərdişləri, məsələn, danişarkən dabanlarının üstündə irəli-geri yırğalanmaqları, çox tez-tez gözlərini qırpmaları auditoriyani qıcıqlandırır. Hərəkətlilik, bir qayda olaraq, adamın əsəbiləşdiyindən xəbər verir, lakin natiq bunu hiss etmir.

Natiqə bir sıra üsullarla kömək etmək olar. Məsələn, mikrofonların necə işlədiyini əvvəlcədən yoxlamaq və onları gərək olan hündürlükdə quraşdırmaq lazımdır. Tribuna çıxış üçün uyğun olmalıdır və mətni rahat oxumaqdan ötrü düzgün işiqlandırılmalıdır. Əgər yazı taxtasında qeydlər aparmaq, yaxud ekranda slaydların nümayiş etdirilməsi lazım gələcəksə, zəruri vəsaitləri, texniki qurğuları qabaqcadan hazırlanmaq, slaydların ardıcılığını, qurğuların sazlığını və s. yoxlamaq lazımdır. Bunlar hamiya aydın olsa da, iş zamanı belə problemlər tez-tez ortaya çıxır. Tədbir zamanı qapıların açılub-örtülməsi diqqəti yandırmamalıdır. Nəhayət, ön sıralarda boş yer olmazsa, nitq söyləyən üçün daha səmərəli şərait yaranmış olar. Əgər bu, əvvəlcədən nəzərə alınmasa, dinləyicilər, adətən arxa yerlərdə əyləşirlər. Ön sıralar boş olanda natiq özünü auditoriyadan qopmuş hiss edir ki, bu da onun dinləyicilərlə ünsiyyəti prosesinə çətinlik gətirir.

MİKROFONLA NECƏ DAVRANMALI

Nə qədər qəribə də olsa, natiqlərin çoxu mikrofondan yayınmağa, çox vaxt mikrofonu kənara itələyərək işi mikrofonsuz yola verməyə çalışır. İnsanın fitri olaraq cingiltili və güclü səsinin olması yaxşıdır, lakin mikrofondan imtina edənlər əsasən ona ehtiyacı olanlardır. Müasir mikrofonlar danışanın ağzını ona söykəməsini tələb etmir, o, düzgün istiqamətlənsə, kifayətdir. Əgər natiqlər səhnədə oturmuş vəziyyətdə çıxış edirlərsə, onda stolun üstündə onların hər birinin qarşısına mikrofon qoyulması məqsədə uyğundur. Əgər natiq bir yerdə dəyanmayaraq səhnədə gəzməlidirsə, yaxaya taxılan mikrofonlardan istifadə etmək lazımlı gələcəkdir.

Yaxşı çıxış digər PR vasitələri ilə müqayisədə dinləyicilərdə daha uzunömürlü təəssürat yaradır. Bu səbəbdən də əsas gücü ona vermək lazımdır ki, təcrübəli natiq yeri düşəndə özünə yaradılmış ən münasib şəraitdə parlaq nitq söyləyə bilsin. Bu məsələdə çoxları müvəffəq ola bilməsələr də, hər halda, buna səy göstərmək lazımdır.

FİRMANIN SƏSİ

Kənar dünya ilə ünsiyyətin qurulmasında telefon danışıqlarını apara bilmək qabiliyyəti çox vaxt yaralı yerə çevrilir. Hətta öz imicinə təsir göstərə biləcək bütün amillərə incədən-inceyə diqqət ayırdığı hallarda belə, firma çox vaxt telefon danışıqlarını aparmaq qabiliyyətini ya unudur, ya da buna əhəmiyyət vermir.

Əksər hallarda müştərilərin müraciət etdikləri telefon əməliyyatçısı, yaxud katib birinci şəxsə çevrilir, onun davranışları ilk təəssürata çox güclü, bəzən deyildiyi kimi, ən mühüm təsir göstərir. İstər kişi olsun, istər qadın, qonaqla i qarşılıyan katib nəzakətli, ünsiyyətcil, gülərüz olmalıdır.

Telefon danışıqlarını apara bilmək üçün görülən hazırlıq təşki-

latin müsbət imicinin təsdiq olunmasına əhəmiyyətli dərəcədə şərait yaradır.

Telefon əməliyyatçılarını yaxşı iş şəraiti ilə təmin etmək və onlar məzuniyyətdə olanda, hər hansı səbəbdən işdə olmayanda onların yerinə səriştəli insanların təyin olunmasına çalşmaq lazımdır. Həm şəhərə çıxışı olan, həm də daxildə işlədilən telefon rabitəsinə təmin etmək lazımdır. Təşkilatın ən aşağı qulluqçusundan tutmuş, ən baş rəhbərinədək hamida yüksək səviyyədə telefonla danışmaq qabiliyyəti formalasdırılmalıdır.

TELEFONLA NECƏ DANIŞMALI

Əgər siz jurnalistə, yaxud redaktora zəng vurmalısınızsa, bunu katibinizin, yaxud həmkarınızın öhdəsinə buraxmamalı, özünüz etməlisiniz. Katibinizin sizi təpib birləşdirənədək jurnalisti telefonda gözlətməsi yaxşı düşmür.

PR sahəsinin əməkdaşları çalışmalıdır ki, firmanın “səsi” nəzakətli olsun. Çox yaxşı olar ki, telefon danışqlarını aparmaq qabiliyyəti üzərində gündəlik nəzarəti rəhbərlik özü etsin. PR şöbəsinin rəhbəri işdə telefon danışqlarının aparılmasının elə prosedurlarından istifadə etməlidir ki, onlar təşkilatın müsbət imicini əks etdirsin.

Bəzən elə vəziyyət yaranır ki, bir sıra təşkilatlar telefon zənglərinin əlində qalırlar, onların, sadəcə olaraq, telefonlara cavab verəcək adamları çatışır. Bu problemi isə avtocavablayıcı ilə həll etmək olar.

NİTQİN DƏQİQLİYİ

PR-də şifahi nitq vacib rol oynayır. Praktiki olaraq həyatın bütün gündəlik sahələrində tələffüz edilən sözlər ya qarşılıqlı anlaşmanı dərinləşdirə, ya da onun qarşısına sədd çəkə bilər. Bu, sənədlərin, qaydaların, məktubların dilinə daha çox aiddir.

Bir vaxtlar Böyük Britaniyanın vətəndaş xidməti orqanı barədə deyirdilər ki, o ən sadə ərizəni belə anlaşılmaz hala gətirə bilər. Bu məsələyə Uinston Çörçillin münasibəti yaxşı məlumdur və ola bilsin ki, dövlət xəzinədarlığını 1948-ci ildə Ernest Houersdən məmurlar üçün ingilis dili barədə kitab yazmasını xahiş etməyə bu vadər etmişdir. PR sahəsində çalışan insanların hamisində onun “Sadə sözlər” (Plain Words) və “Sadə sözlərin əlibbası” (ABC of Plain Words) kitablarının olması vacibdir və ingilis dilini yaxşı işlətməkdən ötrü həmin kitablarda göstərilən tövsiyələrə ciddi yanaşılmalıdır. Birinci kitabın ön sözündə E.Houers göstərir ki, çox az adam məktubun və ya sənədin birinci variantını dəqiq və aydın yaza bilər, mətnin redaktəsinə və cilalanmasına sərf edilən vaxt isə daha vacib işlərdən ötrü gərək ola bilər. Bu dilemma, heç şübhəsiz ki, PR-nin bütün aspektlərinə aiddir. Houersdən sitat yerinə düşərdi: “Sizin birinci ağıliniza gələnlə kifayətlənməklə təkmilləşməyə nail olmaq səyləriniz arasında orta vardır. Məhz bu, Floberi bir cümlə üzərində tam razı qalanadək saatlarla, hətta bəzən günlərlə işləməyə məcbur etmişdir. Yazılmasından ötrü sizə haqqı ödənilən məqaləni “cılalamağa” lüzum yoxdur, lakin o, məharətlə yazılmalıdır”. Yaxşı olar ki, bu sitati pres-relizlərin hazırlanması ilə məşğul olan adamlar gözlərinin qarşısından assınlar.

Əlbəttə, pedantizm arzuolunmaz şeydir, lakin PR sahəsi əməkdaşlarının sözləri yerli-yerində işlətməklə PR üçün son dərəcə vacib vasitə olan milli dilin artmaqdə olan aşınmasının qarşısını almaqdə nümunə göstərməyə var gücləri ilə çalışmaları pis olmazdı.

Özünüzdə elə vərdiş aşılamanızın ki, jarqonları və ya “dəbdə olan” sözləri deyil, yaxşı sözləri işlədəsiniz. Yazıda və danışçıda “qısa və sadə” qaydasına əməl edin. Bu isə o deməkdir ki, qısa cümlələr işlədir, fikirlərinizi isə məntiqlə və sadə ifadə edirsiniz.

X

Fəsil

REKLAM

VƏ PR

Təşkilatın ictimaiyyətlə qarşılıqlı əlaqələrinə təsir göstərdiyi üçün reklam PR-nin bir tərkib hissəsidir. Ona görə də PR sahəsinin rəhbərləri, eyni zamanda, reklama da cavabdeh olurlar.

Biz burada reklam işinin ümumilikdə necə aparılması barədə deyil, PR sahəsi əməkdaşlarına birbaşa dəxli olan bir sıra cəhətlər barədə danışacaqıq.

“NÜFUZ” REKLAMI

Çağdaş dünyamızda yalnız yaxşı mal istehsal etməklə, bazar işlərini təmin etməklə, məhsulu bölüsdürməklə, onun uğurlu reklamı və satışı ilə iş bitmir. Hətta ən yaxşı mal belə, onun istehsalçısının səmərəli siyaset aparmaması və ya onu ictimaiyyətin yanlış başa düşməsi nəticəsində “yeriməyə” bilər. Şirkət cəmiyyətin layiqli üzvü olmağa çalışmalı, ictimaiyyət isə onun cəmiyyətə xeyir verdiyindən xəbərdar olmalıdır. “Nüfuz” reklamının və ya “təsisat” reklamının əsasını təşkil edən də budur.

Başqa reklam növləri arasında ən mürəkkəbi “nüfuz” reklamıdır. Hər şeydən əvvəl, bu onunla izah oluna bilər ki, əksərən “nüfuz” reklamında bir çox imkanlardan istifadə olunmur.

“Nüfuz” reklamının iki növü var. Birincisi şirkətin ölkəyə getirdiyi firavanlıq barədə ictimaiyyətə məlumat vermək məqsədini qarşıya qoyur. “Nüfuz” reklamının ikinci növündə yanaşma bu dərəcədə birbaşa olmur; o, cəmiyyəti maraqlandıran suallarla bağlı informasiyaların yayılması ilə birləşir; bu zaman sponsor şirkətin sadəcə adı çəkilir.

“Nüfuz” reklamına başlamazdan əvvəl vəzifələri və onun ün-

vanlanacağı auditoriyanı müəyyənləşdirmək son dərəcə vacibdir. İnformasiya vasitələrinin qənaətbəxş siyahısını tərtib etmək çətindir, çünkü bu halda adı meyarlar - xərclər 1000 oxucu hesabı ilə aparılır - əhəmiyyətli rol oynamaya da bilər. “Nüfuz” reklamının bir sıra formaları sayca çox kiçik oxucu qrupları üçün də nəzərdə tutula bilər.

“Nüfuz” reklamı idxlə əməliyyatlarının həyata keçirilməsində vacib rol oynayır. “Ricerst Daycest” və ya “Taym” kimi onlarla böyük beynəlxalq jurnallar vardır ki, onların tirajlarının mühüm hissəsi bütün dünyada yayılmışdır. Bu jurnallarda reklamın həcmi (onun böyük qismini “nüfuz” reklamı təşkil edir) ildən-ilə artmaqdadır. Bu isə onun öz bəhrələrini verməsinin aydın göstəricisidir.

MALİYYƏ REKLAMI

Maliyyə sahəsində PR üçün reklam bəzi hallarda mühüm rol oynaya bilər. Əgər hər hansı bir şirkət onun səhmlərinin sahibləri ilə və ya geniş ictimaiyyətlə tez əlaqə yaratmaq istəyirsə, onda ən səmərəli yol ümummilli mətbuatda və ya televiziyyada reklam verməkdir. Stavkalar və paketlər üzərində nəzarət uğrunda mübarizəyə başlayarkən bu, xüsusilə vacibdir. Geniş həcmli reklama tələbat hüquq, dövlətsizləşdirmə məsələləri zamanı və bu tipli digər şəraitlərdə meydana gəlir.

REDAKSİYA MƏQALƏLƏRİ

Əgər ictimaiyyətdə olan hər hansı səhv təsəvvür təşkilatın məraqlarına mənfi mənada təsir göstərirse, belə hallarda gecikmədən cəmiyyətin geniş təbəqələrinə düzgün faktlar çatdırılmalıdır. Belə vəziyyətlərdə adı PR vasitələri ləng işləyir, yaxşı olar ki, reklam səhifələrindən istifadə etməklə müvafiq bəyanatlar verilsin.

Çoxları belə düşünürlər ki, qəzetlər və jurnallar öz redaksiya səhifələrini reklama az meylli təşkilatlara verməzlər. Formalaşmış ümumi fikir belədir, lakin əgər söhbət sanballı qəzetlərdən gedirsə, həmin fikrin heç bir əsası yoxdur. Redaksiyanın əməkdaşları reklam şöbəsindən asılı olmayaraq fəaliyyət göstərirlər və informasiyanın, yaxud məqalənin nömrəyə yerləşdirilməsi onun reklam şöbəsinə xoş gəlib-gəlməməsindən deyil, “yenilik” olub-olmamasından asıldır.

Bu ümumi prinsip texnikaya və ticarət məsələlərinə həsr olunmuş jurnallara da aiddir, lakin belə nəşrlərdə redaksiya əməkdaşları ilə reklam şöbəsi əməkdaşlarının əlaqələri daha sıx olur. Əgər KİV üçün ən vacib olan redaksiya sütununa yazı yerləşdirmək planlaşdırılırsa, onda çox vaxt istehsalçılarla və ya tədarükçülərə həmin yazıya dəstək üçün reklam verməsini təklif edirlər. Bununla belə, redaksiya sütununda şirkətin adının çəkilməsi şərt kimi qoyulmamalıdır.

İndi bir çox ölkələrdə yeniliklərlə reklam arasındaki sərhəd götürülmüşdür və çox vaxt redaksiya məqalələrində şirkətin işi barədə reklam səciyyəli yazınlara görə haqq ödəmək lazımlıdır. Bu təcrübə, hətta bəzən yerli adətlərə riayət etmək məqsədə uyğun olsa belə, qınamalıdır.

ƏLAVƏLƏR

Mətbuatda ən müxtəlif mövzular üzrə sənayenin hər hansı sahəsi və ya yerli supermarketin açılışı haqqında informasiyaları əhatə edən xüsusi əlavələrin buraxılması geniş yayılmışdır. Bu cür əlavələrin buraxılmasının məqsədi oxucu marağını təmin etməkdir, lakin çox tez-tez hər şey reklam hesabına əlavə gəlirlərin götürülməsinə yönəldilir. Həmişə bu mülahizənin əsas götürüldüyü demək olmaz. Qəzetlər yetərincə öz əlavələrini PR tələbatından çıxış edərək planlaşdırırlar.

Bütövlükdə götürdükdə, əlavələr reklamla müqayisədə PR üçün daha əlverişlidir. Məhz bu səbəbə görə də reklam şöbələri tərəfindən artmaqdə olan müqavimət müşahidə olunmaqdadır, onları xüsusən də reklamda öz təsəvvürlərinə zidd gələn hər hansı “bazara zorla girmə” halları hiddətləndirir. Redaksiya məqaləsinin birbaşa reklama yönəldildiyi əlavələrə daha az ehtiyac var. Məqalənin bu cür natarazlığı mətbuatın maraqlarına toxunur və PR sahəsinin bütün əməkdaşları onların mövzunu səmimi şəkildə obyektiv və qərəzsiz işıqlandıracağına tam əmin olduqları hallar istisna olunmaqla ixtisaslaşdırılmış mətbuatda məqalələrin və əlavələrin dəstəyinə ehtiyatla yanaşmalıdır. Bu cür mülahizələr aparıcı ümummilli qəzetlərə aid deyil; bəzi reklamverənlər onların reklam vasitəsi kimi dəyərini şübhə altına almalarına baxmaya-raq ümummilli qəzetlərin PR sahəsində çox müsbət təsir gücü var.

REKLAMIN TƏŞKİLİ

Çox nadir hallarda PR əməkdaşlarının özləri reklam elanları hazırlanırlar, yaxud onun nəşri ilə məşğul olurlar; onlar, adətən, bu əməliyyatı öz reklam şöbələri və ya reklam agentliyinin vasitəsi ilə həyata keçirirlər. Buna baxmayaraq, yaxşı olar ki, onlar reklam təcrübəsinə tənqidi münasibət müəyyənləşdirsinlər, reklam işinin metodları və praktikası ilə tanış olsunlar və özləri reklamın təşkili prosesini başa düşsünlər.

Reklamların on azı 90%-i malların və xidmətlərin istehlakına yönəldilir. Bu, reklam agentliklərinin bazarlama, malların satışı, və bazarın tədqiqi kimi sahələrə xüsusi maraq göstərmələrinə gətirib çıxarmışdır. Reklamin hazırlanması və nəşri - marketinqlə bağlı çoxlu problemlərdən baş çıxarması üçün müştəriyə təklif olunmuş məsləhət xarakterli xidmətlərin nəticəsində alınmış yekundur. Nəhəng şirkətlərdə reklam

üzrə direktor və ya menecer bu məsələni həll etmək üçün kifayət qədər səriştəli olur, reklam agentliklərinin xidmətinə isə əsasən reklam elanının hazırlanması və yayımılanması üçün müraciət edirlər.

PR şöbəsi və ya məsləhətçiləri elə səriştəli olmalıdır ki, reklamın və onun müxtəlif növlərinin səmərəliliyi məsələsi üzrə məsləhət verə bilsinlər; bundan əlavə, onların müxtəlif reklam şirkətlərindən ötrü hansı reklam agentliyinin daha münasib olması barədə təsəvvürləri olmalıdır. Çox təəssüflər olsun ki, bu cür məsləhətlər üçün çox az müraciət olunur.

NƏTİCƏ

Reklam büdcəsinin əsasını təşkil edən, birbaşa alıcıya yönəldilmiş reklamlarla yanaşı, PR programları çərçivəsində mühüm rol oynayan çoxlu digər reklam növləri də vardır. Sədrin ümumi illik yüksənqadakı çıxışının nəşr olunması, təqaüdlər, müsabiqələr, mükafatlar, iş yerinin açılması, mallara tələbat barədə elanlar, həmçinin məlumatları geniş ictimaiyyətə gecikmədən çatdırmaq və bununla müsbət nəticələrə nail olmaq üçün digər hallar həmin növlərin sırasındadır.

XI

FƏSİL

MEDİASIYA

Mediasiya - konflikte mütereqqi müdaxilədir, bu müdaxilə zamanı neytral vasitəçinin (mediatorun) köməyilə problemleri və onların həlli yollarını planlı surətdə üzə çıxarır, alternativlər axtarır və tərəflərin maraqlarına uyğun gələn məqbul çözümlərə nail olmağa çalışırlar.

Bəri başdan onu da qeyd etmək yerinə düşər ki, mediator əməliyyatlarının bir çox məqamları ilə fasilitasiya texnologiyası arasında ümumi cəhətlər çoxdur. Elə buna görə də bəzən fasilitatoru mediator, mediatoru da fasilitator adlandırırlar. Onların fərqləri isə bunlardan ibarətdir:

MEDİASIYA

“Arasında durmaq” (iki və daha artıq qrupun və ya ayrı-ayrı şaxslərin) mənasındadır.

Mediator tərəflərlə həm bir yerdə, həm də onların hər biri ilə təklikdə işləyə bilər.

Mediatorun vəzifəsi tərəflərin özlərinin müstəqil şəkildə həll etməyə çətinlik çəkdikləri münaqişənin çözümüdür.

Mediator prosesə qrup üzvlərin-dən daha artıq nəzarət edir.

FASİLİTASIYA

“Asanlaşdırmaq” (grup üçün səmərəli olmaq) mənasındadır.

Fasilitator qrupun bütün üzvlərinin iştiraki ilə işləyir.

Fasilitator: a) münaqişəli vəziyyətlərdə işləməsi mütləq şərt deyil, b) onun əsas məqsədi qrupun birgə işi prosesinin yaxşılaşdırılmasıdır.

Fasilitator prosesə daim qrup üzvləri ilə birlikdə nəzarət edir.

Beləliklə, mediasiya (vasitəcilik) dedikdə ilk növbədə konfliktin çözümü istiqamətində irəliləməyə imkan verən proses başa düşmək lazımdır. Mediasiya əvvəlcə münaqışəni zəiflətməyə, sonra ölüçülü çözümlərin qəbul edilməsinə zəmin hazırlamağa və nəhayət, bir sıra problemləri həll etməyə qadir olan məqsədyönlü müdaxilədir. Hətta mübahisənin bütün elementləri həll olunmasa belə, mediasiyanın köməyilə mövcud münaqışə onun üzvləri tərəfindən daha yaxşı başa düşülə bilir və idarəolunan səviyyəyə gətirilir.

Təməlində çoxlu sayda problemlər duran mübahisəli vəziyyətlərin çözümü üçün mediasiya ideal şəkildə yararlıdır, o, gələcək münaqışələrin həlli üçün qarşılıqlı fəaliyyət modelinin yaradılmasına da qadirdir.

Qeyd etmək lazımdır ki, mediasiya adı şəxsiyyətlərarası qarşılıqlı fəaliyyətdən daha çox interaktiv prosesi əhatə edir. Aydın məsələdir ki, iştirakçıların problemlər doğuran fərdi xasiyyətləri müzakirə oluna bilər. Bununla belə, onlar prosesin qarşısını kəsmədiyi halda, şəxsiyyət həmin prosesin diqqət yönəltidiyi başlıca məsələ deyildir.

Mediasiya şəxsi əhvalatların və problemlərin dərinləşdirilməsinə deyil, daha çox tərəflərin münaqışəni necə həll etməsi və fəaliyyət planı tutmasına yönəldilir. Mediatoru keçmiş deyil, daha çox bu gün və sabah maraqlandırmalıdır. Mediatorun diqqət mərkəzində məsələnin arzu olunan məqsədə çatdırılması olmalıdır. Mediatorun diqqəti daha çox nəticələrə yönəlir və ondan ötrü münaqışənin daxili səbəbləri o qədər də böyük əhəmiyyət daşıdır.

Səmərəli mediasiyanın zəruri şərti prosesə cəlb olunmuş tərəflər arasında etibar və məxfilikdir. Eyni zamanda, həm iştirakçılar arasında, həm də onlarla mediator arasında xoş münasibətlərin qurulması vasitəcilik tədbirinin bütövlükdə konkret vəzifələrin həllinə yönəlmış məqsədi deyil, yalnız köməkçi vasitəsidir.

Mediasiya işlərə qarışmir və davranışın mövcud nəzəriyyəsini istisna etmir - uzunmüddətli psixoloji təsir metodları mediasiya ilə pa-

ralel tətbiq oluna bilər. Eynilə, mediasiya prosesində hüquqi və bu qəbildən digər məsləhətlərin zəruriliyi də nəzərdə tutulur.

Mediasianın əsas məqsədləri bunlardan ibarətdir:

- gələcək fəaliyyətin iştirakçıların əsas kimi qəbul edə biləcəkləri planının (razılaşma layihəsinin) hazırlanması;
- iştirakçıların özlərinin çıxardıqları qərarların nəticələrini tam şəkildə dərk edə biləcəkləri səviyyədə hazırlanması;
- iştirakçıların hər biri üçün məqbul olan qətnamənin hazırlanmasına kömək hesabına münaqışənin narahatlıq doğuran və digər mənfi effektlərinin neytrallaşdırılması.

Mediasiya:

- iştirakçılar arasında səmərəli ünsiyyətə mane olan əngəllərin zəiflədilməsinə;
- araşdırma alternativləri imkanlarının maksimuma qaldırılmasına;
- prosesə cəlb olunmuş tərəflərin hamısının maraqlarının nəzərə alınmasına;
- münaqışənin gələcək çözümü üçün model yaradılmasına kömək edir.

Nəhayət, mediasiya didaktik bir şey deyil, vəziyyətdən asılı olaraq seçmə əsasda vərdişlər və texnologiyalar toplusundan ibarət özünəməxsus bir sınaqdır.

MEDIATOR PROSESİNİN MƏRHƏLƏLƏRİ

Mediasiya prosesi səciyyəvi texnikaların tətbiqi ilə bir sıra mərhələlərə bölünür.

1-ci mərhələ. İş və etimad alqoritminin formallaşdırılması

Bu mərhələ qarşılıqlı münasibətlərin bütün mediator prosesi müddətində əməl ediləcək bünövrəni təşkil edir.

Mediator iştirakçıların mediasiya prosesini anlamaları və qəbul etmələri üçün xeyli vaxt və güc sərf etməlidir. Başa düşmək lazımdır ki, iştirakçılardan bəziləri mənasını hələ anlamadıqları üçün mediasiya prosesini yalnız işin məhkəməyə düşməsini önləməyə görə seçirlər və mediatorun ayrı-ayrı hərəkətləri onlara aydın olmadığı üçün onlar tərəfindən müdaxilə və hətta müqavimət doğura bilər.

Mediasiyanın birinci mərhələsində vəziyyətin səciyyəsindən asılı olaraq ixtisar olunması və dəyişdirilməsi mümkün olan bir neçə ardıcıl mövqelər (gedişlər) seçilir. Həmin mövqelərdən hər biri öz işini yerinə yetirir və hərəsinin tamamilə müəyyənləşdirilmiş olan səmərəsi nəzərdə tutulur. Pilləli fəaliyyətin qarşılıqlı münasibətləri və onları müşayiət edən vəzifələr bu cür göstərilə bilər:

VƏZİFƏ

İş üçün məkan təşkil etmək, iştirakçıların bir-biri haqqında qeyri-verbal təəssüratlar qazanmasına imkan yaratmaq;

Iştirakçıların emosional vəziyyətlərinin müsbət məcraya yönəldilməsi;

Bilavasitə münaqışının və sonraki hadisələrin anlaşılması üçün əsas fikirlərin müəyyənləşdirilməsi;

GƏDİŞ

1. İştirakçıların öz yerlərində əyləşdirilməsi;

2. Mediatorun giriş bayanı;

3. İşə aid olan faktların mediator tərəfindən xülasəsi;

Mediator tərəfindən üzdə olan anlayışların gizli maraqların izahı ilə tamamlanması;

İştirakçılar üçün məqbul olan qarşılıqlı fəaliyyət üslubları haqqında təsəvvür əldə olunması;

İştirakçılarda əlbirlik ovqatı yaratmaq.

4. Faktların proses iştirakçıları üçün dəqiq ləşdirilməsi;

5. Mediasiya prosesindən gözlənilənlərin müzakirəsi;

6. İş qaydalarının elan edilməsi və razılaşdırılması.

Birinci gedisədə iştirakçıları onlar üçün münasib vəziyyətdə (onların arzusuna uyğun - yarımdövrə, dəstə ilə, tək-tək) oturtmaq lazımdır. Beləliklə, üç mühüm cəhət nəzərə alınır: rahatlıq, ünsiyyət və nəzarət imkanı. Mediatorun özünün mövqeyi isə problemə və opponentlərə neytrallığı nəzərə çatdırmaqdır.

İkinci gedisə mediator tərəfindən sessiyanın gedisində riayət ediləcək vəzifələrin elan edilməsinə həsr olunur. İştirakçılara münaqişənin bu yolla çözümünü seçdiklərinə və görüşə gəldiklərinə görə dərhal minnətdarlıq etmək lazımdır. Əgər iştirakçılardan gecikən olsa, deyilənləri bir daha təkrarlamaq lazımdır - bu, mediatorun neytrallığını bir daha nəzərə çatdıracaq və iştirakçılara göstərəcək ki, onlardan birləşmədə deyiləcək sözü mütləq o birləri də eşidəcəklər.

Üçüncü gedisə mediator iştirakçılar və yaranmış vəziyyət haqqında bildiklərini elan edir və bununla heç bir sırrı gizlətmədiyini nümayiş etdirir.

Dördüncü gedisə mediatorun təklifi ilə prosesə iştirakçılar da qoşulur. Təklif təxminən belə səslənə bilər: "İlk sözü demək çətin ola bilər, ancaq, hər halda, buyurun problem barədə öz düşündüklərinizi bizə çatdırmağa cəhd edin".

Bəzi praktiklər ilk sözü ən passiv, yaxud daha çox pərt olmuş iştirakçıya verməyi təklif edirlər. Əger birinci iştirakçı baş verənlərə olduqca soyuqqanlı münasibət göstərisə, onda ikinci iştirakçını elə seçmək lazımdır ki, o, həyəcan, qəzəb, ümidsizlik ifadə etsin. Beləlik-lə, mediator mümkün söhbətin diapozonunu nümayiş etdirən iki əks qütbü və özünün onu necə idarə etmək qabiliyyətini müəyyənləşdirmiş olur. İştirakçıya öz sözlərinə görə minnətdarlıq etmək çox mü-hümdür: "Sizi ən çox narahat edən məsələləri bizimlə bölüşdürünyüzə görə sağ olun. Sizə təşəkkür edirəm".

Bu addım iştirakçıların hələ yalnız üzdən anladıqları gizli problemlərin - "aysberqlərin" aydınlaşdırılmasına yönəldilmişdir.

Açıq suallar vermək və ona cavablar almaqla mediator tədricən diskussiyani öz əlinə alır ki:

onu idarə etməyə başlasın,
"aysberqləri" üzə çıxarsın,
iştirakçıların dediklərinə yozum və quruluş versin.

Söhbətin böyük hissəsini iştirakçılar apardıqlarına görə, onlar bu yerdə daha çox bir-biri ilə mübahisə edir və sessiyanın emosional səviyyəsi yüksəlməyə başlayır. Bununla belə, yaranmış vəziyyətə münasibətini bildirmək üçün hər bir iştirakçıya söz vermək lazımdır.

Əger toplaşanlar son dərəcə gərgindirlərsə və vəziyyətin nəzarətdən çıxməq qorxusu varsa, mübahisələri müəyyən bir məqamda kəsmək olar. Bunun qeyri-demokratik alınmamasından ötrü hər bir çıxış üçün əvvəlcədən konkret vaxt müəyyənləşdirmək lazımdır.

Beşinci gedış məhz emosional gərginliyin azalmasına və diskussiyanın əməli axara - iştirakçıların gözlədiklərinin öyrənilməsinə yönəldilmişdir. Onların arzularını dinlədikdən sonra mediator gözlə-

nilən ümidlərin doğrulması və bundan ötrü lazım gələn texnologiyalar barədə öz fikrində mülahizələrini götür-qoy edir.

Altıncı gediş sessiyada davranışın qaydalarının bəyan edilməsini, müzakirəsini və qəbul olunmasını əhatə edir. Başqa sözlə, iştirakçılar dərk etməlidirlər ki, onların davranışları başlı-başına buraxıla bilməz.

Bəzi mediatorlar davranışın qaydalarını elə sessiyanın gedisində cə müəyyənləşdirirlər, başqları isə bunu əvvəlcədən müştəri ilə müqaviləyə daxil edirlər. Bu qaydalar nədən ibarət ola bilər? Məsələn, sessiyaya ciddi şəkildə gecikdiyinə görə iştirakçı cərimə ödəməlidir, yaxud sessiyanı yarımcıq tərk edən iştirakçı yazılı izahat verməlidir. Bütün hallarda hamı dərk etməlidir ki, birgə qəbul olunmuş qaydalar-dan imtina olunması sessiyanın işini çıxılmaz vəziyyətə gətirər və mediatoru onu yarımcıq kəsməyə məcbur edə bilər.

İş qaydalarında bu sualların cavabı olmalıdır: tərəflər, yəni prosesin iştirakçıları ayrı-ayrılıqla mediatorla ünsiyyətdə ola bilərlərmi? Ayrıca görüşlərdən hansı hallarda istifadə olunur? Məsələn, tərəflərin prosesdə pərt olduqları və onu yarımcıq qoymaq istədikləri hallarda. Onda tekbatək görüş mediatora işin gələcək gedışınə mane olan əngəllər barədə tərəflərlə daha inamlı müzakirə aparmağa və böhranı aradan qaldırmağa imkan verir. Bütün hallarda növbəti birgə sessiya zamanı bu danışqların nəticələri barədə iştirakçıların hamısına məlumat verilməsi məqsədə uyğundur.

2-ci mərhələ. Faktların təhlili və problemlərin üzə çıxarılması

Cıxarılan qərarın qəbul edilməsi üçün bütün iştirakçılar bərabər informasiyaya malik olmalı və əsl problemləri yaxşı dərk etməlidirlər. Ona görə də mediator prosesinin ikinci mərhələsi mühüm faktların təhlilinə və əhəmiyyətli problemlərin üzə çıxarılmasına yönəldilmişdir. Münaqişəni aradan qaldırmaqdan ötrü o əvvəlcə yaxşı dərk edil-

məlidir. Qeyd etmək lazımdır ki, bu proses qismən mediasiyanın elə birinci mərhələsindən başlanır.

İkinci mərhələdə mediatorun vəzifəsi mövcud problemlərin hamısını üzə çıxarmaqdır, çünkü belə məlum olur ki, münaqışələrin əksəriyyəti kompleks səciyyə daşıyır. Problemlərin aşdırılmasında mediator nələrə diqqət yönəldilməsini göstərən **bələdçi** və

- fikirləri qeydə alan,
- iştirakçıların tam anlaşılmayan fikirlərinin aydınlaşdırılmasına və sadələşdirilməsinə çalışan,
- deyilənləri sintezləşdirən və üstün cəhətləri ortaya çıxaran **araşdırıcı** vəzifələrini yerinə yetirməli olur.

Bu mərhələdə mediator münaqışənin mərkəzində nəyin dayandığını, iştirakçıların hansı nəticələri əldə etmək istədiklərini və istenilən halda onlar üçün hansı nəticələrin qəbul edilməz olduğunu öyrənir. Nəticədə gələcək sessiyaların gündəmi müəyyənləşdirilir.

İkinci mərhələnin gedişində işin davam etdirilib-etdirilməməsi barədə prinsipial qərar əldə olunur.

3-cü mərhələ. Alternativ axtarışı

Bu mərhələdə bir suala cavab axtarılmalıdır: istədiklərinizə daha səmərəli nail olmaq üçün siz özünüz nə edə bilərsiniz? Bu sual iştirakçıların hamısına verilir. Bu zaman başa düşmək lazımdır ki, indiyədək mediatorun üzə çıxardığı və qeyd etdiyi problemlərin bolluğu na baxmayaraq, çözüm açarı, ola bilər ki, bir və ya bir neçə təməl problemdə olsun. İlk növbədə məhz bu problemləri müəyyənləşdirmək lazımdır.

Bütün problemlərin xülasəsindən və əsaslarının müəyyənləşdirilməsindən sonra mediator iştirakçıları onların həlli ilə bağlı fikirlərini söyləməyə dəvət edir və deyilənləri qeyd edir. Bundan sonra növ-

bəti gediş edilir - mövzu ilə bağlı təkliflər və onların problemin həlli-nə imkan verən bir sıra meyarlara uyğunluğu təhlil olunur. Həmin meyarlar da sessiyada hazırlanır, əsas istiqamət olaraq bunlar əsas götürür:

- qərarın qəbul ediləcəyi halda, hadisələrin inkişafının arzu olunan proqnozu;
- qərarın qəbul ediləcəyi halda, münaqişənin bilavasitə iştirakçılarının, həmçinin digər tərəflərin maraqlarının gözlənilməsi dərəcəsi;
- müvafiq iqtisadi, sosial, siyasi və digər nəticələrin çözümü;
- bu qərarın həyata keçirilməsinə imkan verən və ya ona əngel olan müvafiq hüquqi və maliyyə normaları və ehtiyatlar;
- cəlb olunmaları mümkün olan yeni insanlar, bu qərarın həyata keçirilməsi zamanı ortaya gələ biləcək yeni şərtlər.

Bu mərhələdə mediator iki mühüm vəzifəni yerinə yetirir:

- 1) iştirakçılara öz təkliflərini daha yaxşı ifadə etməyə kömək edir;
- 2) onları əvvəlki təkliflərdən daha yaxşı və hamını qane edə biləcək yeni təkliflər axtarışına həvəsləndirir.

Mediatorun özü də yeni çözümlər təklif edə bilər, lakin iştirakçıların yaradıcı ovqatını aşağı salmamaq üçün bundan sui-istifadə etmək olmaz. Bütün iştirakçılarından sonra mediator öz təkliflərini söyləyə bilər. Təkliflər bu sözlərlə başlasa, yaxşı olar: “Gəlin təsəvvür edək ki, nə baş verir, əgər...” Təkliflərin deyiliş tərzi elə olmalıdır ki, mediator tərəfindən təzyiq edilməsi və ya tərəflərdən birinə rəğbət bəslənilməsi təsəvvürünü yaratmasın. Təbiidir ki, onun təklifləri iştirakçılar tərəfindən ya qəbul, ya da rədd edilə bilər.

“Zehni hücum” metodu ilə alınan təkliflərdə əməli cəhətlər çatışmırsa, iştirakçılarından bu barədə evdə və ya sessiyalararası fasilələrdə bir daha düşünmələrini xahiş etmək olar.


4-cü mərhələ. Qarşılıqlı fəaliyyət və qərarın qəbul edilməsi

Dördüncü mərhələnin başlıca vəzifəsi iştirakçıların bir araya gətirilməsi, onları birgə işə yönəldirməkdir. Bu vəzifənin həyata keçirilməsi üçün tərəflərlə nisbətən xırda məsələlər barədə dialoq başlaması, sonra isə söhbəti bu dialoq zamanı o qədər də böyük olmayan, əldə edilmiş güzəştlərə yönəltmək lazımdır. Hər şeyə rəğmən, söhbətin iri problemlərdən və onların çözümündən başlandığı halda, diqqəti müsbət amil kimi ona yönəltmək vacibdir ki, iştirakçılar hətta əvvəllər barışmaz münasibət bəslədikləri problemlərin müzakirəsinə razı olsunlar.

Başqa bir şeyi də yadda saxlamaq lazımdır: müzakirə və seçim üçün həddindən artıq iri təkliflər siyahısı əksər hallarda qərar çıxarılmasını çətinləşdirdiyinə görə siyahı imkan dərəcəsində qısa olmalıdır.

Tərəflər arasında birbaşa qarşılıqlı fəaliyyətə gəldikdə isə, bu əsasən bəsит bir alış-veriş prinsipindən başlayır: "sən mənə nə qədər verəcəksən, mən sənə nə qədər verəcəyəm"... Mediator əvvəldən başlanmış fəaliyyəti davam etdirərək tərəflərin problemi birlikdə həll etmək əməkdaşlığı yönündə rəqabət alveri ovqatı yaratmağa can atır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, onun rolu mediator prosesinin dördüncü mərhələsində əvvəlkilərdəkindən əhəmiyyətli dərəcədə fərqlənir. Bunu əyani şəkildə belə ifadə etmək olar:



Sxemdən göründüyü kimi, əgər əvvəlcə mediator bir sıra problemlər üzrə əlaqəni hər bir iştirakçı ilə ayrıraqda qurursa, artıq indi tərəflər öz aralarında ünsiyətə başlayıblar. Bu mərhələdə mediatorun rolu ondan ibarətdir ki, iştirakçılara əvvəlcədən hazırlanmış təklifləri təqdim etsin və səmərəli qərar çıxarmağa imkan verən tədbirlər və texnologiyalar barədə danışın. Bundan sonra mediator iştirakçıların özləri mövzu üzrə söhbəti apardıqları danışıqların təşkilati-texnoloji tərəflərinə nəzarət edir.

Beləliklə, bu mərhələdə mediator tərəflər arasında qarşılıqlı fəaliyyətə start verir və hər bir iştirakçıya öz fikrini söyləməyə, öz təkliflərini irəli sürməyə və hər hansı təzyiq olmadan təklifləri qiymətləndirməyə imkan yaradır ki, iştirakçılar arasındaki anlaşma bağları üzülbük qırılmasın və onlar müzakirə olunan problemlərdən yayınmasınlar. Mediator həmçinin iştirakçılara sessiyada davranışlarını xatırlatmaqla onların bir-birini qısnamasının qarşısını ala bilər.

Bu ən müəkkəb mərhələdir. Başı qarışlığından mediator iştirakçılar arasında birbaşa dialoqa vaxtında keçid etməyə gecikir və tədricən “qurbanlıq quzuya” çevrilir, qərar qəbul edilməsi üçün bütün məsuliyyət onun üstünə yıxılır. Bununla belə, bu həm mahiyətçə, həm də formaca münaqişə iştirakçılarının müstəsna ixtiyarıdır.

5-ci mərhələ. Yekun sənədinin tərtib olunması

Bu mərhələnin vəzifəsi iştirakçıların qəbul etdikləri qərarların dəqiq xülasəsinin və onların cari məqsədlərinin və gələcək davranış variantlarının verildiyi sənədin (planın, yaxud sözleşmənin) hazırlanmasıdır.

Mediator bu mərhələdə nə ilə məşğul olur? O plan tutulmasını təşkil edir, mətni dəqiqləşdirir, qəbul edilmiş qərarları qeyd edir və iştirakçılarını yekun sənədinə elə maddələrin salınmasını həvəsləndirir

ki, bu və ya başqa dəyişiklik zamanı onların dəqiqləşdirilməsi mümkün olsun.

Məqbul razlaşma üzərində işi daha asan məsələlərdən başlamaq məqsədə uyğundur. Onların çözümü danışqış iştirakçılarına müsbət psixoloji təsir göstərir və prinsipcə razılıq əldə olunması imkanlarını nümayiş etdirir. Bu üsul ictimai fikrə də eyni dərəcədə müsbət təsir göstərir.

Qərar qəbul edilməsinin asanlaşdırılması üçün ən kiçik ortaq məxrəc (daha az səy tələb edən) metodundan istifadə etmək olar. Həmin metod bundan ibarətdir ki, gündəliyə əvvəlcə iştirakçıların razılığı gəlmək ehtimalı daha yüksək olan məsələlər salınır, ən mübahisəli məsələlər isə mötərizədə göstərilir. Bu metodun istifadəsi zamanı danışqların birinci mərhələsində problemlərin tam çözümü qurban verilir. Bununla belə, əvvəldən əldə olunan razılıq, sonra isə “aralıq uğuru təsiri” bu itkini tarazlaşdırır, başqa sözlə, çözülmüş məsələlər bloku növbəti məsələlərin həllinə kecid üçün yaxşı zəmin hazırlayır.

“Prinsipcə razlaşma” hazırlanmasına da münasib məntiqlə ya-naşılır. Söhbət mürəkkəb münaqışələrin müddəalarının çoxu konkretlikdən məhrum olan ən ümumi razlaşmanın köməyilə həll olunmasından gedir. Gələcəkdə “prinsipcə razlaşmadan” “mufəssəl razlaşmaya” kecid təmin olunur.

Razlaşma üzərində işin gedişində “Qoy çözüm qarşı tərəf üçün asan olsun” prinsipindən də istifadə etmək olar. Burada konkret nə nəzərdə tutulur? İnsanların əksəriyyəti öz anladıqlarının daha qanuni olması qənaətinə meylli olduqlarına görə, çözümlərin qarşı tərəf üçün daha asan qəbul edilməsi həmin çözümlərə qanuni görünüş verir. Qarşı tərəf ona tanış olan hüquqi normalar baxımından qərəzsiz görünən qərarı qəbul edir. Qərarın qəbul edilməsinin asanlaşdırılması ondan yenidən istifadə olunmasına imkan yaradır.

Planın, yaxud razlaşmanın layihəsi iştirakçılara paylanır ki, növ-

bəti sessiya ərəfəsində onlar layihə üzərində bir də düşünüb-daşınşınlar və öz düzəlişlərini edə bilsinlər. Qeyd etmək lazımdır ki, çox vaxt tərəflər müddəalarla mahiyətçə razı olurlar, lakin ayrı-ayrı ifadələr və ya sözlər onlara sərf etmir: buna uyğun olaraq, mediator çalışmalıdır ki, plan və ya razılaşma üslubı baxımdan da məqbul şəkildə yazılsın.

Lakin məsələ yalnız razılaşmanın “qulağa xoş gəlməsində” deyil: üstübəzək ştamplardan qaçmaq lazımdır. Ştamplara prinsipcə razılaşmanın hazırlanması zamanı yer verilsə də, konkret razılaşmalar zamanı onlar işin səmərəli icrasına yalnız əngəl törədir və bu proses üzərində nəzarət imkanını heçə endirmiş olur.

Daha sabit ştamplardan bəziləri bunlardır: “bərabərdəyərli”, “məqbul müddətlər”, “mümkün qədər tez”, “mümkün olan qədər qətiyyətlə”, “böyük miqdarda”, “məqbul dəyişiklik”, “təqrİbən”, “tərəflər bütün səylərini səfərbər edirlər” və s.

Məsələn, tərəflər razılaşırlar ki, onlardan biri o birinə müəyyən məbləğdə pul borc versin. Ştamplardan istifadə edildiyi halda bunu elə ifadə etmək olar:

A və B tərəfləri razılığa gəlirlər ki, A tərəfi B tərəfinə haqqında danışılan məbləği məqbul zaman içində ödəyəcək. Gələcəkdə tərəflər böyük məbləğdə pul borclarının yiğilmamasına yardımçı olan bu cür maliyyə prosesinin yaranmasına bütün səylərini səfərbər edəcəklər.

Bu cür razılaşmaya nəzarət etmək son dərəcə çətindir, çünkü burada konkret detalların yerini ümumi ştamplar tutur. Burada aydın olmayan nədir?

- Ödənişlər hansı formada və hansı müddətdə olacaq?
- Pulun alınmasını kim təsdiqləyəcək?
- Pulu vaxtında qaytarmayan tərəfi hansı sanksiyalar (məsələn, cərimələr) gözləyir (tutalım, aşan müddət üçün gündəlik təzminat həcmi)?

- Gələcəkdə ödəmələrə kim və necə nəzarət edəcək və yeni pozuntular üçün kim məsuliyyət daşımalıdır?

Göründüyü kimi, konkret işə gəldikdə ştamplar məsələnin həll edilməsində acizdir.

Fərz edək ki, siz sadalanan məqbul üsullardan istifadə edərək yekun razılaşma mətnini tərtib etdiniz. Bəs həmin mətn nələri əhatə etməlidir? İdeal yekun razılaşması - bərabərhüquqlu, qanuni, əməli, ümumi maraqları təmin edən, münaqişə tərəflərinin hamısının razılaşlığı və mediator prosesi çərçivəsində tərəflərin uğurlu əməkdaşlığı sayəsində əldə olunan möhkəm öhdəliklərdir.

Dərhal sual doğur: razılaşmanın nə vaxt möhkəm hesab etmək olar? İş prosesinin gedişində və razılaşma mətnində aşağıdakı tərkib hissələrinin mövcud olduğu halda:

1) Prosedur razılığı. Onun əsas göstəricisi razılaşmanın yerinə yetirilməsinin gedışindən asılı olmayaraq tərəflərin uyğun şəraitlərdəki danışıqlar modelindən istifadə etməyə hazır olmasıdır.

2) Psixoloji razılıq. Danışq iştirakçılarının narazılığının qalmadığı, onların “özlərini yaxşı hiss etdikləri” və “əks halda daha pis olardı” qənaətini dərk etməsi hallarında buna nail olunur.

3) Məhiyyətcə razılaşma. Onun dərəcəsi bütün problemlərin nə dərəcədə münasib həllindən və razılaşmanın formal müddəalarının maraqları nə dərəcədə real təmin etməsindən asılıdır.

Birlikdə işlənilmiş və tərəflərin qəbul etdikləri sənədin imzalanması proseduruna xüsusi diqqət yetirmək lazımdır. Burada tərəflərin əl tutuşması və ya şampan qədəhi qaldırması qarşıdurmanı aradan qaldırdıqlarının və gələcəkdə öz problemlərini əlbir həll etmək niyyətində olduqlarının rəmzi kimi qəbul edilə bilər.

Mediasiya prosesinin sonunda hesabat hazırlanması məqsədə uyğundur. Çünkü vacib olan yalnız əldə edilmiş razılaşma deyil, həm

də prosesin necə getməsi, tərəfdaşların hansı təklifləri verməsi və onların sizin təkliflərə reaksiyasıdır, yekun sənədinə düşməyən, lakin gələcək işlər üçün maraq doğuran təkliflərdir. Hesabat hazırlayarkən bu suallara cavab vermək məqsədə uyğundur:

- mediasiyanın uğuru nədən asılıdır?
- hansı çətinliklər və gözlənilməz hallar ortalığa çıxdı və onların öhdəsindən necə gəlindi?
- prosesə hazırlıq zamanı nə və niyə nəzərə alınmadı?
- mediasiyanın gedişində tərəfdaşların davranışları necə idi?
- mediasiyani aparmağın hansı prinsipləri mümkündür və başqa oxşar vəziyyətlərdə hansı prinsiplərdən istifadə etmək lazımdır?

6-ci mərhələ. Hüquqi prosedur və razılaşmanın təsdiqi

Cox tez-tez olur ki, tərəflər arasındaki münaqişə onların ətrafin-dakıları da əhatə edir, ona görə də qəbul edilən razılaşma və ya planın təsisatlanmasına ehtiyac duyulur. Yəni hüquqi müşayiət və məsul mərhələlər: səlahiyyətli hakimiyət orqanlarının komitə və komissiyaları, icra strukturları, məhkəmələr və s. tərəfindən razılaşmanın təsdiqi (ratifikasiyası) lazım gəlir.

Ona görə də mediator sessiyasında hansı mexanizmlərin qəbul edilən sənədin ratifikasiyasının daha tez və səmərəli təmin edəcəyini, tərəflərin hansı nümayəndələrinin bu işlə məşğul olacağını, buna hansı ehtiyatların tələb olunduğunu müəyyənləşdirmək lazımdır.

7-ci mərhələ. Razılaşmanın yerinə yetirilməsi, ona yenidən baxılması və düzəlişlər.

Tərəflər əldə olunan razılıq əsasında işə başlayandan sonra da vəziyyətin dəyişə biləcəyi təqdirdə həmin razılaşmanın müddəaları-

na yenidən baxıla bilər. Nəhayət, əvvəlcədən nəzərdə tutulmamış (fors-major) şərtlər ortaya çıxa bilər. Əgər tərəflər razılışmanı imzalayarkən fəaliyyət planı ilə məhdudlaşmayaraq yeni görüşlər, razılışmalar və müzakirələr imkanını əvvəlcədən nəzərdə tuturlarsa, bunun bütün bu hallar üçün xeyri olur. Yeni görüşlər irəlidə sadalanan mərhələlərlə mini-sessiya kimi keçirilir. Tərəflərin əvvəlcədən mediator prosesində iştirak etmək təcrübəsi olduğu üçün, yeni sessiyalar birinci ilə müqayisədə əhəmiyyətli dərəcədə az vaxt aparacaq.

Qeyd etmək lazımdır ki, 6-cı və 7-ci mərhələlər tamamilə olmaya da bilər (əgər qəbul edilən razılışma problemi həll edib qurtarırsa və yalnız mediasiya iştirakçılarına aiddirsə) və ya onları vasitəciniň iştirakı olmadan tərəflərin özləri müstəqil apara bilərlər.

MEDIATOR SESSİYALARININ MÜDDƏTİ

Vəziyyətdən asılı olaraq qəbul edilən müvəqqəti bölgü üç əsas varianta ayrılır:

1) *Dövri sessiya*. Bu, mediator prosesinin, necə deyərlər, klassik variantıdır. Bu zaman sessiyalar əvvəlcədən danışılmış vaxt müddətində keçirilir, onun qeyd edilmiş başlanğıçı, sonu və fasılələri olur.

2) *Marafon*. Problemin əhəmiyyətinin böyüklüyündən və iştirakçıların vaxtının məhdudluğundan asılı olaraq mediator sessiyası plan (razılışma) formalaşdırılana və yazıya alınana qədər davam edir.

3) *Böhran sessiyası*. Bəzən çoxlu problemlərin içində təcili çözüm tələb edən böhranlı bir problem olur. Bu halda yeganə və qısa yol budur ki, sessiyanın gedişində digər problemlər qıraqa qoyulur, həmin problemin çözümü hazırlanılır və yalnız onun barəsində qərar qəbul edilir.

Reqlamentləşdirilmiş mediasiya

Fasilitasiyada olduğu kimi, mediasiya da çox vaxt reqlamentləşdirilmiş olur, lakin burada reqlamenləşdirmə daha sərtdir. Nümunə olaraq aşağıdakı sənədi nəzərdən keçirmək olar:

MEDİASIYANIN

KOMMERSİYA QAYDALARI

(Amerika Arbitraj Assosiasiyyası (AAA) tərəfindən qəbul edilmişdir)

Mediasiya mübahisə iştirakçılarının mübahisənin həllinə qərəzsiz şəxsi - mediatoru cəlb etdikləri prosesdir. Mediator mübahisənin çözümü yollarını təklif edə bilər, lakin məsələnin həllini iştirakçıların boynuna qoya bilməz. Əgər iştirakçılar mediatora müraciət etmək istəyirlərsə, onların Amerika Arbitraj Assosiasiyyası tərəfindən hazırlanmış bu Kommersiya Qaydalarına əsaslanmaları lazımdır.

1. İştirakçıların razılılaşması

Tərəflərin öz gələcək mübahisələrində mediatorun iştirakilə danışmaq istədikləri hər dəfə onların bu Qaydaları müqavilənin bir hissəsi saymaları lazımdır.

2. Mediasiyanın təməli

Mübahisənin həll olunmasına mediatorun cəlb edilməsi üçün onun iştirakçıları AAA-ya yazılı tələbnamə göndərməlidirlər.

Əgər mediatorun vəzifələri müqavilədə nəzərdə tutulmamışdırsa, onda iştirakılardan biri mübahisənin həllinə mediator cəlb olunması məqsədilə digər iştirakçıların razılığını almaq üçün AAA-ya xahişlə müraciət edə bilər. AAA belə tələbnamə alarkən mübahisəyə

qoşulmuş tərəflərlə əlaqə saxlayır və mediator cəlb edilməsi üçün onların razılığını almağa çalışır.

3. Mediasiya tələbnaməsi

Mediasiya tələbnaməsinə mübahisənin əsas məqsədi, bütün iştirakçıların və təmsilçilərin adları, ünvanları, telefonları daxil olunmalıdır. Mediasiya təşəbbüsündə olan tərəf AAA-ya tələbnamənin iki nüsxəsini, mübahisə iştirakçılarının hərəsinə isə bir nüsxəsini göndərir.

4. Mediatorun təyin olunması

AAA mediasiya tələbnaməsi alarkən ixtisaslı mediator təyin edir. Tərəflər etiraz etmədiyi halda, bir mediator təyin olunur.

Əgər tələbnamədə konkret mediatorun adı göstərilmişdirse və ya onun təyin olunması metodu müəyyənləşdirilmişdirse, onda bu təyinata və ya metoda əməl etmək lazımdır.

5. Mediator ixtisası

Mediasiya nəticəsində maliyyə və ya digər marağı olan şəxs mübahisənin bütün iştirakçılarının yazılı razılığı olması variantı istisna olunmaqla, mübahisədə mediator kimi iştirak edə bilməz. Potensial mediator təklif qəbul edərkən onun təmənnaları haqqında nəticə çıxarmağa imkan verən bütün şərtləri açmalıdır. AAA bu cür informasiyanı alarkən mediatoru geri çağırır və ya gecikmədən bu barədə mübahisə iştirakçılarına məlumat verir.

Tərəflərin mübahisədə konkret mediatorun iştirakı ilə razılaşmadığı halda AAA başqasını təyin edir.

6. Dəyişiklik

Əgər hər hansı mediator öz vəzifələrini yerinə yetirə bilmirsə,

AAA-nın mübahisənin bütün iştirakçılarının razılığı ilə yeni mediator təyin etmək ixtiyarı var.

7. Təmsilçilik

İstənilən tərəf özünün seçdiyi adamları təqdim edə bilər. Bu adamların adları və ünvanları yazılı şəkildə bütün iştirakçılara və AAA-ya təqdim olunmalıdır.

8. Mediasiyanın tarixi, vaxtı və yeri

Mediator hər görüşün tarixini, vaxtını və yerini müəyyənləşdirir. Mediasiya AAA-nın münasib regional ofisində və ya bütün iştirakçılar üçün məqbul olan digər istənilən yerdə keçirilə bilər.

9. Mübahisə probleminin müəyyənləşdirilməsi

Birinci görüşdən sonra 10 gün müddətində hər bir tərəf mediatora çözülməsi lazımlı olan mübahisə barədə öz mövqeyini göstərməklə memorandum təqdim etməlidir. Mediatorun razılığı ilə tərəflər bir-birlərinin memorandumları ilə qarşılıqlı şəkildə tanış ola bilərlər. Birinci görüş vaxtı iştirakçılar mediatora problemin mahiyyətini başa düşməsi üçün zəruri olan bütün informasiyani verirlər. Mediatorun tərəflərdən əlavə məlumat almaq ixtiyarı var.

10. Mediatorun səlahiyyəti

Mediatorun məsələnin çözümünü iştirakçıların boynuna qoymağə ixtiyarı yoxdur, lakin o, iştirakçılara məqbul nəticəyə nail olmaqdə kömək edə bilər. Mediator iştirakçıların ümumi və ayrı-ayrı yiğincalarını keçirir və onlara problemin çözümü barədə yazılı və şifahi təkliflər verir. Mübahisənin xüsusi aspektlərini dəqiqləşdirmək məqsədilə mediatorun məsləhət üçün ekspertə müraciət etməyə ixtiyarı var. Mübahisəli məsələ həll olunduqda və ya mediasiyanın gələcək cəhdlərinin iştirakçılar arasın-

da mübahisənin çözümünə imkan verməyəcəyi aydın olduqda mediatorun mediasiyani qurtarmaq səlahiyyəti var.

11. Qapalılıq

Bütün mediator sessiyaları qapalı səciyyə daşıyır, onlarda yalnız tərəflər özləri və ya onların təmsilçiləri iştirak edə bilərlər. Digər şəxslər yalnız tərəflərin icazəsi və mediatorun razılığı ilə cəlb oluna bilər.

12. Gizlilik

Mediasiya prosesində iştirakçıların və ya digər şəxslərin mediatora verdikləri informasiya mediator tərəfindən yayılınca bilməz. Mediatorun aldığı bütün yazılar, məruzələr və ya digər sənədlər gizli olmalıdır. Bütün istənilən digər araşdırmalarda mediator bu yazıları aşkarlamağa məcbur edilə bilməz. İştirakçılar da mediasianın gizliliyini gözləyirlər. Onlar müxtəlif məhkəmə təhqiqatlarında dəlil olaraq:

- a) qarşı tərəfin mübahisənin nizamlanmasına aid olan müəyyən baxış və təkliflərini;
- b) mediasiya prosesində qarşı tərəfin etdiyi etirafları;
- v) mediatorun təklif və baxışlarını;
- q) problemin çözümü üçün mediator tərəfindən irəli sürülmüş təklifin qəbul edilməsinə hazırlıqlığı göstərən faktları təqdim edə bilməzlər.

13. Mediasianın gedişi zamanı stenoqrafik yazılar aparmaq olmaz.

14. Mediasianın bitməsi

Mediasiya bitməlidir:

- a) tərəflər arasında razılaşmanın bağlanması ilə;
- b) mediatorun gələcək mediasiya cəhdlərinin mənasız olmasını təsdiq edən yazılı bəyannaməsi ilə;

- v) tərəflərin və ya mediasiya prosesinin qurtarmasını təsdiq edən tərəfin yazılı bəyannaməsi ilə.

15. Məsuliyyətin götürülməsi

Nə AAA, nə də konkret mediator barəsində mediasiya aparılmış problemlə bağlı məhkəmə gedisində iştirak etməməlidirlər.

Nə AAA, nə də konkret mediator Qaydalar əsasında aparılmış mediasiya ilə bağlı fəaliyyətə görə hər hansı tərəf qarşısında məsuliyyət daşımir.

16. Qaydaların aydınlaşdırılması və qəbulu

Mediator bu qaydaların yalnız onun vəzifələrinə və məsuliyyətinə aid olan hissələrini aydınlaşdırmalı və tətbiq etməlidir. Qaydaların digər müddəaları AAA tərəfindən təmin və tətbiq olunur.

17. Xərclər

Hər hansı tərəfin şahidlərinin xərclərini onları şahidliyə cəlb edən tərəf ödəyir. Səfər xərclərini, AAA nümayəndələrinin və ekspertlərinin haqları da daxil olmaqla mediasiyanın bütün digər xərclərini mübahisə edən tərəflər bərabər ödəməlidirlər.

PABLİK RİLEYŞNZ

XİDMƏTİ

ƏMƏKDAŞLARI

ÜÇÜN

TÖVSIYƏLƏR

İLKİN MƏKTUB

Əksər jurnalist və müxbirlər sizin xahişinizlə öz məqalələrin-də əhatə edəcəkləri fikir və mövzunu aydınlaşdırın məktub göndərməyinizi sizdən təkidlə tələb edəcəklər. Bu məktub - ona “tanışlıq məktubu” deyək - elə tərtib edilməlidir ki, medyanın diqqətini sizin fikrinizə cəlb edə bilsin. Yaxşı “tanışlıq məktubu” mətbuat üçün maraq doğurmaqla bərabər, oxucuya ilkin məlumat və müsahibə üçün istiqamət, yeni fikirlərə qanad verməlidir. Bu amillər mövzunun oxucular tərəfindən asanlıqla başa düşülməsinə kömək edəcəkdir.

MƏZMUN HAQQINDA FİKİRLƏŞ

- Mətbuat üçün maraq doğuran amilləri yaxşı izah edə bilmək üçün mövzunu və ya materialı tam başa düşdüyüüzə əmin olun.
- İnforsasiya vasitəsini müəyyənləşdirin və onların maraqlarını nəzərə alın. Düzgün redaktor seçdiyinizə əmin olun.
- Redaktor, müxbir və ya müsahibə götürənlərə zəng edin, lazımlı gələrsə, əvvəlcə şifahi şərh verin, bildirin ki, əlavə məktub göndərəcəksiniz.
- Yazıya maraq çəkən məlumatlar daxil etmək lazımdır.
- Rəqabət aparan qəzələr varsa, bu üsulla onlardan birinə, yaxud digərinə məqalə yazdı m.
- Məktubu alacaq şəxsin ad-familiyasını, vəzifəsini və ünvanını də-

qıq yazın. Məktubu kimə ünvanladığınızı yaddan çıxarmayın, öz qeydlərinizi nəzərə çatdırmaqla oxucunun marağını artırın.

- Oxucunu dərhal ələ almaq üçün “qarmaq“ atın, yəni diqqət çəkən söz və ifadələr işlədin. Bu “qarmaq“ oxucunun eşitmək istədiyi bir xəbər ola bilər.
- Peşəkar və səmimi bir dillə yazın. Məktublar qısa, məzmunlu və dolğun olmalıdır.
- Məktubunuza yola salandan sonra, gələcək əlaqələr barədə düşünnün. İşinizə davam edin, inamlı olun.
- “Qeyri-adi, fantastik, əla, xariqüladə” kimi təyinlərdən qaçın.

XÜSUSİ HALLARI NƏZƏRƏ ALIN

Haqqında danışdığınız obyektin ən maraqlı cəhətini seçin, birinci cümləni onuna başlayın. Əgər siz sorğunun nəticələri barədə, yaxud müsahibə götürdüyünüz şəxs haqqında söhbət açırsınızsa, oxucuları hərəkətə gətirən giriş verin. Bu giriş sual formasında da ola bilər. Misal üçün, “Kişilərin 97 faizi vəfəsizdir?”, “Ətrafdə baş verənlərdən xəbəriniz varmı?”, “İdman şərhçilərinin bazarı kasaddır?”. Və ya yaxud “Yəni redaktoların 93 faizi belədir?..”

- Birinci cümlədəki fikri faktlarla, şərhlərlə və ya girişlə dərinləşdirin.
- Sonra qısa və canlı bir dillə fikrinizin mahiyyətini açıqlayın.
- Müüm cəhətləri nəzərə çarpdırmaq üçün sətirbaşı nöqtə və abzaslardan istifadə edin. Məqsədiniz aydın olsun; müsahibə üçün obyektin razılığını alın, mövzunu ətraflı öyrənmək üçün mümkün olan hər şeyi edin.

- Məktubunuzu dönə-dönə oxuyub redaktə edin. Yadınızda saxlayın ki, məktub qısa olmalıdır, yaxşı olar ki, bir səhifədən artıq olmasın. Yazdıqdan sonra yenidən əvvələ qayıdın. Lüzumsuz məlumatları çıxarıın.
- Kiminlə, nə vaxt və necə telefon əlaqəsi saxlamaq barədə fikirləşin.
- Qəzət redaktorlarına və səhər qəzeti müxbirlərinə səhər saat on radələrində zəng edin. Radio və televiziya əməkdaşlarının iş vaxtı başqa cărdür. Onlara nə vaxt zəng etmək uyğun olduğunu öyrənin, efir vaxtı zəng etməyin.

SUALLAR VƏ CAVABLAR

Sual və cavab (S. və C.) mövzunun başa düşülməsinə kömək edir. Burada redaktorun bəyan edəcəyi, verə biləcəyi suallar gözlənilir; bu, cavab və izahlarla təmin edilir. Əksər hallarda bundan sonra mətbuat üçün mürəkkəb açıqlamalar verilir və bu da müntəzəm olaraq mətbuat üçün suallar tərtib edən şəxsə kömək etmək məqsədilə təşkilat daxilində həmin sualları paylamağa səmərəli bir vasitədir.

Bəzən bu sual və cavablardan radio və televiziya verilişlərinin aparıcılarını maraqlandırmaq və verilişin ictimai maraq dairəsini dərinləşdirmək və genişləndirmək üçün istifadə edilir. Səmərəli sual və cavabın açarı ictimaiyyətin nə istədiyini öyrənmək üçün düzgün tədqiqatlar aparmaqdır.

YAZMAĞI QƏRARA ALIN

- Bu ünsiyət formasından aşağıdakı hallarda istifadə edin:
- Müsahibə götürənə ümumi maraqları doğuran suallar təklif edin.
- Əsər müəlliflərinə və mühazirələrin aparılmasına kömək edin.
- Jurnalistlərin marağını stimullaşdırın.
- Mətbuat üçün mürəkkəb açıqlamaları sadələşdirin və ümumi maraqlara toxunun.

MƏZMUN HAQQINDA FİKİRLƏŞİN

- Marağı cəlb etmək üçün fikir doğuran başlıqlar işlədin.
- Mövzu üzrə verilə biləcəyi ehtimal olunan suallar hazırlayın.
- Məsələn, kompüter istehsalı və satışına aid aşağıdakı sualları hazırlanmaq olar:
 - Fəaliyyətinizi səmərəli qurmaq üçün kompüter hansı faydalı xidmətlər göstərə bilər?
 - O, nə vaxt daxili istifadə üçün işlədilə bilər?
 - Yaşadığımız ərazidə onu haradan almaq olar?
 - Onu asanlıqla necə idarə etmək olar?
 - Qiyməti neçəyə olar?
 - Rəqabətli məhsul istehsal edən digər şirkətlər də varmı?
 - Şirkətin birinci ildə satış layihəsi hansılardır?
 - Bu məhsul nə qədər vaxta hazırlanır?
 - Bu, istehlakçıların yaşayışını necə yaxşılaşdıracaq?
 - Müsahibə götürüləcək adamlar üçün sualların cavabını qısa, lakin əhatəli yazın.

Əmin olun ki, informasiya vasitəsinə təqdim etməmişdən əv-

vəl, sizdə təşkilat tərəfindən rəsmi surətdə təsdiq edilmiş suallar və cavablar var.

SƏHV XƏBƏRLƏRİ ÇIXARIN

- Mənaları çətin başa düşülən texniki terminlərdən qaçın.
- Jarqon sözlərdən istifadə etmeyin.

XÜSUSİ VƏZİYYƏTLƏRİ NƏZƏRƏ ALIN

Müsahibə verəcək şəxsin müsahibəyə hazır olmasına əmin olun. Onlarla məşq edin.

FORMA SEÇİN

Suallar və cavablar mətbuat üçün açıqlama ilə bərabər göndərilərsə, iki sənədin tərtibatı bir-birinə uyğun olmalıdır. Bu, bir-biri ilə uyğun və yaxud da əlaqəli eyni formatda və eyni şriftlə yazılmış məktub şəklində də ola bilər. Maraq yaratmaq üçün bir çox digər formalar da işlədilə bilər. Misal üçün, sualları rəngarəng formada nəşr edilmiş böyük ölçülü açıqçalarda da yazmaq olar.

TƏRCÜMEYİ-HAL

Tərcümeyi-hal və ya bioqrafiya - fiziki şəxs haqqında məlumat vermək üçün tərtib edilmiş tanıcıçı yazı nümunəsidir. Burada iki forma daha çox işlənilir. Birincisi qəzet və ya jurnalistika üsuludur. Bu

sadə, yaxud əhatəli ola bilər. İkinci forma isə xasiyyətnamədir. Burada tərcümeyi-hal təqdim edən şəxsin peşə yönümünə, iş təcrübəsinə aid geniş məlumat verilir.

Hər iki formaya faktlar toplusu və xronologiya əlavə oluna bilər.

YAZMAĞI QƏRARA ALARKƏN

Bunlardan istifadə edin:

- Medianın maraqlandıran səciyyəvi məsələlərdən;
- Tərcümeyi-hal sahibinin müəllifi olduğu kitabdan.
- Məntiqi gündəlik hazırlayın.
- Müqəddiməni əmr formasında yazın.
- İdeyalarınızı aydınlaşdırın.
- Cümlə quruluşunu və dili sadələşdirin.
- Məntiqi aydınlıq və hərtərəfli əhatəliliyin təmin olunduğuuna əmin olun.
- İnsani baxımdan maraq doğuran faktları əlavə edin.
- Ardıcılıq və zaman uzlaşması yoxlanmalıdır.
- Yazdıqlarınızı dönə-dönə redaktə edin.
- Redaktədən sonra bir də oxuyun.

QƏZET ÜÇÜN TƏRCÜMEYİ-HAL

- Adı, vəzifəsi və nailiyyətləri daha uyğun gələn şəxsin müəyyən-ləşdirilməsini açıqlayın.
- Tərcümeyi-hal sahibinin nailiyyət, vəzifə və fəaliyyəti ümumi-ləşdirilməlidir.

- Təhsil və ixtisası göstərilməlidir.
- Ailə vəziyyəti, uşaqları, elmi dərəcəsi və s. vəziyyətləri açıqlanmalıdır.
- Xasiyyətnamə tipli tərcümeyi-hal üçün sərbəst yazı üslubundan daha çox, jurnal məqaləsi stilindən istifadə edin.
- İnsanı baxımdan maraq doğuran təfsilatları əlavə edin.
- Tərcümeyi-hal sahibindən sitat daxil edin.

BƏKRAUNDƏ - ƏLAVƏ MƏLUMATLAR

Bəkraundə - məhsul, yer və təşkilatlar haqqında müvafiq və əhatəli məlumat verir. Bu məlumat bir səhifədə yerləşdirilməlidir.

MƏZMUN HAQQINDA FİKİRLƏŞİN

- Cümlələri indiki zamanda işlədin.
- Məlumatın tamlığına əmin olun.

Abzaları bu qayda üzrə tərtib edin:

- 1-ci abzasda ən mühüm informasiyanı elan edin.
- 2-ci abzasda elan olunmuş informasiyanın əhatə dairəsini genişləndirin və onu faktlarla dərinləşdirin.
- 3-cü abzasda baş verən hadisənin inkişaf mərhələlərini, göstərilən fəaliyyətləri və əməliyyatları ümumiləşdirin.
- 4-cü abzasda məqsəd və məramı göstərin, yeni sahələr, axtarışlar və inkişaf da daxil olmaqla təşkilatın fəlsəfəsini əhatə edin.

- 5-ci abzasda ofisin filialları, sayı və yerini göstərən məlumatlar da daxil olmaqla nəticə verin.
- Yazdıqlarınızı redaktə edin.
- Redaktədən sonra mətni oxumağı unutmayın.

FAKTLAR TOPLUSU

Jurnalistləri maraqlandıran məlumatları onlara tez çatdırmaq üçün faktlar toplusu əhatə etdiyi mövzulara müvafiq olaraq ayrı-ayrı məlumatlara bölünür. Əksər hallarda da mətbuat üçün mürəkkəb açıqlamalara və ya mətbuat konfransından əvvəl paylanan mətbuat dəstini nə əlavə edilir.

YAZMAĞI QƏRARA ALIN

Faktlar toplusundan material hazırlayarkən və mətbuat üçün açıqlama verərkən istifadə edin.

MƏZMUN HAQQINDA FİKİRLƏŞİN

- Əhatəli icmal hazırlayın.
- İşçilərin, əsas məsul şəxslərin adını, familiyasını, ünvanını, işinin məzmununu əhatə edən faktlar toplusu hazırlayıın.
- Şəhərin xarici qonaqlarına təqdim etmək üçün hazırlanan faktlar toplusuna tarix, dil, milli xüsusiyyətlər, yerli hökumət, iqlim, mehmanxanalar, yiğincəq və iclas keçirmək üçün müvafiq obyektlər, görməli yer və hadisələr daxil edilməlidir. Həmçinin adət, geyim, rəsmi

qaydalar, viza, hətta peyvənd haqqında məlumat da daxil edilməlidir.

- Cümlələr aydın və yiğcam olmalıdır.

BİBLİOQRAFIYA

Biblioqrafiya tərcümeyi-hala və ya bakraundəyə edilən faydalı bir əlavədir. Biblioqrafiyaya nəşr edilən kitab və məqalələrin siyahısı daxil edilir. Bu əlavə, mətbuat dəstinin bir hissəsi olanda və ya mətbuat açıqlamasına əlavə edildikdə jurnalist, redaktor, yaxud sorğu aparın şəxs özünə lazım olan əlavə məlumatı tezliklə əldə edə bilir.

İCTİMAİ XİDMƏT ELANLARI

Press-reliz, yaxud mətbuat üçün açıqlama nəşr üçün hazırlanır, ictimai xidmət elanları isə efir üçün nəzərdə tutulur.

Bu, hadisələr və ya məhsullar haqqında məlumatın yayılması üçün bir vasitədir. Hər bir ölkənin müvafiq qurumları radio və televiziya kanallarından ictimaiyyətin maraqlarına xidmət etməyi tələb edir. Onların bir vəzifəsi də gəlir gətirməyən ictimai səciyyəli hadisələr haqqında elanların efirə verilməsidir. Ayrı-ayrı təşkilatların sponsorluğu ilə yaranan bu hadisələr barədə məlumat, adətən, 10 saniyədən 60 saniyəyə qədər davam edən elan və ya ssenari şəklində yazılır, radio və televiziya kanallarına təqdim olunur. Bunlar hazır kassetdə də verilə bilər.

YAZMAĞI QƏRARA ALARKƏN

- Əhalinin sağlamlığı ilə bağlı müzakirələrdən;
- Sağlamlıq, təhlükəsizlik və yaxud məhsullarla bağlı yeniliklərdən istifadə edin.

MƏZMUN HAQQINDA FİKİRLƏŞİN

- Dirləyicilərin, yaxud tamاشıcıların diqqətini cəlb edə biləcək açıqlama yazın.
- Fəaliyyət ifadə edən qısa nəqli cümlələr işlədin.
- Fakta əsaslanın.
- Şəkil, audio-maqnitofon, video maqnitofon və yaxud da müsahibə üçün mümkün olan avadanlığın siyahısını tutun.
- Müsahibə götürülməsi mümkün olan tanınmış və yaxud səlahiyyətli orqanların siyahısını tutun.
- Efir üçün ssenari yazıklärən görüntülü və şifahi məlumatı əks etdirən ssenari yazmalısınız və buraya yekun materialı necə hazırlanmaq barədə tövsiyyələr daxil olmalıdır. Öz ideyanızı efirdə necə görmək istədiyinizi bildirin.
- İstehlakçının nöqtəyi-nəzəri və yaxud cari xəbərin təfərrüatları baxımından mövzu ümumi ictimai maraqları doğurmalıdır.
- Ciddi xəbər baş verən hadisələrə, mülayim xəbər isə əyləncəli mövzu və əlamətdar tarixilərin qeyd olunmasına əsaslanır.
- Siz əvvəlcədən bunları nəzərə almalısınız.
- Radio və televiziya rejissorlarına zəng edərək ideyanız haqqında qısa məlumat vermək yaxşı olardı. Əmin olmalısınız ki, siz 15-20 dəqiqə müddətində maraqlı fikirlər söyləmişiniz, onun diqqətini

cəlb edə bilmisiniz. Bunu kütləvi informasiya vasitələrinin birinə təqdim edin.

İctimai xidmət elanları bu mövzularda seçilə bilər:

1. Təbii fəlakət və ya böhranlar;
2. Sağlamlıq, tibb və ya təhlükəsizlik;
3. Xalqa fayda gətirən iqtisadiyyat;
4. İctimaiyyət üçün faydalı iş görən adamlar haqqında oçerk;
5. Yumor və ya maraqlı əhvalatlar.

XÜSUSİ VƏZİYYƏTLƏRİ NƏZƏRƏ ALIN

Məlumat və ya hadisəni maraqlı göstərmək üçün üsullar təklif edin. Film, audio yazıları və ya müsahibə ilə əlaqədar ideyalar təklif edin. Əgər ssenari yazırısınızsa, standart qısaltmalardan istifadə edin.

BEYNƏLXALQ

"PABLİK RİLEYSNZ"

ASSOSİASIYALARI

VƏ PESİ

DAVRANISI

KODEKSİ

BEYNƏLXALQ “PABLİK RİLEYŞNZ” ASSOSIASİYASI - İPRA (IPRA)

Beynəlxalq Pablik Rileyşnz Aassosiasiyanın konsepsiyası 1949-cu ilin noyabrında, iki holland və dörd ingilis PR əməkdaşının öz fəaliyyətlərini müzakirə etdikləri yığıncaqda ortaya gəldi. Onlar müzakirə zamanı müxtəlif ölkələrdə PR sahəsində işlərin səviyyəsinin yüksəldilməsi, peşəkarlığın artırılmasını diqqət mərkəzində saxlayan və PR-də çalışan bir beynəlxalq təşkilatın yaradılması fikrinə gəldilər.

Londondakı bu görüşün nəticəsi olaraq Böyük Britaniyada, Hollandiyada, Fransada, Norveçdə və ABŞ-da PR sahəsində işləyən firmaların rəhbərlərindən ibarət bir qrup Hollandiya Krallığı Beynəlxalq Ticarət Yarmarkasının və Hollandiya PR cəmiyyətinin himayəsi ilə 1950-ci ilin martında Hollandiyada bir araya gəldilər.

Müzakirələrdən sonra tərəfdaşlar öz peşələri üzrə ixtisas hazırlığının və etik normaların yüksəldilməsi zərurətini dərk edərək, eləcə də öz işlərindən irəli gələn vəzifələri və beynəlxalq informasiya mübadiləsinin və kooperasiyasının dəyərlərini aydın başa düşərək Müvəqqəti beynəlxalq komitə yaradılmasının zəruriliyi barədə bəyannamə qəbul etdilər ki, həmin komitənin də məqsədi bu cür mübadilələrin və əməkdaşlığın inkişaf etdirilməsi, son nəticədə isə Beynəlxalq PR assosiasiyanın təsis olunması idi.

Müvəqqəti Beynəlxalq Komitə yaradıldı və növbəti beş il müddətində İngiltərədə onun Britaniya PR İnstitutunun (İPR) illik konfransları ilə eyni vaxtda daimi yığıncaqları keçirildi. Bu görüşlərdə Fransanın, Böyük Britaniyanın, Hollandianın, Norveçin və İsveçin nümayəndələri,

bəzi vaxtlar isə Avstraliyadan, Belçikadan, Kanadadan, Finlandiyadan, İtaliyadan və İsvəçrədən olan müşahidəçilər iştirak edirdilər.

Beynəlxalq PR Assosiasiysi (IPRA) 1955-ci il mayın 1-də Londonda yaradılmışdır. Elə həmin vaxt onun Nizamnaməsi rəsmən qəbul edilmiş və İPRA Şurası seçilmişdir.

Bu gün İPRA PR təlimi, etikası və təcrübəsi sahəsində yüksək normaların inkişafında katalizator rolu oynayan ümumdünya peşəkarlar təşkilatıdır. Assosiasiya dünyanın müxtəlif yerlərində öz görüşlərini keçirmək və materiallarını yaymaqla PR sahəsində biliklərin gələcək inkişafına, müxtəlif formaların, metodların və iş üslublarının başa düşülməsinə stimul verir. PR üzrə hər Ümumdünya konqresindən (üç ildə bir dəfə keçirilir) sonra cari mövzu üzrə, məsələn “PR və təbliğat - dəyərlərin müqayisəsi”, “İnformasiya cəmiyyəti” və s. İPRA özünün “qızıl məruzəsini” nəşr edir.

Assosiasiya BMT-nin İqtisadi və Sosial şurasının məşvərətçisi sıfəti ilə 1964-cü ildə BMT tərəfindən rəsmi tanımlanmışdır. İndi o həm də “qarşılıqlı məlumatlandırma münasibətləri kateqoriyasında” qeyri-hökumət təşkilatı kimi YUNESKO tərəfindən tanımlanmışdır.

İPRA-ya üzvlük PR sahəsində ən azı beş il fəaliyyət göstərən və yüksək peşəkarlıq səriştəsi olan şəxslərdən ötrü açıqdır. Bütün üzvlər fərdi qaydada seçilir. 65 müxtəlif ölkədən 800 üzvü olmaqla İPRA PR və ona yaxın sahələrdə yüksək ixtisas peşəkarlığını, səriştəliliyi və təcrübəni birləşdirən əvəzsiz beynəlxalq təşkilat kimi fəaliyyət göstərməkdədir. İPRA PR sahəsində ayrı-ayrı əməkdaşların assosiasiysi olsa belə, o, milli PR assosiasiyları və regional federasiyalara səhər təmasda işləyir.

**BEYNƏLXALQ ASSOSİASIYANIN İCTİMAİYYƏTLƏ
ƏLAQƏLƏR ÜZRƏ PEŞƏKAR DAVRANIŞ KODEKSİ
(IPRA KODEKSİ)**

*(1961-ci ilin mayında Beynəlxalq PR assosiasiysi (IPRA) tərəfindən onun
Baş Assambleyasında qəbul edilmişdir və Assosiasiyanın bütün üzvləri
üçün məcburidir)*

A. Şəxsi vicdan və peşə vicdanı

Şəxsi vicdan anlayışı olaraq yüksək əxlaqi normaların və yüksək nüfuzun saxlanılmasını başa düşəcək qəbul edilmişdir. Peşə vicdanı anlayışı olaraq Konstitusiyaya və qaydalara, xüsusilə də IPRA tərəfindən qəbul olunmuş bu Kodeksə riayət olunması başa düşülür.

B. Müştərilərlə və qulluqçularla münasibətlər

1. IPRA-nın hər bir üzvünün başlıca vəzifəsi sabiq, yaxud hazırlı müştərilər və qulluqçularla vicdanlı münasibətlərin saxlanılmasıdır.
2. IPRA üzvü bütün maraqlı tərəflərin razılığı olmadan münaqışə edən, yaxud rəqabət aparan tərəflərdən hansısa birinin tərəfini saxlama-mahdrı.
3. IPRA üzvü ona indiki və ya sabiq müştərilərin, yaxud qulluqçuların etibar elədiyi məxfi informasiyaların gizliliyini qorumağa borcludur.
4. IPRA üzvü müştərilərin və ya IPRA-nın başqa üzvlərinin icarəçi-lərinin ləyaqətinə toxunan metodlardan istifadə etməməlidir.
5. Müştəri, yaxud icarəçi qarşısında öz vəzifələrini yerinə yetirər-kən IPRA üzvü kimdən olur-olsun qonorar, komission faizi və ya qiymətli haqqın növlərini qəbul etməməlidir.
6. IPRA üzvü potensial müştəriyə və ya icarəciyə onun qonorarının, yaxud digər haqqının müəyyən nəticələrin əldə olunmasından

asılı olmasını təklif etməməlidir; o bu məqsədlə heç bir razılaşmaya girə bilməz.

C. İctimaiyyət və KİV-lə əlaqələr

1. İPRA üzvü öz peşə fəaliyyətini cəmiyyətin maraqlarına uyğun və şəxsiyyətin ləyaqətinə tam hörmətlə həyata keçirməlidir.
2. İPRA üzvü KİV-in nüfuzuna xələl gətirə biləcək meylə imkan verən heç bir fəaliyyətlə məşğul olmamalıdır.
3. İPRA üzvü bütün şəraitlərdə özünün işlədiyi təşkilat barədə hərərəfli və düzgün məlumat verməlidir.
4. İPRA üzvü üzdə hər hansı rəsmi tanınma məqsədinə xidmət etmək iqtidarında olan, əslində isə əlahiddə gizliliyə və başqa üzvün, onun müştəri və icarəçisinin maraqlarına xidmət edən heç bir təşkilat yarada bilməz; o həmçinin bu cür maraqlardan və ya hər hansı bu tipli təşkilatlardan mənfəət götürə bilməz.

Ç. Həmkarlarla münasibətlər

1. İPRA üzvü başqa İPRA üzvünün peşə nüfuzuna və ya işinə məqsədli şəkildə ziyan vurmamalıdır. Bununla belə, əgər İPRA üzvünün əlində başqa üzvün qeyri-etik davranışında günahkar olması və ya qanunsuz, yaxud düzgün olmayan fəaliyyətlə məşğul olması və bu Kodeksi pozması barədə sübut varsa, o həmin informasiyanı İPRA Şurasına təqdim etməlidir.
2. İPRA üzvü başqa İPRA üzvünü işdə icarəçi və ya müştəri ilə əvəz etməyə can atmamalıdır.
3. İPRA üzvü başqa üzvlərlə bu Kodeksin müddəalarına riayət edərək və onu yerinə yetirərək əməkdaşlıq etməlidir.

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ÜZRƏ AVROPA KONFRANSI - SERP (CERP)

SERP Avropa Peşəkar Assosiasiyanın və onların üzvlərinin maraqlarını ifadə etmək məqsədilə 1959-cu ildə meydana gəlmışdır. O vaxtdan bəri Konfederasiya əlaqələr, bilik və təcrübə mübadiləsi, peşəkar və etik normaların işlənib hazırlanması forumuna çevrilmişdir. SERP tərəfindən 1989-cu ildə yaradılmış fərdi Pablik-Rileyşnçilər təşkilatları (SERP-məsləhətçilər, SERP-təhsil və SERP-profi) öz kurs və seminarlarını fəal şəkildə aparmaqdadırlar. Konfederasiya Avropa əməkdaşlığı ölkələrində və yeni yaranmış demokratik ölkələrdə təhsilə və yeni peşəkar assosiasiyanın inkişafına böyük diqqət ayırrı.

SERP-in Avropa Şurasında, YUNESKO-da məşvərətçi statusu var və Avropa komissiyasının dəstəyini alır.

1997-ci ilin iyununda Helsinkidə SERP-in Baş Assambleyasında ictimaiyyətlə əlaqələr üzrə Rusiya assosiasiyası (İƏRA) Konfederasiya üzvlüyünə qəbul edilmişdir.

1999-cu ildə SERP 22 min mütəxəssisi təmsil edən və Avropanın PR fəaliyyətinin bütün spektrlərini əhatə edən 26 milli PR assosiasiyasını özündə birləşdirirdi.

LİSSABON KODEKSİ (PR SAHƏSİNDƏ AVROPA PEŞƏ DAVRANIŞI KODEKSİ - SERP KODEKSİ)

(Avropa PR konfederasiyasının (SERP) Baş assambleyası tərəfindən 1987-ci ilin aprelində Lissabonda qəbul olunmuş və 1989-cu ilin mayında əlavələr edilmişdir)

1 HİSSƏ. PR əməkdaşlarının bu Kodekslə üzərlərinə qoyulan peşə ixtisasının meyar və normaları

Maddə 1 Milli assosiasiyanın həmin assosiasiyanın qaydalarına əsasən qəbul edilmiş hər bir peşəkar üzvü PR sahəsinin bu Kodekslə müəyyənləşdirilənləri yerinə yetirməyə borclu olan praktik əməkdaşı sayılır.

II HİSSƏ. Ümumi peşəkarlıq vəzifələri

Maddə 2 Praktik PR əməkdaşı öz fəaliyyətində Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn prinsiplərə, xüsusi silə də şəxsiyyətin informasiya almaq hüquqlarının həyata keçməsinə imkan verən söz və mətbuat azadlığı prinsiplərinə hörmətlə yanaşmağa borcludur. Bununla da o, cəmiyyətin maraqlarına uyğun olaraq fəaliyyət göstərməyə və şəxsiyyətin şərəf və ləyaqətinə ziyan gətirməməyə borcludur.

Maddə 3 Praktik PR əməkdaşı öz fəaliyyətində düzgünlük, intellekt və loyallıq göstərməlidir. O cümlədən o, özünün yalan saydığı, yaxud çəşqinqılıq yarada biləcək informasiyalardan və şərhlərdən istifadə etməməlidir. Bununla da o ehtiyatlı olmalıdır ki, bu Kodekslə bir araya siğmayan, hətta təsadüfi iş formalarından və metodlarından kənar olsun.

Maddə 4 PR sahəsində göstərilən bütün fəaliyyətlər açıq aparılmalı, asan başa düşülməli, hansı mənşədən gəldiyi aydın görünməli və üçüncü tərəfi çəşqinqılığa gətirib çıxarmağa meylli olmamalıdır.

Maddə 5 Digər ixtisasların və ictimaiyyətlə əlaqələrin başqa sahə-

lərinin nümayəndələri ilə qarşılıqlı münasibətlərində praktik PR əməkdaşı həmin peşə və məşğuliyyət sahəsində qəbul edilmiş qayda və təcrübəyə özünün mənsub olduğu peşə etikası ilə bir araya siğışan dərəcədə hörmətlə yanaşmalıdır.

Praktik PR əməkdaşı işlədiyi ölkədə qüvvədə olan milli peşə davranışını kodeksinə və qanuna hörmətlə yanaşmalı, həmçinin özünü təbliğdən çəkinməlidir.

III HİSSƏ. Xüsusi peşə vəzifələri

Müştərilərə və icarəçilərə münasibətdə

Maddə 6 Praktik PR əməkdaşı maraqlı müştərilərin və ya icarəçilərin özlərinin razılığı olmadan münaqişə edən tərəflərin maraqlarını təmsil etməyəcəkdir.

Maddə 7 Praktik PR əməkdaşı öz fəaliyyətində tam məxfiliyə riayət etməlidir. O, peşə sirrinə riayət etməli, xüsusilə də əgər buna hüququ yoxdursa, özünün keçmiş, indiki və ya gələcək müştərilərindən və ya icarəçilərindən aldığı heç bir məxfi məlumatı yaymamalıdır.

Maddə 8 Praktik PR əməkdaşı öz müştəri və icarəçisinin maraqlarına zidd olan hər hansı hüquqi məsələni və maraqları mümkün qədər tez hamiya bildirməlidir.

Maddə 9 PR əməkdaşı özünün maliyyə, kommersiya və ya digər hüquq və maraqları olan hər hər hansı firma və təşkilatın

xidmətlərini müştəri və ya icarəcisinə özünün bu cür hüquq və maraqları barədə əvvəlcədən məlumat vermədən məsləhət görə bilməz.

Maddə 10 PR əməkdaşı müştəri və ya icarəçi ilə əməkdaşın hər hansı kəmiyyət nəticələri barədə zəmanət verdiyi müqavilə bağlaya bilməz.

Maddə 11 PR əməkdaşı öz xidmətlərinə görə mükafatlandırma yalnız əmək haqqı və ya qonorar formasında qəbul edə bilər, lakin heç vaxt haqqı və ya digər maddi mükafatlandırma peşəkarlıq nəticələrindən asılı olaraq qəbul edə bilməz.

Maddə 12 PR əməkdaşı müştəri və ya icarəçi ilə razılaşdırma hallarından savayı, öz müştərisinə və icarəcisinə göstərdiyi xidmət üçün mükafatlandırma üçüncü tərəfdən - məsələn, güzəşt şəklində, malların komission faizi, yaxud ödənilməsi, həmçinin natural şəkildə qəbul edə bilməz.

Maddə 13 Əgər PR üzrə tapşırığın yerinə yetirilməsi peşə davranışını qaydalarının ciddi şəkildə pozulmasına gətirib çıxarsa və ya bu Kodeksin prinsipləri ilə ziddiyət yaradan fəaliyyət və davranışsı nəzərdə tutarsa, praktik PR əməkdaşı dərhal bu barədə öz müştərisini və ya icarəcisi xəbərdar etmək üçün addımlar atmalıdır, eləcə də özündən asılı olan bütün işləri görməlidir ki, müştərisini və ya icarəcisini Kodeksin tələblərinə hörmət etməyə inandırıa bilsin. Əgər müştəri və ya icarəçi özünün niyyətlərinə çatmaq üçün

inad göstərərsə, PR əməkdaşı bununla belə, gözlənilən nəticələrdən asılı olmayaraq Kodeksə riayət etməlidir.

İctimai fikrə və kütləvi informasiya vasitələrinə münasibətdə

Maddə 14 Bu Kodeksin ruhu və əvvəlki, xüsusilə də 2, 3, 4 və 5-ci maddələrində ifadə edilmiş qaydalar praktik PR əməkdaşının informasiya hüququna riayət olunması barədə və bundan da əlavə, onun professional məxfilik çərçivəsində informasiya vermək vəzifəsi barədə daimi qayğını nəzərdə tutur. Qaydalar həmçinin KİV-in hüquqlarına və müstəqilliyinə hörmət olunmasını nəzərdə tutur.

Maddə 15 İctimai fikrin və ya onun nümayəndələrinin aldadılmasına yönəldilən istənilən cəhdlər qadağandır. Yeniliklər barədə informasiya təmənnasız verilməlidir və onun istifadə, yaxud nəşr edilməsinə hər hansı üstüortülü həqq alınmamalıdır.

Maddə 16 Əgər bu Kodeksin prinsiplərinə uyğun olaraq təşəbbüs irəli sürmək və ya informasiyanın yayılmasına hər hansı nəzarət həyata keçirmək zərurəti meydana gələrsə, praktik PR əməkdaşı bunu qəzətdə ödənişli məqalə vasitəsilə, yaxud radioda efir vaxtının ödənilməsi ilə bu sahədə qəbul olunmuş qaydalara, təcrübəyə və istifadə metodlarına müvafiq şəkildə edə bilər.

Həmkarlarına - PR əməkdaşları münasibətdə

Maddə 17 PR əməkdaşı öz həmkarları ilə təmiz olmayan rəqabət-dən çəkinməlidir. Onun hərəkəti və ya sözləri həmkarının - PR əməkdaşının öz vəzifələrini yerinə yetirdiyi şəraitdə nüfuzuna və fəaliyyətinə ziyan vurmamalıdır.

Öz peşəsinə münasibətdə

Maddə 18 PR əməkdaşı onun peşəsinin nüfuzuna ziyan vura biləcək istənilən hərəkətdən çəkinməlidir. Xüsusilə də o nə bəd-niyyətli məzəmmətlərlə, nə nizamnamə və qaydalarının hər hansı pozuntusu ilə öz milli assosiasiyanın, assosiasiyanın öz vəzifələrini səmərəli yerinə yetirməsinə, onun yaxşı adına ziyan vurmamalıdır.

Maddə 19 Peşə nüfuzuna hər bir Assosiasiya üzvü cavabdehdir.

Hər bir PR işçisinin vəzifəsi yalnız bu Kodeksin özünə hörmət etməkdən ibarət deyil, həm də:

- a) bu Kodeksin daha geniş tanınması və hamiya hamı tərəfindən başa düşülməsinə şərait yaratmaqdan;
- b) Kodeksin qaydalarının pozulması və ya Kodeksin qaydalarının pozulması barədə şübhələr onun özünə məlum olduqda bu barədə inzibati məsələlərlə məşğul olan səlahiyyətli hakimiyyət dairələrinə məlumat verməkdən;
- v) həmin hakimiyyət strukturlarının qərarlarına riayət olunmasını təmin etmək və sanksiyaların səmərəli tətbiqi üçün öz ixtiyarında olan bütün vasitələri tətbiq etməkdən ibarətdir.

İstənilən praktik PR əməkdaşı başqalarının bu Kodeksi pozmasına yol verirsə, onun özü də bu Kodeksi pozmuş hesab olunacaqdır.

AFINA KODEKSI (IPRA VƏ SERP KODEKSI)

*(IPRA-nın Baş assambleyası tərəfindən 1965-ci ilin mayında
Afinada qəbul edilmişdir. Elə həmin il Afina Kodeksi ictimaiyyətlə
əlaqələr üzrə Avropa Konfederasiyası - SERP (CERP) tərəfindən
qəbul edilmişdir.
1968-ci ilin aprelində ona bir sırə düzəlişlər edilmişdir)*

Bu Kodeksə görə, İPRA-nın və SERP-in hər bir üzvü:

Çalışır

1. İnsana tam inkişafa çatmaq və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ona verdiyi bütün danılmaz hüquqlarından istifadə imkanı verən əxlaqi və mədəni şəraitin yaradılmasına öz töhfəsini versin.
2. Zəruri informasiya axınına şərait yaratmaqla cəmiyyətin hər bir üzvünə yaşadığı cəmiyyətdə özünü sözün tam mənasında məlumatlandırılmış hesab etməsinə və cəmiyyətin həyatında özünün şəxsən iştirak etdiyinə və cəmiyyət qarşısında məsuliyyət daşıdığına əmin olmasına, həmçinin cəmiyyətin başqa üzvləri ilə özünün həmrəyliyini hiss etməsinə imkan verən ünsiyyətin vasitə və formalarını inkişaf etdirsin.
3. Həmişə yadında saxlasın ki, hətta öz şəxsi həyatında belə, onun davranışları peşəsinin cəmiyyət üçün vacibliyi ilə əlaqədar bu peşənin bütövlükdə qavranılmasına təsir göstərəcək.
4. Özünün peşə vəzifələrini yerinə yetirərkən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əxlaqi prinsip və müddəalarına riayət etsin.

5. İnsanlara lazımı hörmətlə yanaşın, insan ləyaqətinə riayət etsin, hər kəsin öz şəxsi mülahizə yürütmək hüququnu tanısın.
6. Sözün əsl mənasında dialoq üçün əxlaqi, psixoloji və intellektual şərait yaratsın, dialoqda iştirak edən bütün tərəflərin öz işinin doğru olmasını sübut etmək və öz fikrini ifadə etmək hüququnu tanısın.

Öz üzərinə öhdəlik götürür

7. Özünü həmişə və bütün şəraitlərdə elə aparmalıdır ki, kimlərlə ünsiyətə girirsə, onların etibarını qazansın və qorusun.
8. Bütün şəraitlərdə elə fəaliyyət göstərsin ki, bütün maraqlı tərəflərin və özünün işlədiyi təşkilatların maraqları, həmçinin ictimai maraqlar pozulmasın.
9. Öz vəzifəsini vicdanla yerinə yetirsin, yarımqıq başa düşülməsinə və ya anlaşılmazlığa səbəb ola biləcək söz və ifadələri işlətməkdən qaçın, həmçinin özünün sabiq, yaxud hazırkı müştərilərinə və ya icarəcilərinə qarşı loyallığı qorusun.

İmtina edir

10. Hər hansı tələbatdan asılı olaraq həqiqətdən üz döndərməkdən.
11. Qəti və təsdiqlənmiş faktlara əsaslanmayan informasiyaların yayılmasından.
12. Qeyri-etik olan və ya düzgün olmayan, yaxud insanın şərəf və ləyaqətinə ziyan vura biləcək hər hansı müəssisədə və təşəbbüsde iştirakdan.
13. İnsanlarda öz iradələri ilə nəzarət edə bilmədikləri və bununla da həmin niyyətlər nəticəsində törətdiyi əməllərə cavab verə bilmədikləri təhtəlsür niyyətlər yaratmağa yönəldilən “firldaşçı” metod və üsulların istifadəsindən.

İKO (ICO) - PR-MƏSLƏHƏTÇİLƏR ASSOSIASİYALARININ BEYNƏLXALQ KOMİTƏSİ

Beynəlxalq bazarda işləyən PR şirkətlərinin peşəkar fəaliyyətlərinin tənzimlənməsi məqsədilə 1986-cı ildə yaradılmışdır. 1999-cu ildə İKO 21 ölkənin ictimaiyyətlə əlaqələr üzrə milli assosiasiylarını birləşdirdi ki, onlar da öz növbəsində üst-üstə 20 min adamı əhatə etməklə 850 şirkəti təmsil edirdilər.

1998-ci il üçün İKO üzvləri barədə məlumat

| İKO üzvü - Ölkə | Assosialaşmış PR firmaları- nın sayı | İKO üzvləri- nin milli PR- də payı, % | Əməkdaşların sayı | PR xidmətin- dən gəlir, ildə mln. doll. |
|--------------------|--|---|----------------------|---|
| Avstriya | 19 | 65 | 148 | 148 |
| Belçika | 16 | 70 | 207 | 22,6 |
| Böyük Britaniya | 180 | 80 | 4926 | 480,0 |
| Almaniya | 36 | 50 | 1011 | 99,8 |
| Hollanda | 30 | 40 | 145 | 10,7 |
| Yunanistan | 11 | 30 | 91 | 2,6 |
| Danimarka | 15 | 80 | 109 | 11,1 |
| İrlandiya | 34 | 80 | 392 | 23,1 |
| İspaniya | 22 | 65 | 367 | 29,1 |
| İtaliya | 27 | 30 | 480 | 48,0 |
| Norveç | 14 | 70 | 149 | 15,7 |
| Portuqaliya | 16 | 48 | 187 | 17,2 |

| İKO üzvü - Ölkə | Assosialaşmış PR firmaları- nın sayı | İKO üzvləri- nin milli PR- də payı, % | Əməkdaşların sayı | PR xidmətin- dən gəlir, ildə mln. doll. |
|--------------------|--|---|----------------------|---|
| Sloveniya | 21 | 20 | 70 | 4,5 |
| ABŞ | 60 | - | - | - |
| Türkiyə | 6 | 20 | 159 | 2,9 |
| Finlandiya | 40 | 48 | 149 | 17,2 |
| Fransa | 20 | 30 | 470 | 46,5 |
| Çexiya | 34 | 25 | 416 | 10,1 |
| İsveçrə | 19 | 70 | 366 | 51,9 |
| İsveç | 38 | 75 | 525 | 60,0 |
| CƏMİ | 598 | 66 | 10 367 | 970,8 |

ROMA XARTİYASI
(İKO PEŞƏKAR XARTİYASI)
(1991-ci ilin dekabrında Romada İKO-nun iclasında qəbul
edilmişdir)

1.Ümumi qaydalar

Assosiasiya üzvü olan firma:

- 1.1. İctimaiyyətlə əlaqələr sahəsində ən yüksək peşəkar davranış normalarına riayət etməyi özünün borcu saymalıdır. Bundan əlavə, Assosiasiya üzvü hər hansı şəraitdə sabiq və indiki müştəri ilə, Assosiasiyanın digər üzvləri və PR peşəkarları ilə, başqa peşələrin nümayəndələri ilə, qulluqçularla və ən başlıcası - ictimaiyyətlə işlərin düzgün və aşkar aparılmasına məsuliyyət daşımalıdır.
- 1.2. Bu Xartiyarı, onun bütün əlavələrini, həmçinin bu Xartiyanın

əsas hissəsi ola biləcək bütün digər kodeksləri bilməli, başa düşməli və onlara riayət etməlidir; İKO tərəfindən və milli PR məsləhətçilər assosiasiyanı tərəfindən qəbul edilərək praktiki fəaliyyəti tənzimləyən bütün yeni talimatların, direktivlərin və sənədlərin məzmunundan xəbərdar olmalıdır. Assosiasiyanın üzvü olan firma adları çəkilən direktiv və sənədlərdə göstərilən praktiki fəaliyyət qaydalarını gözləməlidir.

- 1.3. Bu Kodeksi müdafiə etməlidir və həmin məsələdə və Kodeksin tətbiqi ilə bağlı istənilən məsələnin həllinin həyata keçirilməsində Assosiasiyanın digər üzvləri ilə əməkdaşlıq etməlidir. Əməkdaşının fəaliyyəti şüurlu şəkildə bu Kodeksin pozulmasına gətirib çıxaran, yaxud öz əməkdaşı tərəfindən bu cür pozuntulara yol verən Assosiasiya üzvü belə pozuntular üçün məsuliyyət daşıyır və qaydanı pozmuş tərəf hesab edilir. Assosiasiya üzvü olan firmanın bu Kodeksdəki qaydaların ziddinə gedən istənilən əməkdaşı özünün işvericisi tərəfindən inzibati cəza ilə cəzalandırılmalıdır.

Assosiasiya üzvü olan firma edə bilməz:

- 1.4. İKO-nun və ya milli PR məsləhətçilər assosiasiyasının yüksək nüfuzu ilə, həmçinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisin nüfuzu və peşə marağı ilə bir araya siğmayan hər hansı fəaliyyət növü ilə məşğul ola, yaxud davranış üslubundan istifadə edə bilməz.

2. İctimaiyyət, kütləvi informasiya vasitələri və başqa peşə mənsubları ilə münasibətlər

Assosiasiya üzvü olan firma:

- 2.1. Özünün peşə fəaliyyətini ictimai maraqlara layiq olan hörmətlə aparmalıdır.
- 2.2. İstənilən şəraitdə həqiqətə ehtiram göstərməyi özünün borcu saymalıdır, bilə-bələ, yaxud ehtiyatsızlıq ucbatından yalan və ya çəşqinliq yarada biləcək informasiyani yaymamalı və bütün vasitələrlə çalışmalıdır ki, bunu hətta bilməyərək etməkdən qaçın.
- 2.3. Peşə baxımından əlaqəli ola biləcək istənilən təşkilatın maraqlarının müvafiq qaydada elan olunmasını təmin etməyi öz borcu saymalıdır.
- 2.4. Digər peşə mənsubları ilə birgə işləyərkən həmin peşələr üzrə mövcud olan davranış kodekslərini bilməli və ona hörmət etməlidir; Assosiasiya üzvü bu cür kodekslərin pozulmasına şüurlu şəkildə qarışmamalıdır.
- 2.5. Peşə fəaliyyəti prosesində aldığı, yaxud verdiyi informasiyaların konfidensiallığına hörmət etməlidir.
- 2.6. Hakimiyyət orqanlarının, qanunverici hakimiyyətin və ya kütləvi informasiya vasitələrinin təsiri ilə heç bir fəaliyyət təklif etməməli və göstərməməlidir.
- 2.7. Öz müştərisinin maraqlarının təmin olunması üçün haqq təklif edə və ödəyə bilməz, eləcə də öz fəaliyyəti ilə müştəriyə bu cür hərəkətlər ictimaiyyətin maraqları ilə bir araya sığmadığı hallarda, ictimai vəzifələri tutan, yaxud qanunla yaradılmış təşkilatlarda işləyən şəxslərə haqq təklif etməyə və ya ödəməyə şərait yarada bilməz.

3. Müştərilərlə münasibətlər

Assosiasiya üzvü olan firma:

- 3.1. Keçmiş və ya indiki müştəridən alınmış informasiyanın məxfiliyi qorunmalıdır. Müştərinin informasiyani yayım üçün istifadə məqsədilə verdiyi və ya onun açıqlanması barədə aydın razılıq verdiyi hallardan savayı, Assosiasiya üzvü məxfi informasiyanı yaya və ya müştərinin ziyanına və ya özünə şəxsi maliyyə mənfəəti qazanmaq üçün istifadə edə bilməz.
- 3.2. Müştəriyə xidmətlərini məsləhət gördüyü hər hansı təşkilat və ya şəxslə bağlı müştərinin həm Assosiasiya üzvü olan firmanın, həm də firmanın istənilən əməkdaşının hər hansı maliyyə məraqlarının miqdarı barədə məlumatlaşdırılmalıdır.
- 3.3. Assosiasiya üzvü olan firma müştəri olmayan hər hənsi şəxsən yalnız o halda mükafat, komission faizi və ya qiymətli hədiyyələr qəbul edə bilər ki, müştəriyə bu cür mükafatlandırma haqqında məlumat verilmiş olsun.
- 3.4. Assosiasiya üzvü olan firma müştəri ilə, yerinə yetirilmiş iş saatlarının miqdarı və işçi heyətdə yüksək vəzifə kimi göstəricilər istisna olunmaqla, işin bütün şərtləri barədə danışıqlar apara bilər. Həmin xüsusi göstəricilər konkret situasiyalardakı bütün şərtləri nəzərdə tutmalıdır, o cümlədən:
 - a) məsələnin, hadisənin, problemin və ya tapşırığın mürəkkəbliyi və onun yerinə yetirilməsi zamanı ortaya çıxan çətinliklər;
 - v) peşəkarlıq və ya xüsusi ixtisas vərdişləri və işə cəlb olunmuş işçi heyətin təcrübə səviyyəsi, itirilmiş vaxt və məsuliyyət səviyyəsi;
 - c) öyrənilməsi və ya hazırlanması zəruri olan sənədləşmənin miqdarı və onun əhəmiyyəti;

- ç) tapşırığın hissə-hissə, yaxud bütövlükdə yerinə yetirildiyi şərait və yer;
- d) tapşırığın əhatə sahəsi, miqyası və dəyəri, onun müştəri üçün problem kimi, yaxud layihə kimi əhəmiyyəti.

Assosiasiya üzvü olan firma edə bilməz:

- 3.5. Müştəri haqqında informasiyadan maliyyə və digər mənfəətlər məqsədi ilə istifadə etmək olmaz.
- 3.6. Xidməti informasiyadan mənfəət götürmək üçün istifadə etmək olmaz. Nə məsləhətçi firmanın, nə onun üzvlərinin və işçi heyətinin müştərinin, eləcə də Assosiasiya üzvü olan firma rəhbərinin və ya maliyyə direktorunun əvvəlcədən yazılı razılığı olmadan müştərinin qiymətli kağızlarını investisiya qoymaq hüquqları yoxdur.
- 3.7. Müştəriyə Assosiasiya üzvü olan firmanın müstəqilliyinə, obyekтивliyinə və ya düzgünüyünə təsir göstərə biləcək şərtlərdə xidmətlər göstərmək olmaz.
- 3.8. Maraqlı tərəflərin aydın ifadə olunmuş razılığı olmadan münaqişə və ya rəqabət aparan maraqları təmsil etmək olmaz.
- 3.9. Əldə ediləcək nailiyyətlər firmanın bilavasitə imkanlarından asılı olmadığı halda işin nəticələri barədə zəmanət vermək olmaz.
- 3.10. Müştərinin işçi heyətindən kiməsə alternativ iş yeri təklif etmək olmaz (mətbuatda elan vermək hansısa konkret şəxsi işə dəvət etmək deyil).

4. Həmkarlarla münasibətlər

Assosiasiya üzvü olan firma:

- 4.1. Hədsiz tələblərdən və ya düzgün olmayan müqayisələrdən qaćmaqla və başqalarından iqtibas olunmuş ideyaların və söz-lərin müəllifini göstərməklə ən yüksək dəqiqlik və düzgünlük standartlarına arxalanmalıdır.
- 4.2. İstər öz şəxsi təşəbbüsü ilə, istərsə də müştərinin xahişi ilə öz imkanlarının və göstərdiyi xidmətlərin təqdimatını istənilən müştəri üçün mövcud müqaviləni pozmaq, Assosiasiyanın artıq həmin müştəriyə xidmət etmiş olan hər hansı digər üzvünün imkanlarını aşağı endirmək məqsədi izlənilmədiyi halda keçirməlidir.

Assosiasiya üzvü olan firma:

- 4.3. Assosiasiyanın başqa üzvünün peşəkarlıq nüfuzuna və ya prakti-kasına ziyan vura bilməz.

HELSINKİ XARTİYASI

İctimaiyyətlə əlaqələr üzrə assosiasiyaların - İPRA (Beynəlxalq PR assosiasiysi), SERP (ictimaiyyətlə əlaqələr üzrə Avropa konfederasiysi) və İKO (PR-məsləhətçilər assosiasiyalarının Beynəlxalq komitəsi) nümayəndələri 1997-ci ildə Helsinkidə Ümumdünya PR konqresinin yığıncağında “ictimaiyyətlə əlaqələr” peşəsi üçün keyfiyyət və keyfiyyətli ikişaf Xartiyasını bəyəndilər:

1. “Pablik Rileyşnzdə” keyfiyyət bəyan edilmiş və ya nəzərdə tu-tulmuş tələbatların qəbul edilmiş peşə standartlarına müvafiq şə-

kildə ödənilməsinə imkan verən PR xidmətləri özəlliklərinin və səciyyəvi əlamətlərin toplamı olaraq müəyyən edilə və ifadə oluna bilər.

2. “Pablik Rileyşnz” peşəsi biliklərin, akademik proqramların, tədqiqatların, etik qaydaların toplusu və onların yerinə yetirilməsinə nəzarət kimi səciyyələndirilə bilər. Bu özəlliklər bir-birini təmamlayıv və professional konsepsiya kimi keyfiyyətin əsasını əmələ gətirir.
3. İctimaiyyətlə əlaqələr sahəsindəki bütün peşəkarlar - PR menlər və məsləhətçilər, həmcinin müəllimlər, tədqiqatçılar və tələbələr ictimaiyyətlə, müştərilərlə və peşəkarlarla yaradılmış keyfiyyət standartlarını tanımlıdır. Müvafiq olaraq ayrı-ayrı praktiklərin və məsləhətçilərin hamısı keyfiyyət şəhadətnaməsi almağa və standartların arasıkəsilmədən təkmilləşdirilməsi, icra nəzarəti və PR xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi principləri tətbiq etməyə can atmalıdır.
4. Xartiyanı imzalayan assosiasiylar buna nail olmaqdan ötrü İKPR (IQPR) - İctimaiyyətlə əlaqələr üzrə Beynəlxalq Keyfiyyət İnsti-tutunu təşkil etmək yolu ilə birgə müəssisənin əsasını qoymuş oldular.
5. Bu sənədin imzalanması ilə üç assosiasiya İKPR tərəfindən işlə-nib hazırlanmış və dərc olunmuş Minimal PR keyfiyyətləri stan-dartlarını bəyənir və qəbul edirlər. Bu standartlar daim modern-ləşdiriləcək və onu ictimaiyyətlə əlaqələr sahəsində çalışan praktiklərin hamısı əsas peşə keyfiyyəti konsepsiyası kimi əldə rəhbər tutmalıdır.
6. Bu Xartiya ictimaiyyətlə əlaqələr sahəsində beynəlxalq assosiasiylar arasındakı əməkdaşlığın genişləndirilməsi üçün əsasdır və həmin əməkdaşlıq öz başlanğıcını 1961-ci il Afina kodeksinin

ümumi bəyənilməsindən və 1980-ci illər ərzində PR təcrübəsin-də icbari normaların yaradılması üzrə birgə səylərdən alır.

7. İPRA, SERP və İKO tərəfindən qəbul edilərək PR professional-ları üçün və peşənin inkişafı üçün rəhbər rolunu oynayan Afina, Lissabon kodeksləri və Roma Xartiyası da daxil olmaqla bütün mövcud kodeks və deklarasiyalar qüvvədə qalır.

*Helsinki, 18 iyun 1997-ci il
Rocer Heyz, İPRA-nın Prezidenti
Tomas Akelis, SERP-in Prezidenti
Piter Gehir, İKO-nun Prezidenti*

MİNİMAL KEYFİYYƏT STANDARTLARI (MKS)
*(İctimaiyyətlə əlaqələr üzrə Beynəlxalq Keyfiyyət İnstitutu (İKPR)
tərəfindən işlənib hazırlanmış və 1997-ci ilin iyununda Helsinkidə
Ümumdünya PR konqresində qəbul edilmişdir)*

Dərəcələr

PR xidmətinin səviyyəsi müxtəlif üsullarla ölçülə bilər ki, onlar MKS-nin dörd dərəcəsi ilə ifadə olunur. Birinci - PR-fəaliyyət prosesi-dir. İkinci - PR mütəxəsisin bilməli olduğu metodikalardır. Üçüncü - icradır, başqa sözlə, xidmətin necə təqdim olunmasıdır. Dördüncü - PR xidməti işçilərinin fərdi səriştələridir. Keyfiyyətli PR bütün bu də-rəcələrin tələblərinə cavab verməlidir. PR keyfiyyəti müxtəlif aspekt-lərdən əmələ gəlir, öz növbəsində hər hansı bir istiqamət üzrə tələb-lərin yerinə yetirilməməsi bütövlükdə PR xidmətlərinin keyfiyyətinə xələl gətirir.

İstiqamətlər

Hər bir dərəcə müxtəlif PR-fəaliyyət istiqamətləri ilə təmsil olunmuşdur. Dərəcədən asılı olaraq həmin istiqamətlər bu və ya digər aksiyanın həyata keçirilməsi zamanı başlanması zəruri olan fəaliyyətləri ehtiva edir. Belə ki, söhbət yalnız minimal standartlardan gedir, PR mütəxəssisləri öz fəaliyyətlərini başqa istiqamətlər üzrə də inkişaf etdirə bilərlər. PR-prosesi ən azı altı istiqaməti ehtiva edir ki, PR-xidmətlərinin professional standartlara uyğun gəlməsindən ötrü onlar əhatə olunmalıdır. PR-fəaliyyəti prosesinin keyfiyyəti təklif olunan xidmətlərin səviyyəsindən asılıdır.

Tələblər

MKS-nin yerinə yetirilməsi PR-xidmətləri keyfiyyətinin lazım olan səviyyəsini təmin etməli olan tələbləri müəyyənləşdirir. Onlar istənilən PR-prosesinin təşkili, istənilən metodikanın işlənilməsi, həmcinin PR mütəxəssislərinin səriştəsinin artırılması üçün nümunə ola bilər. Mürəkkəb layihə və sifarişlərin yerinə yetirilməsi MKS-də göstərilənlərdən artıq vəsait və səriştə tələb edə bilər.

Minimal tələblərə prosesin bütün mərhələlərində: müştəri və PR praktikləri arasında birinci brifinqdən (müşavirədən) başlamış, nəticələrin və PR sistemlərinin, vasitələrinin və metodlarının yaxşılaşmasının sonuncu qiyətləndirilməsinədək əməl etmək lazımdır.

Brifinq

PR aksiyasının uğuru hər şeydən artıq brifinqin nə dərəcədə diqqətlə təşkil olunmasından asılıdır: bütün tərəflər problemlər, müdəttələr və büdcə üzrə vahid fikrə gəlmək üçün yetərincə vaxt ayırmalıdır. Bu, növbəti mərhələdəki anlaşılmazlığı aradan götürəcək, proqramların səmərəliliyini yüksəldəcək və hər bir tapşırığın nə də-

rəcədə uğurla yerinə yetirildiyini dəqiq qiymətləndirməyə imkan verəcək.

Minimal tələblərə uyğun olaraq brifinq zamanı bunlar zəruridir:

- problem üzrə qarşılıqlı anlaşmaya nail olunması;
- mümkün çözümlərin və alternativlərin müzakirəsi;
- büdcənin təxminini həcminin müzakirə olunması;
- müddətlərin müəyyənləşdirilməsi;
- növbəti mərhələdə görüləcək işlərin razılaşdırılması;
- müştəri ilə fəaliyyət programının təsdiqinə nail olunması və hər şeyin yazılı şəkildə təsdiqlənməsi;

İlkin plan

PR mütəxəssisləri brifinqdən sonra çözüm yollarını və xərclərin təxminini qiymətləndirilməsini təsvir edən ilkin plan işləyib hazırlanırlar. Həmin planın müştəri tərəfindən bəyənilməsi prosesin davam etdirilməsi üçün bir başlangıçdır.

İlkin plan üzrə minimal tələblər:

- vəziyyətin təsviri;
- problemin müəyyənləşdirilməsi;
- çözüm cizgilərinin təsviri;
- müddətin müəyyənləşdirilməsi;
- xərclərin qiymətləndirilməsi;
- müştəridən təqdir alınması.

Araşdırma və planlaşdırma

Araşdırmanın dəqiqliyi və peşəkarlıq baxımından düzgün çözüm hazırlanması üçün planlaşdırmanın dəqiqliyi istənilən PR fəaliyyətində müvəffəqiyyətin açarıdır. Hər hansı fəaliyyətə başlamazdan əvvəl layihənin reallığının qiymətləndirilməsi çox mühüm əhəmiyyət daşıyır.

Araşdırma və planlaşdırma üzrə minimal tələblər:

- vəziyyətin qiymətləndirilməsi;
- məlumatların yoxlanması;
- maraqlar qrupunun aşkarlanması;
- məqsədlərin qoyulması;
- strategiyanın müəyyənləşdirilməsi;
- konkret fəaliyyətlərin planlaşdırılması;
- pul xərclərinin, vaxt itkilərinin və imkanların hesablanması;
- mümkünluğun qiymətləndirilməsi.

Sənədləşdirmə

PR fəaliyyətinin gedişində müştərini daimi olaraq və yazılı şəkildə məlumatlandırmaq zəruridir. Sənədləşmənin əsas növləri bunlardır: kommunikasiya proqramları, zəruri məhsulun buraxılması planı, razılışmalar, fəaliyyət planındaki dəyişikliklər, planın yerinə yetirilməsinin gedişində əldə olunmuş nailiyyətlər üzrə hesabatlar.

Kommunikasiya proqramı üzrə minimal tələblər:

- məqsədlərin, maraqlar qruplarının və strategiyanın təsvir edilməsi;
- zəruri fəaliyyətlərin təfsilati ilə göstərilməsi;
- qrafik tutulması;
- müvəffəqiyyətin meyarlarının və onların ölçülməsi metodlarının müəyyənləşdirilməsi;
- büdcənin dəqiq hesablanması;
- müştəri ilə programın müzakirə olunması və onun razılığının alınması.

Məhsulun buraxılış planında minimum bunlar zəruridir:

- məhsulun buraxılmasının zəruriliyinin əsaslandırılması;
- ondan necə istifadənin müəyyənləşdirilməsi;
- tərtibatın, məzmunun və ayrı-ayrı detalların müəyyənləşdirilməsi;

- qoyulacaq zəruri xərclərin hesablanması;
- podratçıların tutulması;
- qrafiq tərtib olunması;
- büdcənin hesablanması;
- müştərinin razılığının alınması.

Cari hesabat üçün lazım olanlar:

- bağlanmış müqavilələr haqqında yazılı şəkildə məlumat verilməsi;
- işin gedişi barədə məruzə olunması;
- ilkin plandan kənara çıxmanın aydınlaşdırılması;
- uğurlu aksiyanın qiymətləndirilməsi;
- bu və ya digər fəaliyyət barədə zəmanətlərin verilməsi;
- müştəriyə hesabatları şərh etmək imkanının verilməsi.

İcra

Əgər iş peşəkar səviyyədə aparılmışdırsa və minimal tələblər pozulmamışdırsa, onda icra mərhələsində heç bir əngəl olmayıcaqdır. Dəqiqlik programın uğurunun rəhnidir. İşçi heyət, texniki və maliyyə ehtiyatları üzərində əlavə nəzarətin qoyulması məsləhət görülür. Materiallar həm PR mütəxəssisləri, həm də müştərilər tərəfindən yoxlanılmalıdır ki, faktlarla, dil və dizayn məsələləri ilə bağlı nə varsa, hamisinin qüsursuzluğu təmin olunsun. Xərcləri daim ciddi nəzarət altında saxlamaq lazımdır. Müştəri ilə əlaqə ona plandan zəruri kənara çıxmaların səbəblərini başa düşməyə imkan verəcək, eləcə də icra mərhələsində əməkdaşlıq etmək üçün yaxşı şərait yaradacaq.

İlkin tələblər bunlardır:

- razılışdırılmış plan üzrə aparılması;
- sənin özünün zəruri ehtiyatlarla təmin olunmağın;
- məhsulun hamisinin buraxılışdan öncə yoxlanılması;
- arzuolunmaz meyllerin aradan qaldırılması;

- xərclərə nəzarət olunması;
- müştəri ilə əlaqə saxlanması.

Qiymətləndirmə

PR prosesində sonuncu istiqamət qiymətləndirmədir. Əgər onların fəaliyyəti layiqincə ölçüyə vurulub qiymətləndirilərsə, PR mütəxəssisleri daha böyük etimad qazana bilərlər. Ölçüyə vurmanın çoxlu üsulları var. Əldə olunmuş rəqəmləri həm PR mütəxəssisinin özü qiymətləndirməli (başqa sözlə, daxili qiymətləndirmə), həm də müştəri qiymətləndirməlidir. Qiymətləndirmələrin nəticələrinin birləşdirilməsi və metodika və sistemlərin yaxşılaşdırılması üçün istifadə olunması zəruridir. İmkan daxilində keyfiyyət qiymətləndirilməsi tətbiq olunmalıdır, qalan hallarda kəmiyyət qiymətləndirməsi yetərlidir.

Daxili qiymətləndirmə üzrə minimal tələblər:

- PR fəaliyyəti zamanı ortaya gələn dəyişikliklərin aşkarlanması;
- məqsədə nə dərəcədə çatdırıldığın müəyyənləşdirilməsi;
- planlaşdırmanın və icranın səmərəliliyinin qiymətləndirilməsi;
- zəruri təshihedici fəaliyyətlərin işlənib hazırlanması;
- gələcəkdə hansı metodikaların tətbiq olunacağınnın çözümü;
- qiymətləndirmə üzrə yazıların saxlanması.

Müştəri tərəfindən qiymətləndirmə üzrə minimal tələblər:

- müştəridən məhsulun, prosesin və nəticələrin qiymətləndirilməsini aparmağın xahiş edilməsi;
- müştəri tərəfindən qiymətləndirmənin nəticələrinin saxlanması;
- dərhal zəruri təshihedici tədbirlərin görülməsi.

Təhlil və təkmilləşdirmə metodikaları üzrə ilkin tələblər:

- təcrübənin qiymətləndirilməsi;
- metodika və sistemlərin təkmilləşdirilməsi.

Metodikalar: istiqamətlər və tələblər

PR istiqamətlərinə məsləhətləşmə, tədbirlərin təşkil olunması, xüsusi məhsulların buraxılması, KİV və digər vasitəçilərlə iş, həmçinin araşdırma aiddir.

Məsləhətləşmə

Məsləhətləşmə ən vacib PR istiqamətidir, bütün yerdə qalan PR fəaliyyəti növlərinin önündə gəlir və onların mühüm hissəsidir. Bunlardan çıxış etsək, məsləhətləşmə üçün zəruri olanlar:

- peşəkar təcrübənin tətbiq olunması;
- müştəridə olan informasiyadan istifadə olunması;
- tələb olunan yerdə təşəbbüs göstərilməsi;
- vəziyyətin bütövlükdə təhlil olunması;
- mümkün fəaliyyətlərin müzakirə olunması, gələcəkdə atılacaq adımların müştəri ilə götür-qoy edilməsi;
- müqavilələrə müvafiq olaraq hesabatların və məhsul nümunələrinin təqdim olunması;
- tövsiyələrə qeyd-şərtsiz əməl olunması.

Tədbirlərin təşkil olunması

Yığıncaqlar, görüşlər, sərgilər ayrı-ayrı insan qrupları arasında bilavasitə ünsiyyətin müxtəlif növləridir. İştirakçıların sayından asılı olmayaraq tədbirlərin keçirilməsi sxemi eyni əsasda qalır. Minimal tələblər:

- tələblərin və tapşırıqların müəyyənləşdirilməsi;
- məqsədli auditoriyanın aşkarlanması;
- büdcənin hesablanması;
- tədbirin keçiriləcəyi yerin razılaşdırılması;

- müvəqqəti şkala təyin olunması;
- məzmunun müəyyənləşdirilməsi və tədbirin planının tutulması;
- çıxışçıların və digər fəal şəxslərin təyin olunması;
- konkret razılaşmala nəil olunması;
- xərclərin hesablanması;
- informasiya materiallarının hazırlanması;
- iştirakçıların dəvət olunması;
- zəruri fəaliyyətlərin əvvəlcədən məşq edilməsi;
- işlənilib hazırlanmış programların gerçəkləşdirilməsi;
- əgər lazımdırsa, əlavə fəaliyyətlərin həyata keçirilməsi;
- tədbirin səmərəsinin qiymətləndirilməsi.

Xüsusi məhsul

Məhsul üzrə tələbat vizit kartoçalarından tutmuş illik hesabatlaradək onun bütün növlərini əhatə edir. Minimal tələblər:

- məhsula tələbatın və onun buraxılmasının məqsədinin müəyyənləşdirilməsi;
- məqsədli auditoriyanın aşkarlanması;
- müraciətin qısaca ifadə olunması;
- büdcənin hesablanması;
- məzmunun müəyyənləşdirilməsi;
- həcmərin hesablanması;
- xərclərin hesablanması;
- tapşırığın hazırlanması;
- məhsulun buraxılışının həyata keçirilməsi;
- məhsulun yayılması;
- səmərənin qiymətləndirilməsi.

KİV və digər vasitəçilərlə iş

PR mütəxəssisləri KİV və digər vasitəçilərlə işləyərkən hər hansı materialı istehsal edir və üçüncü tərəfə verir ki, onlar həmin materialı auditoriyaya çatdırırlar. PR mütəxəssislərinin və müştərinin informasiyanın mətbuatda necə təqdim olunmasına nəzarət etmək imkanları məhdud olur. Həmin iş üzrə irəli sürülen tələblər:

- tələbatın müəyyənləşdirilməsi;
- uyğun münasibətin və ya materialların yayılması üçün imkanların tapılması;
- məqsəd və vəzifələrin müəyyənləşdirilməsi;
- məqsədli auditoriyanın aşkarlanması;
- KİV və ya digər vasitəçilərin seçiləməsi;
- xərclərin qiymətləndirilməsi və büdcənin hesablanması;
- KİV və ya digər vasitəçilərlə iş planının tutulması;
- vasitəciyə informasiyanın verilməsi;
- lazımlı gəldikdə işin başqa kanallarla görülməsi;
- tələb olunan səmərəliliyə nail olmaqdan ötrü zəruri hallarda əlavə addımların atılmasına qərar verilməsi;
- son nəticənin qiymətləndirilməsi.

PR araşdırmları və hesablaşmaları

PR mütəxəssisləri və müştəri tərəfindən məqsədlər dəqiqlik ifadə olunandan sonra səmərəliliyin dəqiqlik meyarlarının müəyyənləşdirilməsi zəruridir. Hesablaşmaların hər hansı mühüm addımı atmazdan əvvəl və iş tamamlanandan sonra aparılması tövsiyə olunur. PR mütəxəssislərinin bundan ötrü biliyə və təcrübəyə malik olmaları nəzərdə tutulur. Zəruridir:

- fəaliyyətin məqsədinin müəyyənləşdirilməsi;
- səmərəlilik meyarlarının yaradılması;

- hesablaşma metodikalarının seçilməsi;
- xərclərin qiymətləndirilməsi və pul vəsaitlərinin ayrılması;
- araştırma mərhələlərinin nəzərdə tutulması, respondentlərin seçilməsi;
- məlumatların toplanması;
- alınmış informasiyaların təhlil olunması;
- nəticələrin təhlilinin səmərəliliyin məqsəd və meyarları ilə müqayisə olunması;
- yekun nəticələrin çıxarılması;
- gələcək üçün tövsiyələrin verilməsi.

İcra: istiqamətlər və tələblər

Bu dərəcə işin keyfiyyətinin və PR fəaliyyətinin təkmilləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyan müxtəlif tələbləri əhatə edir. Bütün işçi heyət işləmək üçün Minimal Keyfiyyət Standartlarına uyğun olaraq hazırlanmalıdır, belə ki, PR xidmətlərinin səviyyəsi ən xırda təfərrüatlardan asılı olur. PR şöbəsində və ya agentliyində keyfiyyət üzrə menecer tərəfindən nümunəvi fəaliyyət planları işlənilib hazırlanmalı, sənədləşdirilməli və təsdiq olunmalıdır.

Vaxtin hesablanması

Bu zaman PR-də bütün şərtlər nəzərə alınmalıdır və qrafik onlara uyğun olaraq tərtib olunmalıdır. Yadda saxlamaq lazımdır ki, peşəkar işçi işin sürətinin onun keyfiyyətinə ziyan vurmamasına məsuliyyət daşıyır. Minimal tələblər:

- məhsulun çatdırılması vaxtinın razılaşdırılması və digər sifarişlərin yerinə yetirilməsi;

- qrafikləri müxtəlif tədbirlərlə yükleməkdən çəkinmək;
- qrafiklər tutularkən dəqiqliyə və gerçəkliyə nail olunması;
- bütün iştirakçı tərəflərin qrafiklərin nüsxələri ilə təmin olunmasına çalışılmaq;
- hər bir ləngimə barədə müştərinin məlumatlandırılması.

Büdcə

Büdcə üzrə sözleşmələrin razılışdırılmış məqsədlərə və hesablamalara əsaslanması, eləcə də əvvəlcədən nəzərə alınmayan xərclər meydana gəldiyi halda müştəriyə bu barədə mümkün qədər tez məlumat verilməsi vacibdir. Büdcənin planlaşdırılması zamanı zəruri olanlar:

- xərclərin bütün nəzərdə tutulan mərhələlər üzrə dəqiqləşdirilməsi;
- əlavə xərclərin göstərilməsi;
- müştəri ilə əvvəlcədən nəzərdə tutulmayan xərclər barədə razılıq əldə olunması.

Etibarlılıq

Etibarlılıq müştərilərlə uzunmüddətli yaxşı münasibətlərin qorunub saxlanmasının rəhnidir. PR mütəxəssisləri müştərilərlə münasibətlərdə elə siyaset aparmadırlar ki, müştərilər onlara bütün PR fəaliyyəti prosesi boyunca etibar etmiş olsunlar.

“Etibarlı” olmaq aşağıda göstərilən tələblərə riayət etmək deməkdir:

- real vədlərin verilməsi;
- sözleşmələrin yerinə yetirilməsi;
- razılışdırılmış planların izlənilməsi;
- nəzərdə tutulan vaxtların gözlənilməsi;
- planlaşdırılmış kursdan kənarəçixmaların səbəblərinin aydınlaşdırılması;
- subpodratçılara və təchizata nəzarət olunması.

Çeviklik

Mübahisələri yumşaq tərzdə yoluna qoymaq və nəzərdə tutulmayan problemləri aradan qaldırmaq hər bir PR mütəxəsisisi üçün ol-duqca vacibdir.

Bu, nəzərdə tutur:

- özünü müştərinin arzusuna uyğunlaşdırmağa hazırlıq;
- gözlənilmədən ortaya çıxan problemləri dərhal aradan qaldırmaq bacarığı;
- bu və ya digər aksiya üçün gərəkli zamanı görə bilmək qabiliyyəti.

Ustalıq səviyyəsi

Müasir PR səviyyəsinə uyğun gəlmək üçün zəruridir:

- qəbul edilmiş peşəkarlıq normalarının izlənilməsi;
- peşə inkişafının izlənilməsi;
- mövcud texnologiyalardan ən yaxşlarının tətbiq olunması.

Menecment

Peşəkarlıq istənilən PR təşkilatının fəaliyyətində ümumi menecment prinsiplərinin tətbiq olunmasını nəzərdə tutur.

Peşəkar səriştə: növlər və tələblər

Ustalığın müəyyən aspektləri ətrafdakılardan asılı olmayaraq PR xidmətlərinin keyfiyyəti üçün əsas əhəmiyyət daşıyır.

Təhsil

PR fəaliyyəti ilə məşğul olanların universitet təhsili olmalıdır, hətta yaxşı olar ki, PR sahəsində elmi dərəcəsi olsun.

PR mütəxəssisləri:

- PR sahəsində və ya digər kütləvi əlaqələr sahəsində universitet, yaxud digər təhsil şəhadətnaməsinə malik olmalıdır;
- öz ixtisaslarını artırmalıdır;
- əgər zəruridirsə, yaxın ixtisaslar üzrə təhsil almalıdır.

Təcrübə

PR mütəxəssisləri öz səlahiyyətlərinin hüdudlarından kənarda olan vəzifələri yerinə yetirməməlidirlər. Bu onların vəzifələrini yerinə yetirmələri üçün öz üzərlərinə götürdükləri məsuliyyəti zəruri olan təcrübə ilə hansı səviyyədə sənədləşdirmələrini nəzərdə tutur. Minimal tələblər:

- hər hansı PR fəaliyyətinin yerinə yetirilməsi üçün məsuliyyəti üzərinə götürməyə imkan verən əsaslı təcrübənin olması,
- PR-də və ya hər hansı PR fəaliyyətinin idarə olunmasında stratezi məsləhətçilik üzrə əhəmiyyətli dərcədə təcrübənin olması.

Dilləri bilmək

PR mütəxəssisləri qarşısında aşağıdakı tələblər qoyulur:

- ana dilini həm yazılı, həm də danişq səviyyələrində bilmək;
- informasiyanı konkret məqsədli qruplar üçün məqbul olan şəkil-də təqdim etmək bacarığı;
- PR-də qəbul olunmuş terminologiyani bilmək;
- ixtisasa dair ədəbiyyatı oxumaq üçün tələb olunan biliklərə yiyələnmək;
- zəruri xarici dillərdə işləmək bacarığı;
- müştərinin işlədiyi sahənin terminologiyasını bilmək.

İctimai həyatda iştirak

PR mütəxəssisləri cəmiyyətdə mövcud olan təmayülləri izleyə bilmək və peşəkarlıq fəaliyyətinə görə lazım olan şəxsi əlaqələri qurmaq üçün müxtəlif sosial qurumların necə fəaliyyət göstərdiklərini bilməlidirlər. Onlardan tələb olunur:

- işgüzar aləmi tanımaq, cəmiyyətin həyatının bütün sahələrindən xəbərdar olmaq;
- ictimai baxımdan mühüm çözümlərin necə və kiminlə aparıldığıni bilmək;
- bütün sosial qrupların nümayəndələri ilə şəxsi münasibətləri qurmağı və saxlamağı bacarmaq.

Peşə etikası

Minimal etik tələblər:

- qanunları və cəmiyyətin qəbul etdiyi yazılı və yazılmamış əxlaq normalarını bilmək, başa düşmək və onlara riayət olunması;
- PR fəaliyyətində beynəlxalq etik normalar kodeksinə əsaslanılması;
- ölkə üzrə və yerli kodekslərə və biznes sahəsindəki razılaşmala-ra riayət olunması.

Təsvir edilən peşə səriştələri və tələblər PR mütəxəssislərinin hamısı üçün ümumi olan biliklər məcmusunu təşkil edir:

- hamı tərəfindən qəbul edilmiş standartlar və prinsiplər, eləcə də PR fəaliyyətinin;
- həyata keçirilməsinin metodologiyaları və üstəgəl, şəxsi peşəkarlıq səriştəsi;
- idarəetmə sahəsində konsalting fəaliyyətinin beynəlxalq prinsipləri.

BRİTANIYA PR İNSTİTUTUNUN (IPR)

PEŞƏ DAVRANIŞI KODEKSI

(1963-cü ilin dekabrında qəbul edilmişdir. 1985-ci ildə yenidən baxılmış və 1986-ci ilin aprelində yeniləşdirilməmiş halda IPR-in illik sessiyasında xüsusi qətnamə kimi qəbul edilmişdir.)

1. Peşə davranışı normaları. IPR üzvü PR sahəsindəki ən yüksək peşə davranışı normalarına riayət etməyi özünün borcu saymalıdır. Bundan əlavə, IPR üzvü istənilən şəraitdə müştəri ilə, keçmiş və indiki podratçılar və qulluqçularla, eləcə də həmkarları ilə - IPR üzvləri ilə, KİV-lə və ən başlıcası isə ictimaiyyətlə işlərin düzgün və açıq-aşkar aparılmasına şəxsi məsuliyyət daşıyır.

2. Kütləvi informasiya vasitələri. IPR üzvü KİV-in nüfuzuna xələl gətirə biləcək heç bir işə qarışmamalıdır.

3. Müştərinin maraqları. IPR üzvü peşə baxımından əlaqəli ola biləcəyi hər hansı təşkilatın maraqlarının müvafiq şəkildə elan edilməsinin təmin olunmasını özünün vəzifə borcu saymalıdır.

4. İctimai mövqe tutan şəxslərə haqq verilməsi. IPR üzvü öz maraqlarının (yaxud öz müştərisinin və ya icarəcisinin maraqlarının) təmin olunması üçün, əgər həmin əməl cəmiyyətin maraqları ilə bir araya sığdırırsa, ictimai mövqe tutan şəxslərə heç bir haqq təklif etməməlidir.

5. İformasiyanın yayılması. IPR üzvü istənilən şəraitdə həqiqətə hörmətlə yanaşmayı və bununla əlaqədar şüurlu şəkildə, yaxud ehtiyatsızlıq ucbatından yalan və ya çəşqinqılıq yarada biləcək informasiyanı yaymamağı və hətta bilməyərəkdən olsa belə, bütün vasitələrlə bundan kənar olmayı özünün vəzifə borcu saymalıdır.

6. Konfidensial informasiya. IPR üzvü özünün keçmiş və ya indiki icarəcisinin və ya müştərisinin şəxsi və ya hər hansı digər məq-

sədlərlə ona etibar etdikləri, yaxud konfidensial şəkildə verdikləri informasiyanı yaymamalı (müvafiq yurisdiksiyalı məhkəmə qərarı olduğunu hal istisna edilməklə) və ya ondan istifadə etməməlidir.

7. Maraqların toqquşması. İPR üzvü münaqişə edən tərəflərin maraqlarını təmsil edə bilməz, lakin onların öz icazəsi ilə rəqabət aparan tərəflərin maraqlarını ifadə edə bilər.

8. Qiymətli maliyyə məlumatının yayılması. Hər hansı bir təşkilatın gəlir qazanmasında iştirak etmək hüququna malik İPR üzvü özünün iştirakı barədə məlumat vermədən öz müştərisi və ya icarəcisi adından həmin təşkilatın xidmətlərini təklif edə, yaxud onun xidmətlərindən istifadə edə bilməz.

9. Nəticədən asılı olaraq zəhməthaqının ödənilməsi. İPR üzvü potensial müştərisi və ya icarəcisi ilə PR sahəsində gələcək nəticələrdən asılı olaraq ona haqq ödəniləcəyi şərtlərilə danışıqlar apara və ya sövdələşməyə girə bilməz.

10. İctimai mövqe tutan şəxslərin muzdlu işə cəlb olunması. Parlament palatalarından birinin üzvü olan, Avropa parlamentinin üzvü olan şəxslərin, yaxud ictimai vəzifəyə, məsləhətçi və ya rəhbər qismində qulluğa seçilmiş şəxslərin muzdla işə cəlb olunmasına məsuliyyət daşıyan İPR üzvü bu barədə məlumatları İnstitutun icraçı direktoruna təqdim etməlidir ki, o bunu qeydiyyat kitabına salsın, eləcə də bu cür muzdla işçi tutulmasının məqsədini və mahiyyətini aydınlaşdırmalıdır. Özü həmin kateqoriyaya mənsub olan İPR üzvü bu barədə icraçı direktorun məlumatlandırılmasına şəxsən məsuliyyət daşıyır. (Bu maddədə adı çəkilən qeydiyyat kitabı İnstitututun binasında iş saatlarında ictimaiyyətin istifadəsi üçün açıq olmalıdır.)

11. Digər İPR üzvlərinə ziyan vurulması. İPR üzvü əvvəlcədən bilə-bilə digər İPR üzvünün peşə nüfuzuna ziyan vurmamalıdır.

12. Peşə nüfuzu. İPR üzvü özünü elə aparmalıdır ki, onun dav-

ranışı İnstitutun nüfuzuna və ya PR peşəsinin öz nüfuzuna xələl gətirməsin.

13. Kodeksə riayət olunması. İPR üzvü bu Kodeksə riayət etməlidir, bu məsələdə və Kodeksin tətbiqindən irəli gələn istənilən məsələnin çözümündə İnstitutun digər üzvləri ilə əməkdaşlıq etməlidir. Əgər İPR üzvündə başqa bir İPR üzvünün bu Kodeksin pozuntsuna gətirib çıxardan fəaliyyətə cəlb olunması barədə güman yaranıbsa, onun borcu hər şeydən öncə bu barədə həmin İPR üzvünün özünə məlumat verməkdir, sonra isə əgər həmin fəaliyyət davam edərsə, İnstituta məlumat verməkdir. Hər bir İPR üzvünün borcu bu Kodeksin qaydalarının həyata keçirilməsində İnstituta yardımçı olmaqdır.

14. Digər peşələr. Başqa mütəxəssislərlə birlikdə işləyərkən İPR üzvü həmin peşə üzrə davranış kodekslərinə ehtiramla yanaşmalıdır və bu cür kodekslərin pozulmasına şüurlu şəkildə qarışmamalıdır.

15. Peşə ixtisasının artırılması. İPR üzvündən bu Kodeksi, ona edilmiş bütün düzəlişləri, eləcə də bu Kodeksə daxil olunacaq istənilən digər kodeksləri bilmək, başa düşmək və onlara riayət etmək tələb olunur. Ondan həmcinin gözlənilir ki, İnstitut tərəfindən hazırlanacaq istənilən rəhbər sənədlərin və əməli göstərişlərin məzmunundan və tövsiyələrindən xəbərdar olsun və bunların həmin rəhbər sənədlərdə və əməli göstərişlərdə qeyd olunan şəkildə praktikada həyata keçirilməsi üçün bütün zəruri ölçüləri götürməyi özünün vəzifə borcu hesab etsin.

16. Digər şəxslərlə və təşkilatlarla münasibətlər. İPR üzvü digər şəxsi və təşkilatı bu Kodekslə bir araya siğmayan hərəkətlər etməyə şüurlu şəkildə məcbur edə, yaxud onlara imkan verə bilməz və ya bu cür əməllərdə iştirak edə bilməz.

MÜNDƏRİCAT

Ön söz 3

GİRİŞ

“Pablik rileyşnz” haqqında anlayış və onun tarixi 7

I FƏSİL

İNFORMASIYANIN İDARƏ OLUNMASI VƏ YENİLİKLƏRİN HAZIRLANMASI 29

| | |
|--|----|
| İnformasiyanın idarə olunması | 30 |
| Özəl informasiya axınının formalasdırılması | 31 |
| İnformasiya axınının seqmentləşdirilməsi, informasiya ilə manipulyasiyalasdırma | 32 |
| İnformasiya ilə üstün təminat, informasiya tərəfdəşliyi | 35 |
| Materialların verilmə formasının və üslubunun optimallaşdırılması | 35 |
| Yeniliyi necə yaratmaq və gücləndirmək olar | 36 |
| Yeniliyin əsas və əlavə sanbalı | 38 |

II FƏSİL

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİLƏ MÜNASİBƏTLƏRİN ƏSASI 41

| | |
|--|----|
| Mətbuatla əlaqə yaradılmasına məsul olan şəxslər | 43 |
| İnformasiya xidmətlərinin təşkili | 46 |
| Mətbuat mərkəzinin təşkili | 49 |
| İnformasiyanın təqdim edilməsi | 50 |

III FƏSİL

İNFORMASIYANIN VERİLMƏ FORMALARI 53

| | |
|--|----|
| Mətbuat konfransları | 54 |
| Brifinqlər | 62 |
| Qəbullar | 63 |
| Təqdimat (prezentasiya) | 63 |
| Obyektlərə gediş | 65 |
| Jurnalistlərin tədbirlərdə iştirakı | 68 |
| Redaksiyaya məktublar | 69 |
| Mətbuatın fəaliyyətinin qiymətləndirilməsi | 71 |

IV FƏSİL

İNFORMASIYANIN HAZIRLANMASI VƏ ÇATDIRILMASI FORMALARI 73

| | |
|--|----|
| Mətbuat üçün açıqlama | 75 |
| Bəkraund — yardımçı materiallar | 80 |
| Bioqrafiya | 81 |
| Bəyanat | 81 |
| Media-kit yaxud press-kit | 81 |
| Kiv-də bilavasitə dərc olunmaq üçün hazırlanan materiallar | 82 |
| Əyləncəli məqalə | 82 |
| Keys-əhvalat və ya hadisə-əhvalat | 82 |
| İmzalı, yaxud müəllifli məqalə | 83 |
| İcmal məqalə | 83 |
| Müsahibə | 84 |
| Mətbuat xəritəsi | 85 |

V FƏSİL

PABLİK RİLEYŞNZDƏ FOTOQRAFIYA 87

| | |
|---------------------------------|----|
| Fotoqrafiyanın keyfiyyəti | 88 |
|---------------------------------|----|

| | |
|--|----|
| Fotodan istifadə | 89 |
| Tədbirlər zamanı foto çəkilişləri | 89 |
| Fotoreportaj | 90 |
| Nəşrlərin illüstrasiyası üçün fotosəkillər | 91 |
| Müəllif hüquq problemi | 93 |
| Şəkillərin və neqativlərin saxlanması | 94 |
| Fototekalar | 94 |
| Fotoqrafiyada ən yüksək səmərəliliyə necə nail olmalı? | 94 |

VI FƏSİL

SƏRGİLƏR VƏ YARMARKALAR 97

| | |
|--|-----|
| Sərginin seçimi | 98 |
| Ekspozisiyanın smetası | 100 |
| Səyyar sərgilər | 101 |
| Ekspozisiyanın təşkili | 102 |
| Ekspozisiyanın layihəsi | 103 |
| Stendin layihələşdirilməsi | 104 |
| Ekspozisiyanın qurulması | 105 |
| Qrafikin tutulması | 107 |
| Sığorta | 107 |
| Nəqliyyat | 108 |
| Əməkdaşların ezamiyət səfəri və yerləşdirilməsi | 108 |
| Ədəbiyyat | 109 |
| Sərginin kataloqu | 109 |
| Reklam və informasiya | 110 |
| Mətbuat konfransı | 110 |
| Yır-yığış, telefonlar, mühafizə | 110 |
| Ştatların və ekspozisiya rəhbərliyinin müəyyənləşdirilməsi | 111 |
| Suallara necə cavab verməli | 113 |
| Nələrə diqqət yetirməli | 113 |
| Birgə ekspozisiyalar | 115 |
| Öz xüsusi sərginizin təşkil olunması | 116 |

| | |
|---|------------|
| Alınmış informasiyadan istifadə | 118 |
| Konfranslarda birləşdirilmiş sərgilər | 118 |
| VII FƏSİL | |
| FASİLİTASIYA | 119 |
| Qrup fasilitatoru nə etməlidir və nəyi edə bilməz? | 121 |
| Fasilitasiyanın üç əsas tərkib hissəsi | 122 |
| Fasilitasiya mərhələləri. “Zehni hücum” | 123 |
| Qrup davranışı diaqnozu | 126 |
| Fasilitatora məsləhət | 127 |
| Nizamlanmış fasilitasiya | 130 |
| Sənaye müəssisələrində səmərəliliyin yüksəldilməsi məqsədilə fasilitasiya texnologiyasından istifadə | 133 |
| VIII FƏSİL | |
| SƏRMAYƏNİN CƏLB OLUNMASI | 139 |
| Sərmayəçilər üçün təməl informasiya | 140 |
| Sərmayələr “ən yaxşı” sahəyə qoyulur | 143 |
| Hər kəs “ən yaxşı” ola bilər | 146 |
| Ölkənin real vəziyyətinin fərdi təhlili | 148 |
| Mövcud reytinglər sisteminə daxil olmaq və ya yeni analoq yaratmaq | 149 |
| Nüfuz qazanmaq naminə yatırım | 149 |
| Sponsorinq və fand-reyzinq | 150 |
| IX FƏSİL | |
| ŞİFAHİ NİTQDƏN İSTİFADƏ | 157 |
| Açıq çıxışlar | 158 |
| Mikrofonla necə davranışmalı | 160 |
| Firmanın səsi | 160 |

| | |
|---|-----|
| Telefonla necə danışmalı | 161 |
| Nitqin dəqiqliyi | 161 |
| X FƏSİL | |
| REKLAM VƏ PABLİK RİLEYŞNZ | 163 |
| “Nüfuz” reklamı | 164 |
| Maliyyə reklamı | 165 |
| Redaksiya məqalələri | 165 |
| Əlavələr | 166 |
| Reklamın təşkili | 167 |
| Nəticə | 168 |
| XI FƏSİL | |
| MEDİASIYA | 169 |
| Mediator prosesinin mərhələləri | 173 |
| Mediator sessiyalarının müddəti | 185 |
| Reqlamentləşdirilmiş mediasiya | 186 |
| PABLİK RİLEYŞNZ XİDMƏTİ | |
| ƏMƏKDAŞLARI ÜÇÜN TÖVSIYƏLƏR | 191 |
| BEYNƏLXALQ “PABLİK RİLEYŞNZ” ASSOSİASIYALARI VƏ PEŞƏ DAVRANIŞI KODEKSİ | 203 |

Kitab “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin kompüter mərkəzində yığılıb,
“PS” MMC tərəfindən nəşr edilib. Kağız formatı 60x90/1/16 Çap vərəqi 15.5
Tiraj 2000 nüsxə.

Buraxılışa məsul: Əflatun Amaşov

Kitabı hazırladılar: Əflatun Amaşov,

Məti Osmanoğlu, Nəsir Əhmədli

Redaktor: Rafik Yaquboğlu, Firudin Ağazadə

Korrektor: Məzahir Aşırov

Bədii tərtibat: NOVRUZ

Texniki tərtibat: Jalə Muradova, Gülnar Səfərova